

# ZƏHRA ALLAHVERDİYEVA

AZƏRBAYCANDA NİZAMİŞÜNASLIĞIN  
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI  
(XX əsrin 40-cı illəri)



manitar  
Zəhra

III 5  
A.57

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU

ZƏHRA ALLAHVERDİYEVA

AZƏRBAYCANDA NİZAMİŞÜNASLIĞIN  
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI  
(XX əsrin 40-cı illəri)

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

BAKİ - 2007

243336

## GİRİŞ

### Elmi məsləhətçi:

Filologiya elmləri doktoru, professor,  
əməkdar elm xadimi: Rüstəm Əliyev

### Elmi redaktor: AMEA-nın müxbir üzvü:

Teymur Kərimli

### Rəyçilər:

Filologiya elmləri doktoru, professor:  
Tahir Məhərrəmov

Filologiya elmləri doktoru, professor:  
Şamil Salmanov

Z.Allahverdiyeva. Azərbaycanda nizamişünaslığın təşkülü və inkişafı. Bakı: Nurlan, 2007, -223s.

*XX əsrin 40-ci illər dövrü tarixə Azərbaycan nizamişünaslığının həllədici mərhələsi kimi daxil olmuşdur. Monoqrafiyada Azərbaycan nizamişünaslığının inkişaf tarixi nəzərdən keçirilmiş, şairin ədəbi ərsinin nəşri, tərcüməsi, təbliği və tədqiqi sahəsində görülən monumental işlər araşdırılmış, çağdaş dünya elminin prinsipləri baxımından qiymətləndirilmişdir.*

*«Nurlan» nəşriyyatı, 2007.*

4702000000  
N - 098 - 2007 **Qrifli nəşr**

© «Nurlan», 2007

Dünya mədəniyyətinə Nizami Gəncəvi kimi böyük söz sənətkarını bağışlamış olan Azərbaycan xalqı öz oğlunu həmişə əziz tutmuş, əsərlərinin nəşri, təbliği və öyrənilməsi sahəsində mühüm işlər görmüşdür. Aparılan tədqiqlər tam məsuliyyətlə deməyə imkan verir ki, az bir vaxt ərzində Azərbaycan nizamişünaslıq elmi qazandığı uğurlu nəticələrlə dünya şərqsünaslığının nailiyyətlərini daha da zənginləşdirmişdir. Nisbətən gənc olmasına baxmayaraq, bu gün artıq Avroasiya məkanında Azərbaycan nizamişünashlığı öz inkişaf səviyyəsinə görə, ön sıradə dayanmaqdadır.<sup>1</sup>

Məlumdur ki, Nizami Gəncəvinin adı Avropaya ilk dəfə XVII əsrin sonunda tanınmışdır. Fransız alimi d'Erblə toplayaraq tərtib etdiyi "Şərq" kitabxanası. Ümumi əsaslı lüğət" (Paris, 1697) adlı işində özünün iki möqaləsilə qərb oxucusunu ilk dəfə olaraq Nizami Gəncəvi imzası ilə tanış etdi. XVIII əsrədə şairin həyat və yaradıcılığı haqqında, qismən qüsurlu olsa da, U.Cons, Russo, Con Malcolm və başqalarının işlərində məlumat verilmişə də, Avropa oxucusunun Nizami Şəhəsiyyəti və yaradıcılığı ilə əsil tanışlığı XIX əsrədə avstriyalı baron Yozef fon Hammerin adı ilə bağlıdır. Nizaminin adını epik-romantik olaraq, "Şərqi yeddi ulduzu"- yeddi ölməz şairi sırasına daxil edən Y.Hammerin əhəmiyyətli təqdimatından sonra, Avropada nizamişünaslığın inkişafı böyük vüsət alır. Ümumiyyətlə, XIX əsri nizamişünaslığın Avropa mərhələsi adlandırmaq mümkündür. Məşhur orientalistlər Erdman, Şarmua, C.Atkinson, Dyöbe, A.Russo, Y.Hammer, Auzli, Q.Flügel, A.Sprenger, Baxter, U.Klark, Riye, Q.Ete, Pitsi və başqalarının Nizami ərsinin öyrənilməsi, Avropa dillərinə tərcüməsi, nəşri və təbliği işində böyük əməyi olmuşdur.

Rusiyada da XIX əsrin sonlarına doğru bu sahədə ciddi addımlar atılmışdır. Məşhur türkoloq və ərəbist A.Krimski 1897-ci ildə nəşr olunan "Peterburq ensiklopediya lüğəti"-

nin 41-ci cildində Nizami Gəncəvi haqqında ayrıca məqalə yazılmış, daha sonra, 1900-1912-ci illər arasında "Fars tarixi və ədəbiyyatı" adlı monumental işində Nizaminin hayatı və ədəbi irsi haqqında geniş bibliografik məlumat və "Xəmsə" dən rus dilinə tərcümə nümunələri də daxil etmişdi. A.Krimski, özünün də etiraf etdiyi kimi, əvvəlki işlərində Baxter, Riye, Ete və başqalarının məlumatlarına arxalanırdı (259, 64). Bununla əlaqədar olaraq, şairin həyatına dair Avropanın şərqşünaslarına yol tapmış bəzi yanlışlıqları təkrarlamalı olmuşdu. Sonralar A.Krimski ağır zəhmət hesabına, çoxilik şərqşünas-alim erudisiyasi ilə yazılmış "Nizami və onun müasirləri" əsərində həmən yanlışlıqların çoxunu aradan qaldırıdı.

XIX əsrda Avropada və Rusiyada nizamişünashığın inkişafı, şairin həyat və yaradıcılığı ilə bağlı problemlər üzrə araşdırırmalar aparmaq üçün ilkin istiqamətləri müəyyənləşdirmiş oldu. Bir mühüm məsələni qeyd etmək lazımdır ki, göstərilən mərhələdə Nizami ırsinin öyrənilməsi natamam xarakter daşıyır, şairin şəxsiyyəti, yaradıcılığına dair bir çox mühüm problemlər öz həllini gözləyirdi. Maraqlı burasıdır ki, 2 əsrənən çox müddət ərzində şairin ədəbi ırsını öyrənən, XIX əsrde çıxırlanın, nəhayət, XX əsrənən başlayaraq, özünün tənəzzül və durğunluq dövrünü yaşıyan Avropa nizamişünashığı üçün Nizami sənətinin böyüküyünün, əzəmətinin sırları möcüzə olaraq qalmaqdır idi. 1902-1924-cü illər arasında "Fars ədəbiyyatı tarixi"nə həsr olunmuş 4 cildlik fundamental tədqiqat əsərində ingilis alimi Edvard Braun Şərqdə mövcud olan sufi təriqətlərinəndən tutmuş, Firdovsi, Sənai, Nizami, Hafız, Sə'di, həmçinin "Xəmsə" mövzusunda yazan bir çox sənətkarlarlar daxil olmaqla müxtəlif ədəbi mərhələləri izah etmiş, lakin özünəqadərki ədəbiyyatdan fərqlənən, heç kəsə bənzəməyən Nizaminin qüdrətli sənətinin sırrını açmaqdə aciz qalmışdı.

Avropa elmi həla xəbərsiz idi ki, X-XI əsrlərdən başlayaraq Şərqi xalqlarının mədəni inkişaf tarixində müstəsnə

rolu olan fars dilli ədəbiyyat təkcə iranlılara məxsus deyildir. O, həm də digər müxtəlif sivil xalqların mühüm iştirakı və fəaliyyətilə yaradılmış müstərək mədəni sərvətdir və Nizami yaradıcılığı yüksək səviyyəyə qalxmış türk-Azərbaycan mədəniyyətinin zirvə göstəricisidir. Yalnız Azərbaycan nizamişünashığının ağır zəhməti, sayı nəticəsində həqiqət dünyaya yol açdı; Nizami şəxsiyyətinin yetişməsində mühüm rol oynamış milli-mədəni zəmin tədqiqatə cəlb olundu, Nizami sənəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi öyrənilməyə başlandı. Görkəmli Azərbaycan nizamişünası Həmid Arası keçən əsrin 40-ci illərində haqlı olaraq yazdı: "...Nizaminin əsas qüvvət və qüdrət mənbəyi şərqşünaslar üçün bu gənə qədər məchul olaraq qalmışdır. Hətta şairin əsərlərinə şəhər yazar alımlar belə onun əsas qurğut və qüvvət mənbəyi olan o zamankı Azərbaycan mədəniyyətilə, onun adət və ənənələrilə yaxından tanış olmadıqlarından, şairin ayrı-ayrı ifadə və təsbihlərini, işlətdiyi sözlərin mənasını belə doğru, düzgün izah edə bilməmişlər (25, 9).

XX əsrin 40-ci illəri Azərbaycan nizamişünashığının tarixinində mühüm mərhələ oldu; Nizaminin dövrü, ədəbi mühiti, həyat və şəxsiyyəti geniş tədqiqat obyektiñə çevrildi; şairin zəngin və çoxşaxəli yaradıcılığı sözün əsil mənasında, möhtəşəm-qədir-qiyəmtini aldı; əsərlərinin bədii-fəlsəfi məzmunu, poetik xüsusiyyətləri araşdırıldı. Əsərlərinin tam halda nəşri, tərcüməsi və təbliği sahəsində mühüm işlər görüldü.

Nizaminin ədəbi ırsinin öyrənilməsində, tədqiq və nəşr olunmasında görülən böyük işlər, ayrı-ayrı monoqrafiyalarda, elmi-tədqiqatlarda, məqalə və məruzələrdə bu problemin daha geniş miqyaslı həlli bizə belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan nizamişünashığının keçdiyi mərhələləri, onun problematikasını, dünya miqyasında mövqeyini, əldə olunan nailiyyətlərin ümumi yekununu və kəsirləri müəyyənləşdirib öyrənməyin vaxtı artıq çoxdan

çatmışdır. Təqdim olunan bu işdə əsas məqsəd müxtəlif mərhələlərdə, xüsusən XX əsrin 40-ci illərində Azərbaycan nizamişünashığının mühüm cəhətlərini araşdırmaqdan, ədəbiyyatşünashılıqda Nizaminin tədqiq problemləri üzrə təhlil aparmaqdan ibarətdir. Azərbaycanda nizamişünashığın problemlərinin həlli yolları, görülmüş işlər üzrə ümumi nailiyət və kəsirlərin işçiləndirilməsi, Azərbaycan nizamişünashığının dünya nizamişünashlıq məktəbinin inkişafında oynadığı rol və hal-hazırda mövqeyinin qiymətləndirilməsi işin mühüm cəhətidir. Müasir dövrda Azərbaycan nizamişünashığının nailiyyyətləri döñə-döñə qeyd olunsa da, bu sahədə görülmüş fundamental işlər indiyədək əsil tədqiqat obyektinə əvvərilməmiş, Azərbaycan ədəbiyyatşünashığında Nizaminin tədqiq problemi sistemli şəkildə öyrənilməmişdir. Doğrudur, ayrı-ayrı görkəmli Azərbaycan nizamişünaslarının müəyyən mülahizələri qeyd olunmuş, daim onlara istinad edilmişsə də, onların nizamişünashığın inkişafındaki fəaliyyəti tam şəkildə öyrənilməmiş, başlıcası isə nizamişünashlıq problemlərinin tədqiqi kompleks şəkildə indiyədək araşdırılmamışdır. 70 ilə yaxın bir dövr ərzində şairin ədəbi ərsinin öyrənilməsində, tədqiq və nəşr olunmasında görülən faydalı işlər göz qabağında olsa da, bu işlərə münasibət, onların qiymətləndirməsi hələ lazımı səviyyədə öz əksini tapmamışdır.

Nizami ərsinin tədqiqi geniş və mürəkkəb olduğundan bu problemin həllində mübahisə doğuran, yaxud həl də az öyrənilmiş məsələlər bu gün də mövcuddur. Bu monoqrafiyada qarşıya çıxan mübahisə və kəsirlərin işığında Azərbaycan nizamişünashığının nailiyyyətləri qiymətləndirilir; aparıcı istiqamətlər, perspektivlər müəyyənləşdirilir.

Məlumdur ki, Azərbaycan nizamişünashığının nailiyyyətlərini, dünya elminin uğurlarından təcrid olunmuş şəkildə izləmək mümkün deyildir. Elə buna görə də, tədqiqatda rus şərqsünashığının, eləcə də İran və Avropa nizamişünashığının fəaliyyəti müqayisəli şəkildə öyrənilir.

## NİZAMİŞÜNASLIĞIN İNKIŞAF MƏRHƏLƏLƏRİ

Azərbaycan nizamişünashığının inkişafını dövrləşdirək kən nəzərə almaq lazımdır ki, onun ayrı-ayrı mərhələlərini ictimai-siyasi hadisələrdən, dövrün ədəbi prosesindən ayrıca götürmək mümkün deyildir. İctimai-siyasi hadisələr, iqtisadi-sosial vəziyyət, eyni zamanda, ədəbi prosesdəki ziddiyət və qanunauyğunluqlar müəyyən mərhələdə nizamişünashığın inkişafına da təsirsiz qalmamışdı. Məhz buna görə də, nizamişünashığın tarixini araşdırarkən belə bir təbii fakt meydana çıxır ki, hər mərhələ özündə sonrakı dövrün formalasmasında, möhkəmlənib yeni istiqamətdə inkişaf etməsində həllədici rol oynayır. Bu müxtəlif mərhələlər arasında vaxt, zaman, tələb və prinsip fərqi yənə də dövrün xarakteri, yaxud ümumiyyətlə elmin inkişafı ilə bağlı olan qanunauyğunluqdur. Belə ki, müasir dövr Azərbaycan nizamişünashlığı boş bir zəmin üzərində yaranmamış, onun bugünkü nailiyyyətləri bir neçə ədəbi nəşrin axşarı və zəhmətinin, müvəffəqiyyət və kəsirlərinin işığında cilalanmış, formalasmış, nəhayət, inдиki elmin inkişafı səviyyəsinə galib çata bilmişdir. Ümumiyyətlə, Azərbaycanda Nizaminin öyrənilməsi tarixini aşağıdakı mərhələlərə bölmək olar:

I Mərhələ. Oktyabr inqilabına qədərki dövr. Məlum olduğu kimi, bu mərhələ görkəmli Azərbaycan alımlarından Lütfəli bəy Azər (1711-1787), Abbasquluğa Bakıxanov (1794-1846), Mirzə Fətəli Axundov (1812-1878), Məhəmmədəli Tərbiyət, Mirzə Məhəmməd Axundov və Firidun bəy Köçərlinin (1863-1925) adları ilə bağlıdır. XVIII əsrə Lütfəlibəy Azərin "Atəşkədə" əsərində Nizami Gəncəvi haqqında verdiyi məlumat, "bütün tarixi-ədəbi yanlışlıqları ilə bərabər", Azərbaycan nizamişünashığında ilk məlum sənəd kimi qiymətləndirilmişdir (88, 133-139). "Atəşkədə" yə Lütfəli bəy Azər Nizaminin qısa tərcüməyi halını, qəzallorindən bir neçə nümunə və məşhur fəxriyyəsini daxil etmiş

dir. "Xəmsə" haqqında müəllif yazar: "Fazillər, arıflar və şairlər şeyxin xəyalatından ibarət olan beş kitabı bir yerə cəm edib, ona "Xəmsə" adını verdilər (39, 225). L.Azər şairin həmçinin 20 min beytlik, qəsidi, qəzəl, qitə və rübabılardan ibarət bir Divanının mövcud olduğunu, lakin indiki halda əldə olmadığını söyləyir. Lütfəli bəy Azər Nizamini sufi kimi təqdim edərək "Sülük aləmində oxi Fərəc Zəncani ilə bərabərdir", deyə qiymətləndirir.

Daha sonrakı dövrdə A. Bakıxanov da özünün "Gülustani-İrəm" əsərində "Həkimi-mənəvi Şeyx Nizami Gəncəvi" deyərək şairin adını böyük ehtiramla çəkir. O da görünürlər, Lütfəlibəy Azərin təzkirəsi ilə yaxından tanış olduğundan, bəzi məsələlərdə onu təkrarlayır. A. Bakıxanov Nizami sənətini yüksək qiymətləndirir və yazar: "...onun böyüküyüնü və fəsilətini söyləməkdən dil acizdir." (48, 207).

Nizami Gəncəvi yaradıcılığına sözün əsl mənasında ədəbiyyatşunas kimi yanaşan ilk müəllif Mirzə Fətəli Axundov olmuşdur. O, məsələyə nəzəri cəhətdən yanaşaraq, Nizami, Firdovsi, Cami, Rumi, Sədi, Hafız kimi şairlərin yaradıcılığına ümumi bir nəzər sahər, Nizami əsərlərinini məzmun və sənətkarlıq baxımından qiymətləndirməyə çalışır.

M.F.Axundov 1866-cı ildə yazdığı "Kritika" adlı məqaləsinin farsca mətnində ayrıca olaraq şeirdə məzmun gözləliyinin xüsusiyyətlərini araşdırır və poeziyada realizmi əsas götürərək yazar:

"Hekayət və şikayət də gər həqiqətəuyğun ola və məzmunda həqiqi vücudu olmayan bir iş deyilməyə, bəlkə, bütün deyilənlər gərək bəşər davranışını və ya bitkilərin, cansızların və ya ölkələrin vəziyyətinə müvafiq ola. Beləliklə, hər bir şeirin ki, məzmunu bu şərtlərin xilafına ola, yəni məzmunu həqiqətin ziddinə olub həqiqi vicudu olmasa, şeir deyil və onu poeziya adlandırmaq olmaz. Ərəb və İran şairləri bu şərtlərdən qafıldırlar. Bu şərtlər yalnız

Firdovsinin "Şahnamə"sində, Nizaminin "Məxzənül-Əsrar" və "Yeddi gözəl"ində görünür." (41, 557).

M.F.Axundov Firdovsi və Nizami yaradıcılığında qeyri-reallığı əks etdirən ünsürləri də hər iki şairin təxəyyülünün yaradıcı, əslində reallığı göstərmək üçün istinad etdikləri bədii bir üsul kimi izah edir, böyük ingilis şairi Şekspirin fantastik obrazlarını yada salaraq yazar: "hərçənd ki, Firdovsi Rüstəmi Ağ divla meydana gətirir. Simürğdən danışır və Nizami qarageyənlərdən nəql edir. Ancaq bunlar mətbəbə xələ yetirmir, cünkü onların halətini də bəşər cinsinin halət və davranışları kimi zikr edirlər. Necə ki, ...Şekspir insanların davranışını və əxlaqını cin, şayatın və div kimi xəyali vücdüllərə zikr edir." (41, 558). Qeyd edək ki, ədəbin bu mövqeyi nizamişünaslıqda həmişə aktual olan bir problemin həlli yolunda atılmış qəti addimdır. Bugünkü ədəbiyyatşunaslığda, yeni poeziya araşdırıcısı "Şərqi simvollarından, nəhayət, yaxamızı qurtaraq", deyə düşündüyü bir vaxtda M.F.Axundovun vaxtilə toxunduğu bu məsələni təkrar yada salmaq lazımlı gəlir. Məlumdur ki, Azərbaycan ədəbi məktəbinin nümayəndələri - Qətran Təbrizi, Əbü'l-ülə Gəncəvi, Xaqani, Fələki Şirvani, Nizami Gəncəvi və başqaları şeir yaradıcılığına münasibətdə ərəb və fars poetika nəzəriyyəsindən fərqlənirdilər: Məsələn, ərəblərin "Ən gözəl şeir - ən yalan şeirdir" - ifadəsinə münasibətdə Nizaminin mövqeyi tam başqa idi:

در شعر پیچ و در فن او چون اکنپ اوست احسن او  
(292, 82)

Şeirdən və şairlikdən yapışma,  
Cünkü onun ən gözəli (ən tariflisi) ən yalan olanıdır.

M.F.Axundovun bu problem ətrafında fikirləri düz I əsr sonra Y.E.Bertelsin aşağıdakı qeydlərilə üst-üstə düşür. O yazar: "Nizami həmişə həqiqətə yaxın olmağa can atlığına görə, fantastika onun əsərlərində az yer tutur. Əgər doğru olanı, həqiqəti şeirə getirmək mümkünürse nə üçün boş

yerə yalan yazmaq? Bu prinsip o zamankı poetika ilə əksilik təşkil edir.” (239, 481).

Bəsliliklə, mühüm bir cəhəti qeyd etmək lazımdır ki, Azərbaycan nizamişünaslığı yarandığı gündən bəri Şərqdə Nizami şerinin mövzu və süjetlərinin, poetik dil və üslubunun normativ məzmun və forma kimi qəbul edilməsinə heç də sadə məsələ kimi baxmır, onun Şərqi ideya-poetik sistemində həqiqətə uyğun məzmun, orijinal və sadə ifadə formaları götürən yenilikçi bir şair olduğuna xüsusi diqqət yetirir və bütün bu məsələlərin öyrənilməsini problem olaraq qarşıya qoyur.

Göstərilən mərhələdə Azərbaycan nizamişünashlığı tarihində ilk dəfə 1909-cu ildə Gəncədə Hacı Əhməd mətbəəsində çap olunmuş “Şeyx Nizami” kitabını çap etdirən Mirkə Məhəmməd Axundovun xidmətini xüsusi qeyd etməliyik. O, bu kitabda Nizaminin həyatı, əsərləri, Avropa ədəbiyyatında öyrənilməsi və təbliği haqqında əhəmiyyətli məlumat vermişdir (42). Nizaminin həyatı, əsərlərinin yazılıma tarixi üzərində xüsusi dayanan M.M.Axundov şairin şəxsiyyəti və yaradıcılığına dair bir çox məqamları araşdırmağa çalışır. O, Nizami əsərlərinin janr məsələsini toxunaraq, “Xəmsə”yə daxil olan məsnəviliyi, ilk dəfə olaraq, roman adlandırır (42, 8). Müəllifin alman alimi Ş.Şerrin 1869-cu ildə Stuttgartda nəşr olunan “Ümumi ədəbiyyat tarixi” əsərində Nizami haqqında qeydlərinə istinad etməsi, bəzən təkrar yanlışlıqlara gətirib çıxarsa da, hər halda bu kitabın nəşri Azərbaycan nizamişünashlığında hadisə sayılmalıdır.

XX əsrд Azərbaycan ədəbiyyatşunası Məhəmmədəli Tərbiyat “Daneşməndan-e Azərbaycan” (Tehran, 1314) adlı məşhur təzkirədə Nizaminin həyat və yaradıcılığına həsr olunmuş qiymətli araşdırma aparmışdır. M.Tərbiyat Nizami əsərlərinin hər birini ayrıca tədqiqata cəlb etmiş, “Xəmsə” mövzularının yazılıma səbəbləri, ithaf olunduğu hökmüdarlar, yazılışı tarix və s. məsələlər geniş şəhər olunmuşdur. M.Ə.Tərbiyat «Xəmsə» mövzularının mənbələri ha-

qında zəngin məlumat verir. Müəllif «Xosrov və Şirin» və «Leyli və Məcnun» əsərlərinin tarixi yazılı mənbələrindən Cahizin «Əl məhasin vəl-əzzad» (Gözəllik və ziddiyətlər), Əbu Mənsur Səalibinin «Qürərül-əxbər» (Ən yaxşı xəbərlər), Əbu Əli Miskəvəyhin «Nədimül-fərid» (Yeganə nə-dim), Firdovsinin «Şahnamə» və İbn Nəbatinin «Şərhül-üyun» (axar çeşmə), «Xəzanətül-ədəb» (Ədəb xəzinəsi), «Məcalisül-üşşaq» (Aşıqlər məclisi) və s. Əsərləri qeyd etməklə, bu məşhur dastanların ilk dəfə Nizami tərəfindən nəzəmə çəkildiyini göstərir (136, 257).

Mənbəşünaslıqda mühüm əhəmiyyət kəsb edən bu işdə M.Tərbiyat «Xəmsə»nin Şərqdə təsir probleminə də toxunur, Nizami davamçısı olan çoxlu sayıda farsdilli və türkidlü müəlliflər haqqında məlumat verir (136, 259).

İlkin nizamişünaslıqda mühüm rol oynamış görkəmlü ədəbi simalardan biri Firidun bəy Köçərli olmuşdur. Müəllif Nizami Gəncəvi haqqında ilk dəfə 1901-ci il Tiflisdə rus dilində çıxan “Kavkazski Vestnik” jurnalında dörc etdirdiyi “Literatura azərbaydjanskix tatar” məqaləsində geniş məlumat verir (255, 14). Ədibin sonrakı dövrə yazdığı “Azərbaycan ədəbiyyatı materialları” əsərində Nizami-nin həyatı və yaradıcılığı haqqında daha geniş məlumat rast gəlirik (125, 67-71; 126, 129-134) Firudin bəy Köçərli əsrin əvvəllərində Nizami əsərlərinin türkçəyə çevrilməsini mühüm problem olaraq qarşıya qoyaraq yazar: “Fars lisanına dara rəvantəb şairlərimizin baş vəzifələrindən birisi də Şeyx Nizami əliylərəmənin əsərlərindən bəzilərini türkçə açıq dildə tərcümə edib, milli ədəbiyyatımızı dövlətləndirməkdir.

İnsaf deyil ki, onun möcüznuma kəlamları Avropa dil-lərinə tərcümə olunub intişar tapsın, bizlər isə onu öz dili-mizdə eşidib feyzib olmaqdən məhrum qalaq” (125, 68). F. Köçərli ilk dəfə olaraq Azərbaycan ədəbiyyatşunaslığında Nizami haqqında tədqiq və məlumatları sistemli şəkildə

yekunlaşdırıldı. Onun ırsinin tərcümə və nəşrinin müstəsnə əhəmiyyət dəşidiğini göstərdi.

İnqilabaqdərki, Azərbaycan nizamışunaslığının rolü ədəbiyyatşunaslıqda mühümdür. Şübhəsiz elə əhəmiyyətli roluna görədir ki, həmən mərhələ bir sıra tədqiqatçıların diqqətini cəlb etmiş, bu dövr nizamışunaslığın əsas fəaliyyəti, yanlışlıqları və onları doğuran səbəblər qeyd olunmuşdur.

Həmən dövr Nizami ırsinin tədqiqinin öyrənilməsində ədəbiyyatşunas Oruceli Həsənovun 1947-ci ildə çap olunmuş "Nizamini tədqiq edən Azərbaycan alımları" məqaləsinə xüsusi qeyd etmək lazımdır. Burada müəllif XYIII əsr-dən başlayaraq əsrimizin əvvəllərinə qədəriki dövrə görkəmli Azərbaycan ədiblərinin Nizami Gəncəviyə həsr olunmuş tədqiqləri, şairin həyat və yaradıcılığına dair fikir və mülahizələrini şəhər edir, inqilabaqdərki Azərbaycan nizamışunaslığının əhəmiyyətini qiymətləndirir (88, 133-141).

**II Mərhələ.** XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan nizamışunaslığının tarixində yeni mərhələ başladı. Bu mərhələ ədəbiyyatşunaslıqda özünün mürəkkəbliyilə seçilir. Bu dövrə tərəqqipərvər qüvvələr tərəfindən ədəbiyyat tariximizin yazılımasına dair son dərəcə elmi, uzaqgörən tezislər irəli sürdü; Azərbaycanın görkəmli alimi Əli Nazim 1925-ci ildə «Ədəbiyyatımız və ədəbiyyat tariximiz» məqaləsində yazdı: «... istər Orxon, istər Turfan və «Kudatqu biliq» ədəbiyyatımızın başlangıcı sayılı bilməz. Çünkü, bunlar ədəbiyyatımızın daha təkamül etmiş və irəliləmiş səhifələridir. Bunlardan daha əski, daha ibtidai və xəlqi şeylər bunları doğurmuşdur. Orxon kitabələrini oxuyacaq olursaq, bunu apaydin görmüş oluruq... bu kitabələr yazıldığı zaman türklər artıq şəhərli olmağa başlamışlardı. Demək ki, onlar istər həyatca, istər ictimai vəziyyətə və istər ədəbiyyatca bir sıra dövrlər keçmişlər (89, 29)\*. Bütün bunlara baxmayaraq, inqilabın ilk illerində klassik ədəbiyyata, o cümlədən də Nizami ədəbi ırsına münasibətdə ictimai-siyasi

hadisələri həlli ilə üst-üstə düşən anlaşılmazlıqlar da mövcud idi. 20-ci illərin bütün siyasi xarakteri ədəbi prosesdə, eləcə də Nizami ırsinin öyrənilməsində özünü göstərməkdə idi. Bu "özünügöstərmə", şübhəsiz, meydana çıxan təhrif və nöqsanlarla şərtlənirdi.

Bəs bir dövrə S.Mümtaz, A.Şaiq, C.Cabbarlı, Ə.Müzniib, C.Cahanbəxş, Əli Nazim kimi ədəbiyyatşunaslar, milli birləşkənin cəfakəşləri təhriflərə qarşı kəskin etirazlarla çıxış edərək, şairin həyatı və yaşıdığı ədəbi mühitin öyrənilməsini, yaradıcılığının, dünya şöhrətinin araşdırılmasını, əsərlərinin nəşr olunmasını ədəbiyyatşunaslığın karşısındakı duran əsas vəzifə olduğunu göstərdilər.

1925-ci ildə S.Mümtaz Nizamiyə heykəl qoyulması oley-hino çıxan nankorlara qarşı ciddi etirazını bildirir və yazar: "Dahilik rütbəsini alan Nizami kimi bir nadireyi-dəhri dünya bəyənərək təqdir etdiyi kimi, hökumətimiz də təqdir və təhsin etmək istəyir. Azərbaycanın böyük oğullarını Azərbaycan cumhuriyyəti təqdir etməyəcək, bəs kim edəcəkdir? Bu hökumətimizin ən birinci vəzifəsidir ki, edir." (162, 3).

Göstərilən şəraitdə məqsəd bütün qüvvələri aşağıdakı mühüm problemin həllinə yönəltmək idi; fars dilində yazdıığına əsaslanaraq şairin milli mənşeyini təhrif edən səhv, əsası olmayan fikirlərə tutarlı faktlarla cavab vermək. Keçən əsrin 20-ci illərində, siyasi çevrilişlər dövründə bu məsələ ətrafında aparılan tədqiqlər vacib idi. Ona görə də görkəmli ədəbiyyatşunas S.Mümtaz Nizami ırsını öyrənərkən, şairin yaşıdığı tarixi-ədəbi mühiti nəzərə almayı ədəbiyyatşunaslığın karşısındakı duran əsas vəzifə kimi qoyur. O, çox düzgün olaraq, Nizami Gəncəvinin yaşıdığı dövr və ədəbi mühitin öyrənilməsini nizamışunaslığın əsas problemi hesab edərək yazar: "O əsrlərdə İran və Turanın yetirdiyi türk məşahirlərinin hansı biri türkçə yazmışdır ki, Nizami də yazdı? Əbu Nəsir Faryabi, Əbu Əli Sina, Cəlaləddin Rumi, Şeyx Məhəmməd Şəbüstəri həm türk ola-ola farsca yazmış-

lar, bunların səbəblərini aramalı və tədqiq edilməlidir (162, 3).

O dövrün görkəmli ədəbiyyatşunaslarından Ə.Müznib də orta əsrlərin ən məşhur şairlərinin fikirlərinə istinad edərək Nizaminin yüksək sənət mövqeyini qiyətləndirməyə çalışır, 1925-ci ildə yazdığı "Nizamiyə abidə lazımdır?" məqaləsində xüsusi olaraq bu problem üzərində dayanır (162a, 2).

Yuxarıda adlarını çəkdiyimiz görkəmli alımlar çətin dövrde Nizamini bütün anlaşılmaz, ziddiyyətli görüşlərdən çıxarıb, onun badii ırsının öyrənilməsini Azərbaycan xalqının mədəni həyatında ədəbi-ictimai bir zərurət olduğunu göstərdilər. Ə.Müznibin hələ 1925-ci ildə inamlı söylədiyi "... bu gün Azərbaycan ədəbiyyatı tarixi yazmaq icab edərsə, tariximizin baş sətrini yıldızlı xətlərlə, heç şübhə yoxdur ki, Nizami işgal edəcəkdir," (162a, 2) sözləri artıq bu gün həqiqətə çevrilmiş, dahi şairin adı ədəbiyyat tariximizdə ən şərəfli yerlərdən birini tutmuşdur.

Beləliklə, 20-ci illərdə məlum şəraitlə əlaqədar olaraq, Azərbaycan ədəbiyyatşunaslığında nizamişünashığın inkişafı şairin sənət və şəxsiyyətinə münasibət çərçivəsindən kənara çıxa bilmir.

Az vaxt keçdikdən sonra göstərilən mərhələni daha mürrəkkəb, problemlər çoxluğu ilə seçilən yeni dövr əvəz etdi; nizamişünashığın Y.E.Bertels, M.Rəsulzadə, H.Arashı, M.Mübariz, M.Rəfili, M.Arif, Ə.Sultanhı, Ə.Ağayev, A.O. Makovelski, M.Cəlal, C.Xəndan, M.Cəfər və başqalarından ibarət yeni nəslə meydana çıxdı.

30-cu illərin sonuna doğru dəhşətli repressiya maşını bir çox ziyalıları, ədəbiyyat xadimlərini kütləvi taqibə və məhəvə məruz qoysa da, salamat qalmağa macəl tapanların əzmini qıra bilmədiyi ağır illərdə 1937-39-cu illərdə Nizami ırsinin təbliğ və öyrənilməsi işi geniş vüsət aldı. Azərbaycanın görkəmli ədəbiyyat xadimləri M.Rəfilinin "Nizami Gəncəvi"-Revolyusiya və kultura", 1937, №2; "Nizami

dövründə Azərbaycan" - "Ədəbiyyat" qəzeti, 1938, 28 yanvar; Nizami. Həyat və yaradıcılığı monoqrafiyası, Bakı, 1939; M.Mübarizin "Şeyx Nizami Gəncəvi"- "Ədəbiyyat" qəzeti, 1938, 28 yanvar; "Nizami yaradıcılığında Azərbaycan folklorunun təsiri" - "Ədəbiyyat" qəzeti, 1938, 24 iyun; "Nizami əsərlərində Azərbaycan qadını obrazı"- "Ədəbiyyat" 1939, mart; "Nizami Gəncəvi" monoqrafiyası, H.Arashının "Nizami və yaradıcılığı"- "Ədəbiyyat" qəzeti, 1939, 24 fevral; "Nizami və qadın obrazları"- "Azərbaycan qadını", 1939, № 10; "Yaxın Şərqi ədəbiyyatında "Leyli və Məcnun" mövzusu "Nizami" almanaxı, I kitab, 1939; M.S.Ordubadinin "Nizamının dövrü və həyatı"- "Ədəbiyyat" qəzeti, 1939, 22 oktyabr, İnoyabr, 10 dekabr saylarında; S.Vurğunun "Böyük Azərbaycan şairi", "Ədəbiyyat", sentyabr, 1939 və başqa çoxsaylı işlər Nizami ırsının öyrənilməsi və təbliği işində atılmış qatı addımlar idi.

1939-cu ildə Stalinin, imperiya əsarəti altında olan milətlərin gözündən pardə asmaq naminə etdiyi "Milli ədəbiyyatların inkişafı haqqında" məruzəsi və 3 aprel "Pravda" qəzetində Nizami Gəncəvi ırsinin təbliğ və tədqiqinin vacibliyi haqqında qərar Azərbaycan alımlarının illərdən bəri çarşılığı məqsədə çatmağa imkanlar açdı. Nizami ırsını dövlət qayğısı səviyyəsində tədqiq və təbliğ etməyin zamanı çatmışdı. Əsrin əvvəllərində Nizami əsərlərinin ana dilinə tərcümə olunaraq yayılması, fikir və ideyalarının doğma xalqa çatdırılması yalnız arzu olaraq qalırdısa, 40-ci illərdə artıq bu arzu ədəbiyyatşunaslığın real imkanlarına çevrildi. Azərbaycan nizamişünashığı sürətlə inkişafa başlayaraq böyük söz ustادının əsərlərinin ana dilinə tərcümə və nəşr olunmasında əhəmyətli işlər gördü. Yalnız bu dövrde Nizami mövzusu Azərbaycan ədəbiyyatşunaslığının əsil tədqiq obyektivə çevrilərək özünü təsdiq etdi. Nizamişünashığın problemləri, gələcəkdə tədqiq olunacaq işlərin perspektiv istiqamotları işləniş hazırlandı.

1941-ci ildə görkəmli şərqsünas Orbelinin rəhbərliyi ilə, ağır müharibə şəraitində Sankt-Peterburqun mühəsirəsi dövründə son dərəcə soyuq şaxtalı qış günündə Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirildi. Konfrans Sankt -Peterburq Şərqsünaslıq institutu və Dövlət Ermitajı işçilərinin birgə keçirdiyi iclas şəraitində baş tutdu. Qeyd edək ki, o dövrdə Dövlət Ermitajında Nizami dövrü mədəniyyət və tarixinə dair materiallardan ibarət eksponatlarla zəngin xüsusi zallar açılmışdı. O da məlumdur ki, Azərbaycan xalqına məxsus bir çox tarixi-etiñik qiymətli abidələr ölkədən çıxarıllaraq bu muzeydə yerləşdirilmişdir. O dövrdə Köhnə Gəncədə arxeoloji işlər MEA Tarix institutu tərəfindən 1938 ildə 1 ay müddətinə, 1939-cu ildə 2 ay, 1940-ci ildə 4 ay müddətinə aparılmış və Nizami dövrünü aid bir çox zəngin materiallar əldə edilmişdi.

1947-ci ilin 22-27 sentyabrında Bakıda və Gəncədə böyük şairin 800 illik yubileyi qeyd edildi.\* Bu yubileyə hazırlıq işləri hələ 1938-ci ildən başlamış və təntənənin 1941-ci ilde qeyd olunması nəzərdə tutulmuşdu. Lakin müharibənin başlanması dahi şairin yubileyinin keçirilməsini xeyli geriyo atdı. Bununla belə, hələ 1938-ci ildə yaranmış olan Nizami Yubiley komitəsində mühüm işlər görüldü, şairin əsərlərinin tərcüməsi, nəşri və öyrənilməsi sahəsində həlledici addımlar atıldı.

Məlumdur ki, nizamişünaslıq problemlərinin düzgün həllində şairin əsərlərinin təqnidə mətnlərinin olması əsas şərtidir. Təsadüfi deyildir ki, 1939-cu ildə Nizami əsərlərinin tərcüməsi üzrə Bakıda çağırılmış Ümumittifaq müşavirəsində görkəmli ədəbiyyatşunas Məmməd Arif qısa, lakin çox aktual bir tezislə çıxış edərək, şairin poemalarının elmi-təqnidə mətnlərinin hazırlanmasını günün vacib məsələlərindən hesab edir (142, 138-145).

Bir məsələni də qeyd etmək lazımdır ki, görkəmli alim öz çıxışında o dövrə qədər nəşr edilmiş elmi-təqnidə mətn-

lərdən yalnız "Sirlər xəzinəsi"nin Blend (London) və "Yedidi gözəl" poemasının Yan Ripka tərəfindən nəşrini az-çox uğurlu işlərdən hesab edir. Qeyd edək ki, 1934-1938-ci illərdə Tehranda Nizami Gəncəvi "Xəmsə"sinin elmi-təqnidə mətnlərini hazırlamaqla dünya nizamişünaslığına töhfələr vermiş Vahid Dəstgirdi nəşri də şairin həyatına dair ciddi təhriflərə baxmayaraq mötəbər sayılırdı.

40-ci illərdə 800 illik yubiley ərafəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu şairin poemalarının elmi-təqnidə mətnlərinin hazırlanmasını öz öhdəsinə götürdü. Görkəmli şərqsünaslardan - Y.E.Bertels, Ə.Ələsgərzadə, Ə.Əlizadə, F.Babayev, O.A.-Smirnov, L.A.Xetaqurovdan ibarət olan mətnşünas qrupu yaradıldı, "Xəmsə"yə daxil olan beş poemadan dördü - "İskəndərnəma" - "İqbalnama" (Bakı, 1947), "Şərəfnamə" (Bakı, 1947), "Sirlər xəzinəsi" (Bakı, 1960), "Xosrov və Şirin" (Bakı, 1960) və "Leyli və Məcnun" (Moskva, 1965) hazırlanıb nəşr olundu.

"Xəmsə"nin çapa hazırlanması zamanı elmi-təqnidə mətnlərdə hansı nəzəri-metodoloji prinsiplərin əsas tutulması, tam və ən düzgün olan variantların kodlaşdırılma sistemi – olduqca mürkkəb və ciddi müqayisələr, araşdırımlar tələb edən bir iş idi. Qeyd edim ki, bir araşdırıcı olaraq, XX əsrin 40-ci illərindən başlanaraq, hazırlanmış bu nəşrləri dünya tekstoloji elminin inkişaf və nailiyyətlərilə müqayisə etməyi vacib bildim. Qərbin görkəmli mətnşünaslıq mütəxəssislərindən olan C.Tor-pe, F.Qaskel, F.Bovers, C.Makqenni və başqalarının elmi-təqnidə mətnlərin hazırlanması prinsipləri haqqında fikirlərindən belə nəticəyə gəlmək olar ki, Avropa elmi haqlı olaraq materialın nəzəri-metodoloji problemlərini öyrənmədən mətnin hazırlanmasını "mətnşünaslıqda böhran" adlandırır (267, 10). Qərb alimlərinin bir qisminin keçən əsrə əsas müzakirə və mübahisə obyektinə çevirdiyi bu məsələni, keçmiş sovet məkanında

şərqsünaslıq elmi çox böyük uğurlarla, görülən monumental işlərlə hayata keçirirdi.

Azərbaycanda da son dərəcə cədliklə, qısa bir vaxt ərzində nizamişünaslığın nəzəri-metodoloji problemləri və mətnlərin hazırlanması prinsipləri müəyyənləşdirildi və "Xəmsə"nin elmi-təqnidli mətnlərinin nəşri işinə başlandı.

Sonralar, 1946-ci ildə Y.E.Bertels bu əlamətdar hadisəni xatırlayaraq yazdırdı: «Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutu bu ağır məsələnin həllini öz üzərinə götürmüdü, İş müstəsna dərəcədə gərgin templə aparılırdı və artıq 1940-ci ilin payızında beş poemanın mətni tam şəkildə hazır idi» (239, 459).

Bakı və Moskva nəşrləri hazırlanarkən, dünyanın ayrı-ayrı muzey və kitabxanalarında saxlanılan 10 əlyazma nüsxəsindən, habelə Yan Ripkanın tərtib etdiyi "Həft peykar" təqnidli mətnindən, Blend tərəfindən nəşr olunmuş "Məxzən-nül-əsrar" poemasının nəşrindən və Bəhid Dəstgirdinin həzirladığı Nizami külliyyatından istifadə olunmuşdur.

Nizaminin şeir texnikasına, mətnlərin özünəməxsusluğuna, ədəbi stilistik qayda-qanunlara, mətnlərin nüsxə fərqləri və s. məsələlərə bələd olmağa çalışın mətnşünas-alım qrupu ağır yaradıcılıq işi, gərgin zəhmətlə üzəşləşməli oldu. Əvvələ, əldə olunan mətnlər şairin ölümündən təxminən 150 il sonra üzü köçürülmüş, ən qədimi XIV əsər aid olan nüsxələr idi. Avropanın alimləri tərəfindən hazırlanmış mətnlərdən yalnız "Həft peykar" əsərinin Y.Ripka tərəfindən edilmiş tərtibi çağdaş elmin tələblərinə cavab verirdi, tərtib və nəşr olunmuş digər nüsxələrin əksəriyyəti nöqsanlı idi, hazırlanmasında hansı mətnlərin əsas götürüldüyü məlum deyildi. "Xəmsə" mətnlərinin tərtibində naqışlık özünü göstərirdi. Nüsxə fərqləri, deformasiyalar qeyd olunmur və bu da tədqiqatçıya lazımı mətndaxili mənaları vermək iqtidarında deyildi. Sonuncu nəşr olan və XIV əsrin ilkin nüsxə variantlarına əsaslanan Vəhid Dəstgirdi nəşri, bütün mə-

ziyyətlərinə baxmayaraq inanılmış, əsas baza hesab edilmədi (234, 35).

Artıq qeyd edildiyi kimi, Nizami əsərlərinin təqnidli mətnlərinin hazırlanmasında əsas baza ən qədim nüsxə sayılan XIV əsər aid əlyazma idi. Tekstoloji-işçi qrupun çalışması üçün o dövrdə XIV əsər aid əlyazmalarından yalnız dördünü əldə etmək mümkün olmuşdu; Paris Milli kitabxanasında saxlanılan Əhməd İbn-əl Hüseyn İbn Sənə tərəfindən 1362 ildə (6 rəcəb, 763-hicri) üzü köçürülmüş əlyazma nüsxəsi; (qeyd edək ki, 40-ci illərdə elmi təqnidli mətnlərin hazırlanmasında bu nüsxə əsas götürülmüşdür). Digər əlyazma nüsxəsi Oksfordda Bodlean kitabxanasında saxlanılan 1365-ci ildə (şəvvəl, 766-hicri) üzü köçürülmüşdür. 3-cü, yənə də Paris Milli kitabxanasında saxlanılan, 1366-ci ilə aid (zilhiccə ayı, 767-hicri) əlyazma və nəhayət, nisbətən nöqsanlı Leninqrad Dövlət Universitetinin 1375-1376-ci illərə aid əlyazmadan istifadə olunmuşdur.

"Xəmsə" mətnlərinin hazırlanmasında XV əsər aid bir neçə əlyazma da, həmçinin Britaniya muzeyi əlyazması, Dövlət Ermitajında və Saltikov-Şedrin adına Sankt-Peterburq kütütləvi kitabxanasına xas əlyazmaları və Elmlər Akademiyasının Şərqsünaslıq İnstitutunda (Moskva) saxlanılan 2 əlyazma nüsxəsindən istifadə olunmuşdur. Mətnlər hazırlanarkən artıq tərtib olunaraq İranda çap olunmuş V.Dəstgirdi nəşrindən də geniş istifadə olunmuşdur.

40-ci illərdə Azərbaycanda "Xəmsə" mətnlərinin hazırlanması 4 əsas princip üzərində qurulmuşdur; imkan daxilində matndə olan variantın saxlanması; XIV əsər aid, yəni o dövrdə mötəbər sayılan nüsxədəki beytin, yaxud misra-nın tam aydın olması prinsipi; yalnız bütün nüsxələrdə bu və ya digər variant aydın olmadığı halda, XV əsər aid əlyazmalara müraciət edilə bilərdi; əldə olunan əlyazmaları içərisində düzgün oxunmayan beyt, yaxud misra varsa, bu halda artıq nəşr olunmuş V.Dəstgirdi çapındaki variant əsas götürüldür. Daha qədim, mötəbər mənbə olmadığın-

dan, bu qaydalar alımlar tərəfindən götür-qoy edilmiş ən əlverişli prinsiplər idi. Büyük rus şərqşünası Y.E.Bertels elmi mətnlərin Azərbaycanda hazırlanması dövründə bu işin əsas tələb və prinsipləri haqqında 1947-ci ilde "Nizami mətnləri üzərində iş" adlı məqaləsində qeniş açıqlama vermişdir. Nizami əsərlərinin əlyazmalarındaki müxtəlifliyi xəttatlar tərəfindən edilmiş dəyişikliklərin meydana gəlməsi səbəblərini, onların xaraktetini açımağa cəhd göstəren alim bu təhriflərin bir neçə ümumi xüsusiyyətini qeyd etmişdir (234).

Mətnlərin təhrif olunması əksərən subyektiv səbəblər üzündəndir. Bunların əsərin üzünü köçürən katibin köhna sözləri dəyişdirməsi, yaxud öz siyasi-dini, içtimai görüşlərlə bağlı əlavə və dəyişikliklər etməsini diqqətlə araşdırın alim özü də səhvə yol verir. Belə ki, "Şərəfnamə"də Nizamının belə bir beyti var:

بمیر على گرچه محکم بیم ز عشق عمر نیز خالی نیم  
(293, 19)

Y.E.Bertelsin bu misraların sünni xarakterində olmasını vurğulaması (239, 462) fikri tamamilə yanlışdır. Əvvəla, Nizami, özünün söylədiyi kimi, bütün yaradıcılığı boyu dinin bütövlüyü uğrunda çalışmış, məhzəbə, təriqətə bölünməyən saf islami bir dünyagörüşə malik olmuşdur. Nə katibin quramasını, nə də Bertelsin fikirlərini Nizamiya şamil etmək mümkün deyildir. Peygəmbərin meracına həsr olunmuş bu hissədə şairin məqsədi Məhəmmədin və onun 4 xəlifəsinin dinin məhkəm dayaqları olduğunu göstərməkdir. Mətndə bəhs etdiyimiz hissədən bir neçə beytə diqqət yetirək:

به ار گوهرجان نثارش کنم گوهر خرچهارند و گوهر چهار فروشند را با فضولی چه کار ز عشق عمر نیز خالی نیم همدون درین چشم روشن دماغ ابوکر شمعست و عثمان چراخ Yaxşıdır ki, mən canımın gövhərini onun ayağına atım,	شتا خوانی چار بارش کنم گوهر چهارند و گوهر چهار فروشند را با فضولی چه کار ز عشق عمر نیز خالی نیم همدون درین چشم روشن دماغ ابوکر شمعست و عثمان چراخ
---	--

20

O dörd yavərinin tərifini edəm.  
 Gövhər alan dördür, gövhər də dördür.  
 Gövhər satanın füzulluq etməklə nə işi var?  
 Əlinin eşqində hərçənd ki, məhkəməm,  
 Ömerin eşqindən də xali deyiləm.  
 Eyni zamanda, mənim işqli damağımın gözündə,  
 Əbübəkr şam, Osman çırraqdır.

"Şərəfnamə", filoloji tərcümə səh.34)

Nizami digər əsərlərində də bu məsələyə münasibətini açıq bildirdiyindən əslində tekstoloq-alimə mətnədəki təhrifləri aradan qaldırmaq işini asanlaşdırılmış olur. "Leyli və Məcnun" əsərində şair həmən məsələni aşağıdakı şəkildə izah edir:

وین خانه هفت سقف کرده -  
 صدیق بصدقیق پیشوا بود  
 وان پیر خدائي خداورس  
 فاروق ز فرق هم جدا بود  
 با شیر خدای بود هدرس  
 ریحان يك نورد بوندن  
 هر چار زیک نورد بوندن  
 زین چار خلیفه ملک شد راست  
 خانه به چهار حد محیاست  
 شد خوش نمک این چهار خانه  
 ز بینگونه چهار طاق دادی  
 ز امیزش این چهار گانه  
 دین را که چهار ساق دادی  
 چون ابروی خوب تو در آفاق  
 هم جفت شد این چهار و هم تاق

(292, 15-16)

Elmi-tənqidi mətn D.Th.Ələsgərzadə və F.Babayevə məxsusdur, Azərb.EA Şərqşünaslıq institutunda hazırlanmışdır; Moskva,1963)

Tərcümə:

Bu evdə yeddi səqf yaratdın,  
 Onu dörd xəlifəyə vəqf etdin.  
 Siddiq sidqin öndə gedəni idı.  
 Faruq həmçinin fərqdən uzaq idı.  
 Allahdan qorxan o allah piri,  
 Allahın şiri ilə həmdərs olmuşdu.  
 Dördü də bir nurdan idilər,  
 (Dördü də) bir çəmənin suyunu içmişdilər.

Bu dörd xəlifəylə mülk düz oldu.

Ev dörd divarla qurulur.

Bu dörd ittifaqdan

Bu evə dad gəldi.

Burada:

Siddiq-Məhəmməd peyğəmbərin 1 xəlifəsi Əbübəkrin laqəbidir. Faruq-11 xəlifa Əmrə işarədir. Misra haqqı na-haqqdan ayıra bilməməsinə işarədir. Piri-xodayı-Allah qoca-sı-III xəlifa Osmana işarədir. Allahın şiri-dedikdə IV xəlifə Əli (ə) nəzərdə tutulur (Bax: "Leyli və Məcnun" izahlar-Mübariz Əlizadənindir. Bakı, 1983, səh.289-290).

Beytin sonrakı davamı yuxarıdakı fikrimizi təsdiqləyir:

Dina ki, dörd dirək vurmusan,

Bu qayda ilə dörd tağ vurmusan.

Üfűqdə sanın gözəl bulud qaşın kimi,

Bu dördlük gah ayrı düşdü, gah da birləşib tağ oldu.

40-ci illərdə hazırlanmış elmi-tənqidî mətnlər öz məziyyətlərlə dünya mətnşünaslığı tarixində əhəmiyyətli sayılabilir.

Bu işlər elmi dəqiqlik və müqaisəli metod əsasında hazırlanırdı. Nümunə olaraq, elmi-tənqidî mətni L.A.Xetaqurov tərəfindən tərtib olunmuş, redaktoru Y.E.Bertels olan "Xosrov və Şirin" məsnovisi ekspertlərin müyyəyenləşdirdiyi 10 nadir əlyazma nüsxəsi əsasında hazırlanmışdır. Digər mətnlərin tərtibində olduğu kimi, burada da vahid prinsip gözlənilmiş, nüsxələrin oxunuş forqləri göstərilməklə, müəlliflər müxtəlif əlyazma nüsxələrini müqayisə etmiş, kitiblər tərəfindən təhrif olunmuş sözləri düzgün oxumağa cəhd etmişlər. Əlbəttə, işin nöqsanlı cəhətləri də mövcuddur. Belə ki, bəzən nüsxələrdə əksəriyyət təşkil etdiyinə görə, şübhəli misralar da saxlanılmışdır. Məsələn, mətnədə oxuyuruq:

توپیز اخر هم از دست بلندی چرا بخانه را در در بندی

Sən də axır əlini yüksəyə qaldırıb,

Nə üçün bütxanənin qapısını bağlamırsan?

Bu parça yuxarıda qeyd etdiyimiz kimi, 10 əlyazma nüsxəsində göstərilən şəkildədir, yəni nüsxə çoxluğuna görə bu cür saxlanılmışdır. Yalnız Vəhid Dəstgirdinin tərtib etdiyi nüsxədə isə ikinci misrada dəyişiklik nəzərə çarpır: چرا بخانه را در بندی

(Nə üçün bütxanənin qapısını bağlamırsan?) Zənnimizcə, Bakı nöşrində də "در" - (dər) atılmalı idi, bu doğru oxunuş saxlanmalı idi.

Bələliklə, vahid bir prinsip əsasında hazırlanmış olan elmi-tənqidî mətnlər Azərbaycanda şairin yaradıcılığı ilə bağlı bir çox mühüm problemlərin həlli üçün geniş imkanlar açdı.

Cəlb olunan əsas mənbələrin nisbətən sonrakı dövrdə qələmə alındığına görə qüsurlu olmasına, müasir nizamişü-nashığın tələbləri baxımından, bəzi alımlar tərəfindən "Vəhid Dəstgirdi naşrılı müqayisədə geriyə atılan bir addim" (214, 3) hesab olunmasına baxmayaraq, ilk dəfə Bakıda və Moskvada Nizami əsərlərinin tənqidî mətnlərinin çap olunması son dərəcə əhəmiyyətli hadisə idi.

Bu dövr nizamişü-nashığın başlıca istiqamətlərindən biri də şairin əsərlərinin tərcümə və nəşri sahəsində gördüyü işlədir. Hələ əsrin əvvəllərində F.Köçərli "Azərbaycan ədəbiyyatı materialları" əsərində tərcümə məsələsini əsas problem olaraq ortaya qoyur və yazardı: "Fars lisanına dara rəvantəb şairlərimizin baş vəzifələrindən biri də Şeyx Nizami Əliəlrəhmanın əsərlərindən bəzilərini türkə açıq dildə tərcümə edib, milli ədəbiyyatımızı dövlətləndirməkdir" (125, 68).

40-ci illərdə Nizaminin Azərbaycan dilinə tərcümələrinin ilk, inqilabaqədərki dövrünü araşdırmağa cəhd göstərən Azərbaycan alimi Ə.Seyidzadənin yazdığını görə, F.B.Köçərli şairin əsərlərinin tərcüməsi üçün şair qrupu yaratsa da, təşəbbüs baş tutmamışdır (279, 129). Bununla belə, müəllif Qiyasbəyov (Nasir), Seyid Əzim və M.Hacınin Nizami əsərlərindən tərcümə olunmuş bir neçə nümunələr üzərində tədqiqat aparır (279, 120-130).

40-ci illərdə şairin əsərlərinin tərcümə və nəşr olunması sahəsində görülen işlərdən- "Nizami, Lirika (Sətri tərcümə, tərtib, müqaddimə və şərhlər H. Arashının, Bakı, 1940); "Lirik Şeirlər" (Tərtib: H. Arash, Bakı, 1947); "Sirlər xəzinəsi" (tərc. edəni: S. Rüstəm, red. M. Rahim, Bakı, 1947); "Xosrov və Şirin" (tərc. edəni: R. Rza, red. M. Arif, M. Rzaquliyev, Bakı, 1947); "Yeddi gözəl" (bir parça, Bakı, 1940); "Yeddi gözəl" (nəşrə çevirəni: M. Cəlal, redaktoru M. Rzaquluzadə, Bakı, 1941); "Leyli və Məcnun". Bir parça. (tərc. edəni: A. Şaiq, Bakı, 1940); "Leyli və Məcnun" (tərcümə edəni: S. Vurğun, redaktoru M. İbrahimov, M. Soltan, Bakı, 1942); "İskəndərnâmə". I hissə. "Şərəfnâmə" (tərcümə edəni A. Şaiq, red. O. Sarıvelli, Bakı, 1940); "İskəndərnâmə". II hissə. "İqbalname", parçalar (tərcümə edəni: M. Rzaquluzadə, red. O. Sarıvelli, Bakı, 1940); "İskəndərnâmə", II hissə. İqbalname (bu dəfə tam şəkildə) tərc. edəni: M. Rzaquluzadə, red. O. Sarıvelli, S. Mirqasimov (Bakı, 1941) və başqalarını göstərmək olar.

Nizami əsərlərinin tərcüməsi işinə nəzər salarkən, hər şeydən əvvəl, şair və tərcüməçilərimiz qarşısında duran vəzifə və tələbləri aydınlaşdırmaq lazımlı gəlir. Məlumdur ki, 40-ci illərdə şairin əsərlərinin poetik tərcümələri müvafiq sətri tərcümələr əsasında yaranırdı. Şeir tərcüməsinin müvəffəqiyyəti sətri tərcümənin keyfiyyətindən asılı idi. Odur ki, Nizami əsərlərinin sətri tərcüməsinə ciddi tələblər qoyulur, bu iş üzərində mütaxəssis alımlar çalışırlar. Bilavasitə bu problemin həllində yaxından iştirak edib, Nizami əsərlərinin tərcüməsi məsələsinin nəzəri prinsiplərini çox dəqiq müəyyənləşdirən, onun əməli tələblərini göstərən M. Arif haqlı olaraq yazar: "...sətri tərcümə edən şəxs nə qədər çalışqan və vicdanlı olursa-olsun, o, mütərcim-şairə lazımlı olan hər şeyi vera bilməz. Mütərcim-şair tərcümə etdiyi şairin yaradıcılığı haqqında bəzi məlumatə malik olmalıdır ki, tam müvəffəqiyyət əldə etsin... dil bilməmək şairin yaradıcılığı, onun şer xüsusiyyətlərili, onun dövrü və dünyagörüşü

ilə tanış olmağa, həm də dərindən tanış olmaqə mane olmamalıdır." (142, 140).

Məlumdur ki, bədii mətndə üslubi-ekspressiv fikri ifadə etməyə çalışan mütərcim istər-istəməz məcəz sistemi-metəfora, təsbih, təzad, təkrir və s. poetik fiqurların tərcümə olunma mexanizmilə üzəlşir. Konkret olaraq, poeziyada hər şeydən əvvəl, bədii-emosional ifadə tərzini yaradan leksik vahidlər, eləcə də semantik məna kəsb edən, çox cəhətli funksiya daşıyan frazeoloji ifadələr məcəz sisteminin əsasını təşkil edir və poetik məcəz sisteminin tərcüməsi mütərcimdən xüsusi bilik və istedad tələb edir. Qeyd edək ki, filoloji tərcümələrdən fərqli olaraq poetik tərcümələrdə Nizami şeirinin semantik itirmələri daha qabarıq şəkildə özünü göstərir, adekvat tərcümələr bəzən alınmır. Tərcümədə məzmundan əlavə, ikinci-üslubi xarakterin ekvivalent variantlarda verilməsi mühüm şərt olaraq qalırıdı.

Nizami yaradıcılığı hikmətli ifadə üsulu, fəlsəfi deyim tərzi, yiğcam sözle böyük mənalar, zərif, həm də inandırıcı məcazlardan yaratmaq kimi keyfiyyətlərə malikdir. Poetik tərcümələr tərcüməçi şairin istedadından asılı olaraq, bəzən daha çox orijinali ifadə edirdi. Məsələn, 40-ci illərdə "Şərəfnâmə" dən edilmiş poetik (fars dilindən tərcümə-A. Şaiqindir) və taxminən 40 il sonra, 1982-ci ildə olunmuş sətri tərcüməni (fars dilindən tərcümə-Q. Əliyevindir) müqayisə edərkən hər ikisinin eyni ekvivalent miqdarda orijinali ifadə etməsinin şahidi oluruq.

#### Nümunə:

سرشک قدح ریز در دامن  
فروشود از دامن الوده گی

بیا ساقی آزاد کن گردنم  
سرشگی که از صرف پالوده گی

(293, 381)

#### Filoloji tərcümədə:

Gəl, ey saqı, gəl boynumu azad et,  
Qədəhin göz yaşlarını ətəyimə tök.

Elə göz yaşı ki, sırf saflığı ilə,  
Ətəyimdən bu aludəşlikləri yuyub aparsın.

(“Şərəfnamə”, filoloji tərcümə, s.293)

Dilin, vəzni imkan verdiyi ekvivalent hüdudda poetik tərcümə çox uğurludur:

Gəl, məni azad et, saqi, “yox” demə,  
Qədəhdən göz yaşı tök ətəyimə.  
Bir mey ver ki, olsun saf şıra kimi,  
Yusun hər cirkabdan bu ətəyimi.

(“Şərəfnamə”, poetik tərcümə, s.302)

Poetik tərcümələrdə müəyyən söz və ifadə vahidinin metoforik ünsürlər, frazeoloji birləşmələr əsasında dəqiqliklə digər dildə ifadə olunması üçün mütləq qarşılıqlı şəkildə fars və azərbaycan dillərinin lüğət tərkibinin materialları, bütün ehtiyat fondu ilə işləmək lazımlı gəlir. Qeyd edək ki, tərcümə nəzəriyyəsində bu məsələ mühüm əhəmiyyət daşıyır. Məşhur tərcümə nəzəriyyəçisi K.Çukovski dilin zəngin lüğət tərkibindən istifadə etməyən tərcüməçiləri “öz beynlərinə xas hərəkət etməkdə” tənqid edərək “...müəllifi yenidən işləyib cilizləşdirənlər” adlandırır (286, 82).

40-ci illərdə Nizami əsərlərinin poetik tərcümələri ilkin baza olmasına baxmayaraq, bir çox müsbət keyfiyyətlərinə görə hələ bundan sonra da bir neçə uzun illər öz əhəmiyyət və aktuallığını saxlayacaqdır. Bəzən poetik tərcümə o qədər dəqiq, dilin ekvivalent imkanları hesabına adekvat verilir ki, mütərcimin istedadına heyran qalırsan. Yenə də A.Şaiqin tərcüməsinə diqqət edək:

Farsca mətn:

بانداز کن براندار خویش  
که باشد میانه نه اندک نه بیش  
چو رشته ز سوزن قوی ترکنی  
بسا چشم سوزن که در سر کنی

(293, 382)

Tərcümə:

Xərclərkən ölçüdən gəl götürmə, əl,  
Nə artıq, nə əskik- ortadır gözəl.  
Sapın yoğun olsa ince iynədən,  
Çox iynə gözünü kor edəcəksən. (səh.303)

Tərcümə filoloji tərcümədə olduğu kimi dəqiqdır. Filoloji tərcümə:

Öz xərcini elə əndazadə götür ki,  
Orta olsun, nə çox, nə az.  
Sapi iynədən yoğun götürsən,  
Çox iynələrin gözünü kor edərsən. (səh.294)

Göründüyü kimi, poetik tərcümə ekvivalent mənanın və bədii ifadə tərzinin düzgün çatdırılması baxımından müasir adekvat tərcümələrlə eyni səviyyədə dayanır.

Bələkliklə, ilk müqayisələrdən aydın olur ki, Nizami kimi qüdrəti sənətkarın yaradıcılığının tərcüməsi, şübhəsiz ki, sadə məsələ deyildi. Məsələni hərtərəflə araşdırmaqdan ötrü qisaca dövrün tərcümə nəzəriyyəsinin inkişafını - konkret olaraq rus və Azərbaycan ədəbiyyatşunaşlığının tərcümə sahəsində XX əsr təcrübəsinə nəzərdən keçirək.

Əsrin əvvəllərində tərcümə nəzəriyyəçiləri belə hesab edirdilər ki, hər bir şairi ədəbi şəxsiyyət olaraq tərcümədə olduğu kimi təqdim etmək mühüm şərtdir və mütərcim nə qədər istedadlı olursa-olsun, mətni təhrif etməməyə, orijinalın poetik-üslubi xüsusiyyətlərini qoruyub saxlamağa borcludur. Əks halda, orijinal tamamilə dəyişdirilir, mütərcim öz şəxsiyyətinə xas üslubi xüsusiyyətləri tərcüməyə gətirməkələ, mətni tanınmaz hala salır. Məsələnin bu cəhətinə diqqət verən rus yazarı, tərcüməçi və ədəbiyyatşunası-Korney İvanoviç Çukovski K.D.Balmont tərəfində Şelli və Uolt Uitmenin əsərlərinin rus dilinə tərcümələri haqqında yazırı: “Balmont öz tərcümələrində Şellinin fizionomiyasını nəinki təhrif etmiş, hətta onun gözəl şəxsi cizgilərinə öz məxsusi simasını da olavaş etmişdir. Yarı Şelli, yarı Balmontdan ibarət olan yeni sima alınmışdır... Amerika şairi Uolt Uitmenin şeirləri isə Balmont tərəfindən ondan da pis tərcümə olunmuşdur...ona, yəni tərcümə olunan şairə, olduğu kimi olmağa imkan vermir, hər vəchlə onu “düzətməyə” çalışır, “öz balmontizmini” (öz üslubunu) ona sıriyır.” (286, 22-23).

Bir məsələni qeyd edək ki, XX əsrin əvvəllərində geniş yayılmış hərfi tərcümələr də Nizami əsərlərinin tam, effektli tərcüməsi üçün meyar ola bilməzdi. Doğrudur, hərfi tərcümələr, yəni mətnin söz ehtiyatının orijinalda olduğu kimi artırıb əskiltmədən qarşı dilə çevirmə-Azərbaycan və rus ədəbiyyatşunaslığında çox istifadə olunmuş metoddur. Məlumdur ki, Rusiyada keçən əsrin 30-cu illərinə qədər A.B.-Krivtsov, E.Lann, İ.Aksenov, B.Yarko, A.A.Smirnov və başqalarından ibarət hərfi tərcümə nəzəriyyəsinə əsaslanan tərcüməçilər məktəbi yaranmışdır. Əvvəlki illərdə hərfi tərcümələri orijinala tam uyğun olması və müəllifin fərdi üslubunu eks etdirməsi baxımından təqdir etsələr də, sonrakı nəzəriyyəçilər bu fikirdə olmamışlar. Məlumdur ki, zaman keçidkə, hərfi tərcümə üsulunu qəbul etməyərək, onu orijinali quru, cansız ifadə edən mexaniki metod, bu növ tərcümələrə üstünlük verən şairləri isə, "bukalist", "pedant" adlandırmışlar (283, 51).

Qeyd edək ki, göstərilən dövrde digər tərcümə növü olan - sərbəst tərcümələr də Azərbaycan nizamişunaslığı üçün meyar ola bilməzdi. Belə ki, sərbəst çevirmələrə orijinaldan uzaqlaşma. Tərcümə olunan dilin normalarından uygunsuz istifadə, mütərcimin orijinala müdaxiləsi kimi hallar xarakterikdir.

Beləliklə, nə quru, sxematik səciyyə daşıyan hərfi tərcümələr, nə də orijinaldakı mətnə müdaxilə etməklə müəllifin poetik dilini tanınmaz hala salan sərbəst tərcümələr əsərin ideya-badii dəyərini maksimal həddə çatdırmağa qadir deyildir.

Göstərilən dövrde ədəbiyyatşunaslığın bütün sahələri üzrə irəliləyiş baş verdiyi kimi, tərcümə nəzəriyyəsinin inkişafında da qanuna uyğun proses baş vermişdir. Azərbaycanın nəzəriyyəçi-alımları B.Nəbiyev və Ş.Salmanov keçən «ədəbi əsrin» inkişaf dialektikasını aşağıdakı kimi xarakterizə edirlər: «... ədəbi əsrin müxtəlif dövrləri, bu dövrlərin daxilində onun ayrı-ayrı mərhələləri də olmustur ki, onla-

rin arasında ədəbi-tarixi və tipoloji ümumilik, varislik əsrin bütün mərhələlərində qorunub saxlanmış, milli ədəbi process heç vaxt öz daxili inkişaf qanuna uyğunluqlarını itirmamışdır; əksinə, bunlar hər yeni tarixi mərhələdə yenidən dərk olunmuş və dəyərləndirilmişdir; anənələri inkişaf etdirilmişdir; ... yeni janr və üslub tipologiyasının, metod və məktəblərinin, müxtəlif yaradıcılıq görüşlərinin, məktəb və konsepsiyalarının dialektik əlaqəsi-əsrin ədəbi mərhələlərinin başlıca xüsusiyyətini təşkil etmişdir» (164, 1).

Tərcümənin metodologiyası inkişaf edib təkmilləşdikcə, XX əsrədə adekvat tərcümə nəzəriyyəsi geniş vüsat alır. Orijinalın məzmun və ideya-poetik xüsusiyyətlərini, üslub fərdililiklərini, şair şəxsiyyətinin özünəməxsusluğunu oxucuya yalnız adekvat tərcümələr çatdırır. Adekvat tərcümələr qarşı dildə ekvivalent variantların tapılması yolu ilə mətnin orijinala tam bağlılığını reallaşdırır. 1934-cü ildə rus ədəbiyyatşunası A.Smirnov adekvat tərcümələrin princip və mexanizmini aşağıdakı kimi izah edirdi: «O tərcümələri adekvat hesab etməliyik ki, orada müəllifin bütün ideya-nəzəri görüşləri eks olunsun; oxucuya müəyyənən badii-ideya hiss və höycəcanlar, ekvivalentlər yolu ilə, yaxud kifayət substitutlar (fonotik və ya morfoloji əvəzlənmələr - Z.A.) vasitəsilə çatdırılsın, müəllifə xas obrazlılıq, kolorit, ritm və s. vasitələr imkan həddində eks olunsun.» (280, 527).

Göstərilən mərhələdə Rusiyada adekvat tərcümə nəzəriyyəsinə əsaslanan B.Pasternak, M.Lozinski, S.Marşak, S.Lipkin, B.Levik, Leonid Martinov, Lev Qinzburq, Rita Rayt Kovaleva, Tatyana Qnediq, N.Qrebnev, B.Potapova, A.Adalis və başqa görkəmli tərcüməçilər nəslə yetişmişdi. O cümlədən, Azərbaycanda da - A.Səhhət, A.Şaiq, S.Vurğun, Ə.Vahid, M.Arif, R.Rza, N.Rəfibəyli, M.Cəlal, M.Rzaquluzadə, S.Rüstəm, M.Mübariz, M.İbrahimov, C.Xəndan, Ə.Cəmil, O.Sarıvəlli, M.Sultanov, M.Dilbazi, M.Rahim, B.Musayev və başqaları rus və dünya ədəbiyyatının, həm-

çinin Şərqi klassiklərinin əsərlərinin adekvat tərcüməçiləri kimi tanınmışlar.

Cox yaxşı haldır ki, 40-cı illərdə Nizami əsərlərinin tərcüması işinin ciddi şəkildə başlandığı dövr ədəbiyyatşunaslıqda adekvat tərcümələrin meyara çevrildiyi bir vaxta təsadüf edir və artıq qeyd edildiyi kimi, yuxarıda adları çəkilən Azərbaycan adıblarının əksariyyəti şairin əsərlərinin tərcüması üzərində çalışmışlar.

Nizami əsərlərinin tərcümələrinin keyfiyyətindən danışarkən, şairin farsca "Divan"ından edilmiş sənət nümunələrini nəzərdən keçirmək vacibdir. Şairin qəzəl, qəsidi, qitə, rübai və bəzi qəzəllərdən parçalar daxil edilmiş bu ilk poetik tərcümələr 1940-cı ildə "Lirika" kitabında çap olundu. Görkəmli nizamîşunas-alim Həmid Araslinin sətri tərcümələri və redaksiyasında yaranan bu ilk poetik tərcümələrdə Nizami şeirinin dərin, lakin sadə və gözəl ifadə olunan fəlsəfi mənaları, sənətkarlığı müəyyən dərəcədə ifadə olunub xalqa çatdırıldı. Əsər bütöv Nizami "Divan"ını eks etdiirməsə də, hər halda görülmüş iş son dərəcə əhəmiyyətli idi. Kita bin mütqəddiməsində H.Arashı haqqı olaraq yazar: "Oxford, Berlin, Qahirə və Hindistan kitabxanalarında "Nizami divan" adlanan əlyazmaları vardır. Lakin bu vaxta qədər bu əlyazmaları tədqiq olunub çap edilmədiyindən şairin qəzəlləri elm aləminə bütünlükə tanınma biləmişdir." (165, 5). Nizami "Lirika"sının ilk poetik tərcüməçiləri - Ə.Vahid, C.Xəndan, M.Dilbazi, N.Rəfibəyli və O.Sarıvallı idi.

Lirik tərcümələr içərisində Azərbaycanın böyük qəzəl şairi Əliağa Vahidin tərcümələrini xüsusi qeyd etmək lazımdır. Onun tərcümələri orijinala çox yaxındır və mətnin məzmun və poetikliyini eks etdirir. Aşağıdakı:

در ارزوی و صل تو کارم به جان رسید  
تیغ غم فراق تو تا استخان رسید

(291, 230)

Vəslin həvəsi ömrümü son anə yetirdi.

30

Hicran qəminin xəncərini qanə yetirdi, (165, 15) mətləli qəzəlin Azərbaycan dilinə tərcüməsi nadir adekvat tərcümə sənəti nümunəsi sayılı bilər. Son məqtə beytinin əsasında bir neçə fakt daqqət yetirək:

ما قیمت وصال ندانسته ایم ازان  
این دولت وصال بما ناگهان رسید

(Biz vüsalın qədrini ona görə bilməmişik ki,  
Bu vüsal xoşbəxtliyi bizə qəsildən rast oldu.)

Beytin poetik tərcüməsi:

Bilsən, niyə biz bilməmişik qədrini vəslin,  
Çünki bizi bəxt qəflətən ehsanə yetirdi.  
(tərc. Ə.Vahid)

Burada birinci misra olduğu kimi tərcümə olunmuşdur. İkinci misrada "ehsanə yetirdi" ifadəsi mənəni verməklə, yerinə düşərək, həm də orijinaldakı poetik gözəlliyi qoruyub saxlayıb. Bu şəkildə, dil vahidlərinin imkan verdiyi poetik normalar əsasında bütöv qəzəl çox doğru və gözəl tərcümə olunub. "Tərcümənin eyniqiyətliyi orijinalın əsas məzmun və mənasının ən son həddində kimi, ona uyğun eyniqiyətli funksional üslubi xüsusiyyətlərin verilməsində əks olunur." (286, 132).

Poetik tərcümələrdə şeirin məzmun və ifadə gözəlliyini vəzən uyğun eyniqiyətdə çatdırmaq çətin, ağır zəhmət tələb edən iş idi. Şairin digər:

زهی خوبی بنام ایزد مرآ دلبر چنین باید  
چراغی بس شب افروزی مرآ گوهر چنین باید

(291, 215)

Afərin hüsnünə mən bir belə dilbər istərəm.  
Gecələr şəm'i yanar sən kimi gövhər istərəm.  
(tərc.N.Rəfibəyli)

-mətləli qəzəl mənə dəqiqliyinə yetərincə cəhd edilməsi, sadə və gözəl deyimlərin qorunaraq adekvat çatdırılması baxımından son dərəcə uğurlu tərcümədir. Qəzəldə ən mürəkkəb poetik siqur və söz oyunlarının üst-üstə düşdürüyü aşağıdakı misralara baxaq:

31

نمک را چاش باشد ولی شیرین نخواهد شد  
تو بس شیرین نمکدانی مرا شکر چنین باید

#### Beytin sətri tərcüməsi:

Duzun dadı olar, lakin şirin olmaz,  
Sən şirin duzsan, mənə belə şəkər gərəkdir.

#### Poetik tərcümə:

Duzda çox lezzət olar, amma ki, şirin olmaz,  
Duzlusən, həm də şirin, sən kimi şəkkər istərəm.

(165, 27)

Əgər misranın mənə yükünü olduğu kimi çatdırmaq mümkün olmursa, mütərcim fikri əvəzləyən konkret ifadə tapır. Aşağıdakı beytə diqqət yetirək:

لَبْ وَ خَالْ وَ جَهَانْ سُوْزَتْ جَوْ عَودْ وَ شَكْرَنْدَ اِيْ جَانْ  
زَهَى عَوْدُو شَكْرُ سُوْزَانْ مَرَا مجَرْ جَنِينْ بَايْدَ

#### Sətri tərcümə:

Ey can, sənin cahanyandırın dodaq və xalın  
ud və şəkər kimidir  
Əcəb, udla şəkər yandırısan, mənə belə  
manqal gərəkdir.

#### Beyt Nigar xanımın poetik tərcüməsində:

Od ləbin, ud xalın, hər biri şəkkər kimidir,  
Valehəm onlara mən, bir belə məcmər istərəm.

Beytdə məcazların əvəzlənməsi qarşı dildə vəzənə, üsluba uyğun eyni qiymətdə ümumiləşdirilmiş nominativ variantlar hesabına aparılır.

Qeyd olunduğu kimi, "Lirika" kitabına qəzəllərdən əlavə, şairin qəsidişlərindən də nümunələr daxil edilmişdir. Nizami Gəncəvinin fəlsəfi dünyagörüşü, içtimai-xəlqi fikirləri, şəxsiyyəti, sənətkarlılığı haqqında oxucuda kifayyat qədər təsəvvür yaradan bu tərcümələr indiyədək öz əhəmiyyətini saxlayır.

Araşdırmaclar göstərir ki, maksimal effekt əldə etməkdən ötrü şairlər tərcümə prosesində iki əsas mərhələni keçməli olmuşlar; orijinal mətndə əsas fikrin təhlil olunaraq anlaşıl-

ması və azəri türkəsinin ehtiyatları hesabına ifadənin poetik çatdırılmasına nail olmaq.

Tərcüməçi qavradığı informativ fikri, mənəni itkiləri minimum dərəcədə azaltmaq şərtlə öz dilimizin leksik-qrammatik, üslubi normalarının maksimum köməyi sayəsində bu proses yerinə yetirir. Orijinal məcburiyyət qarşısında əlavə edilən dəyişiklikləri nəzərə almasaq, demək olar ki, mütərcimlər Nizaminin fəlsəfi-poetik təfəkkürünü xüsusi dil arqumentlərinə söykənən yüksək adekvatlılıq səviyyəsində çatdırmağa nail olmuşlar.

Gösterilən dövrdə tərcümə olunmuş məşhur qəsidişlərin dən birinin tərcümə-sinə diqqət yetirək. Onu qeyd etmək lazımdır ki, qəsidiş bütün halda tərcümə olunmamışdır.

60 beytlik qəsidişdən yalnız 17 beyt - 1, 12, 14, 15, 16, 22, və s. şəkildə nümunələr seçilərək tərcümə olunmuşdur.

Bu qəsidişin mətləsində söylənmiş fəlsəfi məzmun şairin həyata, kainata baxışlarını, bütövlükdə irfani dünyagörüşü əks etdirir. Qəsidiş rəməl bohrindədir - 3 bütöv, 1 naqis bölmənmişdir.

هم جرس جنبید و هم در جنبش امد کاروان  
کوچ کن زین خیل خانه سوی دارالملکه جان

(291, 185)

#### Poetik tərcümə:

Çıxdı həm zəngin sədasi, həm də köçdü karivan,  
Böylə yiğnaqdan gərək can mülküne olmaq rəvan.

(165, 43)

Beytin çevriləmisi zamanı tərcümə mexanizminin bütün imkanlardan istifadə olunub, qarşı dil vahidi variantlarının ən son həddə qədər adekvat tapılması gözlənilir. Sufi-fəlsəfi anlam kəsb edən - خیل - xeyl - burada, dəstə, topa, yiğnaq mənasında; - خانه xane-sufi terminologiyasına görə, cüzi aləm, artıq vücud anlamındadır.

- ملک جان - can mülkü - ilahi vəhdət, həqiqət deməkdir. Qəsidişin tərcüməsi üzərində iş açıq-aydın mənanın, vəzn,

ölçünün pozulmaması üçün seçilmiş ən olverişli variantdır. Eləcə, digər bir neçə beytin tərcüməsinə diqqət yetirək:

15-16-ci beylər orijinalda:

زین قران این شوی گرددست در قرآن زنی  
مهد قران جوی کامد مهدی آخر زمان  
هرچه نز قران طرازش برگشای استین  
هرچه نز ایمان بسا طش در نورد از آستان

(291, 187)

Filoloji tərcümə:

Əgər "Qurana" əl vursan, bu qrandan (hadisədən) asudə olarsan.

"Quran" beşiyini axtar ki, axır zaman Mehdisi geldi.

Hər nəyi ki, "Quran"la düzəltməmisən, onu biliyindən sil,

Hər nəyin ki, büsati (bünövrəsi) umandan deyil,  
astanadan kənar et (166, 28).

Kiçik xətalar nəzərə alınmazsa, bu beylərin poetik tərcüməsi dilin ekvivalent vahidləri hesabına dəqiq və sərrast çatdırılmış, vəzni saxlamaq naminə edilmiş təhriflər ümumi məzmunu xələl gətirmir. Poetik tərcümə:

Doğru ol Quran'a hörmət bəslə, qorxma çərxidən.  
Çünkü Qurandır cahanda Mehdii-axər zaman.

Hansi şey Quranda yoxdursa, inanma sən ona,  
Doğru yol get, qeyri şeylərdən uzaqlaş hər zaman  
(165, 43).

Tərcümə olunan seçmələr şairin fəlsəfi dünyagörüşünün öyrənilməsində mühüm yardımçı vasitələr idi; təqdirəlayıq haldır ki, hələ 40-ci illərdə şairin islami təfəkkürə bağlı fikirləri çox zaman təhrif olunmadan, adekvat şəkildə tərcüma olunmuşdur. Haqlı olaraq, alımlar bu məsələdə daha diqqətli olmayı tövsiyə edirdilər.

Nizami poeziyasını bəşəriyyətin tarixində yüksək elmi, fəlsəfi-dini reformanı eks etdirən qiymətli bir məxəz olaraq xalqa doğru çatdırmaq vacib idi. Bu prosesdə poetik-üslubi xüsusiyyətlərin adekvat verilməsi də həmçinin gözlənilirdi.

Yuxarıda diqqət yetirdiyimiz fəlsəfi qəsidinin 22-ci beytinə diqqət yetirək:

فرق هاباشد میان آنما و آدمی  
گریک اهن نحل سازند از دیگر آهن سنان

(291, 188)

Sətri tərcümə:

Adamla adam arasında fərqlər var,  
Necə ki, bir dəmirdən nal, digər dəmirdən  
nizə düzəltildilər.

Poetik tərcümə:

Bir adamla başqa bir insanda çoxdur fərq  
odur,

Bir dəmirdən nal, birindən nizə olmuşdur  
əyan (165, 43).

Beytin mənasının çatdırılması orijinalla müqayisədə bir qədər sönük görünsə də, üslubun maksimallığı qənaətbəxşdir.

Göstərilən mərhələdə Nizami "Xəmsə"sinin tam halında Azərbaycan dilinə tərcüməsi sahəsində də əhəmiyyətli işlər görüldü. "Xəmsə"yə daxil olan beş məsnəvi əsərinin tərcümə probleminin öyrənilməsi, əsas prinsipi və nəticələrinin diqqətlə araşdırılması ayrıca tədqiqat tələb etdiyindən, burada yalnız şairin ilk poeması "Sirlər xəzinəsi"nin tərcüməsi üzərində dayanmaq məqsədə uyğundur.

Məlumdur ki, məzmun və fəlsəfi ideya baxımından mürrəkkəb əsər olan "Sirlər xəzinəsi"nin tərcüməsi son dərəcə çətin və məsuliyyətli bir işdir. Artıq qeyd olunduğu kimi, Nizami "Xəmsə"sindən ayrı-ayrı məsnəvilərdən nümunələrin tərcüməsi XIX əsrden başlayaraq ilk təşəbbüsler edilmişdi. 1876-cı ildə Azərbaycanın görkəmli şair və ziyalısı Seyid Əzim Şirvani "Sirlər xəzinəsi"ndən "İsa haqqında həkaya" (10-cu məqalət - Dünyanın axırı haqqında); "Bir-birilə çəkişən iki həkimin həkayəsi" (12-ci məqalət - Bu mənzilli (dünya ilə) vidalaşmaq haqqında); "Zalim padşah və zahidin dastanı" (14-cü məqalət - (Qəflətdən) ayıq olmağın

şərti) hissələrini tərcümə etmişdir. Bu şeirlər Seyid Əzimin özü tərəfindən tərtib olunmuş manzum hekayolər məcmuəsinə daxil edilərək, 1896-ci ildə Təbrizdə H.Z.Tağıyevin vəsaiti hesabına şairin oğlu tərəfindən nəşr edilmişdir (279, 125).

Seyid Əzimdən sonra, Məhəmməd Hadinin Nizami əsərlərindən "Leyli və Məcnun", "Yeddi gözəl", eləcə də "Sirlər xəzinəsi"ndən etdiyi poetik tərcümə nümunələri diqqəti cəlb edir. Şeir nümunələri M.Hadinin 1908-ci ildə Bakıda, yənə də H.Z.Tağıyevin vəsaiti hesabına çap olunmuş, "Firdovsi-ilhamat" şeirlər toplusuna daxil edilmişdir (137; 279, 127-128).

M.Hadi Nizaminin "Sirlər xəzinəsi"ndən yalnız bir məqalədən bir parça (2-ci məqalət – Ədalətin qorunması haqqında şaha nəsihat) və "Nuşirəvan və onun vəziri" hekayəsindən 29 beysi tərcümə etmişdir.

Bələliklə, göründüyü kimi, pərakəndə halında, ayrı-ayrı şeir parçaları, hekayələrdən başqa, "Sirlər xəzinəsi"nin tam tərcüməsi işində təşəbbüs nəzərə çarpmır.

1940-ci ildə Bakıda ilk dəfə olaraq "Sirlər xəzinəsi"ndən 20 məqalət və hekayələrdən 16-sı seçilərək poetik tərcümədə nəşr olundu. Poetik tərcümələrin müəllifi görkəmli Azərbaycan şairi Süleyman Rüstəm idi. Bu kitabda seçiləb tərcümə olunan məqalət və hekayələr şairin ideal cəmiyyət, içtimai-siyasi görüşlərini əks etdirir. Kitaba ön söz yazan F.Qasimzadə, şairin moramına uyğun nümunələrin seçiləsini, bu şeirlərin Nizami dünyagörüşünü tam əks etdirdiyini, "Məxzənül-əsrar"ı təşkil edən "mənzum hekayələrin çoxunun padşahların tənqidi, xalqa zülm etməmək, ölkəni yaxşı idarə etmək xüsusunda nəsihətlərdən" və "insan əxlaqını təbiyləndirən didaktik hekayələrdən" ibarət olduğunu qeyd edərək yazar: "Əsər ayrı-ayrı mənzum parçalara ayrılsa da, ümumi və vahid bir ideya onları birləşdirir (167, 9).

Tərcümə olunan nümunələrdə, bu vahid ideyanın olduğu kimi çatdırılması Azərbaycan oxucusunun Nizami dünyagörüşü, folsəfəsi geniş şəkildə tanış olması nizamişunaslıqla son dərəcə qiymətli bir hadisə idi.

Dillər əzberi olan "Nuşirəvan və bayquşların səhbəti", "Soltan Səncər və qarı", "Kərpic kəsən kişinin dastanı", "Süleyman və əkinçi" və s. hekayələr məhz bu dövrdə tərcümə olunaraq xalqa çatdırıldı.

Tərcümələr üzərində araşdırmadan bir daha bəlli olur ki, fəlsəfi hissələrin tərcüməsi olduqca mürəkkəbdir. Şahla-ra öyünd-nəsihat vermək kimi müdriklük zirvəsinə qalxmış şairin ilk məqalətə (Adəmin yaradılması haqqında) həsr etdiyi "Naümid padşahın dastanı" hekayəsinin tərcüməsinə diqqət yetirək; 23 beytdən ibarət olan hekayə tam şəkildə tərcümə olunmuşdur. Şeir boyu fikirlərin yüksək sənətkarlıqla Nizamiyə xas adekvat tərcüməsi müşahidə olunur.

Hekaya qəhrəmanın Allahın hüzurunda peşimanlığını əks etdirən müraciət və təhkiyəyə diqqət yetirək:

Orijinalda:

گرچه ز فرمان تو بگشته ام  
رد مکنم کز همه رد گشته ام

(295, 87)

Sətri tərcümə belədir:

Gərçi sənin fərmanından çıxmışam,  
Rədd etmə, çünki hamı məni rədd etmişdir.

Beyt S.Rüstəmin tərcüməsində fikir və vəzn qorunmaqla tam adekvat çatdırılır; unikal tərcümə sənəti nümunəsilə qarşılaşıraq:

Əgər çıxmışamsa da fərmanından, yaradan,  
Qovma ki, qovmuş hamı məni öz qapısından

(167, 11)

Nəfsinə aldanmış, naümid zalim padşahın çıxılmaz vəziyyəti, üzr qapısı, Allaha sığınma, bağışlanma diləyi – süfiyanə məqamlar, həqiqət haqqında Nizami hikmətləri son

dərəcə ustalıqla tərcümə olunur, rasional-intuitiv qavranımlaraq, qarşı dildə adekvat ifadə olunur.

Nizamının fikir və ruhunun parlaq ifadəsi şeirin sonluğunda tam əks olunur, kiçik dəyişikliklər məzmunu xələl gətirmir. Hiss olunur ki, şair əsas məzmunu, ideyanı qorumağa çalışır:

Orijinalda:

یک نفست آنچه بدو بندە	هرچه درین پرده ستانی بده
خود مستان تا بتونی بده	تا بود آنوروز که باشد بھی
گرندت ازاد و بھانت تھی	دام بیتمان نشود دامنت
بارکش بیوه زنان گر دنت	بازدہ این فرش کهن پوده را
طرح کن این دامن آلوده را	با چو غریبان بی ره توشه گیر
با چو نظایری ز جهان گوشه گیر	

(295, 89).

Poetik tərcümə:

Səni qul cəyləməyə mənəcə bir dirəm bəsdir,  
Onunla yaşıdagın şeyəsə bircə nəfəsdir.  
Hər zaman bu pərdədən aldiğın hər nə ki, var,  
Özün üçün götürmə, bacarırsansa qaytar.  
Bəlkə, qiyamət günü, bu yaxlılıqla bəlkə,  
Qalmasın ürəyində, vicdanında bir ləkə  
Yetimlər ətəyindən tutub dartmasın səni,  
Boynunsa qariların olmasın yük çəkəni.  
Gəl, bu köhnə ərişli toxunmuş fərş burax,  
Bu bulaşqı ətəyi durma yiğişdir ancaq.  
Sən ya qəribələr kimi, yola azuqə götür,  
Ya da Nizami kimi bu dünyadan əl götür.

(167, 12)

Qeyd edək ki, bəzi beytlərin mənasının tam çatdırılması mümkün olmur. Hərfi tərcümələrə aludəlik mənanın tam sərrast alınmasına mane olurdu. Əlbəttə, şübhəsiz ki, izah-larsız, əlavə söz artırmadan Nizamini olduğu kimi vermək mümkün olmurdur. 2-ci məqalət «Ədaləti gözləmək üçün padşaha nəsihat» hissəsindən bir beytin mənasına diqqət yetirək:

(295, 94)

Sətri tərcümə:

Hər kim İsa kimi can damarını tutdu,  
İnsafi ucundan cahanı tutdu.

Poetik tərcümə:

Hər kim ki, İsa kimi tutsa can damarını,  
Demək, insafla aldı o dünyanın varını  
(167, 15)

Bu uğurlu tərcümələr davam etdirilirdi; 1947-ci ildə «Sirlər xəzinəsi»nin tam şəkildə tərcüməsi (tərc. S.Rüstəm, redaktoru M.Rahim) işıq üzü gördü. Söz-süz ki, hər dəfə yeni nəşrdə təkmilləşmə işləri aparılır, izahlar, şəhərlər genişlənir, nəşr daha əhəmiyyətli mahiyyət daşıyır.

S.Rüstəmin bu tərcüməsi 1953-cü ildə H.Arashının müqəddiməsi, Ə.Ziyatayın redaktorluğu ilə yenidən nəşr olunmuşdur.

40-ci illər Nizami «Xəmsə»sinin Azərbaycan dilinə tərcümələrinin meydana çıxması ədəbiyyatşünaslıqda əlamətdar hadisə kimi qiymətləndirilir. Bu monumental, ağır zəhmət hesabına başa gələn işlərin, demək olar ki, hamısı MEA Nizami adına Ədəbiyyat İnstитutunda aparılır, alim və şairlərimiz uğurlu nəticələr əldə etmək üçün əllərindən gələnə əsirgəmirdilər.

Qeyd etmək lazımdır ki, 40-ci illərdə Nizami poeziyasının rus dilinə tərcümələri üzərində də gərgin iş gedirdi. Bu dövrdə 1939-40-ci illərdə əsərlərinin rus dilinə poetik tərcümələri arasında B.Lebedev, Y.Keyxauz, K.Simonov,

\* Xatırladaq ki, cyni hissədən kiçik bir parçanı M.Hadi də tərcümə etmişdir. Həmən beysi kiçik dəyişikliklə, mənasını izah etməklə, fikri adekvat çatdırmışdır.

Hər kişi İsa kimi bəxş etsə can,  
Aləmə adlı ilə olur hökmran (137, 88)  
39

M.Dyakonov, A.Plavnik, S.İvanov, İ.Oratovski, R.İvnev kimi şairler var idi. M.Dyakonovdan başqa digər bütün tərcüməçilər Y.E.Bertelsin müvafiq satrı tərcümələri, geniş izah və şərhlərinin köməyi ilə çalışırlılar. Ciddi cəhd və səylərə baxmayaraq, təhriflər, şairin anlaşılmaması, rus dilinin leksik-üslubi normalarına cavab verməyən beytlər çoxluq təşkil edirdi.

Məsələ ilə bağlı olaraq Yuri Qraninin 1941-ci ildə yazdığı «Poetik adekvatlılıq axtarışları» məqaləsində geniş yer verilmişdir. Müəllifin məqsədi Nizami əsərlərinin tərcüməsinə çətinləşdirən obyektiv və subyektiv səbəbləri söz yaradıcılığının qarşı dildə adekvatlılığının çatdırılması prinsipləri əsasında müəyyənləşdirmək, problemin həllinin asanlaşdırılmasına yardım etməkdir. Aygı-ayrı beytlərin mexanizmi üzərində iş aparan müəllif nöqsanları göstərməklə, Nizami poeziyasının fəlsəfi-bədii zənginliyilə əlaqədar işin spesifikasiqini qeyd edərək yazar: «Есть бейты, которые вообще, очевидно, не переводимы – настолько сложна внутренняя структура образа, не передаваемого стилистическими средствами иной языковой системы, почти не допускающей возможности передачи особого оборота с той же степенью непринужденности и ясности, при той же краткости выражения. Последнее условие чрезвычайно важно, потому что в таких случаях удлинение, распространение фразы за счёт пояснительных добавлений уничтожает непрекаемость подлинника и приводит к слишком откровенному комментированью, никогда не способному заменить стремительную краткость поэтического выражения. Более того, такое комментирование, имеющее целью раскрытие неясных русскому читателю наименований-атрибутов определенных понятий, в иных случаях может быть вполне уместным.» (251, 75).

İstər azərbaycan, istərsə də rus dilinə edilmiş tərcümələrdə buraxılmış bəzi nöqsanlara baxmayaraq, inamlı demək lazımdır ki, başlangıç işlər nizamışünashığın nailiyyyət-

lərindən hesab olunur. Bu tərcümələrin praktiki əhəmiyyəti olduqca böyük idi; Elmi-tənqidi mətnlərinin hazırlanması və tərcümə sahəsində uğurlar şairin hayat və yaradıcılığı ətrafında əsaslı tədqiqatlara təkan verdi.

40-cı illərdə böyük Nizaminin həyat və yaradıcılığının öyrənilib tədqiq olunması sahəsində də mühüm addimlar atıldı. Y.E.Bertelsin «Böyük Azərbaycan şairi Nizami» (Bakı, 1940); «İskəndər haqqında roman və Şərqdə onun əsas versiyaları», Moskva, 1948; M.Rəfilinin «Nizami. Həyat və yaradıcılığı», Bakı, 1939; «Nizami», Bakı, 1940; Moskva, 1941; «Azərbaycan ədəbiyyatında ilk roman» (rus dilində), «Bakı, 1946; H.Arashı «Şairin hayatı», Bakı, 1940; «Nizaminin müasirləri», Bakı, 1940; «Nizami əsərlərinin el variantları», Bakı, 1941; «Nizami Gəncəvi», Bakı, 1941; 1947; M.Mübarizin «Böyük demokrat», «Nizami», III kitab, Bakı, 1941; «Böyük humanist», «İnqilab və mədəniyyət», 1947, №3, s.75-88; «Nizami və dövrümüz», Bakı, 1947; H.Hüseynovun «Nizaminin ictimai görüşləri», Bakı, 1946; M.Arifin «Yeddi gözəb». Nizami Gəncəvi, Bakı, 1941, s.V-XVI; «Nizami əsərlərinin tərcüməsi məsələsinə dair», «Nizami». II kitab, Bakı, 1940, s.138-145; «Nizaminiin «kiçik qəhrəmanları və böyük arzuları. «Nizami Gəncəvi» (məqalələr məcmuası), Bakı, 1947; Mir Cəlalın «Yeddi gözəb»dəki hekayələr haqqında. «Nizami Gəncəvi» (məqalələr məcmuası), Bakı, 1947; «Nizaminin müsbət obrəzəri», «Vətən uğrunda», 1943, №6, s.77-92; S.Vurğunun «Böyük Azərbaycan şairi», «Ədəbiyyat» qəzeti, 1939, 2 sentyabr; Babayev F., Əlizadə M. «Sirlər xəzinəsi». «Nizami Gəncəvi» (məqalələr məcmuası), Bakı, 1947; s.29-35; müxəttif alımların tədqiqlərindən ibarət olan, nizamışünashığın inkişafında mühüm rol oynamış IV cild kitabdan ibarət olan «Nizami» məqalələr toplusu (azərbaycan və rus dilində ayrı-ayrı nəşrlər), Bakı, 1940-1947 və s. fundamental işlərdə bu problem ətrafında ciddi araşdırılmalar aparıldı.

40-ci illər mərhələsi nizamişünaslıq problemlərinin sonrakı inkişafında mühüm rol oynadı. Məhz ilk dəfə bu dövrda şairin həyat və yaradıcılığı əsil tədqiq obyektiñə çevrildi. Həyatı və dövrü, ədəbi mühitinin öyrənilməsi məqsədilə, XII əsr Azərbaycan tarixi, siyasi-mədəni vəziyyəti, o cümlədən ədəbi dilinin inkişaf mərhələləri və s. problemlər araşdırmaçaya cəlb olundu.

Azərbaycan ədəbiyyatşunasları Nizami əsərlərinin ideea-yəməzmunu və poetik xüsusiyyətlərinin öyrənilməsi sahəsində həllədici addimlar atdı; Nizami «Xəmsə»sinin tarixi-fəlsəfi mənbələri, bədii-ideya qaynaqları öyrənildi; Bu dövr ədəbiyyatşunaslığın nəhəng məsələlərindən olan «Nizami və dünya ədəbiyyatı» probleminin öyrənilməsi sahəsində də ilkin işlər görüldü. Problemin əsas istiqamətlərindən biri olan «Nizami və Qərb ədəbiyyatı» mövzusunda da Azərbaycanda əhəmiyyətli başlanğıc araşdırmaçalar aparıldı; Əli Sultanlinin «Leyli və Məcnun» və Qərb ədəbiyyatı» (203, 38-46), «İskəndərnama və Qərbi Avropa ədəbiyyatı» (204, 75-88) adlı araşdırmaçları Nizami mövzularının süjet və struktur baxımından Qərb ədəbiyyatında analoji versiyaLarda əks olunması, fərdi obraz və xaraktera bağlı şərtliklər, fərqli xüsusiyyətlər öyrənilir. Bu tədqiqlər mənbəşünaslıq və folklorşünaslıqla bağlı bir sıra faktlarla zəngindir və gənűməzə qədər mühüm əhəmiyyət kəsb edir.

Bu dövrə problemin «Nizami və Şərq ədəbiyyatı» sahəsində də ciddi işlər görüldü. Nizami ırsinin Firdovsi, Əmir Xosrov, Nəvai, Füzuli və b. sənətkarlarla bağlı, ədəbi təsirin öyrənilməsi baxımından faydalı məqalələr yazıldı (12; 15; 21; 57; 147; 158; 232).

40-ci illər nizamişünaslığının nailiyyətlərini yekunlaşdırırankən, Y.E.Bertelsin aşağıdakı sözlərini xatırlamaç yerinə düşür: «Nizaminin öyrənilməsində sovet elmi yeni sehifə başlamışdır. Mən heç də demək istəmirəm ki, şairin yaRa-diciliğilə bağlı bütün məsələlər həll edilmişdir. İş hələ çox illərə bəs edər. Ancaq artıq bu işi inamlı davam etdirmək

üçün sovet elminin gücüylə əsas baza yaradılmışdır» (239, 25). Beləliklə, 40-ci illərdə, xüsusən Nizami Gəncəvinin 800 illik yubiley komissiyasının fəaliyyəti dövründə, taxminən on ilə yaxın bir vaxtı əhatə edən bu dövrə (1938-1948) nizamişünaslıq problemlərinin, demək olar ki, geniş sxemi tərtib olundu. Bu sxem üzrə müəyyən aktual məsələlər öyrənildi, geləcək işlər üçün özü qoyuldu. Ən başlıcası isə, Nizami əsərlərinin tərcüməsi, nəşri və təbliği işinin əsası qoyuldu.

50-70-ci illər:

40-ci illərə nisbatən, sonrakı 50-70-ci illər, ilk baxışdan, durğunluq, sakitlik dövrü kimi nəzərə çarpsa da, əslində nizamişünaslıq artıq qurulmuş olan sxem əsasında geniş elmi tədqiqlərə keçmişdi.

50-70-ci illərə aid bir neçə dəyərli monoqrafiya və araşdırmanın nizamişünaslığının inkişafında rolunu qeyd etmək lazımdır. M.Quluzadənin «Nizami Gəncəvi. Həyat və yaradıcılığ», Bakı, 1953; Ə.Fərəcovun «Nizami Gəncəvinin dövrü və sosial-iqtisadi görüşləri», Bakı, 1957; M.C.Cəfərovun «Böyük insanpərvər şair», Bakı, 1958; D.Əliyevanın «Azərbaycan-Gürcüstan ədəbi əlaqələri tarixindən», Bakı, 1958; S.Məmmədovun «Nizaminin fəlsəfi-ictimai-siyasi görüşləri», Moskva, 1959; Q.Əliyevin «Xosrov və Şirin» haqqında əfsanə Şərq xalqları ədəbiyyatında», Moskva, 1960; C.Mustafayevin «Nizaminin fəlsəfi-etik görüşləri», Bakı, 1962; Ə.Ağayevin «Nizami və dünya ədəbiyyatı», Bakı, 1964; H.Arashının «Şairin həyatı», Bakı, 1967; A.Qaziyevin «Nizami «Xəmsə»si əlyazmalarının miniatürləri (1539-1543)», Bakı, 1964; Ə.Abbasovun «Nizami Gəncəvinin «İskəndərnamə» poeması», Bakı, 1966; X.Yusifovun «Nizaminin lirikası», Bakı, 1968; X.Hüseynovun «Nizaminin «Sirlər xəzinəsi» və Sənainin «Hədiqətül-həqayıq»i. Azərb. Res.EA-nın Xəbərləri», ədəbiyyat, dil və incəsənət seriyası, 1969, №4, s.56-64; Q.Beqdelenin «Şərq ədəbiyyatında «Xosrov və Şirin» mövzusu», Bakı, 1971; N.Arashının «Ni-

zami əsərlərinin türk tərcümələrindən», Azərb.Respub.EA-nın «Xəbərləri», Bakı, 1975, №4; «Nizami və türk ədəbiyyatı», Bakı, 1979; Azadə R. «Azərbaycanda epiq şairin inkişaf yolları (XII-XVIII əsrlər)», Bakı, 1975; «Nizami Gəncəvi. Həyat və səhəti», Bakı, 1979; S.Paşayevin «Nizami və folklor», Bakı, 1976; Ə.Hüseyninin «Xüseyn Pejman Bəxtiyarının nəşr etdiyi Nizami «Xəmsə»sinə dair bəzi qeydlər», Azərb.MEA-nın «Xəbərləri», Ədəb.dil və incəsənat, 1978, №3, s.39-44; Q.Cahaninin «Azərbaycan ədəbiyyatında Nizami ənənələri», Bakı, 1979 və başqa tədqiqat və məqalələrdə nizamişünaslığın bir sıra problemləri əhatə olunur, şairin həyatına, əsərlərinin mövzu və süjeti, ideya istiqaməti, sənətkarlıq xüsusiyyətləri, tədqiqi və s. məsələlər haqda dəyərli fikirlər söylənilir.

Nizami Gəncəvi yaradıcılığının ideya-fəlsəfi tutumu, onun mahiyyəti, şairin içtimai-siyasi görüşləri həmisi olduğu kimi, bu mərhələdə də diqqət mərkəzində durur, şairin ideyalarının mənbələri, xüsusiyyətləri, orijinallığı öyrənilir.

Göstərilən mərhələdə Nizami yaradıcılığının dünya ədəbiyyatına təsirinin, o cümlədən Qərb və Yaxın və Orta Asiya xalqları ədəbiyyatında əsərlərinin mövzu və süjetinin yayılması məsəlesi, habelə Nizami yaradıcılığına təsir göstərən mənbələrin araştırılması ədəbiyyatşünaslığın aktual problemlərindən birinə çevrilir.

Problemin mühüm istiqaməti olan «Nizami və Qərb ədəbiyyatı» mövzusunda Ə.Ağayev, M.Axundov, M.İsmayılov, M.Mahmudov, İ.Arzumanova, H.Kərimov və başqalarının araşdırımları problemin bir neçə istiqamətdə öyrənilməsinə yönəldilir: konkret analoji araşdırımlar əsasında Nizami poemalarının Qərb ədəbiyyatına təsirinin öyrənilməsi; Nizami ərsinin Avropa ölkələrində və Amerikada tərcüməsi, nəşri və tədqiq probleminə həsr olunmuş araşdırımlar; həmçinin Qərb mənbələrinin Nizami yaradıcılığına təsiri məsələlərinin nəzərdən keçirilməsi (9; 43; 44; 118; 119; 46; 47; 121; 122).

Qeyd olunmalıdır ki, nizamişünaslığın xronikasında mühüm yer tutan bu problemin əhatə dairəsi XX əsrin sonlarına doğru genişlənmiş, intellektual axının tələbatına cavab verən aparıcı mövzulardan birinə çevrilmişdir. İ.Arzumanovanın «Nizami yaradıcılığının ingilislidilə ədəbiyyatşünaslıqda öyrənilməsi» (222), Y.Teyerin «Nizami Gəncəvi polyak tədqiqatları və tərcümələrində» (281), A.Kazimovanın «Nizami yaradıcılığı İngiltərədə və ABŞ-da» (262) və s. işlərlə problem uğurla inkişaf etdirilir.

Bu dövrə «Nizami və dünya ədəbiyyatının intensiv inkişafı müşahidə olunur ki, bu da tam təbiiidir. Məlumdur ki, «Xəmsə» mövzuları uzun müddət Yaxın Şərqi ədəbiyyatının tematik-fəlsəfi, tarixi-mədəni ənənələrini eks etdirən meyara çevrildiyindən dünya tədqiqatçılarını daim cəlb etmiş, problemin öyrənilməsində zəngin təcrübə qazanılmışdır. Problem ətrafında araşdırımların əsas üç istiqamətini göstərmək mümkündür: 1) «Xəmsə» ənənəsinin tarixi-xronoloji mənbələrdə statistik öyrənilməsi; 2) Ədəbi əlaqələr zəminində və ədəbiyyatşünaslığın orta əsrlərə aid nəzəri problemlərinin araştırılması ilə bağlı tədqiqlər; 3) Mənbəşünaslıq və folklorşünaslıqla bağlı «Xəmsə»nin təsir dairəsinin tarixi-mədəni-fəlsəfi aspektindən öyrənilməsi;

50-60-ci illərə qədər, nisbətən sonrakı dövrlərdə problemin öyrənilməsində dünya nizamişünaslığının özünəməxsus yeri olduğundan qısaca bu tarixə nəzər yetirək; Məlumdur ki, problemin tarixi-xronoloji öyrənilməsində konkret informativ xüsusiyyətə malik olan təzkirələr orta çağlar ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışdır, o cümlədən, nizamişünaslığın da müvafiq problemlərinin həllində əsas yardımçı vasitə olmuşdur. «Xəmsə» modelinin fəlsəfi-ideya, mövzu və strukturu, xüsusən də ədəbi təsir dairəsi haqqında ən müxtəsər və mötəbər söz təzkirə müəlliflərinə xas olduğundan, ədəbi-mədəni keçmişin sənət incilərini xronoloji sistemləşdirən bu mənbələr vaxtıla birbaşa Avropa nizamişünaslığının inkişafında əhəmiyyətli rol oyu-

namış, P.Xammer, E.Braun, U.Cons, E.Qibb, S.Riye, Ete, Zayonçkovski, Ouzli, Blend, Flügel və başqları «Xəmsə»nin təsir dairəsi ətrafında da araşdırımlar aparmış, müxtəlif tərtib və nəşrlər yaranmışdır. Doğrudur, problem ətrafında işlər ədəbiyyat tarixinin yazılıması yönündə aparılısa da, nəticədə bu işdən nizamişünaslıq daha çox faydalansılmışdır.

Məlumdur ki, ingilis alimi E.Qibbin «Osmanlı poeziyası tarixi» əsərində «Xəmsə» mövzularında əsərlər yazan türk-dilli şairlər sırasında Əhməd Sinan Behişi, Cəlili, Nevizadə Ətayı, Taşlıcalı Yəhya, Məhəmməd Füzuli və başqları haqqında araşdırımlar mövcuddur. S.Riyenin tərtib etdiyi Britaniya muzeyi sistemli kataloqunda (Ch.Rieu. Catalogue of the persian mss in the Britiss Museum. London, 1879-1888) Ərş, Əhmədi, Vəhşi Bəqfi, Əncab Məğribi və s. Nizami davamçıları daxil edilmişdir.

Digər Avropa şərqsünası G.Braun özünün 1902-1924-cü iller arasında yazdığı «Fars ədəbiyyatı tarixi» əsərində Əmir Xosrov Dəhləvi, Cami, Zülali Xansarı, İmad Fəqih, Katibi Turşizi, Xacu Kirmani, Hatifi və b. «Xəmsə» müəllifləri haqqında məlumat vermişdir (298).

XX əsrə mövzunun öyrənilməsi, ümumilikdə dünya nizamişünaslığında aktual problemlərdən birinə çevrilir.

Türkiyədə bu sahədə mühüm işlər mövcuddur. Əli Nihad Tərlan, Ə.Atəş, F.Köprülü, A.S.Ləvənd, F.Timurtaş, Hüseyin Ayan, Turğut Qaracan, Mehmet Akalın və başqlarının farsdilli və türkdilli ədəbiyyatda «Xəmsə»lərin nəşri və tədqiqi sahəsində əhəmiyyətli işlərini qeyd etmək lazımdır.

Əli Nihad Tərlanın «İslam ədəbiyyatında «Leyla və Məcnun» məsnəvisi, İstanbul, 1922; Fuad Köprülüün «İslam ensiklopediyası» (, s.36-41), «Ədəbiyyat araşdırımları» (, 633-643); Əhməd Atəşin «Ərəb, fars və türk ədəbiyyatlarında «Leyla və Məcnun», («Türk dili», jur.c.IX, 1960), «İstanbul kitabxanalarında farsca mənzum əsərlər»

(İstanbul, 1968, c.I, s.65-77) dünya nizamişünaslıq məktəbinə layıqli töhfələrdəndir.

Bu mərhələdə görkəmli türk alimi Agah Sirri Ləvəndin fundamental işlərinin əhəmiyyəti xüsusilə böyükdür: «Ərəb, fars və türk ədəbiyyatlarında «Leyla və Məcnun» hekayəsi», Ankara, 1959, Əlişir Nəvai. III cild, «Xəmsə» (Heyrətül-əbrar, Fərhadü-Şirin», Leyla-vü Məcnun», Sabai Səyyar, Səddi-İskəndəri), 1967; Feyzinin bilinməyən «Xəmsə»si, Ankara, 1955, , s.143-152; Əttar və Tutmacının «Gül və Xosrov» məsnəvili, Ankara, 1959, «Bülleten», sayı 180, s.161-203; Tutmacının «Gül və Xosrov» məsnəvisində dil özəllikləri, Bülleten, Ankara, 1960, sayı 183, s.49-77 və s. işlərdə Agah Sirri Ləvənd problemin müxtəlif aspektlər - mənbəşünaslıq, qarşılıqlı ədəbi-mədəni, linqistik təsir və əlaqə baxımından araşdırılması işində mühüm rol oynadı.

Həmçinin Farux Timurtaşın «Şeyxi və Nizaminin «Xosrov və Şirin»in rolu baxımından müqayisəsi», İstanbul, 1960; «Şeyxinin «Xosrov və Şirin»i, İstanbul, 1963; QaRacan Turğutun «Ətayı Nəvizada «Xəmsə»sindən «Həft xan» məsnəvisi», Ankara, 1974; Mehmet Akalın «Əhmədi. Cəmşid və Xurşid, Ankara, 1975; H.Ayanın «Divan» ədəbiyyatında «Xəmsə»lər (Əhməd Cəfər oğlu. Ədəbiyyat fakultəsi, Araşdırma dərgisi, sayı 10; Ankara, 1979, s.87-100) və s. onlarla digər araşdırımlar nizamişünaslığın inkişafına mühüm təsir göstərmişdir\*.

İran nizamişünashlığında da bu sahədə araşdırımlar aparılmışdır ki, bunların çoxu müxtəlif tədqiqat işlərində qeyd olunmuşdur. S.Nəfisi, M.Moin, Ə.Ə.Səhabi, V.Dəstgirdi, Zəbiulla Səfa və s. iran nizamişünaslarının fəaliyyəti tədqiqatçılarından Q.Hüseynovanın «Nizami İran ədəbiyyatşunaslığında» adlı işində geniş tədqiq olunmuş və qiymətləndirilmişdir (250).

Göstərilən mərhələdə «Nizami və Şərq ədəbiyyatı» mövzusunda keçmiş Sovet məkanında, o cümlədən, Azə-

baycanda da ciddi tədqiqlər aparılmışdır. Y.E.Bertelsin «Nəvai və Cami» (Moskva, 1960), «Nizami və Füzuli» (Moskva, 1962) irihaclı monoqrafiyaları 40-ci illərdə əsası qoyulmuş işlərin davamı olaraq, mühüm əhəmiyyətli, istiqamətverici tədqiqlər rolunu oynayır. Müəllifin Nizami «Xəmsə»sinin Şərqdə Əmir Xosrov Dəhləvi, Nizaməddin Əhməd Süheyli, Xacu Kirmani, Nəvai, Məktəbi Şirazi, Cami, Hatifi, Füzuli, Bədrəddin Hilali, Əbü'lqasim Qunabadi (Tabrizi), Zəməri, Kaşifi, Həbib, Əhməd Paşa, Həmdi və b. sonətkarlarla çoxəşlik təsirinin öyrənilməsi sahəsində mühüm tədqiqləri sonrakı geniş araşdırılmaların inkişafına mühüm rol oynadı.

Mənbaşunaslıq baxımından da, göstərilən mərhələdə həlledici işlər uğurla davam etdirildi. Xanna Əl-Fəxurinin «Ərəb ədəbiyyatı tarixi», I, II, Moskva, 1959; İ.Y.Krajkovskinin «Ərəb ədəbiyyatında Leyli və Məcnun haqqında pəvestin ilkin qaynaqları», Seçilmiş əsərləri, Moskva, 1965; S.Əsədullayevin «Hatifinin «Leyli və Məcnun» poemasının orijinallıq dərəcəsi haqqında», Leninrad, 1967, «Farsdilli poeziyada «Leyli və Məcnun», I hissə, Düşənbə, 1981 və s. işlərdə mövzü və süjet baxımından folklor və yazılı mənbaşalar nəzərdən keçirilir, Nizami əsəri təsir baxımından araşdırılır.

Bu dövrə Azərbaycan alimləri tərəfindən fundamental işlər aparılmışdır.

Nizami yaradıcılığının Yaxın və Orta Şərqi xalqları ədəbiyyatına, həmçinin Azərbaycan poeziyasının sonrakı inkişafına göstərdiyi təsirin öyrənilməsinə dair araşdırılmalar bu dövrə görülen ən layıqli işlərdəndir. Onlardan biri də görkəmli Azərbaycan alimi Q.Əliyevin Moskvada nəşr olunan «Xosrov və Şirin» haqqında əfsanə Şərq xalqları ədəbiyyatına» (1960) adlı tədqiqatı idir. Əsər «Xosrov və Şirin»in mövzusunun mənşəcə yaranmasının və yayılmasının ümumi mənzərəsini, eləcə də Şərq ədəbiyyatına Nizami sənətinin təsirinə dair mühüm məsələləri əhatə edir.

Azərbaycan ədəbiyyatşünaslığında bu mövzuya həsr olunmuş digər araştırma Q.Beqdelinin «Şərq ədəbiyyatında «Xosrov və Şirin» mövzusu» (1971) adlı tədqiqatı idir. Burada «Xosrov və Şirin» mövzusunun həm mənbələrinin, həm də Yaxın və Orta Şərqdə yayılması nəzərdən keçirilir, müvafiq mövzü üzrə Nizami əsərlə Şərqiñ bir sıra şairlərinin poemaları arasında təhlillər aparılır.

Bu dövrə Nizami yaradıcılığının ədəbi əlaqələr baxımından öyrənilməsinə dair görülmüş işlər içərisində D.Əliyevanın «Azərbaycan-Gürcüstan ədəbi əlaqələri tarixin-dən» (Bakı, 1958) monoqrafiyası diqqəti cəlb edir. Əsərdə Nizami yaradıcılığının orta əsrlər gürcü ədəbiyyatına təsiri məsələsinə xüsusi yer verilir, analoji prinsip əsasında gürcü ədəbiyyatında məzmun və forma baxımından mühüm rol oynamış Nizami yaradıcılığının təsir gücү göstərilir.

Azərbaycan nizamişunaslığının inkişafını izlərkən, onun həmişə qarşıqliq təməsədə olan əsas problemləri içərisində Nizami yaradıcılığı ilə milli-bədii tacrübənin əlaqəsi məsələsinin diqqəti daha çox cəlb etdiyinin şahidi olur. Folklor ənənələri üzərində intişar tapıb formalış poeziyanın milli köklərinin, bədii fərdlə xalq yaradıcılığının münasibətinin klassik şeir qaynaqları, eləcə də Nizami yaradıcılığı əsasında araşdırılması Azərbaycan ədəbiyyatşünaslığında həmişə öncə mövzulardan olmuşdur. Təşəkkül tapıldığı dövrdən başlayaraq, Azərbaycan poeziyası və onun zirvəsi olan Nizami yaradıcılığı zəngin ənənələrə malikdir. Göstərilən mərhələdə Şərqdə, eləcə də Azərbaycanda milli poeziyanın keçdiyi mərhələlərin kompleks şəkildə öyrənilməsi günün vacib məsələlərindən olaraq qalırdı. Bu sahədə Azərbaycanda görülmüş ən yaxşı işlərdən biri kimi şərqsünas alim R.Azadının «Azərbaycanda epik şerin inkişaf yolları (XII-XVII əsrlər)», (Bakı, Elm, 1975) adlı tədqiqat işini qeyd etməliyik. Azərbaycan klassik şeirində epik poeziya tarixinə dair ilk sistemli tədqiqat işi olan bu əsərin ədəbiyyatşünaslığda əhəmiyyətini qiymətləndirməmək olmaz.

Sərqdə geniş yayılmış epik şeir növünün formallaşması və inkişafına tarixi baxış, hər şeydən əvvəl, XII əsr şerində ədəbi hadisə kimi meydana çıxan Nizami poeziyasının milli köklərini üzə çıxarıb, onun artıq yeni mahiyyət kəsb edən fərdi cəhətlərini aydınlaşdırmağa imkan verir. Digər tərəfdən, Nizami poeziyasının təsiri baxımından, Azərbaycan şerinin sonrakı mərhələlərdə öyrənilməsi diqqəti cəlb edir. Bütövlükdə götürdükə isə, müəllisin müvəffəq olduğu tarixi ümumiləşdirmə epik poeziyanın XII-XVII əsrlərdə inkişafını və bu gedişdə yüksək zirvədə dayanan Nizami şerinin mövqeyini aydın görməyə imkan verir.

Göstərilən dövrə birbaşa Nizami yaradıcılığının Azərbaycan ədəbiyyatına təsirini əks etdirən, həmçinin Nizami və folklor ənənələrlə bağlı olan ayrıca tədqiqat əsərləri də meydana çıxdı. Azərbaycan alimi Q.Cahaninin «Azərbaycan ədəbiyyatında Nizami ənənələri» (1979), S.Paşayevin «Nizami və folklor» (1976) və s. işlər haqqında müvafiq fəsildə məlumat veriləcəkdir.

Bu illərdə həmçinin «Xəmsə»nın rus dilinə tərcüməsi işi uğurla davam etdirilirdi, «Sirlər xəzinəsi» (rus dilinə tərcümə K.Lipskerovun, S.V.Şervinskinin, ön söz və izahlar A.E.Bertelsin, M., Qoslitzdat, 1959; Xosrov və Şirin» rus dilində, Bakı və Moskva nəşrləri – tərcümə K.Lipskerovun, ön söz və izahlar Y.E.Bertelsin, Moskva, «Qoslitzdat», 1955; Bakı nəşrində isə ön söz M.Quluzadənindir, Bakı, 1955; «Leyli və Məcnun» fars dilindən tərcümə, ön söz və qeydlər Rüstəm Əliyevin, poetik tərcümə P.Antokolskinin, Moskva, «Xudojestvennaya literatura», 1957; Nizami. Lirika. Fars dilindən tərcümə, ön söz və izahlar Rüstəm Əliyevin, Moskva, «Qoslitzdat», 1960; «Yeddi gözəl» - R.İvnevin tərcüməsi və Məmməd Arifin ön sözü. Bakı, 1959; «Yeddi gözəl», V.Derjavinin tərcüməsi, M.N.Osmanovun redaktəsi, ön sözü və şərhləri, Moskva, 1959. 1968-ci ildə isə Moskva «Xudojestvennaya literatura» nəşriyyatı tərəfindən Andrey Bertelsin, ön söz və izahları ilə tam şəkildə

nəşr olunan «Xəmsə» (Beş poemə) nizamişünashığın böyük nailiyyyətlərindəndir.

XX əsin 80-ci illər dövrü. Nizami ədəbi ərsinin öyrənilməsi, nəşri və təbliğinin yaxşılaşdırılması haqqında Azərbaycan hökumətinin 1979-cu il yanvar tarixli qərarı ilə nizamişünashığın inkişafı tarixində yeni mərhələ başlıdı. Bu dövr nizamişünashlıq problemlərinin müasir elmi səviyyədə həlli üçün geniş imkanlar açdı. Görkəmlü şairin ədəbi ərsinin öyrənilməsi, təbliği və nəşri işi daha geniş vüsət aldı, Nizami mövzusu ədəbi prosesin ən aktual problemlərindən birinə çevrildi. Şairin lirikası və poemalarının azərbaycan və rus dillərinə filoloji tərcümələri yarandı, əsərləri yenidən işlə üzü gördü, əlməz sənətkarın həyat və yaradıcılığına dair onlarla monoqrafiya, yüzlərlə elmi məqalə çap olundu. Nizamişünashlıq tarixində ilk dəfə olaraq (Azərbaycan, rus, fars, ingilis, fransız, alman və ərəb dillərində) «Nizami» bibliografiyası hazırlanıb oxuculara çatdırıldı.

Keçən vaxt ərzində Nizami ərsinin öyrənilməsi sahəsində elmi-tədqiqat işlərinin problematikası daha da genişləndirilmiş, şairin fəlsəfi görüşləri, sənətkarlığı yenidən tədqiqata cəlb olunmuşdur.

Dahi şairin geniş ictimai-əldi, fəlsəfi və estetik görüşləri bu gün elmin bütün sahələrində çalışan mütəxəssislərin onun yaradıcılığına müraciət etməsinə imkan verir. Belə ki, bu gün Nizami ərsi təkcə ədəbiyyatşunas, ya tarixçinin deyil, həm də fizikin, bioloqun, kimyaçının, hakim və astroloqun və başqa sahələrdə çalışan alımların tədqiq obyektiño çevrilmişdir.

1981-ci ildə əlməz sənətkarın 840 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Həmçinin keçən vaxt ərzində şairin həyat və yaradıcılığına həsr olunmuş 4 Ümumittifaq miqyaslı elmi konfrans keçirilmiş, nizamişünashığın aktual problemlərinə həsr olunmuş yüzlərlə elmi məruzə dinlənilmişdir. Bu işdə Nizami adına Ədəbiyyat muzeyində fəaliyyət göstərən Nizami lektoriyasının rolunu da qeyd etməliyik.

Nizamişünaslığın ən yaxşı ənənə və nailiyatləri Azərbaycan ədəbiyyatşünaslığında 80-ci illərdə də davam etdirilmişdir. 40-ci illərin ənənəsinə uyğun olaraq, «Nizami» almanaxlarının buraxılması nizamişünaslıq problemlərinin həllini daha da sürətləndirmiş, bu sahədə yeni əhəmiyyətli tədqiqlərin üzə çıxmasına imkanlar açmışdır.

Nizamini dünya, eləcə də rus oxucusuna tanıtırmaq ədəbiyyatşünaslığımızın mühüm və vacib məsələlərindən biri kimi bu gün də qalmaqdadır. Şairin əsərlərinin Ümumittifaq məqyasda nəşri sahəsində də xeyli işlər görülmüşdür. Leninqradda çıxan «Nizami» (Seçilmiş əsərləri, 1982), Moskvada buraxılan «Nizami Gəncəvi» (5 cildlik, seçilmiş əsərləri, 1985) nizamişünaslığın XX əsrin son illərdəki əsas nailiyatlərindən hesab olunur.

80-ci illərin nizamişünaslığında ən əhəmiyyətli hadisələrdən biri kimi Nizami əsərlərinin Azərbaycan və rus dilinə filoloji tərcümələrini göstərmək lazımdır. Çünkü artıq bu dövrdə oxucunu poetik tərcümələr qane etmir və şairin poeziyasının bədii-fəlsəfi qüdrətini daha dərindən, daha səlist qavramaq meyli güclənir.

Poetik əsərin filoloji tərcüməsi isə sətri və poetik tərcümələrdən əsaslı surətdə fərqlənir. Filoloji tərcümədə müəyyən prinsip və mənə tutumu daxilində orijinala məxsus obrazlılıq, üslub və dil qorunub saxlanılır. Əlbəttə, bu çətin iş yaradıcı-mütərcimdən zəngin bilik, təcrübə, sənətkarlıq və istedad tələb edir.

Azərbaycan alimləri böyük səyələ tərcümə sənətinin yaradıcılıq prinsipləri və tələbləri, müvafiq qayda-qanunlarına əməl edərək, Nizami əsərlərinin xalqa bacardıqca layiq olduğu səviyyədə çatdırılmasına çalışıdalar. R.Əliyev, M.Əliyadə, H.Məmmədzadə, Q.Əliyev, Z.Quluzadə, V.Aslanov, X.Yusifov və başqalarının gərgin zəhməti hesabına şairin lirikası və poemaları Azərbaycan və rus dillərinə filoloji tərcümə olunaraq nəşr olundu. Bu tərcümələrin hər biri haqqında ayrı-ayrılıqda danışmaq mümkündür. Lakin hələlik

onlardan yalnız biri – «Yeddi gözəl» poemasının Azərbaycan dilinə filoloji tərcüməsindən (tərcüməçi: R.Əliyev) qısa bəhs etmək imkanımız vardır.

Tərcümənin məziiyyətlərindən biri mütərcimin orijinal üslubi və dil səlistiliyidir. İstar ədəbi dildən, istərsə də xalq dilinin zənginliklərindən geniş istifadə edən alim orijinala uyğun olaraq, Azərbaycan dilində işlənən ən ifadəli və münasib sözlər seçir. Misal olaraq, əsərdən bir nümunə götərik. Orijinalda:

شی از مشقی و دلاری کردم آن قله را پرستاری

(296)

Tərcümədə:

Bir gecə mehribanlıqla, qılıqla,  
Şaha qulluq (pərvəstarlıq) edirdim. (181, 128)

Tərcüməçi məhz «deldarı» sözünü «qılıq» mənasında işlədir. O, bu sözün birbaşa hərfi mənasını da vero bilərdi. Lakin mütərcimi ham də məzmuna uyğun ifadə prinsipi düşündür. Hekayədə tasvir olunan kəniz şaha qulluq göstərməli idi ki, şah da ona öz sırını açıb söyləsin.

Xalqa, onun keçmiş və müasir həyatına yaxından bələd olan Nizami Gəncəvi «Yeddi gözəl» əsərində külli miqdarda idiomatik ifadə, atalar sözləri və məsəllər işlətmışdır. Tərcümədə orijinala xələl götərilmədən bu söz və ifadələrin Azərbaycan variantları yerli-yerində tapılıb əvəz olunmuşdur.

Nizami öz mətnində tez-tez elə ifadə və sözlər işlədir ki, onların bir neçə sətiraltı mənəsi mövcuddur. Bunların həmisi açmaq, müvafiq sözlə ifadə etmək, təhrifə yol vermədən mənalandırmaq tərcümədə vacib şərtlərdən biridir. Tərcümə sahəsində öz xarakterik üslubu olan şərqsünas alim R.Əliyev bəzən mənə xatırına fars sözlərini olduğu kimi saxlayır, əvəzində isə beytin bədii, obrazlı deym üslubunu qorumuş olur. Nümunə olaraq, orijinalda:

نا شب آنجا نشاط و بازى كرد عود سوزى و عطر سازى كرد

(296, 279)

### Tərcümədə:

Axşama qədər orada şənləndi, oynadı,  
Ud yandırıb ötrsəzliq elədi. (181, 126)

Burada «ötrsəzliq» sözü Azərbaycan dilində gözəl söslə-nərək bəyti daha da səlislösdirir.

Ümumiyyətlə, 80-ci illərin filoloji tərcümələri Azərbay-can nizamişünashığının yeni uğurlarından biri kimi qiymət-ləndirilməlidir.

Azərbaycan milli elmi, görkəmli şərqşünas-alimlər qrupu xalqın sənətkar övladının ölməz irsini, fikir və ideeyalı-rını bu dövrda də dünyaya tanıtmaqda davam edir. Azər-baycan ədəbiyyatşünashığı misli görünməmiş səy və qüvvə ilə dünya nizamişünashığının ön sıralarına yüksəlmışdır. Nizamişünashığ problemlarına döñə-döñə qayıdılması, onun müasir elmin tələbləri səviyyəsində daha geniş mi-qyasda tədqiqi və əldə olunan nailiyyətlər, şübhəsiz, bu fikri sübut edir.

Göstərilən mərhələdə Nizaminin həyat və yaradıcılığı yenidən tədqiqata cəlb olunur, əsərlərinin mənbələri, ideya-mövzusu, sənətkarlıq xüsusiyyətləri, dünya ədəbiyyatına tə-siri və s. məsələlər üzrə daha geniş araşdırılmalar aparılır.

Bu dövrə Azərbaycanda görülən işlərdən görkəmli alim Z.Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» (Ba-ki, 1985) monoqrafiyasını xüsusi qeyd etmək lazımdır. Azərbaycan atabəylərinin hakimiyyət dövrünü, Şimali İran və Orta Şərqi suveren feodal dövlətlərinin təxminən bir əsrlik tarixini ehət edən bu tədqiqatda Nizami Gəncəvinin yaşadığı dövrün içtimai-siyasi həyatının səciyyəvi xüsusiyyətləri geniş araşdırılır.

Azərbaycan atabəylərinin hakimiyyət dövrünün ayrı-ayrı mərhələlərinin yeni mənbələr əsasında tam şəkildə öyrənilməsi müəllifə XII<sup>th</sup> əsr mədəni həyatdakı təbəddülətin bütün əlamətlərini görməyə və Azərbaycan poetik məktəbinin mövqeyini yüksək qiymətləndirməyə imkan verir.

Nizami dövründə dair araşdırımlar içərisində A.Hacıye-vin «Renessans və Nizami Gəncəvi poeziyası» (Bakı, 1980) və X.Yusifovun «Şərqdə intibah və Nizami Gəncəvi» (Ba-ki, 1982) tədqiqat işlərini qeyd etmək lazımdır. Azərbaycan renessansı və Nizami yaradıcılığı ətrafında aparılan bu tədqiqat işlərində şairin humanist ideyaları, azad insan problemini və s. məsələlərə nəzər salınır, Azərbaycan intibahı Yaxın və Orta Şərqi intibahı ilə qarşılıqlı əlaqə kontekstində tədqiq olunur.

Nizamişünashığın ən aktual problemləri ədəbiyyatşü-nashığın əsas mövzularından birinə çevrildi. R.Azadənin «Nizami Gəncəvi. Həyatı və sənəti» (Bakı, 1979; 1980), Nü-şabə Arashının «Nizami və türk ədəbiyyatı» (Bakı, 1979), M.Cəfərin «Nizaminin fikir dünyası» (Bakı, 1982), R.Əli-yevin «Ölməz məhabbat dastanı» (Bakı, 1984), Ç.Sasaninin «Nizaminin «Leyli və Məcnun»», X.Hüseynovun «Nizami-nin «Sirlər xəzinəsi»» (Bakı, 1983), A.Hacıyevin «Renes-sans və Nizami Gəncəvi poeziyası» (Bakı, 1980), R.Azadə «Nizami Gəncəvi» (Bakı, 1980), X.Yusifovun «Şərqdə inti-bah və Nizami Gəncəvi» (Bakı, 1982), R.Əliyevin «Nizami. Qısa bibliografsik məlumat» (Bakı, 1983), M.C.Cəfərov «Nizaminin fikir dünyası» (Bakı, 1985), M.Kazımovun «Nizaminin «Yeddi gözəl» poeması və XIV-XVI əsrlər farsdilli poeziyada nəzirə ənənəsi» (Bakı, 1987), Z.Quluza-dənin «Şərq mədəniyyəti tarixinin nəzəri problemləri və ni-zamişünashlıq» (Bakı, 1987), C.V.Qəhrəmanov və K.Allah-yarovun «Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya ki-tab xəzinələrində» (Bakı, 1987) və s. qiymətli işlər Azərbay-can nizamişünashığına töhfə olundu.

Qeyd etmək lazımdır ki, bu dövrə görülmüş funda-mental işlər Azərbaycan nizamişünashığının dünyada aparıcı mövqeyə çatması prosesini reallaşdırılmış oldu. Nizamişünashığın kompleks problemləri şairin həyat və yaradıcılığı-na həsr olunmuş çoxsəyli maqala, monoqrafiya və məruza-larda geniş şəkildə müzakirə və həll olundu.

Bu dövr mətnşünaslıq sahəsində də misilsiz nailiyyətlə yadda qaldı. Nizami Gəncəvinin «Yeddi gözəl» əsərinin el-mi-tənqidi mətni Moskvada nəfis şəkildə çap olundu (Nizami Qəndjevi, «Xaft peykar», Moskva, 1987). 14 möləbər əlyazma və iki çap nüsxəsi (Vəhid Dəstgirdinin Tehran nəşri və Q.Ritter və Y.Ripkanın Praqa nəşrləri) əsasında hazırlanmış bu elmi-tənqidi mətnin müəllifi Azərbaycanın görkəmli mətnşunas alimi Tahir Məhərrəmovdur.

### Azərbaycan ədəbiyyatışünaslığı, şairin dövrü, ədəbi mühiti və həyatı haqqında

1. Tarix və sinkretik mədəniyyət.
2. Nizami Gəncəvinin tərcüməyi-halına dair tədqiqlər.

Nizaminin dövrü və ədəbi mühitinin öyrənilməsi işi – ədəbiyyatışünaslığı XII əsrin zəngin və mürəkkəb tarixi, mədəniyyəti, fəlsəfi dünyagörüşü ilə qarşılaşdırır. Məlumudur ki, bu mərhələ bütün Şərqi xalqlarının mədəni-iqtisadi inkişafının zəngin bir dövrünə təsadüf edir. Bu mərhələ bəşəriyyətin sonrakı taleyində mühüm rol oynamış sivilizasiyaları (qədim türk, yunan, hind, ərəb, çin, fars və s.) özündə birləşdirən zəngin müsəlman mədəniyyətinin ən yüksək zirvəsi hesab olunur. Belə bir dövrdə zəngin mədəniyyətin ən mühüm regionlarından biri olan Azərbaycan, məlum olduğu kimi, iki böyük dövlət – Atabəylər və Şirvanşahlar tərəfindən idarə olunurdu. Ölkədə iqtisadiyyat sürətlə inkişaf edir, Gəncə, Bakı, Naxçıvan, Beyləqan, Şamaxı, Şəki, Qəbələ kimi Azərbaycan şəhərləri Şərqi mühüm ticarət və mədəni mərkəzlərdən birinə çevrilirdi. Bu şəhərin hər birində, tarixçilərin məlumatlarına əsasən, on minlərlə, bəzilərində isə yüz minlərlə əhalisi yaşayırırdı. Tədqiqatçılar qeyd edirlər ki, ərəb xilafətinin güclü təsirinə baxmayaraq, hələ IX əsrin sonu – X əsrin əvvəllerinə kimi, arran (alban) əhalisinin dili

Azərbaycanda möhkəm durmaqdı idi (239, 27).

Qədim tarixi olan Gəncə şəhəri əvvəl Azərbaycan Şəddadilər dövlətinin, daha sonra Səlcuqların paytaxtı olmuşdu. Nizaminiň yaşadığı dövrde isə, Gəncə Azərbaycan Atabəylər dövlətinin paytaxt şəhərlərindən biri, Arranın mərkəzi idi. Bütün bunlar – Gəncənin sürətlə inkişafına əsaslı təsir göstərmişdi. IX əsrənə başlayaraq, Azərbaycan hökmədarları Gəncənin möhkəmlənməsinə xüsusi diqqət yetirirdilər; şəhər hündür və möhkəm qala divarları ilə əhatə olunmuşdu. Gəncə sakınları düşmən hücumuna qarşı həmişə hazır idilər... Cənubi Qafqazda Gəncə əsas silah istehsal edən mərkəz hesab olunurdu; Gəncədən ipək-xammal, ipək və pambıq parçalar və s. sənaye malları idxlə olunurdu. Tikinti və memarlıq işlərinə xüsusi diqqət verilirdi. Metal və mis sənayesi, həmçinin kənd təsərrüfatı sürətlə inkişaf edir (239, 27-28).

Tarixi mənbələr Naxçıvan və Gəncə şəhərlərinin Arran vilayətinə daxil olmaqla, Azərbaycan Atabəylərinə məxsus mühüm mərkəzələr olması haqqında geniş məlumat verirlər. Burada dövlət xəzinəsi qorunur, Atabəy Cahan Pəhləvanın övladları tərbiyə və təhsil alırdılar (60, 4).

Bu mühüm dövrdə digər ölkələrlə – Çin, Hindistan, Rum, Rusiya, Həbəştan, Ərabistanla olan iqtisadi əlaqələr Azərbaycanın mədəni inkişafına geniş imkanlar açdı; sosial tərəqqi elmin, fəlsəfənin, incəsənətin bütün növlərinin, o cümlədən poeziyanın yüksək zirvəyə qalxmasına zəmin yaratdı. Qeyd edək ki, bu tarixi-siyasi yüksəlişin izləri həm dövrdə yaranmış əsərlərdə əks olunmuşdur. Hələ 1029-1038-ci illərdə Gəncədə Arran hökmədarı Şəddadi Əbü'l Həsən əl-Ləşkərinin sarayında, daha sonra Naxçıvanda və Təbrizdə yaşayıb-yaratmış Qətran Təbrizi Gəncənin bu dövrdə çıçəkləndiyini təsvir edir və bu haqda Y.E.Bertels geniş məlumat vermişdir (239, 28-34).

Nizami Gəncəvinin «Xəmsə»si də həmçinin o dövrdə tarixi-siyasi şərait, Gəncənin mədəni-iqtisadi yüksəlişi haq-

qında müəyyən təsəvvür yaradan mühüm mənbədir. Şairin məsnəvilərini ithaf etdiyi tarixi şəxsiyyətlərin o dövrdə Gəncənin həyatındaki rolunu qiymətləndirmək üçün təkcə iki faktı qısa nəzər salmaq kifayətdir; məlumdur ki, Nizami 1165-1166-ci ildə qələmə aldığı ilk məsnəvisi «Məxzənül-əsrar»ı Ərzincan – Rum hakimi Fəxrəddin Bəhram Şaha həsr etmişdir. Bu – həmən Rum hakimi Fəxrəddin Bəhram Şahdır ki, 558-ci ildə (1163-cü il) Şəban (iyul) ayında digər müsəlman əmirlərlə birgə Atabay Eldənizin köməyinə gələrək, gürcülerin hücumuna məruz qalmış Azərbaycan şəhərlərini – «yandırılıb kül olmuş» Divin, Ani və Gəncə şəhərlərini düşməndən xilas etmişdi (60, 52).

Şairin sonuncu əsəri «İskəndərnamə»də də baş vermiş dəhşətli zəlzələdən sonra Gəncənin yenidən bərpasına həsr olunmuş misralar vardır. 597-ci il (1200) mahərrəm ayının 4-də başa çatdırdığı «İqbəlnamə»də şair yazır:

شد آشعرها در زمین نا پديد که گرد از گریبان گردون گذشت معلق زن از بازی روزگار شب شنبه را گنجه از باد رفت برون نا ند آوازه جزئی دگر ره شد آن رشته گوهر گرای از آن دایره دور شد داوری بفروی آباد ترشد ز روم بدیوار زرین بدل گرد باز ز بیماری مملکت برد رنج برافروخت از خانه صد چراغ خرابی ز درگاه او دور باد. (294, 20-21)	از آن زازله کا سما نرا درید چنان لرزه افتاد برکوه و دشت زمین گشته چون آسمان بیقرار ز بس گنج کان روز بر باد رفت ز چندان زن و مردو بربنا و پیر چو ماند این یکی رشته گوهر بجای با قیال این گوهر گوهری بک مت آن مرز ویرانه بوم گلین بارویش رازیس برک و ساز برآ راست ویرانه را بگنج زهر گنجی انگیخت صد گونه باع چو ز آبادی آن ملک را نور داد
---	--

Tərcüməsi:

Göyləri parçalayan o zəlzələdən ki,  
 Yer üzündə şəhərlər yox oldu.  
 Dağlara, çöllərə elə lərzə düşdü ki,  
 Toz fəleyin boyunacan qalxdı.

Yer də göy kimi biqərar oldu,  
 Rüzgarın bu oyunundan mayallaq aşdı,  
 ...

O gün necə xəzinə bərbad oldu,  
 Şənbə gecəsi Gəncəni yox elədi.  
 Nə qədər qadın, kişi, cavan və qocadan,  
 Fəryaddan başqa ayrı səs çıxmadi.  
 Ancaq bu bir düzüm gövhər yerində  
 qaldığından,  
 O sapı bir də gövhər düzüldü.  
 Bu gövhərlər gövhərinin bəxtindən,  
 O dairədən dərd-bəla uzaq oldu,  
 Az müddətde o viran qalmış ölkə,  
 Parlamaqdə (abadlıqda) Rumu ötüb keçdi.

...  
 Palçıq barıları (divarları)sökdürüb,  
 Yenidən qızıl divarlar hördürdü.  
 Viranəni xəzinə ilə bəzədi,  
 Məmləkətdən dərd-qəmi apardı.  
 Hər bucaqda yüz bağ salındı,  
 Hər evdə yüz çıraq yandırdı.  
 O mülkə abadlıqla nur verdiyi kimi,  
 Onun da dərgahi abad olsun!

Bu misallarda Nizami o dövrün Gəncə hakimi, Atabay Cahan Pəhləvanın oğlu Nüsrətəddin Əbu Bəkr Bişkindən bəhs edir. Nüsrətəddin Əbu Bəkr Bişkin haqqında tarixi mənbələrdəki faktlar maraq doğurur: «Atabay Qızıl Arslan öldürülən kimi, Cahan Pəhləvanın dul qalmış arvadı Qüteybə xatun Qızıl Arslanın barmağından sultan nişanı olan üzüyü çıxarıb oğlu Nüsrətəddin Əbu Bəkra verib deyir: «Get, Azərbaycan və Arran hakimiyətini (öz əlinə) al». Həmən gecə Əbu Bəkr Azərbaycana yola düşür, tezliklə Naxçıvana, Şəmsəddin Eldənizin hakimiyəti dövründən Azərbaycan Atabaylarının tabeliyində olan torpaqlardan yıgilmuş vergilərin toplandığı Əlincə qalasına golir... Əbu

Bəkr qalanı və xəzinəni zəbt edir. Bütün yerli hakimlər onun hakimiyyətini qəbul edib tanır. O, bütün Azərbaycan və Arranı tutur. Qoşunlar onun etrafında toplaşır və o, atasının və babasının yerində bərqrər olur» (60, 87-88).

Bu hadisə, yəni Qızıl Arslanın ölümü – 1191-ci ildə baş vermişdir. Nüsrətəddin Əbu Bəkrin hakimiyyəti dövrü 1191-1211-ci illərə təsadüf edirsə, deməli, zəlzəldən sonra Gəncənin yenidən qululması da bu dövrə təsadüf edir.

Göründüyü kimi, bədii əsərdə tarixi hadisədən yalnız bir ştrix, bir hadisə, yaxud daha çox yadda qalan, şairin diqqətini çəkən məsələ əks oluna bilir və bədii əsərlər mürrəkkəb tarixin öyrənilməsi işində əsas manbə rolunu oynaya bilməz. Bu baxımdan, Azərbaycan tarixinin öyrənilməsi, keçən əsrin 40-ci illərində nizamişünashlıqda ən mürrəkkəb, ağır problem olaraq qalmaqdır idi.

Tədqiqatın istiqaməti istər-istəməz başqa çətin bir məsələnin də öyrənilməsini vacib olaraq gündəmə gətirmiştir. Bu – Nizami dövründə ədəbi dil məsəlosının öyrənilməsi problemi idi;

Tədqiqatın istiqamətindən asılı olaraq, bu mühüm məsələni xüsusi qeyd etmək lazımdır ki, islamın yayılmasından başlayaraq, Şərqi xalqlarının ədəbi inkişaf tarixində müstəsnə rolu olan arəbdilli və farsdilli ədəbiyyat təkcə ərəb və iranlılara məxsus deyildir. Məlumdur ki, o, həm də digər müxtəlif sivil xalqların mühüm iştirakı və fəaliyyətilə yaRADılmış müşərək mədəni sərvətdir. Ümumiyyətlə, Şərqi-İslam mədəniyyətinin inkişafı ərəblərdən başqa, fars və türk xalqlarının adı ilə bağlıdır. Bu dövrə «ilahiyat və hüquq elmləri ərəb olmayanların təsiri altında idi; idarə məqamları, dövlət mənsəbləri və ədliyə işləri də onların əlində idi; ədəbiyyat da onlar tərəfindən yazılırdı» (197, 6).

Qədim ərəb təzkirələrində bu haqda müfəssəl məlumatlar vardır. «Əbu Bədr Əhməd əl-Bağdadi, Əbu Səid əs-Səmani, Əbu Müləmməd Əbdürəhman əl-Əşnəvi kimi ərəb təzkirəçilərinin əsərlərində iki yüzdə qədər azərbaycanlı alim

və şairdən bəhs olunur. Digər mənbələrdə də biz neçə-neçə alım və şair haqqında məlumatlara tez-tez rast galırıq. Bu ədiblərin böyük əksəriyyəti xilafətə məxsus olan dini və elmi mərkəzlərdə ərəbcə təhsil almış və ərəb dilində də yazmışlar» (92, 207).

M.Ə.Tərbiyatın «Daneşməndan-e Azərbaycan» («Azərbaycan alimləri») təzkirəsində ərəb və fars dilində yanan 400-dən yuxarı Azərbaycan ədibinin adı çəkilir (136).

Bələliklə, Yaxın Şərqi regionunda şairlərə öz əsərlərini yaymaq üçün, daha geniş ərazilərdə tanınmaq üçün bir vəsiti rolunu oynayan farsdilli ədəbiyyatda vahid poetik lüğətin inkişafına və zənginləşməsinə səbəb olan əsas əmələ çevrilməsinə təbii proses kimi baxmaq lazım gelir; Bu elə bir vahid poetik lüğətdir ki, ... Asiya və Qərb arasında dahlərin qismətinə düşərək, əsrlərlə fikri transformasiyalara və adamların zövq tədavülünə xidmət etmiş olur (297a, 3).

XI-XII əsrlərdə özünün inkişafının mühüm ədəbi-tarixi mərhələsini yaşayan və dünya sivilizasiyasına Qətran Təbrizi, Əbül-Əla Gəncəvi, Xaqani Şirvani, Mücîrəd-din Beyləqani, Fələki Şirvani, Nizami Gəncəvi kimi sənətkarlar vermiş Azərbaycan xalqının bu ümumi mədəni sərvətin zənginləşməsində rolunun öyrənilməsi vacib, həmişə gündəmdə olan məsəlodür.

Tarixdə müstəsnə rol oynamış bu dövrün öyrənilməsi nizamişünashığın bu ilkin problemlərindəndir. Həmçinin, bu problemlərin həllində elmin bir neçə sahəsində əlaqəli şəkildə işləmək lazım gəlir. Burada tarixinin, filosofun, dilçinin, iqtisadçının, memarın, coğrafiyaşunasının və daha bir neçə elm sahəsinin birgə çalışması vacibdir. Bu səbəbdəndir ki, XX əsrin 40-ci illərində bir çox elm sahələrinin nizamişünashığın problemlərinə yönəldilmiş müəşhidə olunur, sistemli, bir-birini tamamlayan araşdırmalar geniş vüsət alır.

Problemin həllində mühüm çətinliklər mövcud idi; bunlardan ən başlıcası, şairin həyatına dair faktiki material az-

lığı, əldə olan Şərq və Avropa mənbələrinin bəzən tam yanlılığı, versiyalar şəklinde mövcudluğu, tərcümeyi-halının öyrənilməsi üçün əsas etibarlı sənəd olan qədim əlyazmalarla əsaslanan düzgün elmi-təqnidî matnların olunması və s. qatışmamazlıqlar Nizamişünaslığın çətinliklər qarşısında qoyrdu. Lakin pillə-pilla məqsədə doğru yürüş başlandı.

Azərbaycan nizamişünaslığı bütün real imkanlarını sərf edərək problemin həlli sahəsində əhəmiyyətli işlər gördülər. Məsələnin araşdırılmasında Azərbaycan alimlərindən M.Rəfili, H.Arəsi, M.S.Ordubadi, M.Mübariz, M.Arif, İ.Cəfərzadə, Z.Ibrahimov və başqalarının əməyini qeyd etmək lazımdır. Eləcə də, bu sahənin öyrənilməsində mühüm xidmətlər göstərmiş, öz tədqiqatları ilə Azərbaycan alimlərinə istiqamət vermiş şorqşunaslardan V.V.Bartold, A.Y.-Krimski, Y.E.Bertels, Y.N.Marr, M.M.Dyakonov, Y.V.-Levkiyevski, I.Şeblekin, M.M.Altman və başqalarının adını çəkməyi özünə borc bilirik.

Nizaminin adəbi-ictimai mühitindən dair geniş elmi tədqiqlər bu problemin ilk dövrdən nizamişünaslığın əsas aparcı istiqamətlərindən birinə çevrildiyini göstərir. Təsadüfi deyildir ki, 1940-ci ildə Bakıda nəşr olunan ilk «Nizami» məqalələr toplusu (azərbaycan və rus dillərində) demək olar ki, bütövlükdə bu mövzuya həsr olunmuşdur. Həmçinin sonrakı «Nizami» məcmuələrinin (1941, 1947) əsas materialını – XII əsr Azərbaycan adəbi-mədəni mühitinin, Nizami müasirlərinin həyat və yaradıcılıqlarının öyrənilməsi, qədim Azərbaycan ərazilərinə dair tarixi mənbələrin tədqiqi və s. məsələlər təşkil edir.

Qeyd etmək lazımdır ki, XX əsrin 40-cı illərində ilkin möhkəm özülü qoyulan bu problem ətrafında iş bu gənc kimi davam etməkdədir. Problemin əhətə dairəsi keçən illər ərzində daha da genişlənmişdir. Məsələnin nəzəri-praktiki dəyəri onu ümumşərq – ümummüsəlman mədəniyyəti kontekstində dəha dərin və əsaslı araşdırımalar tələb edən, şairin yaradıcılığında tarixi və adəbi həqiqətləri yenidən araş-

dırmağa sövg edən qlobal problemlərə çevirmiştir.

Azərbaycan nizamişünaslığında şairin dövrü, adəbi məhiti və həyatına dair tədqiqləri aşağıdakı əsas istiqamətlər üzrə qruplaşdırmaq mümkündür: XII əsr Yaxın Şərqi, o cümlədən, Azərbaycanda tarixi, siyasi-mədəni inkişaf və adəbi dil probleminin həlli yolları; Nizami Gəncəvinin tərcümeyi-halına dair mənbələrin, faktiki materialların araşdırılması;

Tarix və sinkretik mədəniyyətin izahı adəbiyyatşünaslığın qarşılaşduğu ilk mürekkeb məsələdir.

### 1. Tarix və sinkretik mədəniyyət.

Məlumdur ki, XII əsr dünya tarixinə Şərq-müsəlman mədəniyyətinin qızıl dövrü kimi daxil olmuşdur. Azərbaycan da daxil olmaqla, Yaxın Şərqi regionunu və Orta Asiyani əhatə edərək bu ərazilərdə yaranmış yüksək mədəni inkişafı tədqiqatçılar haqqı olaraq, «qədim mədəniyyət ocaqlarında yaranmış yeni Şərq İslam mədəniyyəti» (197, 5) və «müsəlman renessansı» (278, 58) adlandırmışlar.

Şərq islam mədəniyyətinin inkişafında Azərbaycan xalqının müstəsnə rolunun öyrənilməsi və tədqiqi adəbiyyatşünaslıqda vacib və əhəmiyyətli məsələdir. M.Ə.Rəsulzadənin aşağıdakı sözlərini xatırlamaq yerinə düşər: «Müəyyən millet və xalqlardan olanların islam mədəniyyətinin inkişafındaki yerlərini təyin etmək istəyi nisbətən yaxın zamanların işidir. Coğrafi ərazilərin bu xüsusdakı əhəmiyyətlərini göstərmək işi daha qədimdir.

Türk olmaları etibarilə azərbaycanlıların islam mədəniyyətinə xidmət etmiş türkələr arasında yerləri olduğu kimi, bir Şərq-islam məmələkəti olmaq üzrə də, Azərbaycanın bu işdə mühüm bir rolü vardır» (197, 8).

Nəzəriyyəçilər islamə daxil olan xalqların mədəni ənənələrinə dək əsaslı araşdırımalar tələb edirlər. İslamanın yayılmasından sonra, İran və Orta

Asiyada, eləcə də, başqa ərazilərdə ədəbiyyatın inkişaf tərxiini tənzimləyən əsas siyasi-sosial amilləri nəzərdən keçirən Y.M.Meletinskiya görə, VII-VIII əsrlərdə ərəb işğalı nəticəsində, Qərbdə Fransadan tutmuş, Şərqdə Çina qədər, tabe edilmiş ölkələrin bir qismində ərəb qəbilələri yerləşdirilirdi; onlar əsasən Suriya, Mesopotamiya, Cənubi Iran, Mısır və Şimali Afrikada yerləşdirilirdi; tədricən yerli əhalisi ilə qaynayıb qarışdırılar. Əsrlər ərzində bir qisim xalqlar tam ərablaşdırıldı; başqaları işgalçının mədəniyyət isə dilinin elementlərini (Qafqaz və Orta Asiyadan türk və irandilli əhalisi) qəbul etdilər; üçüncülər, öz mədəniyyətlərini, din və dil mənsubiyətlərini qoruyub saxlaya bildilər (270, 205).

Bu baxımdan, yerli ənənələrdən bəhrələnərək, ərablaşən xalqların yaratdığı «müsəlman mədəniyyəti», eləcə də «orta əsrlər ərəb ədəbiyyatı» anlayışı ilə ehtiyatla davranışlığı, yəni hər xalqın öz haqqını layiqincə dəyərləndirməkdə diqqətli olmağı tövsiyə edən alim belə nəticəyə gəlir ki, müxtəlif xalqların mədəniyyətlərin sintezi X-XII əsrlərdə yüksək ideyalar təbliğ edən çoxobrazlı zəngin ədəbiyyatın əsas yaranma səbəbi olmuşdur (270, 208).

İslama daxil olan əksər xalqların ədəbiyyatında dil baxımdan dəyişikliklər baş vermişdir. Məsələn, bu dövrde İranın öz ərazisində fars, pəhləvi, soqdi və s. iran dillərində yaranan ədəbiyyat çox tez və asanlıqla öz yerini ərabdilli şeirə verdi. Hələ XIX əsrin ortalarında Rusiyada şorqşünaslığın patriarxi hesab edilən (272, 37) Azərbaycan opientalisti Mirzə Kazimbəy «Şahnamə» haqqında yazırı: «Firdovsi 120 min misrani elə bir dövrdə yazdı ki, farsdıl i, demək olar ki, ərəb dili dənizində tamam itib-batmışdır» (272, 42). İran ədəbiyyatı üzrə çoxsaylı araşdırımlar aparan Y.S.Braqinski də bu haqda yazar: «İran şairləri VII-IX əsrlərdə, bir müddət fars dilindən imtina etdilər və ərəb poetik mədəniyyətinin çoxsaylı elementlərini (şeir ölçüsünün kvantitativ prinsipləri, obrazlılığı və s. qəbul etdilər)» (242, 248). Məlumdur ki, yalnız X əsrə Şərqi İranda nisbətən xi-

laftədən asılı olmayan Samanilər dövləti yarandıqdan sonra farsdilli şeir ənənələri yenidən dirçəldildi; Rudəki və onun davamçılarının məsnəvi və rübai janrında yazdığı nəfis nümunələr farsdilli şeiri şöhrətləndirdi – Buxara, Səmərqənd, Bəlx, Mərv və digər regionlarda farsdilli şeir geniş vüsət aldı.

Bu tarixi gediş eləcə də, yerli (arran, alban, oğuz) əhalinin dilinin müqavimətinə baxmayaraq, Azərbaycanda da baş vermişdir. Görkəmli Azərbaycan alimi M.Quluzadə bu tarixi mərhələdə ədəbiyyatın vəziyyətini araşdıraraq yazar: «VIII əsrin ortalarından başlayaraq, Azərbaycan ədəbiyyatı ərəb lirikasının nailiyyətlərindən – onun əsas janr və formalarından bəhrələndi. Ərəb dilində yazan şairlər arasında Musa Şəhavət, İsmayılov ibn Yassar, Əbü'l-Abbas əl-Ə'ma və b. azərbaycanlı sənətkarlar var idi. Səlcuq imperiyası dövründə Azərbaycan mədəniyyəti və elmi görkəmli alim, şair-filoloq Xətib Təbrizini yetirdi. Ərəb poeziyasının janr və poetik formalarını qəbul edərək, öz milli köklərini saxlamaqla, Azərbaycan ədəbiyyatının yeni tipi yaradıldı» (248, 319).

X-XI əsrlərdə xilafətin zəifləməsilə əlaqədar, başqa müsəlman xalqların həyatında olduğu kimi, Azərbaycanda da ərabdilli şeir öz yerini farsdilli poeziyaya verdi; Qətran Təbrizidən başlayaraq, Azərbaycan poetik məktəbi şöhrətləndi. Göstərilən dövrün öyrənilməsi sahəsində əhəmiyyətli tədqiqlər aparmış Z.Bünyadov yazar: «Azərbaycanda ... parlaq poetik məktəbin inkişafı, şübhəsiz, olamətləri hələ lazımi səviyyədə öyrənilməmiş ümumi mədəni yüksəlişə əlaqədar idi. Bu ... dövrü Azərbaycan intibahı (renessansı) adlandırmış olar» (60, 221).

Bələliklə, Şərq xalqlarının həyatında mühüm rol oynamış belə bir ağır, keşməkeşli dövrün tədqiqi, tarixi-siyasi-mədəni konturlarının dəqiq müəyyənləşdirilməsi və s. məsələlər keçən əsrin 40-ci illərində həllinə yenica başlanmış son dərəcə mürəkkəb, çoxşaxəli problem olaraq qalmaqdır idı;

XI əsrden başlayaraq, Şərqi xalqlarının tarixində dərin iz buraxmış Səlcuq türklərinin hakimiyyəti dövrünü, şəhərlərin sürətli tarəqqisinin səbəblərini, sənətkarlığın və elmin mühüm sahələrinin inkişafına şərait yaranan mühiti, Azərbaycan ədəbi məktəbinin yaranması və inkişafını, xüsusən də XII əsrə Azərbaycan Atabəylər Dövlətinin hakimiyyəti zamanı (1136-1225) mədəni həyatının çıxırlanması ilə nəticələnən böyük bir mərhələni araşdırmaq, ciddi təhlillər aparmaq, dəqiq nəticələrə gəlmək çətin, ağır zəhmət tələb edən uzun bir proses idi.

İlk növbədə tarixi hadisələrin izah olunmasını tələb edən bu işin masstabı genişdir. Bu masstabə tarixin qədim dövrlərdən tutmuş XII əsrə qədər - siyasi, fəlsəfi-mədəni aspektdə izahı daxildir.

40-ci illər ilk mərhələ olduğu üçün, Azərbaycan alimlərinin araşdırması, eləcə də keçmiş sovet şərqsünaslıq elinin təcrübəsi bu gün bizim üçün çox qiymətlidir.

Göstərilən dövrədə ilk növbədə A.Y.Krimskinin «Nizami və onun müasirləri» əsəri üzərində dayanmaq lazımlıdır. Burada müəllif ümumşərq regionu kontekstində fəlsəfi-mədəni inkişafın xüsusiyyətlərini izləməklə, Nizami yaradıcılığının formallaşmasında ədəbi mühitin rolunu göstərmışdır. Alım tarixi-siyasi durumu mədəni inkişafı tənzimləyən əsas faktor kimi izah edir, «Nizaminin müasirləri» dairəsinə Şərqi filosof və şairlərinin həyat və yaradıcılıqları üzərində dayanmaqla, fəlsəfi-ecmetik, dini dünyagörüşü xarakterizə etməyə çalışır.

Məhəmməd əl-Qəzali, Ömər Xəyyam, Yəhya Sührəverdi, Fəxrəddin Razi, Baba Kuhi, Sənai, Fəridəddin Əttar, Əbü Təmmam, Mütənəbbi, Ənvəri, eləcə də Məhsəti, Əzräki, Xaqani, Faryabi, Mücirəddin Beyləqani, Əsir Əsxikəti, Əbül-Əla Gəncəvi, Fələki Şirvani və s. şairlərin yaradıcılıqları, məvzu və ideya cəhətdən sistemləşdirilir, tarixi-mədəni inkişafın geniş manzərsi eks olunur.

Tədqiqatda Səlcuq imperiyasının çıxırlanması, Azə-

baycan Atabəylərinin hakimiyyət dövrü araşdırılır, Kür çayı boyu Arran, Şirvan və Gürcüstanda siyasi-ictimai vəziyyət öyrənilir, eləcə də Yaxın Asiyada yayılmış əsas fəlsəfi cərəyanlar tədqiqatqa cəlb olunur. Burada Məhəmməd əl-Qəzali, Məhəmməd Şəhristani, Fəxrəddin Məhəmməd ər-Razi və b. XII əsr təsəvvüf filosoflarının əsərləri haqqında geniş məlumat verilir, onların sufi-fəlsəfi görüşləri şərh olunur.

A.Y.Krimski öz tədqiqatında sufizm cərəyanı və mədhiyyə ədəbiyyatına xüsusi bölmələr həsr etmişdir. Burada sufizmin əsas nümayəndləri, onların əsas məramları, əsərləri tədqiqatqa cəlb olunur, XII əsr ədəbiyyatının inkişafı izlənilir. Bir məsələni qeyd etməliyik ki, görünür, sovet rejiminin təsiri altında alım burada sufizmin «asket, mistik, panteist» ruhunu xüsusi qeyd etmiş, tədqiq etdiyi şairlərin yaradıcılığında məhz həmən cəhətləri araşdırılmışdır. Bu da sufi ədəbiyyatının birtərəfli, yalnız pessimist əhval-ruhiyyədən izah olunmasına gətirib çıxmışdır.

Bundan əlavə, Xaqani, Beyləqani, Əbül-Əla Gəncəvi, Fələki Şirvani kimi XII əsr Azərbaycan şairlərinin yaradıcılıqlarını yalnız mədhiyyə ədəbiyyatının nümunəsi kimi öyrənmək də məsələyə birtərəfli yanaşmaq təsiri bağışlayır.

Bununla belə, A.Y.Krimskinin göstərilən əsəri XI-XII əsrlər Şərqi ədəbi-fəlsəfi fikir tarixinin öyrənilməsi baxımından ümumi nizamişünaslığa zengin material vermiş, şairin ədəbi mühitinin öyrənilməsi işində əhəmiyyətli rol oynamışdır.

Beləliklə, Azərbaycan alimləri də, hər şeydən əvvəl, tarixdən başlamalı oldular. Az öyrənilmiş Azərbaycan tarixini bilmədən, ölkənin mədəniyyətinin, eləcə də ədəbiyyatının inkişafını düzgün izah etməyin mümkün olmadığını hiss edən tədqiqatçılar, hələ 40-ci illərdə tarixi xronikani ön plana çəkir, qədim Azərbaycan, onun mədəniyyəti barəsində ətraflı məlumat verərək, XII əsr Azərbaycan mədəniyyətinin dərin köklərə malik olduğunu sübut etməyə çalışırlar.

Bu dövrde XII əsr Azərbaycan tarixinin öyrənilməsi sahəsində görülmüş işlər sırasında tarixçi alimlərdən Z.İbrahimovun «Nizami dövrünün ictimai-siyasi vəziyyətinə dair» («Nizami» almanaxı, I kitab, Bakı, 1940, s.50-45), İ.Hüseynovun «XII əsrde Azərbaycanda ictimai-siyasi vəziyyətə dair» («Nizami» almanaxı, IV kitab, Bakı, 1947, s.30-45), M.Şəriflinin «Eldagızı adı haqqında» (Bakı, 1946), İ.Cəfərzadənin «Qədim Gəncə» (Nizaminin vətəni) («Nizami». IV kitab, rus dilində. Bakı, 1947); «Qədim Gəncə haqqında tarixi-arxeoloji ocerk» (Bakı, 1949) və başqalarının apardıqları tədqiqatları qeyd etmək lazımdır.

Azərbaycan tarixinin öyrənilməsinə həsr olunmuş «Nizami» (IV kitab) məcmuəsində tarixçi-alim İ.Cəfərzadənin Qədim Gəncəyə və mənbələrdə Ağvan şəhəri kimi məşhur olan Partav – Bərdəyə həsr olunmuş araşdırımları, M.Şeblikinin orta əsrlər Azərbaycan şəhərləri – Örənqala və Qəbələ haqqında tədqiqləri bu gün də öz dəyərini qoruyub saxlamaqdadır.

Kür-Araz ovalığında yerləşən, qədim mədəniyyət mərkəzi Azərbaycan haqqında Strabon, Moisey Kalankattuy, İbn əl-Faqih, Mirxond, Həmdullah Qəzvini, Bartold kimi tarixçilərin məlumatları və arxeoloji qazıntılar zamanı tapılmış materialıllar əsasında İ.Cəfərzadə Gəncənin tarix və mədəniyyətinin göstərildiyindən çox-çox əvvəlki dövrlərə aid olduğunu göstərir. Qədim Gəncə ərazisindən tapılmış keramik kolleksiya, gil, kərpic materialıllar, şüsa əşyalar, pul sikkələrin V əsrən əvvəlki dövrlərə aid olduğundan alim V əsrən xeyli əvvəl inşa edilmiş Gəncənin ta qədimdən zəngin mədəniyyətə malik olduğunu göstərir (252, 219). Tədqiqatının qənaətinə görə, bu araşdırımlar indiyədək mövcud olan bir sıra səhv fikirləri aradan qaldırır; Bunlar aşağıdakılardır:

İ.Cəfərzadənin araşdırmasına görə, Gəncə heç də Abbasilər sülaləsindən olan Bağdad xəlifəsi tərəfindən inşa edilməmişdir; Bu şəhərin əsası həmçinin VII əsrin 39-cu ilində

ərəblər tərəfindən də qoyulmamış, eləcə də, Gəncə şəhərinin V əsrə Sasani hökməndə I Qubad tərəfindən inşa edilməsi versiyası da kökündən səhvdir.

İ.Cəfərzadə dəqiq elmi faktlar əsasında belə nəticəyə gəlir ki, Nizaminin vətəni Gəncə – burada yerləşən qədim, yüksək mədəniyyətə malik yerli dövlət və əhalisi tərəfindən inşa edilmiş, tarixi b.əradan əvvəlki dövrləri əhatə edən qədim Azərbaycan şəhəridir. Bu şəhərin XII əsrə yüksək siyasi-iqtisadi və mədəni səviyyəyə qalxmasını Azərbaycan alimi inandırıcı argumentlər əsasında izah edir; həmçinin, Gəncə şəhərinin möhkəm qala divarları ilə əhatə olunması, onu yadelli hücumlardan, talanlardan qoruyur, sürətlə inkişafına imkan yaradır (252, 220).

Nizami dövrünə qədər Azərbaycan mədəniyyəti və tarixin öyrənilməsində M.Şeblikinin yuxarıda adı çəkilən məqaləsinin əhəmiyyətini qeyd etmək lazımdır. Tədqiqatçı antik dövrün tarixçilərindən Pliney və Ptolomeyin Azərbaycanın 30-a yaxın şəhərinin, o cümlədən, Örənqala və Qəbələnin adını çəkdiyini qeyd edərək, qədim Azərbaycan mədəniyyətinin tarixini araşdırır. M.M.Şeblikin 1933-36-ci illərdə akad. İ.I.Meşşaninovun rəhbərliyi ilə Örənqala və Qəbələdə aparılan qazıntılar zamanı əldə edilən materialıllar əsasında bu yerlərdə sənətkarlıq və mədəniyyətin qədimliyini, tarixən zəngin mədəni inkişaf mərhələsi keçmiş Azərbaycanda XII əsrə Nizami kimi dahi şəxsiyyətin yetişməsinin labüdüyüünü, bu fenomenin ərazidə mədəni-tarixi inkişafın səviyyəsilsə əlaqədar olduğunu göstərir.

Qeyd etmək vacibdir ki, Gəncə və Örənqalanın şəhərsalma planlarını müqayisə edən alim, bu iki qədim şəhərin eyni mədəniyyətin tərkib hissəsi olduğunu göstərərək yazar: «Bu şəhərin orientallığı eynidir. Qala divarlarını əhatə edən künclər keskin şəkildə işığa tərəf yönəldilmişdir. Bu cür orientasiya bütövlükdə maraqlıdır və görünür, yaşayış kultu ilə bağlıdır; eyni zamanda, bu cür orientasiya bütün dörd divarın günəş şüaları ilə daha çox işıqlanmasını təmin

edirdi» (287, 230).

Azərbaycan mədəniyyət tarixinin öyrənilməsində nizamışünashığa dəstək olan bu araşdırmaclar bu gün öz əhəmiyyətini saxlamaqdadır.

Göstərilən mərhələdə problemin öyrənilməsinə çalışan ədəbiyyatşunaslardan biri də Mikail Rəfili olmuşdur. O, 1938-ci ildə «Ədəbiyyat» qazetində «Nizami dövründə Azərbaycan» (28 yanvar, №4) adlı məqala ilə çıxış edərək, ərb və fars təzkirə və tarixçilərinin fikirlərinə istinad etməklə, XII əsir ikinci yarısına qədərki Azərbaycanın qısa tarixi xülassasını verməyə müvafiq olur (192, 3). Qədim və orta əsrlər Azərbaycan tarixinin, siyasi-ictimai hadisələrin ədəbiyyatımıza təsirinin, Nizami dövründəki ədəbi mühitin öyrənilməsi və digər məsələlər öz şərhini M.Rəfiliin sonrakı tədqiqlərində tapır. Müallifin «Nizamiyəqədər Azərbaycan mədəniyyəti» məqaləsi də nizamışünashığda əhəmiyyətli işlərdən hesab olunmalıdır (194, 5-32).

Nizamiyəqədər və Nizami dövründə mədəniyyət tariximizi öyrənərkən, M.Rəfili çoxlu tarixi mənbələri araşdırmaçı olmuşdur. Bu mənbələr içərisində Strabonun «Coğrafiya», Ptolomeyin «Coğrafiya rəhbərləri» kitabları mühüm yer tutur. Alban və iveriya xalqlarını Qafqazın başlıca əhalisi hesab edən Strabona, Azərbaycanın onlarla şəhər adlarını sadalayan və Qəbələ şəhərini Albaniyanın mərkəzi olduğunu göstərən Ptolomeyin məlumatına arxalanaraq, M.Rəfili belə qənaət gəlir ki, qədim azərbaycanlıların özlərinin mədəniyyət və poeziyası vardı. Qədim albanların dövləti çox yüksək səviyyədə inkişaf etmişdi (194, 16).

M.Rəfiliin məqaləsi qədim Azərbaycan, onun mədəniyyəti haqqında məlumatlarla çox zəngindir, hətta tariximizin öyrənilməsi baxımından bu günümüzə səsləşir. Məqalədən görünür ki, xalqımıza, tariximizə atılan böhtanlarla 40-ci illərin alimləri də qarşılaşmış və onlara sına gərməli olmuşlar. Bcl. ki, tədqiqatçı görkəmli tarixçilərdən A.Bakıxanov, İ.I.Meşaninov, S.V.Yuškov, N.Y.Marr, B.A.Tu-

Rayev, V.V.Bartold, Y.A.Poxomovun qədim Azərbaycan mədəniyyəti haqqındaki elmi fikirlərinə tez-tez müraciət edir, xalqımızın tarix və mədəniyyətinin çox-çox əvvəlki dövrlərdə inkişaf etdiyini göstərir. «Artıq Nizami dövründə Azərbaycan mənşəyi eramızdan əvvəl VIII-IX əsrlərə aid olan çoxasrlıq, qədim bir mədəniyyətə malik idi», - deyə müəllif yazır (194, 15).

M.Rəfiliin araşdırmaclarında Qədim Azərbaycan ərazisində yerləşən Şirvan, Dərbənd, Bakı, Gəncə, Bərdə kimi şəhərlərin iqtisadi yüksəlik dövrü, Azərbaycana solcuq qabilələrinin yüksəli, böyük Səlcuq dövrünün başlanması ilə əlaqədar dil və mədəniyyətin vəziyyəti və s. məsələlər öyrənilir. Tədqiqatçı Azərbaycan tarixini təhrif edən, «Azərbaycanı İran dövlətinin tərkibinə daxil olan bir ölkə kimi təqdim edən alimlərdən Y.A.Poxomovu, Azərbaycan əvəzinə «Şərqi Zaqafqaziya» termini işlədən İ.P.Petrişevskini ciddi tənqid edir, Azərbaycan xalqının tarixinin ayrı-ayrı mərhələlərini, Şimali və Cənubi Azərbaycanda yaşayan xalqın mədəniyyət, dil və inkişafının birliyini göstərir (194, 15).

Azərbaycanda tarixi hadisələri, onların inkişafını öyrənməklə, görkəmli alim XII əsrə artıq yüksək zirvəyə qalxmış olan mədəniyyət, onun mərhələ və xüsusiyyətləri haqqında təsəvvür yaratmağa nail oldu. Nizamışünashığ problemlərinin həlli zamanı «ədəbi mühit» anlayışının çox vacib əhəmiyyət kəsb etdiyini hiss edən M.Rəfili öz tədqiqlərini «Nizami». Həyat və yaradıcılığı. (Bakı, 1939) və «Nizami». Dövr, həyatı və yaradıcılığı. (Moskva, 1941) kitablarında davam etdirmişdir.

Dövr və ədəbi mühit problemlə əlaqədar olaraq, şairin əhatə dairəsində olduğu, ədəbi-mədəni inkişafa təsir göstərən sənətkarların və bilavasita müasirlerinin həyat və yaradıcılığının öyrənilməsi nizamışünashığda XII əsr Azərbaycan ədəbi məktəbinin öyrənilməsi kontekstində geniş bir prosesin izlənməsilə müşayət olunur. Azərbaycan ədəbi məktəbinə daxil olan şairlərin xidmətləri Y.E.Bertelsin

«Böyük Azərbaycan şairi Nizami. Dövrü, həyatı, yaradıcılığı». Bakı, 1940; SSRİ Elmlər Akademiyasının «Xəbərlər» məcmüsündə «Nizami dövrü ədəbiyyatı» (1941, №2); «Nizami və Füzuli» monoqrafiyasının (Seçilmiş əsərləri, Moskva, 1962) «XII əsr Azərbaycan ədəbiyyatı» bölməsində və bu bölməyə əlavə olaraq yazılmış «Şairə Məhsəti məsələsinə dair», «Xaqanının məktubları» məqalələrində geniş izah olunmuşdur.

Y.E.Bertels Şərq regionunda yaranmış ədəbi mühiti tərxi-siyasi hadisələrlə birgə təhlil edir; XI əsrin ortalarında ayrı-ayrı müstəqil padşahlıqlara parçalanmış xilafətin ərazisində səlcuq türklərinin hakimiyəti onların dövründə siyasət, ədəbiyyat və mədəniyyətin vəziyyəti və s. məsələləri araşdırır. Tədqiqatçı səlcuq dövrünü şöhrətləndirən mədəni yüksəlisi, xüsusən onun ədəbiyyatda təzahür formalarını təhlil edir, bu dövrdə get-gedə zəifləyən saray ədəbiyyatının, onun əsas və başlıca forması olan qəsidənin zəiflədiyi, «faydasız», qəşəng bir oyuncaya» çevrildiyini və artıq şəhər ədəbiyyatının güclənməyə başlandığını göstərir. Müəllifin fikrinə, bu dövrdə artıq «şəhər ədəbiyyatı» ədəbi formanı hakim sinfin əlində olduğu kimi qəbul edərək, öz məzmununu ona daxil etməyə və beləliklə, bu formanı içəridən daşıtmaga çalışır. Qəsidəni həcv məqamında işlədərək onun məzmununu dəyişən, beləliklə də, qəsidənin təsir gücünü azaldan Səmərqənd şairi Suzənini nümunə götirən müəllif diqqəti Azərbaycan ədəbiyyatında bu janrin inkişafına yönəldir (56, 19).

Y.E.Bertels öz tədqiqatlarında VII əsrin ortalarından başlayaraq Qafqazda mühüm rol oynamış ərəbdilli, farsdilli ədəbiyyatın ümumi mənzərəsi, XI əsrədə Qətran Təbrizi, Əbül-Əla Gəncəvi, İzzəddin Şirvani, Fələki Şirvani, Mücərrəddin Beyləqani kimi Azərbaycan ədəbi məktəbinə xas şairlərin həyat və yaradıcılığı haqqında həm bioqrafik, həm də ictimai-mədəni mühit kontekstində iş apararaq, bu ədəbi məktəbin göstərilən dövrdə fəaliyyəti haqqında öz elmi no-

ticələrini 5 tezis əsasında qruplaşdırır ki, bu nəticələr o dövrün şərqsünnətli elmində böyük əhəmiyyət kəsb edir, Azərbaycan ədəbi məktəbinin Şərq poetik məktəbləri içərisində mövqə və rolunun öyrənilmesi işinə mühüm aydınlıqlar gətirir, Qətran Təbrizidən başlayaraq, Azərbaycan şairlərinin əsas xarakterik cəhətinin – üslub ümumiliyinin müayyənləşdirilməsi, Xorasan, Buxara və Azərbaycan ədəbi məktəblərinin yerli şəraitdən asılı olaraq, bir-birindən fərqli istiqamətlərdə inkişafının izlənməsi, janr formaları, xüsusən şeirin struktur-linqvistik əlamətlərinə görə Azərbaycan şairlərinin fərqli xüsusiyyətlərinin öyrənilmesi xüsusi əhəmiyyətə malikdir.

Beləliklə, Y.E.Bertels Azərbaycan ədəbi mühitinin Şərqi aparıcı mədəni-bədii yaradıcılıq məktəblərindən biri kimi öyrənir və belə nəticəyə gəlir ki, XII əsr Azərbaycan mühitində Nizami kimi nadir istedad sahibinin yetişməsi tama-mılı labüb hadisə idi.

Azərbaycan ədəbi məktəbinin rol və əhəmiyyətinin adekvat izah olunması bu məktəbin əsas funksional mərhələlərinin, ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılıq fonunda araşdırılmasını tələb edir. XX əsrin 40-ci illərindən başlayaraq, Azərbaycan nizamışunaslığında az öyrənilmiş bu sahə üzrə iş həm sinxron şəkildə Azərbaycan ədəbiyyatı tarixinin öyrənilmesi baxımından, həm Nizami yaradıcılığı ilə birbaşa əlaqəli şəkildə, yaxud humanitar və ictimai məsələlərin izahı, eləcə də poetik sistemin tədqiq obyekti olaraq daim diqqət mərkəzindədir. Göstərilən mərhələdə yaziçi-alim M.S.Ordubadinin «Nizaminin dövrü və həyatı» («ədəbiyyat» qəzeti, 1939, 22 oktyabr, 1 noyabr, 10 dekabr); «Nizaminin dövrü və həyatı» («Nizami», I kitab, Bakı, 1940, səh.1-12); «Azərbaycan ədəbiyyatı Nizami dövründə» («Nizami», Kniqa III, Bakı, 1941, str.5-22); «XII əsrədə Azərbaycan ədəbiyyatının Şərq ədəbiyyatına təsiri» («Nizami», IV kitab, Bakı, 1947) silsilə məqalələri diqqəti cəlb edir. Tədqiqatçı Nizami dövrü ədəbiyyatının xarakteristikasını,

siyasi-ictimai, sosial inkişaf zəminində yaranmış Azərbaycan ədəbi məktəbinin inkişafına təkan verən əsas zəruri səbəbləri araşdırmağa çalışır və belə nəticəyə gelir ki, XII əsr-də özünün əzəmətli dövrünü yaşıyan Azərbaycanda iqtisadi-mədəni yüksəlişə səbəb olan ciddi tarixi-siyasi şərait mövcud olmuşdur.

M.S.Ordubadi öz tədqiqatında Məhsəti, Əbü'l-Əla, Xaqani, Fələki kimi Gəncə və Şirvan şairlərinə xüsusi yer ayırir, onların həyat və yaradıcılıqlarına həsr etdiyi qısa abzasda ədəbi prosesi izləməklə, Nizami dövrü ədəbiyyatının inkişafında stabil vəziyyət, tarixi-ictimai mühit amilini əsas götürür.

M.S.Ordubadının tədqiqlərində əhəmiyyətli cəhətlərdən biri, Nizami şeirinin janr və üslub texnikasında müasiri olduğu şairlərdən seçiləsinin əsas səbəblərini sadə üslubda, geniş xalq kütłələri üçün aydın və anlaşıqlı, xalqın ruhuna yaxın xarakterik elementlərlə zəngin olduğunu müşahidə etməsidir.

Artıq qeyd edildiyi kimi, Azərbaycan alimləri Nizami dövrünü və ədəbi mühitini araşdırarkən, onun müasirlərinin bu ədəbi kontekstdə rolü, XII əsr-dən başlayaraq yaranmış Nizami ənənələrinin bu regionda təsirinin öyrənilməsi və s. məsələlərlə qarşılaşmalı olurlar. 1940-ci ildə H.Arash «Nizaminin müasirləri» kitabını nəşr etdirir. Kitaba Nizaminin müasiri olan Azərbaycan şairlərindən Xaqani, Fələki, İzzəddin Şirvani, Mücirəddin Beyləqanının həyat və yaradıcılığı haqqında məlumat, qızıl və qəsidiələrindən nümunələr salınmışdı. İşdə sənətkarların fərdi yaradıcılıq xüsusiyyətləri araşdırılır, Azərbaycan poetik məktəbinə xas əsas prinsiplər nəzərdən keçirilir.

Alim öz tədqiqatlarını 1947-ci ildə «Nizami» almanaxında çap etdirdiyi «Nizaminin Azərbaycan müaqibləri» məqaləsində davam etdirir (28).

H.Arashının bu tədqiqinin üç mühüm tezis əsasında quşuluğu müşahidə olunur: fəlsəfi-ictimai, poetik-estetik

problemlərin həllində yüksək funksional qaranta, yaradıcılıq meyarına əvvilən Nizami yaradılılığı; şairin əsasını qoymuş yeni poetik məktəb; Bu ədəbi məktəbin Azərbaycan ədəbi mühiti çərçivəsində həm farsilli, həm türkdilli ədəbiyyatda təsirinin nəzərdən keçirilməsi; Burada Nizami üslubunda ilk əsər yazan Azərbaycan şairi Marağalı Əhvədinin «Cami-cam», Arif Ərdəbəlinin «Fərhadnamə», Hacı Məhəmməd Əssarın «Mehr və Müştəri», Marağalı Əşrəfin «Xəmsə»si, Mahmudbəy Salimin «Mehr və Vəfa», «Leyli və Məcnun», Həqirinin, Füzulinin, Zəmirinin, Əndəlib Qardaşının «Leyli və Məcnun»ları, Məsihinin «Vərqa və Gülsə»si və s. Nizami ədəbi məktəbinə xas məsnəvilər tədqiqata cəlb olunur» (28, 105-113).

XII əsr Azərbaycan ədəbi məktəbi, həmçinin Nizami və onun müasirləri mövzusunda aparılan işlərdə tarixi-ədəbi materialların düzgün elmi-nəzəri klassifikasiyası, xüsusən janr baxımından, forma və məzmunca təsnifati və s. məsələlərdə nizamişünashığın müxtəqil mövqeyi diqqəti cəlb edir.

O dövrə şərqsünashıqdə mədhiyyə ədəbiyyatı kimi təqdim olunan Xaqani, Mücirəddin Beyləqani, Əsirəddin Əxsikəti, Zəhir Faryabi, Əbul-Əla Gəncəvi, Fələki Şirvani və b. yaradıcılığının daha geniş aspektlərinə nəzərdən keçirilməsinə zərurət yaranır.

Ədəbiyyat tarixinə, onun problemlərinə ideoloji yanaşmanın çətinliklərinə baxmayaraq, ilk qəti cəhdərə aşkar görünməkdədir. Məhz azərbaycan alimlərinin sayı, araşdırmaçıları sayısında şərqsünashıqdə mövcud bir sıra tezislər öz stabililiyini itirir, Azərbaycan poeziyasında qəsidiənin məzmunca növ müxtəlifliyi, - mədhiyyə, dini qəsidiələr, mərsiyə növü, sufi-fəlsəfi məzmunlu qəsidiələrin mövcudluğu, Xaqanının «Təhsəfüt-İraqeyn» əsərinin fəlsəfi qəsidiənin yüksək nümunəsi olması və s. məsələlər saray ədəbiyyatı adı altında tanınmış bu zəngin irsə takcə mədhiyyə – paneqirik ədəbiyyat nümunəsi kimi baxmayı bir kənara qoyur (28; 157; 185; 278a).

40-ci illərdə Nizami irsinin sistemli şəkildə öyrənilməyə başlandığı bir dövrdə XII əsr Azərbaycan ədəbiyyatında, eləcə də Şərqdə uzun müddət ədəbi dil kimi işlənən fars dilinin mövqeyi, bu dildə yazışdır-şəhərkarların yaradılıqları əsasında öyrənilib tədqiq olunur.

Şərqi xalqlarının tarixində böyük Səlcuq dövrünün əsas cəhətlərinin geniş təhlil olunub, XII əsrə Hindistandan tutmuş Kiçik Asiyaya qədər ədəbi dil kimi işlənən fars dilinin yayılma səbəblərinin aydınlaşdırılmasında şərqsünaslardan Y.N.Marr, A.Y.Yaqubovski, A.Y.Krumski, Y.E.-Bertelsin əməyini qiymətləndirməmək olmaz. Bu alimlərin tarixi xidmətlərinin başlıca cəhəti ondan ibarət oldu ki, «İran mədəniyyəti» altında başa düşülən, əslində Yaxın Şərqi, Orta Asiyadan və Azərbaycanın böyük sənətkarları tərəfindən yaradılan mədəniyyətin mahiyyətini açaraq, farsdilli ədəbiyyat haqqında şərqsünaslıqda möhkəm yer salmış yanlış fikri aradan qaldırmaqdə Azərbaycan alimlərinə yardımçı oldular.

Azərbaycan nizamişünaslığının isə bu işdə müstəsna payı var. Xalq, vətən qarşısında ikiqat cavabdeh olan Azərbaycan alimləri öz qarşılara problemin digər aparıcı istiqamətini - Nizaminin Azərbaycan xalqına bağlılığını konkret faktlarla sübut etmək kimi şərəfli bir məqsəd qoyur, Nizami və folklor münasibətinin öyrənilməsini, doğma xalqın təfəkkürünə yaxınlığın araşdırılmasını vacib hesab edir. Qeyd etməliyik ki, dünya nizamişünaslığında göstərilən məsələnin həllində bilərkəndən səhvə yol verən alimlər var idi. Məsələn, məşhur İran tədqiqatçısı, görkəmli nizamişunas Vəhid Dəstgirdi öz araşdırılmalarında şairin fars mənşəyi bağlamağa çalışır, misralarında özünün soy kökünü çox aydın şəkildə göstərən şairin fikirlərinə birtərəfli yanaşırdı. İran alımı özünün məşhur «Gəncineyi-Gəncəvi»sində elə hissə qapılır ki, hətta Nizaminin vətənpərvərliyindən danışarkən belə, şairin öz doğma Gəncəsinə, sevə-sevə tərənnüm etdiyi Bərdəyə həsr olunmuş hərarətli misralarını bir

kənara qoyur və tamamilə məsələyə dəxli olmayan aşağıdakılardır:

زمن حجم گورگاه کی است

در او پای بیگانه و حشی بی است

(Əcəm torpağı şahların qəbridir,

Orada vəhşilərin (yadların) izi qala bilməz.)

misraları nümunə göstərərək, «Nizami İranın məbəglubiyyətinə bigana qala bilmir» - deya yazar. Daha sonra V.Dəstgirdi eyhamla «Bu bir beyt yüz əsərə bərabərdir» - deyir (291, 4).

Qeyd etmək lazımdır ki, «Yeddi gözəl» əsərində «Bəhram-Gurun İranlılara cavabı» hissəsində Behramın dilindən deyilən bu misralar alimin qərəzli, elmi əsası olmayan iddiası ilə qəti uyuşmur. İranlı Bəhram doğma atasının taxt-tacına özgə birisinin əyləşməsinə döza bilmir və həmən misralarla öz etirazını bildirir. Şairin burada əsərin personajının əvəzinə heç bir müraciəti, replikası müşahidə olunmur. Elə bunun özü göstərir ki, İran nizamişünasının fikri əsassızdır. Müasir Azərbaycan alimi Nüshəbe Arasının çox doğru olaraq göstərdiyi kimi, «...Vəhid Dəstgirdi öz şərhlərində şairin yaradıcılığında qabarıq duyulan Azərbaycanla bağlılıq, Azərbaycan mühiti, doğma xalqın adət və məişət tarzi, türk adət və ənənələrinin xüsusi rəğbatla inikasına diqqət yetirməmiş, onun türk istilah və ifadələrinə tez-tez müraciət etməsi kimi sənətinə xas bir xüsusiyyətin üstündən keçmiş, Nizami şerinə verdiyi şərhlərdə bunları nəzərə almamışdır» (31, 76).

Yuxarıda göstərilənlərdən aydın olur ki, 40-ci illər nizamişünaslığında şairin doğma xalqla bağlılığının öyrənilməsinə, onun əsərlərindəki qeydlər, gizli işaretlər əsasında şairin milli mənşəyi və həyatına dair bir çox məsələlərin öyrənilməsinə böyük ehtiyac var idi.

Təhriflərə cavab vermək üçün Azərbaycan nizamişünaslığının mövqeyindən və bu sahədə aparılan araşdırmlardan çox şey asılı idi. İlk əvvəl görkəmli Azərbaycan alimi

M.Mübarizin «Nizami yaradıcılığında Azərbaycan folklorunun təsiri» («Ədəbiyyat» qəzeti, 1938, 24 iyun) məqaləsi diqqəti cəlb edir. Tədqiqatçı öz məqaləsində Nizaminin doğma Azərbaycan xalqına bağlılığını sübut edən faktiki materialları araşdırır, haqlı olaraq belə qənaəət gəlir ki, bir şairin hansı xalqa mənsub olduğunu onun yalnız əldə olan əsərlərinin dili ilə təyin etmək olmaz. Müəyyən ictimai mərhələdə hakim dildə yazmağa məcbur olan şairlər heç vaxt öz milli xüsusiyyətlərini itirmirlər» (152, 3).

Alim ilk dəfə olaraq, Nizami yaradıcılığında Azərbaycan xalqına xas milli status səciyyəli məsələləri süjet, mövzu, düşüncə tərzi, frazeoloji ifadə və birləşmələr və s. inkar olunmaz bağlılıqları öyrənməklə, o dövr nizamışünashığında problemin həllində qiymətli tədqiqlər aparmağa nail olur.

Nizami və Azərbaycan folkloru, xalq yaradıcılığı ilə bağlı kompleks təhlillər, araşdırımlar bir mühüm məqsədə xidmət edirdi; Nizami dövrü mədəniyyətin geniş kontekstdə doğru izah etmək, farsdilli ədəbiyyatın mahiyyətini, yaranma səbəblərini, başqa xalqların, o cümlədən azərbaycanlıların bu müştərək mədəniyyətin inkişafında rolunun müəyyənləşdirilməsinə aydınlaşq getirmək nəhayət, öz «Xəmsə»si ilə dünyaya ideyalar, mövzular poetik söz və obrazlar, zəngin süjetlər vermiş sənətkarın şəxsiyyətini, milli mənsubiyyətinə bağlı təhrifləri aradan qaldırmaq; Azərbaycan alımları o dövrün senzurasının imkan verdiyi çərçivədə, hətta bəzən bu çərçivəni keçərək, şairin türk soyuna bağlılığını izah etməyə nail olurlar. Beləliklə, çox məlum həqiqətləri 40-ci illərdə Azərbaycan alımları təkrar-təkrar sübut etməyə məcbur olurlar. Aparılan tədqiqlər içərisində Azərbaycan nizamışünashığının inkişafında əvvəlsiz xidmətlər göstərmmiş görkəmli alim H.Arashının araşdırımlarını xüsusi qeyd etmək lazımlı gəlir. Türk soyundan, türk təfəkküründən golmə mənəvi duygular harmoniyası, doğma azəri türklərinin milli kökündən doğan bu harmoniya-

nın Nizami yaradıcılığında əksi alimi həmişə düşündürmiş, ilk tədqiqlərindən başlayaraq, demək olar ki, bütün həyatı boyu araşdırımlarında bu mövzunun ayrı-ayrı istiqamətlərini öyrənmişdir. Təsadüfi deyildir ki, 1941-ci ildə Bakıda nəşr olunan «Nizami əsərlərinin el variantları» kitabına yazdığı müqəddimədə H.Arashı xalq ədəbiyyatı xəzinəsində Nizaminin şəxsiyyəti, qəhrəmanları və əsərlərinin süjetlərlə bağlı materialların toplanmasını nizamışünashığın mühüm vəzifələrindən hesab edir. O, bu materialların «... müxtəlif variantlarının müqayisə və təhlilinin istər şairin şəxsiyyətini, istərsə də onun doğma xalqı ilə münasibətini təyin etmək üçün ən mühüm tədqiq obyekti» olduğunu söyləyir (22, 4).

Bir qədər sonra H.Arası «Nizamidə xalq sözləri, xalq ifadə və zərb-məsəlləri» (SSRİ EA Azərbaycan filialının «Xəbərləri», Bakı, 1942, №8), «Nizami və Azərbaycan xalq ədəbiyyatı» («(Nizami», IV kitab, Bakı, 1947) məqalələrində bu məsələləri araşdırır, Nizaminin yetişib püxtələşdiyi mühitin əsas xüsusiyyətlərini, onun xalq yaradıcılığı ilə bağlılığını və s. məsələləri izah etməyə çalışır. Nizaminin yaşadığı mühit xalq təfəkkür tərzinə əsaslanan dastanlar, əfsanələr söyləyən ozanlarla ərəb və fars dilində yanan şairlərin qarşılıqlı fikir mübadiləsini özündə birləşdirirdi. Alimin gəldiyi nəticəyə görə, bu ədəbi mühit sonrakı sənətkar Nizaminin yaradıcılığında mühüm rol oynamış oldu (16, 5).

Tədqiqatçı Nizami sənətinə xalqdangəlmə mövzu və süjetləri araşdırır, şairin poemalarının xalq yaradıcılığı ilə bağlı əlamətlərini aşkar edir. Müqayisələrin aparılması üçün real əsas olduğunu ilk dəfə hiss edən H.Arashı Nizami və Azərbaycan xalq dastan və nağılları paralellərində xeyli tədqiqlər aparmışdır ki, onlar bu gün də nizamışünashığın qiymətli araşdırımlarından sayılır. Müəllif «Dədə Qorqud» dastanlarının bəzi boyalarını Nizami poemalarının ayrı-ayrı hissələrlə müqayisə edir. Bunlardan «Xosrov və Şirin»

poemاسının başlangıcı, yəni Xosrovun doğulması ilə «Dədə Qorqud»dakı «Baybura oğlu Bamsı Beyrək» boyundakı «Beyrəyin doğulması» hissələrini tutuşduraraq, Nizaminin bütün poemalarında xalq yaradılığının bir əsas xüsusiyyətinin – qəhrəmanın ata-ananın tək övladı olub çətinliklə, nazir-niyazla doğulması faktının saxlanması qeyd edir (25, 12). Burada sosial həyat, məişət oxşarlıqlarının xronoloji analizi dastan yaradıcısı olan xalqın Nizaminin fəlsəfi-estetik dünyagörüşünə təsirinin mühüm cəhətlərini üzə çıxarıır; Xalq qəhrəmanlarının əsas xarakterik xüsusiyyətlərini Nizami əsərindəki surətlərlə tutuşdurən tədqiqatçı yazır: «Onlar bəzən fiziki (Beyrək, Buğac, Şah İsmayıllı və s.), bəzən söz qüvvəsi (Qərib, Kərəm, Novruz və s.) bəzən də əql və tədbir (İlyas) vasitəsilə mübarizə edir. Müasirlərindən seçilir, sədaqəti, gözəlliyi, qəhrəmanlığı, əqli və mərdliyi ilə üstünlük qazanırlar. Bunlar sevgidə də sadıq, qəhrəman və namuslu olurlar» (25, 12). Nizaminin bütün bu xüsusiyyətləri öz qəhrəmanlarına şamil etməsini onun xalq ruhuna bağlı olması, zəngin türk mənəviyyatını ifadə etməsilə əlaqələndirən H.Arası hələ o dövrə orta əsərlərin bütün Şərq ədəbiyyatı zənginliyində struktur, süjet, obrazların ayrı-ayrı xüsusiyyətləri fonunda milli bədii ədəbiyyatların inkişafını izləməyə və bu sahədə həlledici işlər görməyə nail olur.

Bundan başqa, tədqiqatçı Nizami yaradılığında Azərbaycan xalq sözləri və ifadələrinin də bol-bol işləndiyini göstərir. Ümumiyyətlə, müəllif şairin əsərlərində aşağıdakı türk sözlərini aşkar etmiş, bununla da gələcək sinxron tədqiqatlara yol açmışdır: xatun, çalış, səncaq, qəlavuz, külüng, gərdək, qırmızı, tutuq, alaçuq, tutmac, yaylaq (16, 3).

Ümumiyyətlə, Şərqiñ mənəvi materialları içərisindən yerli ənənələri seçib-ayırmaq, mürakkəb bədii struktur və məzmun daxilində türk xalqına məxsus spesifik xüsusiyyətləri öyrənmək mürakkəb məsələdir. Xoşbəxtlikdən, Nizami «Xəmsə»də bəzi taleyüklü məsələlərə özü açıq-əşkar münasibət bildirmiş, öz möhürünnü bütün əsərlərinə əbədi həkk

etmişdir. Əslində obyektiv, öz xalqının milli şüruna bələd olan tədqiqatçı üçün bu problemin araşdırılması elə bir çətinlik tərəftərdir. Lakin artıq yuxarıda qeyd etdiyimiz kimi, təhrifləri aradan qaldırmaq üçün daha geniş tədqiqat və daha inca mətbəblərin çözülməsi lazım gəldi. Bu baxımdan, H.Arasıının «Nizamini qadın obrazları» adlı silsilə məqalələri diqqəti cəlb edir.

Alim mənbələr və ədəbi nümunələr əsasında, tədqiqatçı ənənəvi Şərqiñ psixologiyası və özünəməxsus əlamətlərilə seçilən türk milli düşüncə tərzini qarşılaşdırır. Burada ən maraqlı və inca məqam Nizami səhəflərinin – Firdovsi və Sənainin Nizamidən fərqli olaraq, qadına münasibətdə qeyri-sivil mövqə tutmaları nəzərə çatdırılır; Firdovsinin «Şahnamə»də: «Qadın və əjdəha hər ikisi yer altında yaxşıdır. Dünya bu iki napakdan pak olsa yaxşıdır» (25, 18) ifadəsini, həmçinin Sənainin «Hədiqətül-həqaiq» əsərində qadın ləyaqətinə xələf gətirən sözlərin işlənməsi faktını nümunə gətirən tədqiqatçı göstərir ki, Azərbaycanlılar tarixən kişiye «ər kişi», qadına isə «xatın kişi» söyləyərək, onu uca tutmuşlar. «Farsların «zən», yəni «vur» - deyə adlandırdıqları qadın Azərbaycan şəraitində cəmiyyətin hörmətli üzvü olmuşdur. Midiya, alban ordularında, Babək hərəkatında qadınların fəal iştirakını bütün Şərqiñ və Avropa tarixçiləri qeyd edir», - deyə-alim «Dədə Qorqud» dastanı və Nizaminiñ «Yeddi gözəl» əsəri üzərində qurulmuş müqayisələr əsasında şairin genetik erudisiyyaya bağlı yanaşma üsulunu, türk milli dünyagörüşü zəmینində formalasən fərdi düşüncə tərzini, Şərqiñ mürtəcə ənənələrindən seçilən orijinal baxışlarını ön plana çəkir. H.Arası «Nizami və Azərbaycan xalq ədəbiyyatı» mövzusunda silsilə araşdırılmalarında problemin uğurlu həlli üçün bütün mümkün imkanlardan – etnik-kulturoloji mənbələrə bağlı elementlərdən, əslubi-leksiqrafik əlamətlərdən istifadə etməklə, problemin həllinə çalışır. Bu baxımdan, at kultuna, yuxu elementinə bağlı araşdırılmalar («Kitabi-Dədə Qorqud» və Nizami «Xəmsə»si

əsasında) bu gün də öz əhəmiyyətini saxlamaqdadır (25, 21-25).

«Nizami yaradıcılığı və Azərbaycan şifahi xalq ədəbiyatı» mövzusuna həsr olunmuş tədqiqlərini Nizami yaradıcılığında poetik obraz sisteminin tərkib hissələrindən biri olan atalar sözləri və aforizmlərin araşdırılması ilə yekunlaşdırır. Müəllif çoxəsrlük tarixi olan Azərbaycan aforizmlərinin – «doşab almışam bal çıxıb», «ev oğrusunu tutmaq olmaz», «Əyri oturaq – düz danışaq», «İsinmədim istisina, kor oldum tüstüsünə», «ot kökü üstə bitər», «pişik balasını istədiyindən yeyər» və s. kimi şifahi ədəbiyyatın stabil xarakterli unikal frazalarının Nizami yaradıcılığında daqqılıklı işlənməsinə milli təfəkkürün inkişafının əsas atributlarından biri kimi yanaşır və haqlı olaraq bir mühüm məsələni xüsusi vurğulayır ki, Azərbaycan xalqına xas bu özəl frazemləri çox vaxt İran və Avropa tədqiqatçıları başa düşə bilmir, nəticədə şairin misraları səhv şəkildə şərh olunur. Alimin araşdırduğu çoxsaylı paradox təşkil edən beytlər içərisindən birinin – «İskəndərnəmə» əsərində «Əz an piş karət şəbixun şitab; Çü dürrac dər dəh səhayi-kəbab» - fikrinin H.Arası tərəfindən izahına diqqət yetirək: «Beytin mənası budur ki, çalış ki, turac kimi kabablıdan xəbər verəsən. Şairin bu misralarını şərhçilər başa düşə bilmir və yanlış izah edirlər. Nə üçün turac kabablıdan xəbər versin, - sualına cavab verən yoxdur. Biz Azərbaycan xalqının turacın oxumasına verdiyi mənəni öyrənəndə bu beyt tamam aydın olur. Turac oxumasının ahənginə görə, aşağıdakı sözləri dediyi söylənilir:

Dad məni tuttdular,

Ətimi kəbab etdilər, - Nizami bundan istifadə edib göstərir ki, sən də turac kimi ölümünü qabaqcadan xəbər ver» (25, 26).

Qeyd edək ki, xalq ədəbiyyatı və Nizami ırsına dərinində belə olduğu üçün bu sahədə klassik təhlillər aparmağa nail olan H.Arası'nın araşdırması nizamışınashıqdə bu

gün də mühüm əhəmiyyət daşıyır.

40-ci illərə aid tədqiqatlar içərisində M.Ələkbərovun «Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı» (Bakı, 1947) namizədlik işini, eyni zamanda, «Nizami və Azərbaycan xalq ədəbiyyatı» («Ədəbiyyat» qəzeti, 1947), «Nizami Gəncəvi və xalq yaradıcılığı» («Azərbaycan məktəbi», 1948, №4) və s. məqalələrini qeyd etmək lazımdır. Burada Nizami poemalarının Azərbaycan xalqının adət və və ənənlərinə bağlı xüsusiyyətlərin öyrənilməsinə geniş yer verilir, Nizamının bəhrələndiyi xalq variantları araşdırılır.

Məsələ ilə bağlı sonrakı dövrlərdə də araşdırırmalar aparılmışdır. Problemin öyrənilməsməndə istiqlal cəfəakeş M.Ə.Rəsulzadənin hələ 1941-ci ildə yazılmış, lakin müharibənin doğurduğu çətinliklər üzündə çapı gecikmiş və nəhayət, 1949-cu ildə Ankarada, 1991-ci ildə isə Bakıda nəşr olunmuş «Azərbaycan şairi Nizami» əsərinin rolunu qeyd etmək lazımdır. Təsadüfi deyildir ki, M.Ə.Rəsulzadə «Şərq İslam mədəniyyətinin üç ortağı» adlı ilk hissəni problemin həlliinə həsr edərək, tarixi-ədəbi gerçəklilikləri, xüsusən ədəbi dil məsələsinə xüsusi diqqət yetirir. Tədqiqatçı islam mədəniyyəti tarixinə dair araşdırırmalarını məşhur ərəb tarixçisi İbn Xəldunun XIV əsrə qeyd etdiyi «...islam mədəniyyəti yalnız ərəblərin yaratdığı bir abidə deyil, islam dinini qəbul etmiş xalqların birlikdə tikdikləri binadır» (197, 6) sözlerilə başlayaraq, mərhələnin özünəməxsus zəngin inkişafının elmi izahını verməyə çalışır, Şərq-islam mədəniyyətinin yüksəlməsində türk sənətkarlarının, o cümlədən Azərbaycan poetik məktəbinin rolunu müəyyənləşdirir; «Türk dili artıq XIII əsrə İslam dünyasının üçüncü mədəni dili sayılırdı» - deyən V.Bartoldun fikirlərinə istinad edən alim, qədim təzkirələrin məlumatları və faktiki materialları əsasında araşdırırmalar aparır. «Əsərlərini ərəb və fars dilində yazmış türk şəxsiyyətlərinin bir siyahısı yazılırsa, böyük bir cild yaranar», söyləyən M.Ə.Rəsulzadə çox maraqlı dəlillərlə, tarixi-faktiki müqayisələrlə türk sənətkarlarının ərəb və fars dilin-

də yazması səbəblərini izah edərək müqayisələr aparır və yazar: «Məhsur elm və irfan xadimlərinin milliyyətləri haqqında mübahisələr Avropaya da yad deyildir. Orta əsrlərdə latın dili bütün Avropanılar üçün ortaq bir dil idi. Bütün millətlərin ziyalıları əsərlərini bu dildə yazardılar (197, 8).

Ədəbi əsərin milliliyi onun formaca milli olmasından asılı deyildir, qənaatində olan alimə görə, bir əsəri milliləşdirən ruh, məna və məzmundur. Bu baxımdan, Nizaminin türk milli məzmununa bağlı düşüncələrinin aşdırılması xüsusi əhəmiyyət kəsb edir. M.Ə.Rəsulzadə öz tədqiqatunda Nizaminin türklük anlayışını aşağıdakı prinsiplər əsasında bölmür: 1) türk gözəldir; 2) məcazlarla zəngin olan Nizami üslubunda türklük-qüvvət və qəhrəmanlıq simvoludur – türk cəsarət və qəhrəmanlıq simvoludur – türk cəsarət və qəhrəmanlıq timsali kimi işlənir; 3) Türk Nizaminin lüğətində bir rəhbər, başçı deməkdir. Ən böyük başçısını, ən böyük peyğəmbəri, ən böyük imperatoru, müəyyən təşbehə vermək istəyəndə Nizami «Türk» sıfətini işlədir; 4) Ədalət üzərində qurulmuş dövləti idealizə edən Nizami bu ideallı türk dövlət tipində tapır (197, 14-148).

Alimin bu bölgü prinsipinin hər biri tarixi-bədii-fəlsəfi əsaslandırmalar üzərində qurulmuşdur.

Zəngin tarixi mənbələr və «Xəmsə»nin leksik-poetik dil materialları əsasında şairin dövrü, ədəbi mühiti, şəxsiyyəti haqqında geniş məlumatə malik olan bu araştırma öz əhəmiyyətini günümüzə kimi saxlamaqdadır.

Məsələ ilə bağlı sonrakı dövrlərdə də araşdırmaqlar aparılmışdır. Nizami yaradıcılığı ilə Azərbaycan folklorunun bağlılığını öyrənən alimlərdən biri də Ə.Abbasovdur. Müəllif tədqiqata konkret olaraq, «İskəndərnamə» poemasını cəlb etmiş, 1962-ci ildə çap etdirdiyi «Nizami Gəncəvinin «İskəndərnamə» əsərinin bədii xüsusiyyətləri» məqaləsində və daha sonralar I bölmədə adını çəkdiyimiz «Nizami Gəncəvinin «İskəndərnamə» poeması» adlı monoqrafiyasında (Bakı, 1966) problem ətrafında maraqlı fikirlər irəli sür-

müşdür.

Aparılan müqayisələrdən sonra tədqiqatçı belə qənaatə gəlir ki, Nizaminin öz poemasında işlətdiyi atalar sözleri və məsəllər öz xüsusiyyətlərinə görə, Azərbaycan xalqının idiomatik ifadələridir. Alimin gətirdiyi arqumentlər də çox maraqlıdır. Azərbaycan xalqının çox qədim və müdrik məsəli olan «Xarabadan tüstü çıxmaz» ifadəsinin Nizamidə aşağıdakı şəkildə verildiyini görürük:

مئ زد بر انکس که فرزانه بود  
که بر ناید از هیچ ویرانه بود  
(Ağlılı olan şəxs məsəl çəkdi ki,  
Heç bir viranədən tüstü çıxmaz) (2, 119).

Ə.Abbasov müqayisə üçün çox oxşar, inandırıcı nümunələr tapır. Bu da Nizaminin öz doğma xalqının adat və ənənəsini çox gözəl bildiyini, xalq təşəkküründən bəhrələndiyini və əsərlərində geniş istifadə etdiyini bir daha sübut edir.

XX əsrin 80-ci illərinə doğru Nizami dövrü Azərbaycan tarixinin, siyasi-ictimai-mədəni inkişafının kompleks şəkildə öyrənilməsi işi daha geniş vüsət alır. Xüsusən qədim mətbəər mənbələrin tədqiqatə cəlb edilməsi nizamışunaslıqda da mühüm əhəmiyyət kəsb edən iri miqyaslı araşdırmaqlara yol açır.

Tarixa, xüsusən ədəbiyyat və mədəniyyətimizin tarixinə yeni baxış dövrü başlanır ki, bu da bir çox məsələlərin elmi izahına olverişli şərait yaratdı. Bu dövrdə görkəmli şərqşünas-alim Z.Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» (1136-1225) əsərinin rolunu xüsusi qeyd etmək lazımdır. VII-IX əsrlərdən başlayaraq, Qərbi Asiyada ən geniş əraziyi birləşdirən, Səlcuq-türk imperiyasının yaranma, çiçəklənmə və parçalanması dövrü və s. Yaxın və Orta Şərqi ölkələrinin göləcək tarixi müqəddəratında böyük əhəmiyyət kəsb edən məsələlər bu tədqiqatda düzgün elmi izahını tapır; Azərbaycanda siyasi-mədəni inkişafın başlangıcının qoyulmasının tarixi zəruratlari sistemi şəkildə araşdırılır.

Nəticədə tarixin geniş mənzərəsi haqqında tam, aydın təsvir yaranır: Səlcuq sülaləsindən olan sərkərdələrin başçılığı altında oğuz və başqa türk tayfalarının işgalçılıq yürüşləri bu dövlət birliyinin əsasının qoyulmasının izahı; Səlcuq dövlətinin çıxırlanməsində məşhur Vəzir Nizam əl-Mülkün inzibati fəaliyyətinin öyrənilməsi və qiymətləndirilməsi; Mərv, Qazna, İran, İrak, Zaqafqaziya, Kiçik Asiya, Suriyanın Səlcuq Sultanları – Sultan Toğrul və onun varisleri – Alp Arslan və Sultan Məlik şahın böyük fəhləri nəticəsində «Səlcuq dövlətlərinin torpaqlarının Şərqi-Kaşqardan tutmuş, qorbdə Aralıq dənizindək, Şimalda Qafqaz dağlarından cənubda Yəmənədək böyük bir ərazini əhatə etməsi, nəhayət, böyük Səlcuq imperiyasının parçalanması ilə bu dövlətin müstəqil sultaniqlara parçalanması; Bu müstəqil sultaniqların da öz növbəsində, tamamilə yeni tip dövlətlərin – Atabaylər dövlətinin yaranmasına götərib çıxarması; (60, 4-6).

Z.Bünyadov yazar: «XII əsrə bir neçə belə dövlət var idi. Azərbaycan atabayları (Eldənizlər), Mosul atabayları (Zəngilər), fars atabayları (Salqurilər), Kirman atabayları (Qutluq xanlar), Luristan atabayları (Xəzərsinlər) dövləti və s. Atabay dövlətlərindən başqa XII əsrə Rum Səlcuqları, Xərəzmşahlar, Ərtuqilər, Buvayhilər və b. qüvvətlənin müstəqil dövlətlərə çevrilmişdir» (60, 6).

Şərqsünsəs alimin bu müstəqil dövlətlərin, xüsusən Azərbaycan Atabayları dövlətinin siyasi-sosial-mədəni inkişafına dair apardığı analitik araşdırmları nizamişunaslıqda da bir çox mürəkkəb məsələlərin həllinə yardımçı vasitədir. Tarix və mədəniyyətə dair bir çox fundamental məsələləri əhatə edən bu iş müasir nizamişunaslıqda haqlı olaraq, «o dövrün obyektiv tarixi mənzərəsini yaradan», bu baxımdan «nizamişunaslığın işini yüngülləşdirən» dəyərləri mənbə kimi qiymətləndirilir (124, 15).

Nizami dövrü və ədəbi mühitinin öyrənilməsində müasir Azərbaycan nizamişunaslığında əhəmiyyətli tədqiqətlər

aparılır. Keçən əsrin 40-ci illərində modeli qurulmuş mütbəmadı aparılan tədqiqətlər nəticəsində inkişaf etdirilərək təkmilləşdirilmiş olan bu problemin həlli sistemli şəkildə genişlənməyə meyllidir.

Azərbaycan xalqı milli müstəqillik qazandıqdan sonra, bu xalqa xas qədim qaynaqların, o cümlədən zirvə sayılan Nizami dövrü tarixi-mədəni dəyərlərin nəzərdən keçirilməsi yenidən gündəmə gəlir. Tədqiqatçılar özündən əvvəlki nizamişunaslığın nailiyyətlərindən faydalanaqla, yeni prinsiplərə uyğun, obyektiv mövqeyə əsaslanmaqla bu işi davam etdirirlər.

Problemin çoxcəhətli aspektlərinin tarixi-regional, tarixi-kulturoloji, tipoloji, linqvistik, toponomik, onomastik, bədii-semantik və s. aktual məsələlərinin öyrənilməsində N.Arash, G.Sasani, X.Yusifov, X.Hüseynov, İ.Həmidov, T.Hacıyev, T.Kərimli, M.Kazımov, Ə.Şükürlü, Q.Qeybulayev, R.Eyvazova, M.Qəmberli, V.Hacıyeva və b. ibarət kifayət qədər hazırlıqlı alımlar qrupu fəaliyyət göstərir.

Bu gün nizamişunaslıqda aktual tarixi-fəlsəfi-kulturoloji məsələlərin həlli ön plandadır. Doğrudur, keçid dövrünün xarakterindən asılı olaraq, ortaya çıxan çətinliklər də mövcuddur.

Məlumdur ki, vaxtilə ədəbiyyatşunaslığın metodoloji prinsiplərinin sovet ideologiyasının tələblərinə uyğun qurulması üzündən nizamişunaslıqda da bir sıra vacib mətləblər ya tədqiqatdan kənardə qalmış, yaxud problem öz obyektiv həllini tapa bilməmişdir. İndiki demokratiya dövründə isə, axın xarakterli, çox vaxt ifrata aparan ara-sıra yazılar da meydana çıxır. Bəzən məlumatlılıq baş alıb gedir, bu və ya digər problem ətrafında nizamişunaslığın dəyərlərindən xəbəri olmadan, qeyri-elmi versiyalar yenidən ortaya atılır, qeyri-peşəkarlıq, yanlışlıqlar, ifrata vərmalar baş verir.

Azərbaycan ədəbiyyatşunaslığında bu kimi problemlərin səbəblərini öyrənməyə və onları aradan qaldırmağa ciddi

di cəhdlər müşahidə olunur. Prosesi izləyərək, «elmin, ədəbi-nəzəri düşünəcən istənilən tərəfdən siyasişəməsi ondakı bütün ifratların və əyintilərin başlangıcıdır», (40, 23) fikrində olan nəzəriyyəçi-alim Ş.Alişanov haqlı olaraq yazar: «Müasir ədəbiyyatşünaslığın əsas vəzifələrindən biri kimi ortaq türk və müsəlman dəyərlərini araşdırmağı tələb edirik, lakin bədii məntiq, bədii təsəkkürün inkişafından, bu dəyərlərin ədəbi fikirdəki inikasından daha çox dini təfsir və yalançı vətənpərvərlik məzmunlu meyllərə göz yumuruq. Təkcə onu göstərməkələ kifayətlənirik ki, türk xalqlarının ensiklopediyası sayılan «Divani lügət-it-türk» bizim ədəbi-nəzəri fikrin mənbəyinə və tərkibinə çevrilə bilmir. Çox az mütəxəssisler bu abidədən bəhrələnə bilirlər. Lakin bəhrələndiklərini də elmi fikrin daşıyıcısına çevirə bilmirlər» (40, 22).

Sözsüz, keçid mərhələsinin əlamətlərlə bağlı olan bu məsələlər gec-tez zamanın süzgəcindən keçir. Xüsusən, özüllü möhkəm elmi əsaslar üzərində qurulmuş Azərbaycan ni-zamışunaslığının təcrübü ənənələri o qədər güclüdür ki, ifrat meylləri asanlıqla dəf etməyə qadirdir.

## II. Nizaminin tərcüməyi-halına dair tədqiqlər.

Araşdırduğumuz məsələlər sırasında şairin həyatına dair tədqiqlər geniş yer tutur. Buraya Nizaminin milli mənsubiyyəti, ata-anası, anadanolma, evlənmə, övladları, əsərlərinin yazılmış tarixi, vəfatı və s. məsələlərlə bağlı tədqiqlər daxildir.

Məlumdur ki, şair Gəncədə doğulub boy-a-başa çatmış, burada təhsil almış, ömrü boyu doğma yurdundan uzaq düşməmişdir. Ölməz «Xəmsə»sində dənə-dənə Gəncəyə bağlılığını qeyd etmiş, özünü vətəndən ayrı təsəvvür etməmişdir. İlk məsnəvisi «Sirlər xəzinəsi»ndə şair yazar:

بابل من گنجهء هاروت سوز

(295, 48) زهرء من خاطر انجم فروز

Mənim Babilim – Harut yandıran Gəncəm,  
yaxud:

Mənim Zöhrəm – ulduzları işıqlandıran  
ilhamimdır.

گنجه گره کرده گزیبان من  
بی گر می گچ عراق آن من (295, 247)  
Gəncə mənim qollarımı bağlayıbdır,  
Bu bağılsız İraqın xəzinələri mənimdir.

Vətən torpağına məhəbbət, bağlılıq onun bütün əsərlərində açıq-aydın şəkildə ifadə olunur.

Müqəddəs bir şəxsiyyət olaraq, övliya, Şeyx kimi adı qədim mətəbər mənbələrdə çəkilən Nizaminin yaşadığı ev Gəncə əhalisinin inam yerinə, ziyarətgaha çevrilmişdir. Şair əsərlərində qüdsül-ruh olduğunu «Allaha sıdqlə quşluq etdiyini dənə-dənə söyləyir.\* Son əsəri «İskəndərnâmə»nin «Şərəfnâmə» hissəsində ömrünün yetkin çağında «öz həsbəhəli və dövrünün gedisi»nə həsr etdiyi maşhur bir neçə beyti yada salaq:

بیاد اور ای تازه گلک دری	که چون برس خاک من بگذری
گیا بینی از خاکم انگیخته	سرین سوده بالین فروریخته
همه حاک فرش مرا بردے باد	نکدہ زمن هیچ هم عهد باد
نهی دست برسوشە خاک من	بیاد آری از گوهر پاک من
فشنائی تو بر من رسکى ز دور	فشنام من از آسمان بر تو نور
دعای تو بر هر چه دارد شتاب	من امین کنم تا شود مستجاب
درودم رسانی رسانم درود	بیانی بیایم ز گنبد فرود
مرا زندگ پندار چون خویشتن	من آیم بجان گر تو آیی بتن

(293, 29)

Ey təzə dağ kəkliyi, yad et məni!  
Mənim məzarımın üstündən ötüb keçərkən,  
Görərsən üstümдə otlar göyərmiş,  
Başdaşım ovulmuş, məzarım çökmüş.  
Üstümün torpağını yel tamam aparmış,  
Yad etməyə heç bir dostum qalmamış.  
Torpağımın şüşəsinə əlini qoy

Mənim pak ruhumu yad eylə.  
Uzaqdan üstümə göz yaşlarını səpsən,  
Üstünə asimandan nur saçaram.  
Sənin nə diləyin, duaların var,  
Mən amin deyərəm, müstəcəb olar.  
Hüzuruma yetərsən, hüzura yetərem,  
Gələrsən, günbəddən enib gələrəm.  
Məni özün kimi dırı bil!  
Sən canlansan, mən də cana gələrəm.

Böyük şairin həyatı haqqında dəqiq məlumat az olsa da, əsərləri onun tərcüməyi-halına dair bir çox məqamların öyrənilməsinə material verir. Həmçinin qədim təzkirələrin də bu işdə rolü mühümdür.

A.Krimskinin mənbələr üzrə tarixi-xronoloji araşdırmları nizamişünashqdə bu sahənin öyrənilməsinə mühüm kömək göstərmişdir.

Nizaminin avtobiografiyasının araşdırılması işində alim bir neçə əsas mötbəbər mənbəni tədqiqata cəlb etmişdir. A.Krimskinin araşdırıldığı mənbələr sırasında ilkin bir neçə əsas mənbə Nizami dövründə yaxın olduğu üçün əhəmiyyətlidir. Bunlardan əsası, biza qədər gəlib çatmamış XII-XIII əsrlər Ərzincan salnamələridir ki, bu mənbələrdən kiçik Asiyali İbn Bibi 1250-ci ildə Səlcuq sultanlarının tarixinə həsr etdiyi «Təvarix-i əl-Səlcuq» əsərində istifadə etmiş, həmən mənbəyə əsasən, Nizami Gəncəvi və onun Ərzincan hökmərdarı Bəhram şahın adına yazılmış, «epik janrıda şairə böyük şöhrət götirən» «Sirlər xəzinəsi» haqqında məlumat vermişdir (259, 25). Qeyd etmək lazımdır ki, İbn Bibinin əsərindəki məlumatdan, XX əsrin əvvəlində Azərbaycan təzkirəsi M.Ə.Tərbiyət də istifadə etmiş, şairin hayatı və «Sirlər xəzinəsi»nın yazılımasına dair bir neçə faktı, mənbə göstərməklə, qeydə almışdır (136, 256).

A.Krimskinin inanılmış qədim mənbə olaraq nəzərdən keçirdiyi başqa bir iş Ravəndinin (1203) Solcuqların tarixinə dair yazdığı «Rahət-əs-südур» əsəridir ki, burada da

«Xosrov və Şirin»dən 249 beyt daxil etməklə, Gəncəli şair Nizami haqqında verilən məlumat əhəmiyyət kəsb edir.

Nizamişünashqdə ən qədim və mötbəbər mənbə «Nizaminin kiçik müsəri» (259, 25) Məhəmməd Oufinin 1228-ci ildə yazdığı «Lübəb əl-albab» təzkirəsidir ki, bu əsrdə «böyük azərbaycanlı haqqında məlumat onun ölümündən sonra yazılsa da, materiallar şairin sağlığında toplanmışdı. Ərəbə Nizamiyə həsr etdiyi məqalə «Al-xakim al-kamil Nizami al-Qanji» (Kamil filosof Nizami Gəncəvi) adlanır (259, 26).

Araşdırduğumuz məsələ öz geniş tədqiqini Nizaminin həyatı ilə bağlı mənbələri 4 bölgü – təzkirələr, görkəmli Şeyxlərin bioqrafiyasına həsr olunmuş məcmuələr, tarixi xronikalar və ədəbi əsərlər əsasında nəzərdən keçirərək, geniş tədqiqat aparmağa nail olan Y.E.Bertelsin araşdırılmalarında tapır (239, 88-91).

Tədqiqata cəlb olunan bütün qaynaqlarda şair haqqında «Həzrət Şeyx Nizami Gəncəvi», «Onun doğulduğu yer Gəncədir», «Gəncədən olan həkim-mənəvi Şeyx Nizami» və s. şəkildə təqdim olunan məlumatlar mövcuddur. Bütün bunlara baxmayaraq, istər XIX əsrə, istərsə də keçən əsrin ortalarına kimi, Avropa ədəbiyyatşünaslığına şairin həyatını dair kor-koranə, bir-birinin təkrarı olan ciddi təhriflər yol almışdır.

XX ərin ortalarına qədər davam etmiş bu təhriflər müxtəlif səbəblər üzündən baş vermişdir; Nizami dövründən çox sonra, 3-4 əsr keçmiş yazılan bazı təzkirələr bir sıra dolaşıqlıqlar yaratmış və sözsüz, bu dolaşıqlıqlar Avropaya da yol almışdır.

Müxtəlif Şərqi xalqlarının iştirakı ilə yaradılmış farsdilli ədəbiyyat ümumi bir ad – fars ədəbiyyatı adı altında təqdim olunması üzündən baş verən təhriflər\*; Bu işdə maraqlı olan bəzi İran tədqiqatçılarının da «xidmətləri» var idi\*\*; Qapalı sovet rejimi şəraitində XX əsrə bu məkanda sürətlə inkişaf edən nizamişünaslığın əldə etdiyi nailiyyətlərin dün-

ya arenasına vaxtında çıxarıla bilməməsi səbəbindən məlumatlıqlar baş verirdi.

Bələliklə, Avropada şairin hayatına dair tədqiqlərdə uzun müddət heç bir dəyişiklik sezilmir. 1924-cü ildə Londonda ingilis dilinə tərcümə olunaraq çap olunan «Yeddi gözəl» əsərinin müqəddiməsində (C.E.Wilson. The Haft Paikar... bu Nizami Ganjah, London, 1924). K.Vilson, səhvən şairin İranda, Qum şəhərində anadan olduğunu qeyd edir. Bundan 20 il sonra, Q.Darab «Sirlər xəzinəsi»-nin ingilis dilinə tərcüməsində bu sohvi təkrarlayaraq yeni fərziyyə söyləyir: «Nizami Tehran yaxınlığında, Qumda doğulub və bütün həyatını Gəncədə mühacirətdə keçirib» (222, 10).

Məlumdur ki, məsələnin kökü Nizaminin «İskəndərnəmə» əsərinin II hissəsində olan bir beytlə əlaqəlidir ki, bu beyt uzun müddət İran tədqiqatçılarının əlində Nizamini İran mənşəyi ilə bağlamaq üçün əsas olmuşdur:

چو در گرچه در بحر گنجه گم  
ولی از قهستان شهر قم

Mirvari kimi Gəncə dənizində qərq olsam da,  
Dağda yerləşən Qum şəhərindənəm.

Y.E.Bertelsin yazdığını görə, Parisdə Milli kitabxanada saxlanılan hicri 736 (m.1360) tarixilə qeyd edilən ən yaxşı və köhnə əlyazmasında bu sətirlər yoxdur (239, 26). Nisbətən qədim əlyazmalara bələd olan V.Dəstgirdinin də fikrincə, bu qafiyələr əvvəlki nüsxələrə yoxdur. O da Nizamini Gəncədə doğulduğunu söyləyirsə də, mənşeyini isə səhvən İraqla bağlayır. Guya Nizami hər yerdə İraqa sitayış eləyir (291, 4). Beləcə dolaşılıqlar bir-birinə bağlanır.

Azərbaycan alimlərindən M.Rəfili özünün Nizamiyə həsr etdiyi ilk monoqrafiyasında (Bakı, 1939) bir tərəfdən Y.E.Bertelsin yuxarıdakı fikrini inkar etməsə də, Nizamini valideynlerinin doğulduğu orta əsrlər şəhəri Qumun son axtarışlara görə Azərbaycanın dağlıq yerində, Qax rayonu ərazisində tapıldığıni, indi də orada Qum kəndinin yerləşdiyini söyləyir (276, 14). Sonrakı dövrlərdə Z.Bünyan-

dov da M.Rəfili fikrini təsdiq edir, həmən Qumun indiki Qax rayonunda yerləşdiyini göstərir və yazar: «Nizami Qum şəhərində doğulmuşdur. («Mən mirvari kimi Gəncə şəhərində qərq olsam da, dağda yerləşən Qum şəhərindənəm»). Qum şəhəri hazırda Azərbaycan Respublikasının Qax rayonunda yerləşir. Nizamini İran Qumundan olduğunu fikrini bir kənara atmaq lazımdır. Eyni zamanda, məlumdur ki, Nizami heç bir vaxt öz vətənin tərk etməmişdir» (60, 225).

Qaxın Qum kəndinin tarixinə dair, bu qədim yurdda doğulub, boy-aşa çatmış, yazılı-filoloq Dostu Məmmədqızının əhəmiyyətli faktlarla zəngin yaddaş-povesti diqqəti cəlb edir.

D.Məmmədqızının yazdıqlarına əsasən, Qax rayonunun Qum kəndindəki tarixi abidələr, yerdən çıxan qəbirlər, qədim gil qablar, dağların zirvəsində tikilmiş qalalar - 7 qədim qala - iki Alban kilsə abidəsi, Körpü Qala, Sirt Qala, dağın lap başında inşa edilən Qacır qala, Qala qapı, e.ə. V əsər aid edilən dördbucaqlı formada, üç eyvanlı, iri tağ qapılı müqəddəs Məbəd və s. buranın vaxtılı strateji əhəmiyyətli şəhər olduğuna dəlalət edir. Müəllif yazar: «Elmi-archeoloji tədqiqatlar aparmaq üçün Qum kəndinə gəlmış, bir neçə il kənd qalaları üzərində tədqiqat işləri aparmış tədqiqatçı alim Aliyə Qaraəhmədova burada tikilən abidələrin sərf alban dövründə mənsub olduğunu deyr. Arxeoloji qazıntılar zamanı Qacır qaladan qədim dövrlərə məxsus olan müxtəlif bəzək əşyaları, Nizami dövründə aid gil qablar tapılmışdır... gil qabların birinin üzərində şair Nizami Gəncəvinin döymə portreti üzə çıxıb...»\*.

D.Məmmədqızının Qumun qocaman sakinlərinin həfizəsində yaşadıqları xatirələrə əsasən verdiyi məlumatlar maraqlı doğurmaya bilməz. Kənddə «Nizamini evi» deyilən məbəd haqqında məlumat, bu məbəddə saxlanılan qədim sandıqland sovetin ilk dövrlərində - qalın kağızlar, dəri üzərində əlyazmalar», əba-çuxa kimi paltarlar, qılınc götürülə-

rək aparılmasını nəql edən 100 yaşı sakin S.Balhyevanın «məbəddən söz düşəndə, ora Nizaminin evidir» deməsi faktı alımların elmi natiçələrini bir daha təsdiq edir.

Deməli, vaxtılış şairin öz sözlərlə desək, «dağda yerləşən şəhər» olmuş, tarixi abidələri indiyədək öz əzəmətini qoruyub saxlayan Qum kəndi Nizaminin ata yurdu olmuşdur.

40-ci illərdə Nizaminin həyatının öyrənilməsinə dair görülmüş işlər içərisində H.Arasılmın «Şairin həyatı» (Bakı, 1940) kitabı diqqəti cəlb edir. Əsər bir çox tarixi faktları, Nizaminin həyatı ilə bağlı məsələləri özündə əks etdirən, bədii-publisistik dildə yazılmış maraqlı bir işdir. Nizaminin tərcüməyi-hali, onun dövrü, ədəbi mühiti, yaradıcılığı haqqında geniş oxucu kütləsi arasında olan məlumat azlığı ali mi belə bir oxunaqlı əsəri yazmağa vadar edir.

«Şairin həyatı» kitabında Azərbaycan şairinin həyatını əhatə edən bütün tarixi hadisələr, şairin müasirləri, onun həyatının müxtəlif dövrləri, habelə əsərlərinin məzmunu daxil olmaqla, bədii dilla oxucuya çatdırılır. Bu əsərdə Nizaminin tərcüməyi-halına dair bir çox məlumatlar, uşaqlığı, Gəncədə baş vermiş zəlzələ, təsireddi strixlərlə verilmişdir. Belə ki, şairin həyti ilə bağlı bir çox anlar ömürlük yaddaşa köçür.

Əsərdən aydın olur ki, H.Arası Nizami dövrünü və ədəbi mühitini tarixi mənbələr əsasında diqqətlə öyrənmiş, şairin öz əsərlərində həyatı haqqında yazdıqlarından faydalılmışdır. O, öz imkanlarını kütləvi təbliğat yolunda sınadı və natiçədə Nizaminin həyatı və dövrünü maraqlı bir üslubda işıqlandırmağa nail oldu.

H.Arası 40-ci illərdə Nizaminin həyatı və yaradıcılığına dair mühüm problemlərin öyrənilməsini davam etdirir. «Nizami. Həyat və yaradıcılığı.» («Azərbaycan» jurnalı, 1946, №10) məqaləsi, «Nizami Gəncəvi» (Bakı, 1947) adlı tədqiqat işinin adını çəkməliyik.

40-ci illərə aid materiallarda şairin tərcüməyi-hali haqq-

ında məlumat verən müəlliflərin əksəriyyəti öz tədqiqlərində Nizaminin yoxsus bir sənətkar ailəsində anadan olduğunu, çox mərhumiyətlərə yaşadığını qeyd edirlər. Bu fikirin meydana çıxmamasına iki amil səbəb olmuşdur; təzkirələrdəki rəvayət xarakterli, dürüst olmayan məlumatlar və Azərbaycanda sovet siyasetinin mahiyyəti lə bağlı olan səbəblər; ümumiyyətlə, sovet dünyagörüşü «proletara» yaxın olan şairin maddi təminatlı təsəvvür etməyi qadağan etdi. Bu dövrdə şairin həyat və yaradıcılığı haqqında bu ideolojiyaya uyğun məsələlərlə, yaxud zorla uyğunlaşdırılmış natiçələrlə çıxış etmək dəb halını almışdı.

Şairin maddi durumu haqqında təzkirələrdə dəqiq, şairin öz yazdıqları ilə üst-üstə düşən məlumatlar da mövcuddur. Qədim mənbələr, o cümlədən, «Təvarixi əl-Səlcuq» (1250) əsərinin müəllifi İbn Bibinin məlumatına əsasən, Nizaminin «Sırlar xəznəsi»ni itah etdiyi Fəxrəddin Bəhram Şah bu məsnəvinin mükafatlandıraraq, şairə beş min dinar qızıl və 5 yük müxtəlif əşya, fəxri geyim və s. hədiyyə etmişdir. Bu haqda M.Ə.Tərbiyətin təzkirəsində və Z.Bünyadovun araşdırmasında geniş məlumat verilmişdir (136, 256; 60, 225).

Doğrudur, Nizami şahların sarayından uzaq, öz hücrəsində, özünü Allaha ibadətə və yaradıcılığa həsr etməklə, zahidənə bir ömür sürmüştür. Lakin şair dövlət quruculuğu işlərinə laqeyd qalmamış, dövlətin ədalət üzərində ucalmağı, xalqın monafechine xidmət etməsi namına çalışmışdır. Şahlara daim ədalətli olmayı tövsiyə etmiş, öz əsərlərində onların yaxın məsləhətçisi olmuşdur. «Yeddi gözəl» əsərini itah etdiyi Marağa hakimi Şah Əlaəddin Körpə - Arslana müraciətə - İskəndərin ona nəfis elmləri öyrədən Aristoteli, Nuşirəvanın - Bozorgmehr kimi ağıllı vəziri, Xosrov Pərvizin Barbədi, Məlik şahın Nizamül-mülk kimi siyasetçi, dinpərvər xocası vardisa, sənin də Nizami kimi söz ustادın var», - deyə, şaha, dövlətə xidmətini etiraf edir.

Məsələ barəsində Z.Bünyadovun aşağıdakı fikri maraq

doğurur: «Nizaminin «Məxzenül-əsrar» poemasını yaratana qədər neçə həyat tərzini keçirdiyi barəsində əlimizdə heç bir məlumat yoxdur. Sonralar həyatının sonuna qədər o, abidliyə üstünlük vermiş, təam məhdudluğuna diqqət yetirmiş və həyat nemətlərindən özünü mərhüm etmişdir. Lakin onun şeirlərindən məlum olur ki, zahidlik vəziyyətinə ... baxmayaraq, o, saray qulluğunu da yerinə yetirmişdi. Belə ki, «Xosrov və Şirin» poemasında Qızıl Arslanı tərifləyərkən, Nizami deyir: «Mən bir müddət qulluqdan kənardə qalsam da, hökmədə xidmət göstərməkdən tamam azad deyildim» (60, 225).

XX əsrin 80-ci illərində Türkiyədə şairin vəqfinə dair xüsusi mülkiyyəti təsqiq edən sənədin tapılması və H.Arəslanın bu haqda verdiyi məlumat şairin həyatı haqqında o dövrə qədər mövcud dolaşıqlıqlara son qoydu.\*

Sonrakı dövrdə də şairin içtimai mənşəyi haqqında fikirlər müxtəlisidir. M.Cəfər şairin ata babasının – Zəki Müəyyədin Gəncənin elmlı, bılıkli və mötəbər ziyanlılarından olduğunu, cörəkçiliklə məşğul olan atası Yusifin alımlırlə dostluq etdiyini qeyd edir (67, 17). Sonuncu məsələnin nə dərəcədə doğru olduğunu söylemək çətindir. Azərbaycan alımlarından P.Azadə də şairin şəhərli ailəsində anadan olduğunu, ata-babasının «zəmanələrinin işıqlı, zəkali adamlarından» olduğunu qeyd edir, hər halda onların nə sənətin sahibi olduğunu bilinmədiyini göstərir (34, 9).

Prof. R.Əliyevin bu məsələnin öyrənilməsində apardığı tədqiqlər maraq doğurur. Hər şeydən əvvəl, qeyd edək ki, şairin antroponimində onun babasının adı «Zəki Müəyyəd»-dir. Şair bunu «Leyli və Məcnun» əsərində atasının vəfatını təsvir edərək yazar:

گر شد پدرم بستن جد  
یوسف پسر ذ کی موبید...  
بادور بداری چه کوشم  
دورست نه جور چون خرو شم

(Babam kimi atam – Yusif Zəki Müəyyəd oğlu  
getdi o, də,  
Nə üçün dövranla məhkəmələşməliyəm?  
Bu dövranın qanunudur, zülm deyil,  
Nə üçün sizlamalıyam?

İran nizamişünası V.Dəstgirdi ikinci misramı – «Yusif Zəki oğlu Müəyyəd oğlu» kimi oxuyaraq, vəzn xatırınə «Zəki» sözündən izafətin atıldığı zənn edir (291, 9).

Y.E.Bertels isə həmən fikirlə razılaşdır. Onun rəyincə, Nizami ərəb sözü olan «ibn-oğul» sözünü vermək üçün izafətdən də istifadə edə bilərdi. Özünün də qeyd etdiyi kimi, o qədər inandırıcı sübut olmadığından, Y.E.Bertels «Zəki Müəyyədi» mürəkkəb ad kimi qəbul etməyə məcbur olmuşdur (239, 93). Azərbaycan nizamişünası R.Əliyev isə Nizami dövründə yayılmış antroponimik sistem, onomastikanın qanunlarına əsasən yuxarıda irəli sürüyünen fikirlərin əsassız olduğunu göstərir. Müəllisin fikrincə, XII əsrə «Zəki» və «Müəyyəd» şəksi ad kimi deyil, yalnız ləqəb kimi işlənirdi. Öz etimoloji mahiyyətinə görə, «Zəki» özündən sonra «əddin», «Müəyyəd» isə «billah» və ya «fid-din» komponentlərini qəbul etməlidir. Lakin bu komponentlər adətən şerdə buraxılırdı. «Zəki» sözünün etimoloji mənası «pak, paklıq, təmizlik» deməkdir və «əddin» sözü ilə birləşərək, «Dinin paklığı, yaraşığı» mənasını qəbul edir. «Müəyyəd»in isə mənası «kömək edilən, tərəfi saxlanılan» deməkdir. Həmən söz «billah» komponentini qəbul edərkən, «Allah tərəfindən kömək edilən, tərəfi saxlanılan» mənasını verir. «Müəyyəd fid-din» isə «Dində Allah tərəfindən məhkəm, mətin saxlanılan» deməkdir. «Billah komponentli ləqəblər yalnız xəlifələrə verilərdi. «Əddin» və «fid-din» komponenti ilə bitən ləqəblər isə yalnız din xadimlerinə xas ola bilərdi (218, 24; 83, 148). Zənnimizcə, alimin gəldiyi nəticə həqiqətə uyğundur. Şairin babasının dövrünün ziyali adamlarından olduğu fikri də bunu əsaslandırır.

Nizaminin anasının «kürd» olması fikri zorla Nizamiyə

sırınmış bir məsələdir. Bu barədə 40-cı illər Azərbaycan ədəbiyyatşunaslığının fikri əsasən yeknəsəkdir. Fərziyyələr, elmi əsası olmayan fikirlər çoxluq təşkil edir. Bu məsələ haqqında şair özü belə yazar:

گر مادر من رئیسە گرد  
مادر صفتانه پیش من مرد  
تاييش من آرد ش بفریاد  
از لایه گری کرا کنم یاد

(292, 88)

Mənim anam – igid başçı,  
Qarşısında ana simasında öldüsə  
Kimsə yalvarıb yaxara bildərim ki,  
Onu mənim dadımı çatmaq üçün  
(yenidən) qaytarayıd.

V.Dəstgirdi burada şairin anasının adının «Rəisə» olduğunu qeyd edir (291, j). Y.E.Bertelsə görə isə, «Rəisə» sözünü həm «xanım» kimi qəbul eləyib, düşünmək olar ki, şairin anası əsil-nəcabəti nəslindən olmuşdur, həm də bu barədə V.Dəstgirdinin da fikrini qəbul etmək olar (239, 98). Təessüf ki, uzun müddət – XX əsrin 80-ci illərinə qədər Nizaminiñ öz anasına ünvanlaşdırığı «rəise-ye qord» - «igid başçı» - ifadəsində «qord» - qord - (igid) sözü, «kürd» sözü kimi oxunmuş və dəlaşıqlıq yaranmışdır\*. Bu barədə R.Əliyevin fikri isə daha dəqiq və inandırıcıdır. Müəllifə görə, klassik ad sistemində «Rəisə» şəksi ad deyil, həmişə ləqəb, titul kimi işlənmişdir. Digər tərəfdən, mətnin özündən də görünür ki, şair heç vaxt öz anasına «kürd Raisə» deməzdi, çünki bu anasına qarşı böyük hörmətsizlik olardı. «Rəisə» şairin zamanında qəbilə başçılarının qızlarının ləqəbi olmuşdur (82, 83). «Qord» - igid sözünün səhvən «kürd», oxunduğuunu və bunun dəlaşıqlıq yaratdığını Azərbaycan alımlarından Ə.Səfərli və X.Yusifov da təsdiq edərək yazarlar: «Nizaminiñ anası igid, qoçaq bir Azərbaycan qızı olmuşdur (91, 86).

Göründüyü kimi, şairin anasının əsil-nəcabəti zadəgan nəslindən oduğu əlmi dəlillərlə sübut olunur. Bunu şairin dayısının «Xacə Ömər» adını daşıması da sübut edir.

98

M.Cəfər bu barədə haqlı olaraq yazar ki, «Xacə» sözündən aydır ki, şairin dayısı Gəncə ziyahlarından olmuş və onun həyatında mühüm rol oynamışdır (67, 18).

Nizaminiñ tərcüməyi-halına dair digər məsələ şairin anadan olma tarixi ilə bağlıdır. Azərbaycan ədəbiyyatşunaslığında XIX əsrən başlayaraq müasir dövərə kimi, bu məsələ ətrafında müxtəlif fikirlər mövcuddur. Əsrin əvvəllerində Firudin bəy Köçərli şairin anadan olma tarixini sahə olaraq, hicri 520 (miladi 1126)-ci ilə aid edir. V.Dəstgirdi şairin anadan olma tarixini 1139-1146-ci illər arasında götürür və onun fikrincə, Nizami «Sirlər xəzinəsi»nin 30-37 yaşları arasında yazmışdır (291, 18).

Azərbaycan alımlarından H.Arası, M.Mübariz, M.Rəsili, M.Quluzadə və bir çox başqları şairin anadan olma tarixini 1141-ci ilə aid edirlər. Bu tarix ədəbiyyatşunaslığında qəbul edilmiş və şairin yubileyləri də həmən tarixə əsasən qeyd edilir.

Nizamışünashqda maraqlı məsələlərdən biri də şairin evlənmə tarixidir. Məlumdur ki, Nizami Dərbənd hakimiyyətin göndərdiyi qıpçaq kənizi Appaqla evlənib ailə qurmuşdur. Bu hadisənin hansı ildə baş verdiyi haqqında müxtəlif fikirlər mövcuddur. 40-ci illərdə Y.E.Bertels şairin evlənmə tarixini aşasdırarkən, qəti və doğru müləhizə söyləyə bilməmiş, öz fikrini aşağıdakı kimi ifadə etmişdir: «Bu nigahın bağlanması vaxtını təxminin müəyyənləşdirmək olar. Oğlunun yaşı haqqında yeganə dəlil isə «Leyli və Macnun»dakı parçası. Bundan çıxış edərək, Nizaminiñ evlənmə tarixini – 1172, yaxud 1173-cü ilə aid edə bilərik» (239, 118).

H.Arası, M.Quluzadə və M.Cəfər Afaqın Dərbənd hökmdarı tərəfindən göndərilməsi və Nizaminiñ evlənmə tarixini 1173-cü ilə aid edirlər. P.Azadənin fikri Y.E.Bertelsin müləhizəsi uyğundur, o da bu tarixi 1172-1173-cü illərə aid edir (34, 12). Digər Azərbaycan alımı R.Əliyev bu tarixlərlə razılışmır və belə yazar: «... həmin tarixi dəqiq

müyyənənləşdirmək üçün şairin özünün müstəqil işaretinə diqqət yetirmək lazımdır. Appağın xatirəsini əbədiləşdirmək üçün yaratdığı «Xosrov və Şirin» poemasının sonunda yazar:

هـمـاـيـونـ بـيـكـرـىـ نـفـزـ وـ خـرـدـ مـنـ  
فـرـسـتـادـ بـنـ دـارـايـ دـرـبـدـ (297, 745)

Alimin göstərdiyinə görə, bu beytin Azərbaycan və rus dillərinə tərcümələrində «Dara» sözünün lügəvi mənasının əsas götürülməsi üzündən «Dərbəndin şahı» kimi anlaşılmışdır. R.Əliyev «Dara»nın şəxsi ad kimi qəbul edir və onun 1155-1170-ci illərdə Dərbənd vilayətinin hakimi olmuş Dara Seyfəddin Müzəffər ibn Məhəmməd ibn Xəlifə olduğunu yazar və Afaqın göndərildiyi tarixi 1169-cu ilə aid edir. Tədqiqatçı Daramın 1169-cu ildə qıpçaq qabilələrinin biri ilə olan vuruşmanı nəzərdə tutaraq belə nəticəyə gelir (218, 38). Qeyd edək ki, V.Əştərgirdinin bu haqda fikri tamamilə əksilik təşkil edir. Onun fikrincə, Afaqi Nizamiyə Dərbənd hökmətləri deyil, şairin «Sirlər xəzinəsi»ni adına yazdığını Ərzincan hökmətləri Bəhram şah göndərmişdir (291, j).

İnandırıcı olmayan bu faktın əsası yoxdur. Çünkü nə heç bir mənbədə, yaxud şairin öz əsərlərində bu haqda məlumat yoxdur.

Mənbələr Nizaminin iki oğlu haqqında məlumat verirlər. Şairin əsərlərində tez-tez müraciət etdiyindən, oğlunun adının Məhəmməd olduğu bəlliidir. Diğer – vaxtsız ölmüş oğluna həsr etdiyi mərsiyyə Məhəmməd Ousinın «Lübəb el-əlbab»ında qeyd olunmuşdur (259, 27) ki, bu faktı tədqiqatçılar da təsdiq etmişlər.

Şairin ilk məsnəvi əsəri olan «Sirlər xəzinəsi»sinin yazılıma tarixi haqqında müxtəlif rəylər mövcuddur. M.Ə.Tərbiyyət «Daneşməndən-e Azərbaycan» təzkirəsində bu əsərin hicri 559-cu il rəbiül-əvvəl ayının 24-də (miladi 1164-cü il, 20 fevral) başa çatdığını yazar (136, 256). Avropa alimi B.Baxter bu tarixi – 1165-1167 (561-562), Səid Nəfisi 1157-1158 (h.552-53), V.Əştərgirdi isə 1174-1177-ci (h.570-572)

illərə aid edir. Y.E.Bertels sonuncu tarixi həqiqətə yaxın hesab edir və «Sirlər xəzinəsi»nin təxminən 1173-74-cü illər (h.569) yazıldığını qeyd edir (239, 126).

Tədqiqatçıların hamısı Nizamini ömür boyu Gəncə ilə bağlayırlar. Şair özü də dəfələrlə əsərlərində bunu qeyd edir. Öz doğma vətənindən heç bir zaman ayrı düşməyen şair Gəncəsinə daim bağlı olmuşdur. Qədim təzkirələrdəki yanlış fikirlərdən doğan aşağıdakı səhv fərziyyələrin üstündən sükutla keçmək də mümkün deyildir. 40-ci illərdə şairin dövrünü araşdırılan alimlərdən M.S.Ordubadi səhv olaraq, Nizaminin bir çox səyahətlər etdiyini, müasiri Xaqaniyə qoşulub Ərəbistan və Məkkəyə getdiyini, nəhayət, vətəni Gəncədən müqəddəs yer tapmayıb, dostu Xaqanının Təbrizdə qalmاق təklifini qəbul etmədiyini və s. bu kimi fərziyyələr söyləyir (187).

Ədəbiyyatşunaslıqda göstərilən məsələnin həllində ən mühüm mənbə yenə də şairin öz əsərləri, öz yazdıqları olmuşdur. Nizamişunaslıq şairin öz əsərlərində çıxış edərək sübut edir ki, o, doğrudan da, ömür boyu doğma Gəncəsində ayrılmamışdır. Ədəbiyyatşunaslıqda dəfələrlə sübut olunan yeganə səyahət, şairin özünün də qələmə aldığı Gəncənin 30 km-də Qızıl Arslanla görüşü olmuşdur. «Xosrov və Şirin» əsərində şair özü bu görüşü təsvir etmişdir.

Nizaminin ölüm tarixi ilə əlaqədar 50-ci illərə qədər vahid rəy olmuşdur. Şairin ölüm tarixi 1203-cü il qəbul edilmişdir. Lakin 1947-ci ildə görkəmli Azərbaycan mətnşunası alimi və epiqrafcisi Ə.Ələsgərzadə tərəfindən şairin qəbir daşı üzərində 1209, 12 mart tarixinin aşkar ediləsi ümumi rəyi dəyişmiş oldu. Son dövrə bəzi tədqiqatçılar tərəfindən bu tarix 1210-1211-ci illərə aid edilirək də, ümumi nizamişunaslıqda 12 mart 1209-cu il qəbul edilmişdir.

Nizaminin qəbri doğulduğu Gəncə şəhərindədir. Qəbrin tarixinə dair tədqiqatçı – alim Sadıq Şükürovun «Nizami qəbrinin taleyindən» adlı çox dəyərli bir araşdırması var. 2002-ci ildə Gəncədə çap olunmuş bu tədqiqat (red. X.Yu-

sifov və T.Şükürov) Nizami qəbri haqqında, indiyadək nəməlum qalmış bir sira məqamlara aydınlıq gətirir. Nizami qəbrinin keçmiş qəmli taleyi və bu günkü işiqli, əzəmətli çağları hər bir vətən övladını müstəqillik və dövlətçiliyimi-zin qədir-qiyəmtini bilməyə səsləyir. S.Şükürov yazar: «Azərbaycan xalqı özünün ən başlıca sərvətini, milli dilini, mədəniyyətini, öz doğma oğlu və şairi Nizamini yaddan çıxarmamışdır» (202, 29).

Şairin qəbri üzərində möhtəşəm məqbərə ucalır. Məq-  
bərənin ilkin variansi (fotoşəkil) 1926-ci ildə Azərbaycan  
Arxeoloji Komitəsinin «Xəbərləri»ndə çap olunmuşdur. O  
dövrdə Bakı və Gəncə şəhərində Nizami abidəsinin yaradıcı-  
ları – memar M.Yseynov və S.Dadaşov, heykəltəraş –  
F.Əbdürəhmanovdur. Heykəllər rəsam T.Xlıqovun eskiz-  
ləri əsasında yaradılmışdır.

1941-ci ildə 15,2m. hündürlükdə olan məqbərədə işlər  
başa çatdırılmış, 1947-ci ildə 800 illik yubiley ərəfəsində<sup>1</sup>  
təntənəli açılışı qeyd olunmuşdur. Yubiley ərəfəsində 1947-  
ci ilin mart ayının 30-da məqbərə ətrafinın yaşıllaşdırılması  
içində 1300 nəfər Gəncə sakini iştirak etmişdir.<sup>1</sup>

Azərbaycanın görkəmli dövlət xadimi və siyasetçisi  
Heydər Əliyevin «Nizamının 850 illik yubileyi ilə əlaqədar  
1979-cu il 6 yanvar tarixli fərmanına əsasən məqbərə bərpa  
olunaraq, yenidən qurulmuş, klassik və yeni memarlıq üs-  
lubunda abidə daha əzəmətli və möhtəşəm bir görkəm al-  
mışdır. Bu yenidənqurma işləri – Nizamiyə dövlət və hökümət  
qayğısı, memar, rəsam, heykəltəraş, konstruktur, bu ti-  
kinti işində zəhməti olan bütün insanların əməyi S.Şüküro-  
vun yuxarıda adını çəkdiyimiz kitabında yüksək qiymətlən-  
dirilmişdir (202, 29-33).

Əlbəttə, şairin həyatına dair araşdırmaclar təkcə bunlarla  
məhdudlaşmışdır. Hələ də elm aləminə qaranlıq qalan, öyrənilib  
üzə çıxarılmasına ehtiyac duyulan məsələlər yox de-

yıldır. Lakin bu sahədə Azərbaycan ədəbiyyatşunaslığında  
aparılan tədqiqlər ümumi nizamişünashığın da inkişafında  
mühüm rol oynamış, gələcək işlər üçün perspektivlər aç-  
mışdır.

Biz burada şairin həyatı, dövrü, ədəbi mühiti və s. mə-  
sələlərin həlli yolları, bu sahədə Azərbaycanda nizamiş-  
ünashığın gördüyü işləri az-çox nəzərdən keçirdik. Problemin  
öyrənilməsində Azərbaycan alimlərinin rol və əhəmiyyətini,  
dünya nizamişünashığının nailiyyətlərə müqayisədə qısaca  
da olsa şəhər edə bildik. Döñə-döñə araşdırmaaya ehtiyacı  
olan, nizamişünaslıqda mübahisə doğuran məsələlərlə, on-  
ların həlli yollarına göləcəkdə yenidən qayıtmagın mümkün  
olduğunu nəzərə alaraq, daha çox vacib sayılan məsələləri  
işıqlandırmağa çalışdıq.

Nizami Gəncəvinin ədəbi mühiti, dövrü və həyatına  
dair tədqiqlər şairin yaradıcılığının ideya-məzmun və poe-  
tik cəhətdən öyrənilməsinə kecid üçün imkanlar açdı.

#### Nizami əsərlərinin ideya-məzmunu və poetikanın tədqiqinə dair araşdırmaclar.

Nizami poemalarının ideya-məzmunu və poetikasının  
öyrənilməsi Azərbaycan ədəbiyyatşunaslığının əsas prob-  
lemlarından biri olmuşdur. Hələ 40-ci illərdən başlayaraq,  
Nizami ideyalarının içtimai əhəmiyyəti üzə çıxarılır, zəngin  
poetik irsi araşdırılır, ümumiyyətlə, bu problemin həlli yolları  
müəyyənləşdirilirdi. Aydın məsələdir ki, Nizami yaradıcılığını  
öyrənərkən, şairin humanist ideyaları ön planda da-  
yanırırdı.

40-ci illərdə bütün dünya, eləcə də, keçmiş sovetlər birlili-  
yində yaşayış xalqlar faşizm təhlükəsi altında qaldığı bir  
dövrdə tədqiqatçılar bəşəriyyətin azadlığı və xoşbəxtliyi na-  
mino lazım olan bütün kodeksləri Nizami əsərlərində tapa  
bildilər. «Nizami və vətən», «Nizami müharibə haqqında»,  
«İnsanpərvər şair», ümumiyyətlə, «Nizami və insan» möv-

<sup>1</sup> Хроника. На родине Низами. Сб.четвертый, Баку, 1947, стр.259.

zusu ədəbiyyatşunaslığının əsas problemlərindən birinə çevrildi.

Şairin ictimai-siyasi və fəlsəfi görüşlərinin, eləcə də bədii sənətinin öyrənilməsində Azərbaycan ədəbiyyatşunaslığının fəaliyyəti nizamişünaslığın inkişafına əhəmiyyətli təsir göstərmiş, həmcinin Azərbaycan bədii və estetik təfəkkürünün mərhələlərini müəyyənləşdirməyə imkanlar açmışdır.

Bu problemin həllində əhəmiyyətli tədqiqlər aparmış alimlər sırasında N.Arash, M.Mübariz, M.Rəfili, A.O.Makovelski, H.Hüseynov, M.Cəfər, Mir Cəlal, M.Hüseyn, S.Vurğun, sonrakı dövrlərdə R.Əliyev, Q.Əliyev, A.Rüstəmova, A.Hacıyev, C.Mustafayev, D.Əliyeva, H.Arash, X.Yusifov, Q.Cahani, Ç.Sasani, Ə.Abbasov, X.Hüseynov və başqalarının adlarını çəkə bilərik.

Azərbaycan ədəbiyyatşunaslığında göstərilən problemin həlli aşağıdakı istiqamətlərdə aparılmışdır.

### I. Nizaminin humanizmi haqqında.

Bütün dünya xalqlarının təsdiq etdiyi kimi, şairin humanist ideyaları bəşəriyyətin tarixi boyu öyrənilməli və təbliğ olunmalıdır.

Azərbaycanda Nizami və humanizm problemi ətrafında aparılan tədqiqləri əsasən aşağıdakı məsələlər üzrə birləşdirmək olar:

Nizami və ictimai ədalət problemi, şairin utopik cəmiyyət anlayışı; Nizami renessans şairi kimi; Nizami və məhəbbət; şairin ictimai-əxlaqi görüşləri.

Nizami və ictimai ədalət problemi hərtərəfli və müqayisəli təhlilə ehtiyacı olan məsələlərdəndir. Məlumdur ki, ictimai ədalət cəmiyyətin ictimai əsasından, quruluşundan doğur. Şərq poeziya tarixində isə Nizami qədər ədaləti təbliğ edən, onun cəmiyyətin əsası hesab edən ikinci bir şair tapmaq çətindir. Deməli, ədəbiyyatşunaslığın da diqqətini ilk cəlb edən məsələ Nizaminin, ümumiyyətlə, cəmiyyət haqq-

ında görüşləridir.

Tədqiqatçılar Nizami və ictimai ədalət probleminin öyrənilməsinə məsələnin daha konkret qoyuluşundan başlaşmışlar ki, bu da Nizaminin bir şəxsiyyət kimi öz əsərlərində əməkçi insana, zəhmətkeş kütlələrə, yəni cəmiyyətin əsas qüvvələrinə münasibəti məsələsidir. 40-ci illərdə bu sahədə aparılmış tədqiqlər içərisində M.Arifin «Nizaminin «kiçik qəhrəmanları» və böyük arzuları» məqaləsini xüsusi qeyd etmək lazımdır.

Nizami əsərlərində əməkçi sınıf münasibət, onun cəmiyyətin fəvqündə dayanan əxlaq və mənəviyyəti müəllifin arxalandığı əsas faktlardandır. Tədqiqatçı ilk baxışda epi-zodik görünən «kiçik» şəxsiyyatlardan ibaret olan əməkçi Nizami qəhrəmanlarının psixologiyasını, bütün mənəvi gəzəlliyyini zəlim və ədalətsiz şahrlər műqayisə edir. Əlbəttə, bu műqayisə Nizami əsərlərinin məqsədə uyğun süjetindən irəli gəlir. Şair özü yüksək ideyalarının mahiyyətini açmaq üçün bu kontrastı yaratmışdır.

İki ayri-ayrı, bir-birinə əks sinfi zümrəyə xas olan Nizami qəhrəmanlarını tutuşturan M.Arif belə qənaətə gəlir ki, Nizami dünyaya romantik bir şair, mütəfəkkir bir alim, humanist kimi baxmayı bacarır, lakin heç yerdə o, dünyaya baş qəhrəmanları olan hakimlərin gözü ilə baxmir. O, dünyaya həqiqətpərəst və cürətli qoçanın, alının təri ilə öyü-nən əməkçinin, əməyi ilə fəxr edən kərpickəsonin, öz qüdrətinə inanınan insanların mütərəqqi gözü ilə baxır (144, 95).

Məlumdur ki, Nizami öz əsərlərində xalq nümayəndələrinin aşağı zümrəsinə mənsub olan müxtəlisif tiplər qaləriyası yaratmışdır: çoban, kəniz, maldar, bağban, əkinçi, əsgər, zahid və s.

Nizami poemalarında XII əsr Azərbaycanın bütün ictimai təbəqələrindən bəhs edildiyi faktına ciddi əhəmiyyət verən digər alim H.Arash «Yeddi gözəbdəki çoban surəti üzərində dayanır, Nizaminin əməkçi xalqla şah arasındaki münasibəti aydınlaşdırmağa, şairin bu məsələ ətrafında öz

mövqeyini izah etməyə nail olur (17, 2).

Müəllif çoban obrazlarının Nizaminin son iki poemasında meydana çıxmmasını tasadüfü bir hal kimi qəbul etmir, haqlı olaraq bunu şairin ictimai ideallarının dərinləşməsi, yeni-yeni ideallar axtarışı ilə bağlayır. Onu da qeyd etməliyik ki, tədqiqatçı burada Nizaminin çoban obrazlarının «Dədə Qorqud»dakı Qaraca çoban obrazı ilə müqayisə edərək əməkçi xalqa münasibətdə xalqın təfəkkür tərzi ilə Nizami dünyagörüşünü tutuşdurur və belə nəticəyə gəlir ki, xalq təfəkkür tərzindən faydalanan Nizami öz ideallarında ondan kənara çıxmamış, uzaq düşməmiş, bu idealları davam etdirmişdir (17, 2).

Yüksek ideyalar carçası Nizami Gəncəvinin məzmunca orijinal poeziya yaratdığı və Şərqi ədəbiyyatına ilk dəfə əməkçi qəhrəman gətirməsi məsələləri üzərində dayanan ilk müəlliflər sırasında M.Mübarizin adını çəkməliyik. Alim özünün «Böyük demokrat» («Nizami» III kitab, Bakı, 1941), «Böyük humanist» («İnqilab və mədəniyyət» jurnalı, 1947, №3), «Böyük xalq şairi Nizami» («Kommunist», 1947, №, mart) və sonrakı illərdə yazdığı məqalələrdə Nizami poemalarında ideal cəmiyyət yaradıcılarının «kiçik qüvvələrinə», əməkçi insan obrazlarına xüsusi əhəmiyyət verir, xarakteri, mənəvi aləmi, dünyaya baxışı ilə Firdovsi qəhrəmanlarından seçilən Nizaminin yaratdığı surətləri qiymətləndirir. Müəllifə görə, ərəb istilasından sonra yaranan Şərqi ədəbiyyatının bütün müsbət qəhrəmanları şahlardan, xəlifələrdən, sultanlardan, aristokratiyadan ibarət olaraq qalırdı. Belə bir ənənəni «Şahnamə» müəllifi böyük Firdovsi də qıra bilməmişdi (155, 86).

Tədqiqatçı öz araşdırılmalarında bu ənənəni ilk dəfə olaraq pozan, zəhmətkeş xalq kütləsinin cəmiyyətin əsas qüvvəsi olduğunu görə bilən Nizaminin humanist ideyalarının mahiyətini açmağa çalışır, xeyir və şər qüvvələrə ayrılan, müsbət və mənfi xarakterlərlə seçilən Nizami qəhrəmanlarını Firdovsi obrazları ilə müqayisə edir, Nizaminin insan

təbiətini dəyişməz saymadığını, onu dinamikada təsvir etdiyini və insan əxlaqının islahında tərbiyə və mühitin əhəmiyyətinə ciddi əhəmiyyət verdiyini qeyd edir.

Azərbaycan ədəbiyyatşünaslığında tez-tez «Nizami ideal şah axtarmışdır» fikrinə rast gəlmək mümkündür. Xüsusən bu, 40-ci illər mərhələsinə daha çox aiddir. Son dövrlər isə ədəbiyyatşünaslardan M.Cəfər bu fikri qəbul etməyərək yazar: «Nizaminin axtardığı ideal şah yox, ideal cəmiyyət, ideal dövlət quruluşu, «ellə birlikdə idarə» olunan bir üsuli-idarə, kavə bayraqına hörmət edən bir quruluş olmuşdur» (64, 49).

Əlbəttə, müəyyən mənada müəlliflə razılışmaq mümkündür. Doğrudan da, Nizami heç bir yerdə ideal şah yaratmaq fikrində olduğunu söyleməmişdir. Qaldı, Xosrov-dan tutmuş İskəndərə kimi şahların təbiətən dəyişilib, adıllaşması, bu, cəmiyyətin və insanın dinamik inkişafı ilə bağlıdır. Nizami bu inkişafı görür, insanın mənəviyyatca təmizlənməsi onun idealına çevrilirdi. Bu təkamülü şair izləməli idi. Digər tərəfdən, biza elə gəlir ki, göstərilən məsələlər ətrafında mübahisələr Nizaminin dünyagörüşündəki ictimai ədalət probleminin kök və mənşəyini yaxşı öyrənilməsi üzündən irali gəlir.

Məlumdur ki, şairin ictimai ədalət problemi poemalarда müxtəlif tərzdə təşəkkül tapır, an nəhayət, ədalətli şah axtarışları şairi xoşbəxtlər ölkəsinə, azad cəmiyyətə gətirib çıxarır. Bu cəmiyyət Nizaminin fikri axtarışlarının, ictimai ədalət və azad insan probleminin son ideali idi. Məsələnin bu cəhətinə daha çox diqqət verən tədqiqatçılar Nizaminin bu ictimai idealının bünövrəsini, onun fəlsəfi və tarixi köklərini araşdırmağa çalışırlar.

Nizami tədqiqatçılarından C.Cahanbəş Nizaminin ictimai ideyalarının əsas kökünü Azərbaycan mədəniyyətinin qadim abidəsi «Dədə Qorqud» dastanının ideyası ilə bağlayır. Müəllifə görə, Nizami Qorqud görüşlərini – utopiyasını davam və inkişaf etdirir, xalqımızın azad cəmiyyət arzuları-

ni yiğcam bir konsepsiya şəklində təqdim edir. Fərqli burası sindadır ki, Nizami «Dədə Qorqud»un adalılı cəmiyyət ideyalarını, iqtidailik və sadələvhəlik şəklindən çıxarıb, onu əsil utopik cəmiyyət təliminə qədər yüksəldir (61, 109-115).

Qeyd olunmalıdır ki, bu dövrda Nizamini «müasirləşdirə», onu «əsil kommunist» kimi qələmə verən meyiller də özünü göstərirdi ki, əlbəttə, bu həmən mərhələdə siyasetdən, ideologiyadan gələn səhvler idi.

Bununla belə, ədəbiyyatşunaslıq hiss edir ki, çətin bir problemlə qarşılaşmışdır. Nizami ideyalarının tarixi, fəlsəfi kökləri araşdırılb öyrənilməlidir. Ona görə də fəlsəfə tarixinin öyrənilməsinə böyük ehtiyac meydana çıxır. Bu baxımdan, göstərilən məsələ ətrafında Azərbaycan filosoflarının gördükleri işləri aşdırmaq məqsədə uyğundur.

Nizaminin ictimai görüşlərinin öyrənilməsində görülən işlər içərisində filosoflardan H. Hüseyinov, A.O. Makovelski, A.Rzayev və C.Mustafayevin tədqiqləri xüsusi yer tutur.

Nizaminin ictimai ədalət probleminin mənşəyinin, digər xalqların ictimai fikrla əlaqəsinin öyrənilməsində bu alimlərin rolü böyükdür. Görkəmli Azərbaycan filosofu H. Hüseyinov özünün «Nizaminin ictimai görüşləri» (Bakı, 1946) əsərində bu problemin həllini haqqlı olaraq, Nizami və antik dünya, şairin idealları və yunan fəlsəfəsi paralellərində apalar. Müəllif Nizaminin utopik cəmiyyət idealının fəlsəfi köklərini araşdırır, şairin ictimai ədalət haqqındaki görüşlərinin yunan fəlsəfi təliminin təsirini aydınlaşdırmağa çalışır. Lakin alimin gəldiyi nəticəyə görə, Nizami utopiyası qədim dünya utopik görüşləri müqayisədə orijinal və dərindir (249, 14).

H. Hüseyinov Nizaminin ideal cəmiyyət utopiyasının mahiyyətini öyrənmək üçün, hər şeydən əvvəl, şairin səfərlərinin utopik cəmiyyət haqqında görüşlərlə analoji müqayisələr aparır, Nizaminin utopik cəmiyyətinin fərqli xüsusiyyətlərini aydınlaşdırır.

Tədqiqatçı Nizami əsərlərində utopik cəmiyyət haqqın-

dakı fikirləri aşağıdakı kimi qruplaşdırır: Plotonun utopiyası-burada ideal cəmiyyət hakim və məhkumun ciddi hökmranlığı kimi təsvir olunur; vətəndaşın şəxsiyyəti bütövlükdə dövlətdən asılı olur; Zenon stoiklər məktəbinin utopiyası - burada ideal cəmiyyət dövlətsiz təsvir olunur, ağıllı adamlar dostluq və məhəbbət şəraitində düzülkə yasayırlar; Evgemerin utopiyası - burada xəsbəxt, torpaq üzərində kollektiv hökmranlıq edən xalq təsvir olunur; Yambulun «Günəşli ada» utopiyası - burada həmi bərabərdir, istehsal vasitələri və alətləri üzərində kollektiv hökmranlıq var.

Nizaminin ideal cəmiyyəti Platonun ideal dövlətilə tam oksilik təşkil edir. Buna görə də, tədqiqatçı əsas diqqəti Nizaminin ideal cəmiyyətinə yaxınlaş təşkil edən Zenon stoiklər məktəbi nümayəndələrinin və Yambulun fəlsəfəsinə yönəldir. Digər utopiya - Evgemerin ideal cəmiyyəti isə Nizami utopiyasına az yaxındır. Xüsusən bu, Evgemerə Şərq xalqlarının həyatının idealizə edilməsində, quruluşundakı ırsılık mahiyyətində özünü göstərir.

H. Hüseyinov ideal cəmiyyət haqqında yuxarıda adları çəkilən antik görüşləri Nizaminin ideal cəmiyyətinə tutuşduraraq, belə nəticəyə gəlir ki, şairin bu qədim görüşlərlə tənışlığı onun ideyasının orijinalliğine heç bir xələl gətirməmişdir.

Bəs bu orijinallıq nədən ibarətdir? Tədqiqatçı bu suala cavab olaraq yazar: «Nizami öz ideal cəmiyyətinə öz dövrünün tarixi şəraitində çox-çox yüksək qalxır. Onun cəmiyyətində şahlıq üsul-idarəsi yoxdur. Bu ideal cəmiyyətdə höcta kilsə və din xadimləri belə yoxdur» (249, 31).

H. Hüseyinovun bu qiymətli araşdırmalarının nizamişünləşdirdə göstərilən problemin öyrənilməsində xüsusi rol oldu.

Nizamişünləşdigin göstərilən sahəsinin inkişafında mühüm əhəmiyyət kasib edən bu araştırma bu gün belə öz əhəmiyyətini itirməmişdir. Məsələnin öyrənilməsinə A.O.Ma-

kovelski də əhəmiyyət vermişdir. Müəllif Nizaminin «İskəndərnâmə» poeması haqqında» («Nizami», IV kitab, Bakı, 1947) adlı məqaləsində şairin bədii-fəlsəfi görüşlərini araşdırır və belə əsas nticəyə gəlir ki, antik və qədim yunan fəlsəfəsindəki ideyalar Nizami yaradıcılığında yeni ictimai məzmun almış, ideal cəmiyyət haqqındaki əvvəlki görüşlər şair tərəfindən daha da zənginləşmişdir. Nizami haqqılıqla qarşı bütün yaradıcılığı boyu apardığı mübarizəsinin, ədalət və həqiqət axtarışlarının bəhrəsini öz idealında yaratdığı «Xoşbəxtlər ölkəsi»ndə tapır.

A.O.Makovelski burada Nizaminin humanist ideyalarını – onun əsas problemlərini ədəbiyyatın əsas məsələsinə, mövzusuna çevirməsini Orta əsrlər ideologiyasının ən ali nümunəsi hesab edir və göstərir ki, şair ədalət, ictimai quşuluş, azadlıq haqqında olan humanist fikirlərilə artıq bu ideologiyaya siğışmur (131, 62).

Problemlə bağlı Ş.Məmmədovun «Nizaminin fəlsəfi və ictimai görüşləri» (Moskva, 1959) əsəri diqqəti cəlb edir. Burada müəllif tərəfindən Nizami fəlsəfəsinin tarixi kökləri araşdırılır, onun əsas mahiyyəti açıqlanır. Tədqiqatda şairin ictimai görüşlərinin öyrənilməsinə də xüsusi yer verilir, Nizaminin poeziyada ideal şah yaratmaq cəhdini onun təbliğ etdiyi humanizmin ən ali mətləbi hesab edir. Müəllif görə, humanist ideyalar carxısı olan Nizami bəşəriyyətin xoşbəxtliyini ictimai ədalətin qələbəsində görür.

Bundan əlavə, alimin araşdırmasında Nizaminin «kinsan və cəmiyyət» məsələsinin qoyuluşu və həlli yolları təhlil olunur, onun bir ideoloq – sənətkar kimi böyüklüyü göstərilir.

Göstərilən dövrə Azərbaycan nizamişünashlığı Nizaminin ideal cəmiyyət haqqında görüşlərini zülmə, haqqılıqla qarşı چevrilmiş, insanın ülvı azadlıq ideyasını özündə birləşdirən humanist bir nəzəriyyə kimi qəbul elədi. Bu nəzəriyyənin ictimai fikir tariximizdə mühüm yer tutduğunu göstərdi.

Azərbaycan nizamişünashlığı haqli olaraq, Nizami hu-

manizmini, onun ictimai ədalət, azadlıq ideyalarını dünya humanizminin ən mütərəqqi ənənələrindən biri hesab edərək, bəşəriyyətin tarixində mühüm rol oynadığını göstərdi.

Nizaminin humanizm ideyalarının əsas və ən məsələlərindən biri qadın, onun azad hayatı və xoşbəxtliyi problemidir. Çünkü qadın şairin sevə-sevə tərənnüm etdiyi, onun mənəvi saflığını, arzu və ideallarını yüksək qiymətləndirdiyi bir varlıqdır. Qadın mövzusu Nizami poeziyasının ən ali və mütərəqqi bir hissəsidir.

Nizaminin yaratdığı qadın obrazlarında bu yüksək mənəvi keyfiyyətlər haradandır? Nizami özümü qadını belə yüksək məqamda göstərmək istəmişdir? Yoxsa Nizaminin yaratdığı qadına məxsus əxlaq tərzi Azərbaycan xalqının təfəkkürü, zəngin mənəviyyəti ilə bağlıdır? Bütün bu məsələlər 40-ci illərdən başlayaraq, Azərbaycan nizamişünashığını düşündürmüştür.

Diqqəti H.Arəslının 1939-cu ildə yazdığı «Nizami və qadın obrazları» məqaləsi cəlb edir. Müəllif Nizami əsərlərində verilmiş qadın obrazlarının öz xüsusiyyətlərlə Azərbaycan xalqının zəngin folklor ədəbiyyatı ilə bağlı olduğunu göstərməklə, təhlillər aparır, bu obrazlarda «Dədə Qorqud» dastanlarına və bir sıra digər xalq dastan və nağıllarındakı qadın simasının aşkar görünüşünü yazar (14, 8).

Azərbaycan xalqının həyat və məisət təfəkkür tərzilə qidalanmış Nizami poeziyasında bu uyğun cəhətləri axtarmaqda Azərbaycan alimi haqlı idi.

Digər nizamişünas M.Mübariz öz tədqiqlərində Şirin, Nüshabə kimi qəhrəman və tədbirli qadınları öz milli köklərlə, Azərbaycan xalqının ictimai təfəkkürü ilə bağlayır. Bu cür sağlam düşüncə, ağıl, saf ürək, zəngin mənəviyyat, gözəl əxlaq, eşqdə sadıqlik – Azərbaycan qadınına xas olan mənəvi keyfiyyətdir. Tədqiqatçının göldiyi ümumi nəticə belədir ki, Nizami qadını cəmiyyətin ən ülvı bir məxluqu hesab etmişdir. O, qadınları dövlət və cəmiyyəti idarə edən, cəmiyyətin həyatında əsas və həlledici rol oynayan bir qüv-

və kimi təsvir edir (156, 83).

Nizami Gəncəvinin beynəlmiləçiliyi, milliyyət və irqindən asılı olmayaraq, bütün insanlara eyni münasibəti özünü qadın probleminin həllində də göstərir ki, tədqiqatçılar bu cəhətə çox əhəmiyyət vermişlər. Bu baxımdan, görkəmli Azərbaycan yazıçı-alimi Mir Cəlalın 1947-ci ildə yazdığı «Yeddi gözəl»dəki hekayələr haqqında» məqaləsi diqqəti cəlb edir.

Müəllif şairin poemasındaki hekayələri araşdırır və orada təsvir olunan qadın surətləri üzərində xüsusi dayanır. Diqqətli təhlildən sonra alim belə nəticəyə gəlir ki, Nizami qadına münasibətdə də beynəlmiləl olmuş, irqindən asılı olmayaraq, qadını ülvî məhəbbətlə tərənnüm etmişdir (148, 65-75).

Nizaminin qadına başəri münasibəti, onun gözəllik və ideallarını tərənnüm etməsi bu gün də nizamişunaslıqda öyrənilib araşdırılan mövzulardandır.

Azərbaycan alimi A.Hacıyev Nizaminin qadın obrazlarını təhlil edərkən, onların mənəvi keyfiyyətlərini şairin kimi qəhrəmanlarından seçdiyiini, onlara ağıl və əxlaq nümunəsi olduğunu haqlı olaraq qeyd edir (243, 81).

Ümumiyətə, Azərbaycan ədəbiyyatşunaslığı Nizaminin qadın mənəviyyəti və gözəlliyi haqqında görüşlərini şairin humanist idealı ilə sıx vəhdətdə götürür, doğru olaraq, bunu Nizami yaradıcılığının ümumbəşəri və beynəlmiləxarakterinə şamil edirlər. Qadın probleminin bu şəkildə izahı bütövlükdə Nizami humanizminin mahiyyət və xarakterini açmağa xidmət edir.

Nizami humanizmi təkcə insan, onun xoşbəxtliyi, azad cəmiyyətdə yaşaması ideyaları ilə məhdudlaşdırır. İnsan özü bu cəmiyyətə layiq oimalı, mənəvi cəhətdən gözəl və kamil olmalıdır.

Nizamiyə görə, hər bir insan vətənpərvər, xeyirxah, dostluq və yoldaşlıqda sadiq, şər qüvvələrdən azad olmalıdır.

Özünün bütün imkanlarını insan, onun ömrü, həyatı, azadlıq və xoşbəxtliyi haqqında ədəbi-fəlsəfi düşüncələrə həsr etməyi qarşısına məqsəd qoyan Nizami insan əxlaqi, onun mənəviyyəti haqqında böyük bir nəzəriyyə yaratmışdır, desək, səhv etmərik. Şair dünyanın ən uca rütbdəli yaranmış olan insani, hər şeydən avval, öz ehtiras və nəfsinin qulu olmamağa çağırır, hər şeydə ölçü gözləməyi tövsiyə edir. Nizaminin «nəfs» münasibət masəlesi ən maraqlı problemlərdən biridir. Məsələnin öyrənilməsində 40-ci illərdə görülmüş işlər içərisində M.Muradxanovun «Nizaminin mənəviyyat haqqında fikirləri» («Nizami», IV kitab, Bakı, 1947) məqaləsi diqqəti cəlb edir. Müəllif burada Nizaminin insan, onun mənəvi Aləmi, əxlaqi haqqında görüşlərini araşdırır və şairin insan əxlaqi barəsində fəlsəfi görüşləri üzərində təhlillər aparır. Bunlardan «ağlı» və «nəfs» probleminin uğurlu həlli maraq doğurur. Belə ki, Nizaminin fikrincə «nəfs» öldürücü, yandırıcı, şor bir qüvvədir. Şair «nəfs» haqqında Şərqdə yayılmış görüşləri davam etdirir, öz fikirlərini təbliğ edir.

M.Muradxanov Nizaminin «nəfs» haqqında fikirlərinin təsnifatını dəqiq verməyə müvəffəq olur. O, tez-tez poemalara müraciət edir, Nizaminin insan nəfsi əleyhina fikirlərini izah etməyə çalışır. Alimin gətirdiyi arqumentlər içərisində «İskəndərnəmə» poemasında Sokratla İskəndərin mükaliməsi maraq doğurur və müəllifi bu hissə Nizaminin nəfs əleyhina fəlsəfi görüşlərinin mahiyyətini açmağa imkan verir. Sokrat İskəndərə söyləyir: «Mənim qulun var, onun adı-nəfsdir. Mənim ürəyim o qulun sahibidir. Sən isə həmən qulun qulusan, bizim xidmətçinən – xidmətçisən» (273a, 105). Müəllif haqlı olaraq göstərir ki, Nizami burada Sokratın dililə İskəndərə əxlaq dörsü verir, öz həris nəfsini cilovlamağa, onun qulu olmamağa çağırır. Bir məsələni də qeyd etmək lazımdır ki, M.Muradxanov Avropa alımlarından Horn, Rye, Braunun Nizaminin tərkidünya şair kimi başa düşmələrinin səbəbini onun ehtiraslar, insan nəfsi

əleyhinə olan fikirlərile bağlayır.

Bundan əlavə, məqalədə Nizaminin dostluq, sədaqət, doğruluq, düzlük kimi əxlaqi keyfiyyətləri haqqında fikirleri təhlil olunur, şairin əxlaqi görüşləri onun humanist ideyalarının əsas hissəsi kimi öyrənilir. Bununla belə, qeyd etmək lazımdır ki, müəllif Nizaminin əxlaqi görüşlərini öyrənərkən, ona birtərəfli yanaşmış, onun islam mənəviyyatı ilə, Şərqi fəlsəfəsilə bağlı əlaqələrinin üstündən sükutla keçmiş, bu mühüm məsələnin həllinə girişə bilməmişdir. Təssüflə demək lazımdır ki, bu məsələ elə indi də öyrənilməmiş qalır və nizamişünaslığın bu vacib məsələsi öz həllini gözləyir.

Nizaminin əxlaqi görüşləri içərisində əsas yerlərdən birini onun təbliğ etdiyi vətənpərvərlik ideyası təşkil edir. Bu sahədə aparılan ilk işlər sırasında H.Arashının, M.Mübarizin tədqiqləri diqqəti cəlb edir.

H.Arashının 1948-ci ildə çap olunan «Nizami və vətən» kitabı maraq doğurur. Şairin özünün vətən sevgisi, həmçinin poemalarındaki qəhrəmanların vətənpərvərliyindən bəhs edir, onların sevgisini, mübarizlərini yüksək qiymətləndirir. O, şairin öz qəhrəmanlarının qarşısında çox zaman vətən uğrunda çarpışmaq məsələsini qoyduğunu və onların vətən və xalqın səadətini təmin edə bilən böyük vətənpərvər kimi tərənnüm olunduğunu yazar (23, 28).

Nizami Gəncəvi vətənpərvərlik ideyasını adı substansiya, mücərrəd təsəvvür kimi tərənnüm etmir. Vətənpərvərlik «vətən», «vətən» deməklə səciyyələnən anlayış deyildir. Məsələnin bu cəhətinə diqqət yetirən Azərbaycan alimlərindən M.Mübariz 1947-ci ildə naşr olunan «Nizami və dövrümüz» kitabında şairin ideyalarının müasirliyindən, bu gün belə insanı torpağı sevməyə çağırıldığını yazar.

Burada Nizami poeziyasının əsas mahiyyəti – insan, onun həyatı, azadlıq və xoşbaxlılığını həsr olunmuş məzmunu öyrənilir, şairin humanist ideyaları qiymətləndirilir. Müəllif Nizaminin öz əsərlərindən çıxış edərək, belə bir

doğru nəticəyə gelir ki, Nizami həm də insanlığın həqiqi borcunu vətənə, xalqa xidmət etməkdə görür. «... Sənin yaşıdığın torpaq insan əməyiyle yogrulmuşdur. Bu torpağın sınağında bir çox xəzinələr vardır. Bu torpağı sevməyi özünə borc bil» (159, 11).

Nizami ilk yaranışı, yəni Adəmin doğulmasını gənclik çağından başlayır, onun cavan, təzə-tər dünyaya gəldiyini təsvir edir. İlk irihəcmli əsərində – «Sırlar xəzinəsi»nın «Adəmin yaradılması haqqında» adlanan birinci məqalətində şair göstərir ki, həyat özü cavanlıqla başlayır və cavanlıq – həyat deməkdir, yaşamaq üçün həyata vəsiqə deməkdir. Şair Adəmin yaranmasını bu cür təsvir edir:

مَقْبَلِي از گَنْجَ عَدْ سَازْ كَرْد

سوی وجود آمد و در باز کرد

Bir bəxtəvər yoxluğun gizlin yerində özünü  
sazlayıb,

Varlığa tərəf yönəldi və onun qapısını açdı.

Nizami daha sonra insanı «göylərdə yaşayanların ən cəzibəli gözəli», «təzə xətli cavan», «yerdəkilərin aynası» adlandırmış və bütün yaradıcılığı boyu «həmən bu cəzibəli gözəlin – yəni insanın əməli, arzusu, həyatı, xəyalları ilə yaşayaraq, onun adına misilsiz söz inciləri düzür. Təsədüfi deyildir ki, Nizami poeziyasına baş vuran hər bir kəs, ilk növbədə yaranış, insan, onun həyatı, azadlıq və xoşbəxtliyi haqqında fəlsəfi bir anlamla, nəzəriyyə ilə qarşılaşır və bu nəzəriyyə o qədər dərin fəlsəfi məzmuna malikdir ki, məsələnin ətrafindan sükutla keçmək mümkün deyildir. Nizami poeziyası insan, həyat fəlsəfəsinin qeyri-adı gözəl poetik dilla söylənmiş izahıdır, desək sahə etmərik. Elə bu cəhatinə görə, Azərbaycan nizamişünaslığının 40-ci illər dövrü Nizami humanizminin əsas qayalərinin öyrənilməsinin ən zəngin dövrüdür. Tədqiqatçıları ilk növbədə şairin humanist idealları, onun sənətinin ümumbaşarılıkı heyrətdə qoyurdu və ən çox araşdırımlar bu istiqamətə yönəldilirdi.

Problemlə bağlı dahi şairimiz S.Vurğunun «Böyük

Azərbaycan şairi» («Ədəbiyyat» qəzeti, 1939, 2 sentyabr) məqaləsi diqqəti cəlb edir. Yaradıcılığının dərin fəlsəfəliliyi, həyatiliylər seçilən, Azərbaycan klassik poeziyasının varisi olan S.Vurğun – Nizaminin böyüküyü nədədir? – sualına çox aydın və elmi şəkildə cavab verir. Müəllisin gəldiyi nəticəyə görə, Nizami poeziyasının qüdrəti onun humanizmindədir. O, insanın qüdrətinə və galəcayaqna çox dərin inam bəşləyir. Nizami ədalət, məhəbbət, insan şərəfi, əməyin qüdrəti, azad cəmiyyət haqqında ümumiləşdirmə yolu ilə dərin fəlsəfi fikirlər söyləmiş və onun poeziyası həmişə bədii-təriyəvi təsir gücünü saxlamışdır (201).

Problemlə bağlı M.Arifin «Böyük insanpərvər şair» məqaləsi də diqqəti cəlb edir. Burada şairin ədalət, məhəbbət, azadlıq, zəhmət haqqında fəlsəfi görüşləri araşdırılır, böyük insanpərvər şairin poemalarının ideya-məzmunu qymətləndirilir. Xosrov, Bəhram, İskəndər surətləri arasında fərq, hər yeni əsərlə formalan, nəhayət; şairin arzusuna uyğun olaraq, ədalətli şah – İskəndər surətinin yaranması, bədii təkamül və s. məsələlər Nizami humanizminin əsas cəhətlərindən biri kimi öyrənilir (143, 26-30).

Azərbaycan alimləri 40-ci illərdə Nizami əsərlərinin ideya-bədii məzmunun öyrənilməsində xeyli iş gördülər. Azərbaycan nizamişünaslığının səyi nəticəsində ilk dəfə olaraq şairin əsərlərində irəli sürülən humanist ideyalar doğru qiymətini alaraq, düzgün izah olundu. Azərbaycan nizamişünaslığının ağır zəhməti sayəsində şairin insan, onun azadlığı və xoşbəxtliyi haqqında görüşləri, qadına münasibətdə tutduğu mövqə təhlil olundu. Nizami poeziyanın ideya-bədii gücü araşdırılaraq qiymətləndirildi.

40-ci illər Azərbaycan nizamişünaslığı Nizami ideyalarının bəşəri mahiyyətinin, onun dünyəvi əhəmiyyətinin üzə çıxarılmasında əsas başlanğıc işin öhdəsindən uğurla gəlib, onu daha da genişləndirmək üçün gələcək nəslin ixtiyarına verdi.

## II. Nizaminin fəlsəfəsinə dair.

Nizami Gəncəvi öz əsərlərinin ideya və mahiyyəti haqqında yazarkən, onların iki əsas xüsusiyyətlərini qeyd edir: fəlsəfi və poetik xüsusiyyətləri. Bu baxımdan, Nizami əsərləri həm ədəbiyyatşunaslığının, həm də fəlsəfənin obyektinə çevrilmiş, ictimai elmlərin bütün sahələrində öyrənilib araşdırılmışdır. Bütün bunlarla yanaşı, astronomiya, kimya, biologiya, fizika, tibb elmi də Nizaminin dərindən bildiyi və tez-tez istinad etdiyi sahələrdəndir.

40-ci illər mərhələsində görkəmli filosof A.O.Makovelski Nizaminin ictimai-fəlsəfi görüşlərini ayrı-ayrı elmlərin obyektləri üzrə bölür (130, 26-27). Biz isə öz tədqiqatımızda ədəbiyyatşunaslığının nəzəri prinsiplərinə və bu sahədə aparılmış tədqiqatların istiqamətlərinə uyğun olaraq Nizaminin fəlsəfi fikirlərinin öyrənilməsini aşağıdakı məsələlər üzrə qruplaşdırıb bilərik: Nizaminin materia və şürə haqqında görüşləri; şairin tabiat və məhəbbət fəlsəfəsi; Nizaminin sufizmə münasibəti;

Şairin fəlsəfi ırsinin öyrənilməsində əhəmiyyətli tədqiqələr aparmış A.O.Makovelski özünün 40-ci illərdə yazdığı «Nizami filosof şair kimi», «Nizaminin fəlsəfi görüşləri haqqında», «Nizaminin natur fəlsəfəsi» və s. məqalələrinde şairin fəlsəfi görüşlərini Şərqi və Avropanı filosoflarının fikirlərlə six vəhdətdə götürür, onları birləşdirirən və fərqli cəhətləri aydınlaşdırır.

Nizamini orta əsrlərdə qadağan olunmuş ideyaların təbliğatçısımasına daxil edən, onun fəlsəfəsinin mahiyyətini açmağa çalışan müəllif diqqəti mühüm fəlsəfi problemlərə yönəldərək, şairin öz fəlsəfi ideyalarını, görüşlərini vermək üçün bəzən mənfi tiplərdən adəti p:riyom kimi istifadə etdiyini qeyd edir (131, 55).

A.O.Makovelski Nizaminin idealizm və metafizikadan yaxa qurtara bilməməsinin səbəblərini onun dini dünyagöruşü ilə bağlayır. Lakin dövrün qadağalarına uyğun ola-

raq, tədqiqatçı Nizaminin idealizm və metafizikadan yaxa qurtara bilməməsinin səbəblərini hərtərəflə izah edə bilmir. Həmçinin alının Nizaminin çox vaxt dialektik və materialist mövqə tutmasının orta əsrlər cəmiyyətində şəhər sonetkarlarının inqilabi təbəqələrinin ideoloqu olması ilə əlaqədar olması fikrılə də razılaşmaq olmaz.

Məsələ orta əsrlər yunan, ərəb, misir, hind və yəhudü fəlsəfələrinin mahiyyəti və inkişaf istiqamətlərilə bağlıdır.

Məlum olduğu kimi, X əsrənə başlayaraq, ərəbler Aristotelin əsərlərinə dəha ciddi əhəmiyyət verir, xüsusən onun «Metafizika»si ilə dərindən maraqlanırdılar. Büyük alman filosofu Hegelin göstərdiyi kimi, «Ərəblər Aristotelin yaradıcılığını çox dərindən öyrəndilər. Onun metafiziki və məntiqi əsərlərindən xüsusi faydalandılar» (245, 105).

Odur ki, Əl-Kəndi, Əl-Məmnun, Əl-Fərabi, İbn-Sina, Əl-Qəzali, Tüseyl kimi ərəb filosofları Aristotelin metafizikasını yaxşı mənimsəmiş, hətta Əl-Qəzali metafizika haqqında dərslik də yazmışdı. Yəhudilər də həmçinin. Yəhudü filosofu Moisey Moymanidin metafizik görüşləri (abstrakt) çox geniş şəkildə İspaniyaya, İtaliyaya, eləcə də bütün Şərqi yayılmışdı. İstar Aristotelin, ıstərsə də yəhudü filosoflarının metafizik görüşlərilə yaxından tanış olan Nizaminin metafizikadan yaxa qurtara bilməməsi labüddür. Biza elə gəlir ki, Nizaminin idealizmi də, görüşlərindəki materialist və dialektik ünsürlər də o dövr fəlsəfəsinin mahiyyətilə bağlıdır.

Nizami Gəncəvinin fəlsəfi görüşlərində fəlsəfənin əsas məsələsinin – materialiya və şüurun münasibəti məsələsinin öyrənilməsinə diqqət yetirək. A.O.Makovelskiyə görə, Nizami materialiya və şüura münasibətdə, rasionalizmlə tam əksilik təşkil edir. Bu baxımdan, tədqiqatçı şairin göstərilən məsələ ətrafında fikirlərini aşağıdakı kimi xarakterizə edir: Nizamiyə görə, şüur insanı heyvandan fərqləndirən ali bir xüsusiyyətdir. Şüura toxunmaq, onu hiss etmək olmaz, onu bir yerə aparmaq olmaz.

A.O.Makovelski Nizaminin şüura münasibətini çox da-

qiq və elmi cəhətdən əsaslandırılmış şəkildə izah edir və onun sensualistlər və empiriklərə əks mövqə tutduğunu göstərir. Müəllif Nizaminin şüura münasibətini araşdırarkən, dörd əsas cəhət üzərində dayanır: Şüur insanın ali bir xüsusiyyəti kimi onu digər canlılardan ayırrı; şüurun işlənmə dairəsi hissələr aləmi ilə hüdudlanır; dünyada ilkin yaranış səbəblərini anlamaq üçün əlcətməz bir şeydir. Əgər ağıl şəylərin əslinə varsa, dünyadan mənşəyi və allahın varlığı haqqında, ruhun əlməzliyi kimi məsələləri öyrənməyə qadir deyildir; digər tərəfdən Nizamiyə görə, şüur insanın əxlaq mənbəyidir. Əxlaq şüurun hissələr üzərində hökmranlığıdır (129, 35-36).

A.O.Makovelskinin tədqiqindən öyrənirik ki, Nizami Gəncəvi dövrünün bütün fəlsəfi fikirlərini moniməmiş, yaradılış, inkişaf, zaman, məkan haqqında öz görüşlərini təbliğ etmişdir. Bundan əlavə, Nizaminin görüşlərindəki aqnostizmin mahiyyətini açıkar alım aşağıdakı çox mühüm bir cəhətə əhəmiyyət verir. XII əsrə dini görüşlərin tam hökm sürdüyü bir dövrdə elmi biliklərin dini görüşlərdən ayrılması iştirak Nizaminin göstərdiyi sayı doğru olaraq yüksək qiymətləndirən müəllif yazar: «Nizami elmi biliklər sahəsilə din arasında bir sərhəd qoyur. XII əsrə dinin tam hökmran olduğu dövrdə Nizaminin aqnostizmi elmin sahəsinə dindən ayırmak üçün bir səy, təsəbbüs idi» (129, 36).

A.O.Makovelski tədqiqatının istiqamətinə uyğun olaraq, şairin şüur və həqiqət haqqında görüşlərinə də əhəmiyyət verir. Araşdırımlardan aydın olur ki, Nizami əşyalar və onların insan beynində təsəvvürünə münasibətdə də aqnosik mövqədə dayanır.

Nizami fəlsəfəsində bütün Şərqi fəlsəfəsinin ünsürlərini tapmaq mümkündür. Əgər A.O.Makovelski şairin görüşlərindəki materialist və dialektik fikirləri yunan fəlsəfəsi ilə sıx bağlayırsa, müasir Azərbaycan filosoflarından C.Mustafayev Nizaminin fəlsəfəsinə qədim hind dünyagörüşünün təsirini və onun əlamətlərini aşkarıçır.

Nizaminin «İskəndərnamə» poemasının ikinci hissəsində qədim hind fəlsəfəsinə dair bir çox maraqlı fikirlər mövcuddur. Bu fikirləri diqqətlə öyrənən C.Mustafayev göstərir ki, Nizami çarvaklar, yaxud lokayatiklər adlanan qədim hind materialist filosoflarının baxışları ilə tanış olmuş və onların qabaqcıl fikirlərini töbliğ etməyə çalışmışdır.

Nizaminin «İskəndərnamə»dəki fikirlərinə görə, hind alimi Allahın varlığına şübhə edir, mövcud olan vahid maddi aləmin varlığına inanır. Bu kimi materialist fikirlərə ciddi əhəmiyyət verən tədqiqatçı bir daha sübut edir ki, Nizami dövrünün ən görkəmli filosof-şairi olmuş, Şərq və Azərbaycan fəlsəfi təfəkkürünün inkişafında mühüm rol oynamışdır.

Nizami təbiəti cəmiyyətlə üzvü surətdə bağlı götürmüştür, əz əsərlərdə təbiətin hadisələrini cəmiyyətin qanun və psixoloji amillərlə tutuşduraraq, daima təbiət və cəmiyyət paralellərini izləmişdir.

A.O.Makovelski qeyd edir ki, Nizamini, hər şeydən əvəl, orta əsrlərdə təbiətin dərk olunmasının, təbiətin elmlərinin inkişafının qiymətləndirilməməsi narahat edir. «Xosrov və Şirin» poemasında Xosrovun – «Torpaq və havanın əsl nədir?, Torpaq və havanın əslini aydınlaşdır!» - sualına Bozorgümid belə cavab verir: «Yaxşısı budur, müdriklik haqqında soruş. Sən nə üçün torpaq və hava haqqında soruşursan? Torpaq-torpaqdır» (130, 26).

Bələliklə, alimin gəldiyi nəticəyə görə, Nizami təbiətin hadisələrini bütün dəriñlik və qanuna uyğunluqları ilə birlikdə götürsə də, insanı təbiətin üzərində ağlıq edə biləcək başlıca qüvvə hesab edir.

A.O.Makovelski Nizaminin naturfəlsəfəsini aşağıdakı maddi alım üzrə qruplaşdırır: elementlər, zaman, məkan, hərəkət, dönyanın yaradılışı, günəş, planetlər, ildizlər haqqında naturfəlsəfi görüşlər, habelə coğrafiya, psixologiya və tibb elmi ilə bağlı təbii fəlsəfi fikirlər.

Məlumdur ki, qədim Şərq fəlsəfəsinə görə, maddi dünya

dörd elementdən ibarətdir. Nizaminin öz dünyagörüşünü görə, bu elementlər bir-birinə keçirərlər. Azərbaycan alimi M.Cəfər bu elementlərin bir-birinə keçməsi fikrini qədim ərvənakların fəlsəfəsilə bağlayır və göstərir ki, Nizami «İskəndərnamə» poemasında hind filosofunu danışdırmaqla antik hind fəlsəfəsilə özlünün tanışlığını göstərmək istəmiş və bu fəlsəfənin an səciyyəvi cəhətlərindən birini nəzərə çatdırmaq istəmişdir (67, 27).

Qeyd etməliyik ki, göstərilən materialist fikir hind fəlsəfəsindən başqa yunan, ərəb və yəhudü fəlsəfələrində də olmuşdur. Fikrimizi sübut etmək üçün aşağıdakı məsələyə diqqət yetirək. Şairin «Yeddi gözəb» poemasındaki hekayələrin birində iki bir-birinə zidd fəlsəfi baxışların nümayəndələrinin dialoqu verilmişdir. Bışr və Məlixanın dialoqu. Burada Bışr xəlostikanın sırf nümayəndəsidir. Məlixa isə təbiət hadisələrinə materialist münasibət baslayır, onun təsəvvürünə görə, təbiət cismiləri biri-digərinə keçir. Buxar buluda, yağışa çevrilir və s. Nizami milliyyətçi yəhudü olan Məlixanı maharətlə Bışrla əksilik təşkil edən surət kimi təqdim etmiş, əslində isə öz materialist fikirləri təbliğ etmişdir. Məlixanın fikirlərində göstərilən dörd ənşürün bir-birinə keçməsi məsəlesi qoyulur.

Qeyd edək ki, orta əsrlərdə təbiət hadisələrinə bu cür materialist baxışlar qadağan olunduğuundan Nizami çox gözəl bir üsul işlədir. Məlixa dikbaşlığının qurbəni olur, kūp quyusunda boğulub olur. Burada bir məsələni də yada salaq ki, əsərdə Məlixanın yəhudü kimi tasvir olunması da yəhudilərin metafizikası ilə bağlı olan məsələlərdir. Təbiidir ki, Nizami öz müasiri olan yəhudü filosofu Moisey Moymannin abstrakt metafizikasına yaxından bələd olmuşdur.

Azərbaycanda Nizamının coğrafi, astronomik, fiziki və s. görüşlərinin öyrənilməsində də faydalı işlər görülmüşdür.

Nizaminin fəlsəfi görüşlərində insan və təbiət fəlsəfəsi, onların qarşılıqlı əlaqəsi mühüm yer tutur. Şairin fikrincə, insandan ayrı təbiət yoxdur. Qeyd edək ki, Nizami və təbiət

mövzusunda sonraki dövrlərdə də araşdırırmalar davam etdirilmişdir. Nizaminin təbiət fəlsəfəsinin öyrənilməsinə həsr olunmuş B.Budaqovun «Nizami əsərlərində təbiət» («Ədəbiyyat və incəsənat», 1980) məqaləsini nəzərdən keçirmek məqsədə uyğundur. Müəllif öz araşdırmasında öyrənir ki, Nizaminin təbiət fəlsəfəsi da humanist mahiyyət daşıyır. Həmçinin Nizami təbiət hadisələrinin inkişaf qanuna uyğunluqlarını gərgə bilir, özünün təbiət haqqında materialist biliklərini bədii dillə təsvir edir. Alimin göldiyi qənaəət gərgə, Nizaminin təbiət fəlsəfəsində dialektika mühüm yer tutur, onun əsasını təşkil edir.

40-ci illərdə Nizami əsərlərinin fəlsəfi baxımından tədqiqi yeni məsələlərdən biri idi. Azərbaycan nizamişünaslığı şairin şür və materiya haqqında biliklərinin öyrənilməsi, onun qədim Şərqi və Yunan fəlsəfəsilə əlaqələrinin araşdırılması və s. məsələlərdə ilkin səy göstərmiş oldu.

Azərbaycan nizamişünaslığı şairin materialist görüşlərini doğru və düzgün izah edərək, onun böşəri mahiyyətini açıb göstərmiş oldu. 40-ci illərdə Azərbaycanda başlanmış işlər bu gün də davam etdirilir, şairin fəlsəfi görüşləri dövrün tələbləri baxımından yenidən araşdırılır.

Nizaminin fəlsəfi görüşlərindən danışarkən, mühüm bir məsələnin ətrafında dayanmağı lazımlı birlik. Nizamişünaslığda bu məsələ ətrafında aparılan tədqiqləri nəzərdən keçirmək maraqlıdır.

Azərbaycan şərqsünaslığı uzun müddət Nizamini sufi cərəyanına mənsub şairlər sırasına daxil etmiş, şairin əsərlərinin həyatı gücünü bəzən azaltmağa çalışmışdır. Xüsusən şairin ilk poeması olan «Sirlər xəzinəsi» haqqında həqiqətə uyğun gəlməyən fikirlər söylənmişdir. Məs., İngilis alimi C.Rye 1881-ci ildə israr edir ki, «Sirlər xəzinəsi» sufi poemasıdır, bu poemada əxlaq və dini ifadələr lətifələrlə göstərilmişdir.<sup>1</sup>

<sup>1</sup> Bax: Y.V.Levkiyevski. «Məxzənül-əsrar» haqqında, «Nizami», Bakı, 1940, sah.146-147

Digər ingilis alimi V.Klark isə, şairin «büütün əsərlərinin ümidişsizlik və pessimizmə dolu» olduğunu yazar.<sup>2</sup>

Əslində mayasını həyat fəlsəfəsi təşkil edən Nizami poeziyasının mənəvi təmizliyə çağırışları bəzən doğru başa düşülməmiş, bəzən də sadəcə olaraq yanlış müləhizələr biri digərinin təkrarı olaraq yaranmışdır.

Qeyd olunmalıdır ki, dövrün fəlsəfəsilə poeziyanı məharətla birləşdirib, öz oxucusunu maddi aləm, insan, onun yaranişi, yaşayışı və sonu haqqında düşünməyə vadar edən bir sənətkar haqqında verilən yanlış hökmələr Azərbaycan nizamişünaslığında həmişə ciddi narazılığə səbəb olmuşdur. Bu səbəbdəndir ki, xeyli vaxt Azərbaycan nizamişünaslığının özündən təcrübəli Avropa şərqsünaslığından onun nailiyyətlərindən təcrid olunmuş şəkildə fəaliyyət göstərmişdir. Nəticədə isə, «burjua tədqiqatçıları» adı altında tanınan bir çox məşhur Avropa şərqsünaslarının nizamişünaslığın inkişafında oynadıqları rolun əhəmiyyəti haqqında Azərbaycan oxucusu çox gec məlumat almış olmuşdur.

Tamamilə təbiidir ki, Avropa nizamişünaslıq məktəbilo műqayisədə nisbətən cavan olan sovet nizamişünaslığında da bəzən bu səhvlər təkrar olunmuşdur. Məlumdur ki, görkəmli sovet şərqsünaslarından F.Dunayevski, Ş.Nutsubidze, A.Baramidze, A.Bertels və başqaları da bu fikirlərdən yaxa qurtara bilməmişlər.

Sovet şərqsünaslarının bir qrupu isə göstərilən problemin həllində daha doğru mövqə tutmuş, Nizami yaradıcılığının orta əsrlər ədəbiyyatına xas olan mahiyyətini ədəbi prosesin müxtəlif dövrlərdəki xüsusiyyətlərlə müqayisədə öyrənməklə həqiqi nəticələr əldə etməyə müvəffəq olmuşlar. F.E.Bertelsin tədqiqləri bu baxımdan, diqqəti cəlb edir. Nizami yaradıcılığını çox səbrələrə araşdırıldıdan sonra, müəll-

<sup>2</sup> Bax: İ.Arzumanova. Nizami ingilis ədəbiyyatşünaslığında, Avtoreferat, Bakı, 1984, sah.19.

lif belə qərara gəlir ki, ömür boyu dünyada zoraklılığı, işgəncə və zülmü dəhşət kimi qəbul eləyən bir adam haqqında asket, tərk-i-dünya demək çox çatindir. Əgər Nizami sufizmin asas şərtini – gələcək üçün, o dünya üçün yaşamaq, mövcud fiziki aləmin yalnız ilgim olduğunu, qəbul etsəydi, onda dövlət quruculuğu məsələləri onu məşğul etməzdi. Axi, Nizami göylərdəki cənnəti arzulamır, o, cənnati burada, yerdə arzulayır və onu yaratmaq üçün yollar axtarır (231, 39).

Aritq qeyd etmişik ki, Avropa nizamişünaslığının səhvleri rus şərqşünaslığına da təsirsiz qalmamışdır. Y.E.Bertels öz tədqiqlərində çox haqlı olaraq qeyd edir ki, onlar özlərinin çətinə salmaq istənməmiş, bu gözəl şairin yaradıcılığı ilə özləri tanış olmaq əvəzinə, V.Baxerdən səhv fikirlər əzx etmişlər (231, 26). Bununla belə, görkəmlı alim öz araşdırmaclarında Nizaminin sufi görüşlərini müəyyən qədər mənimsiyi təsdiq edir. Onun fikrincə, hər bir tərəqqipərvər insan onu narahat edən məsələlərin həllini sufizmdə axtardığı bir dövrde Nizamidə sufi görüşlərinin qəti olmaması qəribə görünə bilərdi. Onun gəldiyi nəticəyə görə, Nizami sufizmi tərk-i-dünya asketlərin patologiyasından çox uzaqdır (231, 38).

Sovet alımlarından Y.V.Levkyevski məsləhə tamam ayrı cür yanaşır. Müəllif sufizmin ilk mərhələsinə asketizm, münzəvilik və s. ayin-pərəstlik elementlərinin daxil olduğunu, sonrakı inkişaf dövründə ona panteizmin də qoşulduğunu göstərməklə bərabər, Nizami yaradıcılığında sufi görüşlərinin qəti olmadığını israr edir.

Y.V.Levkyevskinin fikrincə, Nizami yalnız sufi terminlərindən ədəbi priyom kimi istifadə etmiş, ədalətsizlik və zülmə qarşı «sufizm» pərdəsi altında cəsarətli üsyən etmişdir. Tədqiqatçı doğru olaraq, şairin «mənzil», «məqam» kimi bəzi sufi terminlərini işlətməsini də bu səbəblə izah edir (266, 150).

Şairin son dərəcə mütərəqqi fikirlər məcməsi olan

«Sirlər xəzinəsi»nin surət sufi əsəri kimi qiymətləndirilməsi ilk Azərbaycan nizamişünaslarından H.Arashının eks rəyində səbəb olmuşdur. O, «Məxzanül-əsrar» əsərinin Sənainin «Hədiqətül həqayiq» əsərinin təsirilərə yazılmış sufisiyanə əsər olduğu fikrini qəbul etmir, tutuşdurmalar apararaq şairin əsərlərindəki təriqətə aid termin və ifadələri şairin öz fəlsəfi fikirlərini ifadə etmək üçün yalmız adəbi priyom olduğunu göstərir. Müəllifə görə, Nizami xilqət, insanın yaranması, dünyadan vəfasızlığı sərlövhəsi ilə verilən məqalətləri, nəcib insanı sıfətləri təbliğ etmək və pisliklərdən uzaqlaşmağın mümkün və zəruri olduğunu söyləmək məqsədilə yazımışdır. Bu bəhslərdə hər hansı bir təriqət təbliği axtarmaq mənasızdır (20, 9). Bununla belə, alim şairin gəncliyində Gəncədə fəaliyyət göstərən eki təşkilatuna yaxın olması fikrindədir.

Nizami və sufizmin münasibəti məsələsində Azərbaycan ədəbiyyatşünaslığı sovet, eləcə də inqilabdan əvvəlki müəlliflərlə töqquşmalı olur. Məs. A.Xaxanov, Ş.Nutsubidze, A.Baramidze və başqaları Nizamini asket, sufi, tərkidünya, mistik adlandırır, onun əsərlərindəki tükənməz həyatiliyi azaltmağa çalışırlar.

Müasir Azərbaycan alımlarından R.Azadə «Nizami yaradıcılığında yalnız mistik ruh, asket-sufi, işarə və simvollar axtaran», Nizami eşqinin hayatı zəmindən uzaq olduğunu göstərən» bu müəllifləri, xüsusən A.Bertelsi ciddi tənqid edərək, şairin sənədə bəşəri ideyaları, real gerçekliyi, onların həyatiliyini sübut etməyə çalışır. Müəllif Nizami sənətinin əsas qayası olan insan problemini, şairin qəhrəmanlarını, onların xarakterini təhlil edir. Nizami qəhrəmanlarına xas mübarizlik, bütün yaradıcılığın boyu haqıqlığa, ədalətsizliyə qarşı duyulan barışmazlıq ruhu Azərbaycan alımına imkan verir ki, əsaslı dəlillərlə şairin əsərini təhrif edənlərə cavab versin. Nizami Gəncəvini gürcü şairi Ş.Rustaveli ilə yanaşı qoyub, Azərbaycan şairini mistik, passiv adlandıran Ş.Nutsubidze qarşı hücumlarında da müəllif haqqı-

dır (34, 53).

Tədqiqatçı fikrini daha geniş əsaslandırmaq üçün Nizami poemalarındaki mövzu və ideya xəttinə nəzər salır, şairin qəhrəmanlarını Ş.Rustaveli əsərinin qəhrəmanları ilə tutuşdurub, Ş.Nutsubidzenin «tənqid hədəfi» olan Məcnun surəti üzərində dayanır. Məcnun və Tariel məhəbbətini tutuşturaraq belə nəticəyə gəlir ki, Tariel dən fərqli olaraq, Məcnun - mühitlə, zamanla qarşı-qarşıya dayanıb. Məcnunun faciəsi daha ağırdı, o heç də passiv surət deyildir (34, 57-58).

Göstərilən məsələ ətrafında görkəmli Azərbaycan alimi D.Əliyevanın tədqiqləri də maraqlıdır. Müəllif «Məcnun» obrazını «dəli, havalanmış» adlandıran, Nizamini «asket», «sufi» şair kimi qələmə verən gürcü ədəbiyyatşunası A.Xaxanov tənqid edir, şairin dünyagörüşündəki həyatiliyi, onun sufizmə münasibətinə şairin öz əsərlərinə istnədən izah etməyə çalışır. Müəllif «Nizami asketizmən çox uzaqdır və bütün poemalarında həyatdan zövq almağa çağırır», - deyərək, şairin əsərlərindən nümunələr götürir (85, 21).

Birbaşa mövzu ilə əlaqədar tədqiqat aparan orijinal nəticəyə gələn Azərbaycan alımlarından Çingiz Sasani haqlı olaraq, XI-XII əsrlərdə mütərəqqi sufi təriqətlərinin dövrün zalim və ədalətsiz qanun və qaydalarına insan şəxsiyyətinin tapdalndığı bir vaxtda şairin bu ədəbi ənənələrdən kənarda qala bilməsinin mümkün olmadığı fikrindədir (200, 106). Məsələyə Nizami araşdırıcılarından X.Yusifov da toxunmuşdur. Real məhəbbəti, insani sevgini eks etdirən Nizami lirikasında «sufi», «ilahi məhəbbət axtaran», «real insanı məhəbbəti» - sufi eşqinin qarışq forması kimi başa düşən alımlarından M.F.Houtsma, Ə.M.Həsəneyn, Yan Ripkanın fikirlərinin yanlış olduğunu göstərir (207, 138).

Azərbaycan ədəbiyyatşunaslığında problemlə bağlı tədqiqələr davam edir. Filosof-alim Z.Quluzadənin bu sahədə araşdırmları diqqəti cəlb edir. Müəllifin tədqiqləri Nizami poeziyasında fəlsəfi dünyagörüşə orijinal yanaşılması, onun

Şərqi fəlsəfi təfəkkürü ilə qarşılıqlı əlaqədə öyrənilməsi baxımdan seçilir. Z.Quluzadənin araşdırmlarına əsasən, Nizami-Şərqi fəlsəfəsinin inkişafında hərtərəflə yetişmiş filosof-sairdir. Bütün fəlsəfi cərəyanlar, öz prinsipial mövqeləri və əsas qanuna uyğunluqları ilə şairin yaradıcılığına təsir göstərmişsə də, təkrarsız fərdi yaradıcılığı ilə Nizami humanist fəlsəfi inkişafın ən yaxşı nailiyətlərini sintezləşdirmiş, cərəyanlardan heç birini kor-koranə təkrarlamamışdır (260, 108).

Bələliklə, Nizami ömrü boyu real, insani məhəbbəti, dünyəvi sevgini tərənnüm etmişdir, şairin göylərə qaldırıb tərənnüm etdiyi eşq humanizmin və fəlsəfəsinin əsas mayasıdır. 40-ci illərin tədqiqləri içərisində bu mövzuya həsr olunmuş uğurlu işlərdən biri kimi H.Mehdinin «Nizaminin sevgi fəlsəfəsi» («Vətən uğrunda», 1942; №4-5) iki eyniadlı məqaləsini göstərməliyik. Nizami poemalarında ülvı, saf məhəbbəti, eşqi-sadiqi şairin təbliğ etdiyi məhəbbətin ən əsas xüsusiyyətlərdən biri kimi öyrənən tədqiqatçı burada haqlı olaraq, Nizami məhəbbətinin reallığından, onun yüksək amalından bəhs edir.

Bələcə, 40-ci illərdə Azərbaycan ədəbiyyatşunaslığında aparılan araşdırmlar əksər halda Nizami sənətinin dünyəviliyini sübut edir, şairin poeziyasının real və həyati olması əsas plana çəkilir.

Müsəlman dini-fəlsəfi həyatında susizmin yeri, min illər boyu sufi şeyxlərinin, müqəddəslərinin Şərqdə ədəbi-fəlsəfi poeziyanın inkişafında rolü Azərbaycanda yetərinə öyrənilməmişdir.

Sufizmin islam fəlsəfi sistemində rolü, yaranması və Nizami yaradıcılığında təsəvvüfə dair bəzi məqamları nəzərdən keçirmək vacibdir.

Qədim və orta çağlar Şərqi ədəbiyyatının inkişafı və zənginləşməsində islam mədəniyyəti və fəlsəfəsinin oynadığı tərxiyi missiya molum həqiqətdir.

Həmçinin islamın zühründən 200 il sonra Ərəbistan və

İranda - Xorasanda yayılmağa başlayan təsəvvüf müsəlman mədəniyyətinin bir çox xüsusiyyətlərini özündə cəm-ləşdirirdi. O, «geniş və fəlsəfi mənada islam mətisizmi» (5, 166), «İnsanın öz halını və Allah qatindakı məqamını bil-mək» (117a, 9) haqqında elmdir.

İslamın yayıldığı ölkələrdə geniş vüsət alan təsəvvüf vaxtıla zərrə-zərrə qaynaq tapdıgi xalqlara, o cümlədən türklərə Xorasan yolu vasitəsilə ötürürlürdü ki, bu da türk və İran mədəniyyətinin qarşılıqlı inkişafına zəruri imkanlar yaradırdı və «...islamiyyətdən evvəldə tanışdıqları üçün türklərə yabançı gəlməyən iranlılar İslam mədəniyyəti dairəsinə girmək üçün» (127, 17) vasitəçi rolunu oynadılar.

Şərqi xalqlarının mədəniyyətinin bir-birilərə əlaqədə olduğu bir şəraitdə IX əsrən başlayaraq Azərbaycanda da fəlsəfi fikrin, o cümlədən təsəvvüfün inkişafı və yayılması təbii bir hal idi.

Məlumdur ki, sonrakı XII-XIV əsrlər də Şərqi xalqlarının tarixində - «XIV əsrin sonlarında Çingiz xanın yürüyündən sonrakı dövr daxil olmaqla, Orta Asiyadan İrana, Səmərqəndən Kirmana, Qafqaza və Osmanlı İmperiyasına qədər, bu ərazilərdə yaşayan xalqların ədəbi-mədəni əlaqələrinin qaynayıb-qarışlığı bir dövr kimi səciyyələnir» (209a, 5).

Geniş əlaqələr şəraitində, Azərbaycanda da təsəvvüf ideyalarının yayılması fəlsəfə və ədəbiyyata güclü təkan verdi. Eynəl-Qüzzat Miyanəçi, Bəhmənyar, Baba Kuhi Bakuvi, Şəhabəddin Sührəverdi kimi Azərbaycan filosoflarının yetişməsində mühüm rol oynayaraq, zəngin bir bədii-fəlsəfi məzmunlu «Xəmsə»Nin meydana gəlməsində mühüm qaynaqlarından biri oldu.

Doğrudur, X-XII əsrlər Azərbaycan mühitində sufizmin yaranması və inkişafi, aparıcı cərəyanları ayrı-ayrı Azərbaycan filosoflarının yaradıcılıqları əsasında bir sıra qiymətli tədqiqatlarda öyrənilmişdir. Z.Quluzadə, Q.Kərimov, A.Nagahi, Ə.Əminzadə, S.Cəfərov, F.Qasızməzadə,

M.Mahmudov, Q.Kəndli, Z.Məmmədov, S.Rzaquliyev, Ş.İsmayılov, Ç.Sasani və başqaları tərəfindən dəyərli işlər görülmüşdür.

Bununla belə, indiyədək təsəvvüfün «Xəmsə» qaynaqlarından biri kimi öyrənilməsi işi Azərbaycan ədəbiyyatşunaslığında öz geniş həllini tapmayışdır.

Problemin araşdırılması işi ilk dəfə rus və Azərbaycan ədəbiyyatşunaslığı ilə müqayisədə, təsəvvüfün öyrənilməsində nisbətən çoxillik təcrübəyə malik Avropa şərqsünashığında aparılmışdır.

Nizami yaradıcılığının nəzəri-teoloji aspektində araşdırılması işinə ilk cəhd Avropa şərqsünashığında B.Baxerin adı ilə bağlıdır. B.Baxerin Nizamini «qati dindar kimi» təqdimi və «bu qati dindarlığın onu sufizmə gətirib çıxarması» (299, VI) haqqında fikrindən başlayaraq, daha sonra L.Pitti, Q.Ete, P.Horn, E.Braun və başqa alimlər şairin yaradıcılığında, xüsusən «Sirlər xəzinəsi» məsnəvisində sufi-didaktik mahiyətə diqqət yetirmiş, çox vaxt problemin obyektiv öyrənilməsinə nail olmasalar da, Nizamının dünyagörüşündə sufi mətisizmini xüsusi vurgulamışlar (239, 432-450).

Rus şərqsünaslarından A.E.Krimski, inqilabəqədəki tədqiqlərində Nizaminin «mistik dünyagörüşü», «Allaha məstik məhəbbətindən» bəhs etmişdir (257, 140).

İnqilabdan sonra Rusiya və Azərbaycanda totalitar rejim şəraitində, ümumiyyətlə, məlumdur ki, ilahiyyat adlı nəzəri elm öyrənilməmiş, bunun nəticəsi olaraq, ədəbiyyatşunaslıq da klassik sənətkarların teoloji görüşlərinin üstündə sükutla keçmişdir.

Bütövlükdə, iman və irsana düşmən kəsilmiş bu rejimin təsiri Azərbaycan nizamisünashığından da yan keçməmiş, şairin yaradıcılığının dünyavilik nöqtəyi-nəzərində öyrənilməsinə daha çox əhəmiyyət verilmiş, ruhani aləmlə, ilahiyyatla bağlı məsələlər arxa plana keçmişdir. XX əsrənə dünya nizamisünashığının zənginləşməsində əhəmiyyətli rol olmuş Azərbaycan alimləri, yuxarıda göstərdiyimiz sa-

bəblər üzündən, məsələnin hərtərəfli öyrənilməsinə cəhd göstərə bilməmişlər.

XX əsrin sonlarına doğru nizamişunaslıqda problemlə bağlı ciddi döñüş hiss olunursa da, məsələnin kompleks şəkildə öyrənilməsi hələ də qalmaqdadır.

Bir cəhəti də qeyd etmək lazımdır ki, Nizami Gəncəvinin dünyagörüşündə Allah və alomin varlığı haqqında bilgiler sistemini, Qərb-Şərq idrak sivilizasiyası kontekstində, sonrakı modern reformalar daxil olmaqla, bir-birindən seçib ayırmış, fəlsəfənin başlangıcından Nizami dövrünə qədər onların genetik mənşəyini araşdırmaq son dərəcə mürrəkkəb məsələdir. İndiyədək - Nizaminin əsərlərində bütün Şərq fəlsəfəsinin ünsürlərini tapmaq mümkünür, qənaatində olan Azərbaycan nizamişunaslığı, şairin qədim yunan, hind, Misir, hətta çarvakların fəlsəfəsilə əlaqəsinin öyrənilməsi işində ugurlu tədqiqlər aparmışsa da, problemin islami-ırfani dünyagörüş etibarılı izahı öz həllini gözləyir. Məsələnin bu şəkildə öyrənilməsi adəbiyyatda qoymuş bir çox başarı problemlərin mənşəyi, təkamülü, keçdiyi reformalar haqqında tam və bütün təsəvvür yaradacaqdır.

İslamın əsaslarına six bağlı olan Nizami Gəncəvinin yaradıcılığında sufizmin Allaha məhəbbət anlayışı başlıca yer tutur və şairin mövqeyi həm də bir çox özünəməxsusluğunu və dinin möhkəm əsaslarına bağlılığı ilə təsəvvüfdən seçilir.

Məlumdur ki, təsəvvüf aləmin varlığı ilə Tanrı varlığını vəhdətdə görür, aləmə və kainatdakı varhqlara Tanrı zatının təcəllası kimi baxır. Şəriat əhli olan Nizamiyə görə isə, kainat və ondakı varlıqlar Tanrıdan ayrı - onun hökmü ilə yaradılmışdır. «Vacib-ül vücud» olan Allah-əzəli və əbədiyidir, «mümkün-ül-vücud» olan aləm isə «hodis» və «fəna», yəni varlıq və yoxluq arasındadır.

Kainati əhatə edən, sufilərin fikrinin əksi olaraq - Tanrıının zati deyildir, onun qüdrəti, hökmü və intəhasızlığıdır. «Onun - Allahın vücudu əzəli və əbədiyidir; kainati var edən və yox edəndir; onun qüdrətinin qarşısında iki aləm heçdir;

onun varlığının nə surəti var, nə peyvəndi. O, heç kəsə bənzəmir» (295, 1).

Bununla belə, şairə görə, varlıqların ən gözəli insan - «Nuri əz an dide ke binatər əst» - O uzaqqörənin bir nuru (295, 81) və ilahının gözəllik və kamiliyyindən insanda nişanlar vardır, eşqin yazılmış ən gözəl xətti ona qismət olub.

Nizami yaradıcılığında təsəvvüsə bağlı məsələlər Allah tərəfindən Yaradılan insanın öz Yaradanına - Xalıqə məhəbbəti anlamında çözülməyə başlayır və şairin eşq və cəziyyə bağılı ruhi-təsəvvüfi görüşləri aşkara çıxır. Allaşa:

عند پرسش، بو گیرد نظام

(295, 6)

(Pərəstiş qanunu səninə nizam tapıb)

- deyin Nizaminin Allaha məhəbbətinin əslisi islami dünyagörüşə bağlıdır, o, həm də təsəvvüfün bir çox cəhətlərini özündə əks etdirir.

Yuxarıda göstərilən misra «Qurani-Kərim»in aşağıdakı ayələrlə səssizləşir. «Canlı adında göylərdə və yerdə nə varsə, səcəd qılır Allaha» (102, Nəhl surəsi, aya 16).

Məlumdur ki, sufizmin Allaha məhəbbət anlayışı «Qurani-Kərim»dəki buk imi elementlərdən alınmış və ilk çağrıışlar şəklində VIII əsrə Bəşrədə yaşamış, sonralar övliya ləqəbilsə şöhrətlənmiş Rabibə-əl-Ədəviyyənin adı ilə bağlıdır. Onun çağrıışlarının ümumi məzmunu bu şəkildə idi; Allah, mən sənə nə cənnət, nə də cəhənnəmdən ötrü, yalnız Sənin özün üçün xidmət edirəm, öz əbədi gözəlliyini məndən əsir-gəmə (110, 716; 300, 420).

VIII əsrənən başlayaraq, Rabibənin Allaha məhəbbətini ifadə edən çağrıışlarındakı - «mən artıq yoxam, Allaha qovuşmuşam» (241, 18) və s. motivlər fəlsəfəyə «bixodi» «özünü tərkətmə» termini kimi daxil olur. Hələ XIX əsrədə ingilis alimi Uilyam Cons «The Sixth Discourse on the Persians» əsərində sufizmdə Allaha qovuşmanın fəlsəfi mahiyətini aşağıdakı kimi izah edərək yazır: «Allahdan başqa

heç bir şey mövcud deyildir; insanın ruhu Onun - Allahın varlığının təzahürüdür və müvəqqəti olaraq, göydəki mənbədən ayrılmışdır, sonda yenidən ona qovuşacaqdır; Ədəbi Ruha birləşkən ən yüksək ilahi zövq duyulur. Bu məqsədlə bütün maddi nə varsa - yərə bağlı əlaqələri üzmək, və yalnız Ona doğru getmək; gözəl və kamil olan İlahiyyə qovuşmaq; Gözəllik və məhəbbətin mistik anlayışı... (254a, 30).

Qeyd edək ki, Rabiənin Allaha özünü fədakarcasına məhəbbətinin davamı olaraq görkəmli sufi filosofu Bəyazid Bistaminin (Əbu Yəzid-Ölümü 875-878) «fəna» yoxluq termini təsəvvüfdə geniş yayılır. İnsan fənədi, yalnız ilahi əbdidi. Əsl yənə də islamə bağlı olan bu fikir, eləcə də Allaha məhəbbətdə «bixodi»lik<sup>3</sup> («özünü tərketmə») Nizami dün-yagörüşünə də xasdır:

ز خود بر گیشتن است ایزد پرسنی

(297, 11)

Allahpərəstlik özündən keçməkdir.

Yaxud:

نظمی جام وصل آن شب کنی نوش  
که بر پادش کنی خود را فراموش

(297, 11)

Nizami, o gecə vüsal camını içərsən ki,  
(yəni Allaha qovuşarsan ki)

Onu (Allahi) yad etməklə özünü unudasan.

Sufilərin «fəna» fəlsəfəsinin sonunda əbədi dirilik durdurdu və «mənlikdən qurtulmaq, bir diriyə ulaşmaq» (150,

<sup>3</sup> «Bixodi» öz varlığını tərketmə - termininin əsasını tədqiqatçılar Bəyazid Bistaminin adı ilə bağlayırlar. Orta əsrlər ədəbiyyatında sufi şairlər Bəyazidla yanaşı, Rabiəya daim istinad etmişlər. Nizami adəbi məktəbinin davamçısı Xacu Kirmani (XIV əsr) «bixodi» terminini Rabiənin adı ilə bağlayır və onu «Vocud-e adəm»-varlığı yox olmuş, Allaha qovuşmuş - adlandırır (Bax: «Hekayət-e Hasan Bəsti və Rabia rəhmətullah-oleyhma və sual əz edrak-e mərətəbə-vosub», Rövzətül-anvar», «Xəmseyyü Xacu-ye Kermani, s.57).

151b. 1535) insan ruhunun əslinə qayıdişi anlamında dərin fəlsəfi mənə kəsb edirdi. Böyük islam alimi İmam Qəzali əslinə qaydan ruhun özünün üç mərhələdən keçdiyini göstərirdi (117, 9).

Əslinə qayıdiş, Allaha qovuşmada ruhun təkamülü haqqında nəzəriyyə hamiya məlumdur. Xatırladaq ki, neoplotonozmin əsasları islam ölkələrində yayıldıqdan sonra, bu təlimdən faydalanan sufi filosofları ruhun özünü kamilləşdirmə yolu ilə ilahiyyə qovuşması haqqında - burada ruhun cismani yüksək təmizlənməsi nəzərdə tutulur - nəzəriyyəni daha da genişləndirdilər.

Nizami Gəncəvi də «Sirlər xəzinəsi»ndə özünü «Əhli-yəqin»- həqiqət yolcusu olduğunu göstərməkla, Allaha qovuşmada sufizmə neoplotonizmdən daxil olan ruhun təkamülü haqqında nəzəriyyəyə əsaslandığını açıq-aydın izah etmiş və bu yolla salikin aksident, keçici vəziyyətlərini (süflərdə «hal» adlanan əlamət) təsvir etmişdir.

Sairin ruhun təkamülü - qüdsiyyət yolu ilə kamilləşməsi və İlahiyyə qovuşmada «hal» vəziyyətini təsvir etməsinə diqqət yetirək: Özünü kamilləşdirmə yolunda əsas atribut olan və sufi poeziyasında kamilllik mütəssəməsi - qüdsiyyət simvolu kimi tez-tez işlənən qəlb (del) burada da əsas rəmzlərdəndir. Qəlb - əzələ - İlahiyyə yaxınlaşmaqda mühüm vasitədir. «Qəlbini tanı», «qələbə bağlan», «Şənin yolunu yalnız qəlbin bilir» (295, 53-55) deyən Nizami artıq əslinə qayıtmaga hazır olan ruhun son mənzili olan «qəlb» haqqında təsəvvüfdəki mövcud fikri poetik anlamda çatdırır. «Qəlb» axırət yolunun başlangıcı hesab edən İmam Qəzali də həmən fikri aşağıdakı kimi ifadə edirdi. «Həyatın sirri qəlbədə mövzü»dur və insan ölöndə ruh qəlbdən ayrıılır» (117, 12).

Aşağıdakı misrada Nizami də qolbi ruhun insan cismində son mənzili - İlahi vücudə doğru gedisi kimi mənalandırır:

(295, 54)

Mən qəlbə tərəf, can isə dodağa tərəf gedərək  
Gecə yarısında ömrümün yarısı oldu.  
Misranın sufi anlamı – kamilləşdikcə ruhun qüdsiyyət taparaq Allaha qovuşmasına işarədir.

Təsəvvüfün ruhun təkamülü təlimində N.Gəncəvinin sufi şairlərindən bir mühüm cəhət ayırdı. Sufilər söyləyir-dilər: biz Allahi görürük. Bu fikir fəlsəfədə də mövcud olmuşdur. İbn-Sina bunu «nəfs-ül fələkiyyə», yaxud «əql-ül fəal» adlandırmışdır (149, 108). İbn Sinaya görə, insanların ruhu nəfs-ül fələkiyyə və əql-ül fəal ilə ya oyaq halda, yaxud yuxuda birləşir və dünyada baş verən hər şeyə bu ikisi səbəb olmaqdadır.

Allaha can atan ruhla haqq arasında pərdənin götürüləməsinə münasibətdə təsəvvüfdəki fikirlər kiçik dəyişikliklərlə biri-birini tamamlayırlar: «Allah-təala salahını murad etdiyi kimsənin gözündən pərdəni qaldırır» (117, 21). Mömin o kimsədir ki, Tanrı ona qarşı niqabını açmış, pərdəni qaldırmışdır. O da məqsudunu görmüş, açıq, üz-üzə (Allaha qulluq etmədə, Doğudan Batıyadək izzət almaqdadır» (4, 55; 11a).

Sufilərdən fərqli olaraq, Nizami Gəncəvi Allah və insan arasında pərdəni qaldırmağa lüzum bilmir. «Sirlər xəzinəsi»nin «Xəlvətlər» hissəsində artıq riyazət yolu ilə özünü kamilləşdirmiş, ruhən Allaha yaxınlaşmış şair bu məsələyə mövqeyini aşağıdakı kimi bildirir:

وانکه رخش بردگی خاص بود  
اینه صورت اخلاص بود

(295, 68)

Onun üzünün xas pərdəsi,  
İxlas surətinin aynası idi.  
Məna: Onun üzü məxsusi pərdədə idi (yəni, gizli idi) və gizli olması onun ixlas surətinə dəlalət edirdi. «De ki, O Al-

lahdır... Doğmamış, doğulmamış. Onun bənzəri də heç kim olmamış» - (102, İxlas surəsi, 1,2,3,4). Ayna – sufilərdə haqqın camalının məcmu, cəm halında zühuruna deyilir. Yəni, Onun – Allahın pərdədə olan (gizli) üzü həm də haqqın camalının – gözəlliklərinin məcmusudu.

Yuxarıda adını çəkdiyimiz hissonin sonunda Nizami Gəncəvi – «Mən gecənin deyil, mərifətin sıfətini göstərdim» - (295, 79) deyə özü açıqlama verir.

İnsan ruhunun təkamülü prosesində həqiqətə – Allaha doğru canatmada, islamın fundamental dəyərlərinə söyklənən mərifət mərhəlesi mühüm şərtidir. Məlumdur ki, mərifət – Allahi və onun yaratdığı insanı tanımaq haqqında elmdir.

İslamın müvafiq nəzəriyyasına – «mərifətsizlikdən cəhənnəmdəki odlu kösəv əbləhdən əbləhdı» fikrinə söyklənən sufilar mərifəti aşağıdakı kimi ilk qədəm tutub, söz və yazının rəngi bədir; Mərifət əhlinin canı «lövh-e məhfuzdur» (lövh-e məhfuz) – yazılmış, gizli xəzinə, lövhə-mənasına uyğun gəlir. «Lövh-e mahfuz» arıfların dilində mərifət deməkdir. Məs., Bəyazid Bistami deyirdi: «Mən cümlə lövh-e mahfuzəm» (298a, 96).

Allahi Mütlaq Varlıq şəklində görən sufilərə görə, İlahi özünü ilk dəfə söz və yazı şəklində təcəssüm etdirdi.

Nizami Gəncəvi də nəzəri prinsiplərində təsəvvüfdən ustalıqla faydalananaraq, «mərifət əhlinin canı «lövh-e məhfuz»dur, fikrini aşağıdakı kimi ifadə edib, sözün ilkinliyini, ilahi ruha bağlılığını aşağıdakı kimi ifadə etmişdir:

در لغت عشق سخن جان ماست  
ما سخنیم این طلل ایوان ماست

(295, 39)

Eşq lügətində söz bizim canımızdır,  
Biz-sözük, bu qəfəs bizim (görünən) zahirimizdir.  
Nizamidən sonrakı dövrlərdə, sufi ideoloqlarına bağlı təriqət şairləri söz haqqında, Nizamiya istinad edirdilər.  
Mütlaq Varlığın – Allahın kainatda bu birinci təcəssü-

münə, yəni mərifətə daxil olan «yazı» və «sözə» təsəvvüfdə həm də «elm və eşq» deyilir.

Ümumiyyətlə, Tanrıının söz və yazı şəklində ilk təcəssümü müxtəlif adlarla – Cəbərut (ucaliq aləmi), Ədəm və həqiqəti – Məhəmmədiyyə və s. adlarla işlənmişdir. Nizami özü də bu adlardan, sufişərin izah etdiyi anlamda istifadə edir. «Sirlər xəzinəsi»ndə Adəmin yaradılmasına həsr etdiyi hissədə şair yazar:

اول كين عشق برسني نبود  
در عدم آوازه هستی نبود  
مقنی از کنج عدم ساز کرد  
سوی وجود آمد و در باز کرد  
بازسین طفل پری زادگان  
پیشترین بشري آزادگان

(295, 80)

Əvvəl ki, bu eşq-pərəstlik yox idi,  
Ədəmdə varlığın sədasi yox idi.  
Ədəm qatından bir bəxtəvər yaratdı,  
Varlığa tərəf gəldi və qapını açdı.  
O pərilərin sonuncu uşağı,  
Bəşərin birincisi oldu.

Bu beytlər özündə Allah və varlıq haqqında islami dün-yagörüşü, təsəvüfi mənalandırmalarla əks etdirir və Adəmin Tanrıının mərifət xəzinəsindən yaranmasına işarədir.

Nizami Gəncəvi «Xəmsə»sinin əsas fikri kredosunu təşkil edən bəşəri problemlər – insanın kamilləşməsi, nəfsin temizlənməsi (heyvani nəfsdən məlek nəfsə doğru), humA-nizm – məhəbbət, adəlet, əxlaq və s. məsələlər mərifətin kateqoriyasına daxildir. Məsələn, bu problemlərdən biri – ədəbiyyatşünaslıq və fəlsəfənin genetik baxımdan qədərincə öyrəndiyi Nizaminin ictimai ədalət haqqında görüşləri də islami-ırfani fəlsəfəyə bağlıdır.

Son dövrlər Azərbaycanda irfani-islami fəlsəfənin inkişafının öyrənilməsi sahəsində atılan ciddi addımlar – Nizami «Xəmsə»sində mühüm bəşəri problem olaraq qoyulan

ictimai-ədalət məsələsinin tam şəkildə xarakterizə olunmasına yardım edir (94; 106; 205).

Yekun olaraq qeyd etmək istəyirəm ki, Nizami poeziyasında «safl qızıl», - deyə qiymətləndirdiyi din hər cür bölmələrdən aralanıb bütövləşdi; Dinin əsas fəlsəfi mahiyyəti Yaradan və yaradılan – Tanrı və onun tərəfindən ali varlıqlarla yaradılmış insan, onun həyatı, kainatın sırları haqqında həqiqətlər poeziya dililə ifadə olundu.

«İnsanın dünnyaya din və sivilizasiya tarixinə götirdiyi əxlaqi dəyər və sərvətlər» «Müsəlman renessansı» deyilən elm, sənət və təfəkkür inqilabı, həm məxsusi Azərbaycana, həm də bütövlükda Yaxın və Orta Şərqə – ərəb, fars, türk regionuna vəhdətdə məxsus olan əxlaqda və fəlsəfi ənənədə yaxşı nə varsə, hamısı (sufi mistik, yaxud humanist – dün-yəvi fonundan asılı olmayaraq), «Xəmsə»də qaynaq, xəlita, təmərküz təşkil edir» (Y.Qarayev).

Nizami Gəncəvi insana mərhəbədən yoğrulan İslam fəlsəfəsini, onun humanizmini dahiyanə şəkildə poeziyanın ən məran və məqsadınə çevirərək, bədii-romantik ideyalarını yaydı. Öz yaradıcılığında ruhla bədənin birləşməsi olan insanın kainatla əlaqəsini, alilik və bənzərsizliyini tərənnüm edən şair göstərdi ki, insana kamillik və gözəllik xasdır, çünki o, tam, ahəngdar və gözəl yaranmış kainatın bir parçasıdır. «İnsan və onu əhatə edən kainatla qarşılıqlı əlaqəsi hələ VIII-IX əsrlərdə müsəlman filosofları maraqlandırmışdı. İlk dəfə isə, bu mövzu öz bədii təsviri Nizami əsərlərində tapdı... (216, 21).

### III. Şairin sənət problemi ədəbiyyatşünaslıqda.

Nizaminin poeziyaya götirdiyi məzmun və forma, yaratdığı bədii surətlər, əsərlərindeki dramatiklik, mürəkkəb və maraqlı kompozisiya, tayı-bərabəri olmayan poetik obrazlar dünya söz sənətinin nadir incilərindəndir. Təsadüfi de-

yıldır ki, sonraki əslərdə yazıl-yaradan sənətkarlar Nizami mövzularında saysız-hesabsız əsərlər yaratmış, hətta onun poemalarının süjet və ölçüsünü qoruyub saxlamağa çalışmışlar. Nizami poeziyası bütün əslərdə on qüdrətli sənətkarları belə heyratda qoymuşdur.

Nizami şerinin heyratdoğuran sirri ondadır ki, o, poeziyaya təzə söz və təzə fikirlər gəlir. Elə ilk poemasından aydın olur ki, şair özünün uğurlu sənət taleyini, istedadının qüdrətini və poeziyanın inkişafı yolunda məqsədini aşkar görür. «Sirlər xəzinəsi»ndə şair yazar:

گر بنایم سخن تازه را صور قیامت کنم اوازه را

Öz təzə sözlərimi aşkara çıxarsam,

Qiyamat şeypuru kimi səda salaram.

Yaxud:

هر چه وجود است ز نوتا کهین  
فتنه شود بر من جادو سخن

Təzə və köhnə canlı nə varsa,

Mənə – söz cadugərinə məstun olarlar.

Özünün söylədiyi kimi, doğrudan da, «söz cadugəri» olan Nizami sənətə, onun poetik tutumuna, ideya və məzmuna, bədii əsərdə tarixilik şərtinə, obrazlar sisteminə, sözün deyim formasına böyük tələbkarlıqla yanaşındı. Bu tələbkarlığın nöticəsidir ki, şair dünya poeziyasının ən nadir incilərinin yaradıcısı oldu.

Nizaminin sənətkarlıq məsələləri həmişə Azərbaycan nizamişünaslığının diqqətini cəlb etmişdir. Nizami sözünün zənginliyi və böyüklüyü qarşısında ilk baxışda «dəryada bir damla» kimi nəzərə çarpan ilk tədqiqlər az da olsa, hər halda, keyfiyyət baxımından, nizamişünaslığın bu istiqaməti haqqında qəti söz deməyə bizo imkan verir.

Nizamişünaslıqda bu işin üç aşağıdakı istiqaməti daha qabarıq nəzərə çarpar:

1. Nizami poemalarında bədii qəhrəman, onun xarakteri;
2. Şairin əsərlərinin süjet və kompozisiya quruluşu

haqqında;

3. Nizami yaradıcılığında poetika məsələləri.

Göstərilən üç istiqamətdə aparılan iş Azərbaycan alimlərinə Nizaminin dünya poeziyasında tutduğu orijinal mövqeyi müsəyyənləşdirməyə imkan verdi.

Nizami poetikasının araşdırılması, Azərbaycan, eləcə də Rus və Avropa şərqşünaslığının daim diqət mərkəzindədir.

Keçən əsrin 40-ci illərində nizamişünaslığın inkişafında mühüm rol oynamış alimlərdən Y.E.Bertels, H.Arash, V.Dəstgirdi, S.Nəfisi, Ə.Mübariz, M.Ə.Rosulzadə, M.Rəsili, M.Arif, daha sonrakı dövrlərdə R.Əliyev, R.Azadə, X.Yusifov, N.Arashı və başqaları problemlə bağlı əhəmiyyətli araşdırmalar aparmışlar.

## 1. Nizami poemalarında bədii qəhrəman və onun xarakteri.

Nizaminin öz əsərlərində yaradığı qəhrəmanlar psikoloji xarakter səviyyəli, tam və bitkin, romantik surtlordur. Şair özünün bədii təsvirlərində bütövlükdə xarakterin daxili aləminin açılmasına, onun mənəviyyatının hərtərəfli, ziddiyatlırlı bərabər əks olunmasına nail olmuşdur.

Nizami poemalarında bədii qəhrəman və onun xarakteri məsəlesi ədəbiyyatşünaslıqda geniş öyrənilmiş problemlərdənədir. Şair öz qəhrəmanları ilə Şərqi ədəbiyyatına özündən əvvəlki poeziyadan nə ilə seçildi? Nizami qəhrəmanları Firdovsinin yaradığı surtlordən nə ilə fərqlənir? Bu kimi suallar ətrafında istər Avropa, istərsə də sovet, eləcə də Azərbaycan ədəbiyyatşünaslığında müxtəlif rəylər mövcudur.

Avropa şərqşünaslarından ingilis alimi U.Uilson vaxtile Nizami obrazlarını xarakterizə edərkən, bu məsələnin həllində yahni mövqə tutaraq yazar ki, Nizami xarakterlər və peyzaj yaratmaqdə çətinlik çəkir və bütün Şərqi şairlərinin əsərlərində olduğu kimi, Nizami obrazları bir-birinə bənzə-

yir, onlar fərdi xüsusiyyətə malik deyildirlər» (222, 19).

Bəs Nizami obrazlarına münasibətdə sovet və Azərbaycan nizamişünashığı hansı mövqədə olmuşdur? Bu suala cavab vermək üçün tədqiqata nizamişünaslığın bir neçə nöslinin araşdırılmalarını cəlb etməyi məqsədə uyğun hesab edirik.

Görkəmlı rus şərqşünası Y.E.Bertels bu məsələyə öz münasibətini bildirərək yazar ki, yaratdığı obrazların xarakter xüsusiyyətlərinə görə Nizami öz soləflərindən fərqlənir. Bu fərqli onun öz qəhrəmanlarını fərdiləşdirməyə göstərdiyi qatı səyddir (239, 477).

Göründüyü kimi, U.Vilsonun «Nizami qəhrəmanları fərdi xüsusiyyətə malik deyildirlər» fikrinə ilk cavabı Y.E.Bertels verir. O, öz fikrini əsaslandırır. Firdovsinin böyük ustalıqla yaratdığı Rüstəm və Bəhram Çubin surətindən Nizami qəhrəmanları nə ilə fərqlənir, sualına cavab verərək tədqiqatçı göstərir ki, Nizamiyəqədər ədəbiyyat personajlarının statik təsvirlərindən uzağa gedə bilmirdi. Ənənəyə görə, epik poema boyu qəhrəman ilk epizodda təsvir edildiyi kimi qalırdı. Nizami əksinə olaraq, öz qəhrəmanlarını həmişə inkişafda təsvir edir. İstənilən poemasında əsas yaradıcı fikir müvafiq şəraitlərdə qəhrəmanın xarakterində baş verən dayışıklılıkları göstərməkdir» (239, 478).

Y.E.Bertelsin şəhri Nizami qəhrəmanları ilə o dövrdə qədər Şərqi ədəbiyyatı qəhrəmanı arasındaki səddi, kəskin fərqi görməyə bizi imkan verir.

Məsələnin öyrənilməsində Azərbaycan nizamişünaslığının da öz xüsusi mövqeyi var. 40-ci illərdən başlayaraq, Azərbaycan nizamişünaslığında, hər şeydən əvvəl, Nizaminiñ özündən əvvəlki və müasiri olduğu şairlərin əsərlərlə müqayisələr aparılır, onun yaratdığı obrazların orijinallığı izah olunur. Tədqiqatlarda şairin əsərlərinin bədii təhlilinə xüsusi yer verilir, Nizami qəhrəmanlarının mənəvi keyfiyyətləri və ziddiyyətləri açıqlanır. Şairin yaratdığı obrazların çoxcəhəltli analizi Nizami poeziyasını Şərqi ədəbiyyatı kon-

tekstində öyrənməyə əsas verir.

Problemin öyrənilməsində azərbaycan alimi M.Mübarizin «Nizami Gəncəvi. Lirika», Bakı, 1940; (Böyük demokrat) («Nizami», III kitab, Bakı, 1941), «Böyük humanist» («İnqilab və mədəniyyət», 1947, №9), «Nizami Gəncəvi. Azərbaycan ədəbiyyatı tarixi», I cild, Bakı, 1960; daha sonralar isə «Firdovsi və Nizami əsərlərində Şirin surətlərinin müqayisəli təhlili» («Nizami və Şərqi ədəbiyyatı» məcmuəsi, Bakı, 1983) əsərləri diqqəti cəlb edir. Görkəmlı alim öz araşdırılmalarında Nizami obrazlarının orijinallığına xüsusi nəzər yetirir, onların mənəvi keyfiyyətlərlə özündən əvvəlki poeziyadan fərqləndiyini göstərir. Nizami və Firdovsi qəhrəmanlarının müqayisəli təhlili maraq doğurur. Firdovsi obraz, qəhrəman kimi bədii əsərə kimləri götirmişdi? Tədqiqatçı, hər şeydən əvvəl, bu qəhrəmanların içtimai mənşeyinə nəzər salır və konkret qarşılaşdırma nticəsində aydınlaşır ki, Nizami ilk dəfə olaraq, Şərqi ədəbiyyatına əməkçi insan obrazı götirmiştir. Bundan əlavə, Nizaminiñ yaratdığı qəhrəmanlar daim inkişafda təsvir olunan real obrazlardır.

Müəllif həmçinin Nizami poeziyasının ayrı-ayrı cəhətlərində çıxış edərək, kiçik görünən detalları təhlil edir, Nizami qəhrəmanlarına xas cizgiləri araşdırır və belə nəticəyə gəlir ki, Nizami qəhrəmanları fərdidir, onun poeziyasında fərdi insan taleyi, onun həyatı həmişə on planda olmuşdur.

Məsələyə digər Azərbaycan alimi H.Arashlı da diqqət yetirmiştir. Müəllif Nizami qəhrəmanlarının orijinal cəhətini, hər şeydən əvvəl, onun qadın obrazlarına münasibətdən görür. Məinbanu, Şirin, Leyli, Fitnə, Nüşabə surətlərini təhlil edərək müəllif göstərir ki, şairin sevə-sevə tərənnüm etdiyi bu qəhrəmanlar Şərqi poeziyasında yeni və orijinaldır (14, 10; 20).

H.Arashlı öz araşdırılmalarında Firdovi-Nizami qəhrəmanları paralellərində müqayisələr aparır və belə nəticəyə gəlir ki, Nizami Firdovsidən fərqli olaraq, bir sıra canlı, də-

rin psixoloji surətlər yaratmış, insanın mənəvi təkmilləşmə prosesini izləmişdir.

H.Arasıının araşdırımlarında Nizami qəhrəmanlarının Şirin surətinin Dantenin Beatriçə obrazı ilə müqayisəsi xüsusi maraq doğurur. Alimin müqayisəli təhlilində aydın olur ki, Dantenin Beatriçesi bəzi xüsusiyyətlərlə Şirin surəti xatırladır; o da öz sevgilisine doğru yol göstərir, onu yüksəldərkən sədətə çatdırır. Lakin alimin fikrincə, mühüm bir forq Nizami qəhrəmanını bir fərd kimi yüksəldir. «Nizaminin Şirini» «həyat qızıdır, həqiqət və məhəbbət rəmzidir», «Beatriçə isə ilahiyyatın, teologianın mütəcəssəməsidir», - deyən alim həm də belə qənaətə gəlir ki, Dantenin ilahi komediyasında olan mistika Nizami poemasındaki dərin hayat fəlsəfəsilə müqayisə edilə bilməz (27, 10).

Nizami qəhrəmanlarını müqayisə edərkən, H.Arası şairin yaratdığı əməkçi insan surətləri üzərində xüsusi dayanır. Ümumiyyətlə, uzun bir dövr ərzində Nizaminin əməkçi insan surətlərinin xalq rəvayətləri, dastanlarla bağlılığını, həmçinin Nizami ardıcıllarının bu obrazlara münasibətini izləmiş olan H.Arası hayatından son dövrlərində bir daha bu məsələyə qayıdır və axtarışlarının uğurlu nəticəsi olaraq belə bir qənaətə gəlir ki, Nizaminin öz əsərlərində əməkçi insanlar içərisində seçdiyi qəhrəmanları şahlara qarşı qyması onun poeziyada etdiyi cəsarəti bir dönüş idi. O, Fərhadı Xosrovla qarşılaşdırarkən, iki mənəviyyatı üzləşdirmiş, əməyin şahlıqdan üstünlüyü kimi cəsarəti bir fikir söyləmişdir. Hətta Nizamidən sonra Əmir Xosrov Dəhləvi, Arif Ərdəbili, Nəvai və başqa şairlər belə bir cəsarəti etməkdən çəkinmişlər və bu səbəbdən də Fərhadı şahzadı kimi təsvir etmişlər (26, 9). Alimin Nizami qəhrəmanlarına verdiyi yüksək qiymət bu gün də problemin öyrənilməsində əhəmiyyətli işlərdən hesab olunur.

Məsələyə digər Azərbaycan alimi M.Cəlal da toxunmuş, Nizami tiplərinin daim inkişafda olan psixologiyası, mənəviyyatı ilə yüksələn, cəmiyyətin fövqündə dayanan ob-

raz olduğunu göstərmişdir. Tədqiqatçının «Nizaminin müsbət obrazları» («Vətən uğrunda», 1943, №6) məqaləsi diqqəti colb edir. Burada şairin yüksək insani keyfiyyətləri özündə cəmləşdirən bədii qəhrəmanları, onların fərdi xüsusiyyətləri təhlil olunur, müsbət obraz yaratmaqdə Nizaminin ustalığı qiymətləndirilir (146, 77-92).

Nizami qəhrəmanlarının fərdi xüsusiyyətlərinə əhəmiyyət verən müəlliflərdən biri də M.Rəfili olmuşdur. O, özünün «Nizami». Həyat və yaradıcılığı. (Bakı, 1939), «Nizami». Dövrü, həyatı və yaradıcılığı. (Moskva, 1941) kitablarında «Xəmsə»ya daxil olan 5 poemanın məzmunca təhlili no xüsusi yer ayırır, həmçinin süjet, kompozisiya və s. məsələlərdən bəhs edərək, Nizaminin yaratdığı fərdi qəhrəmanların xarakteri, onların Nizami poeziyasına məxsus orijinallığını göstərir.

M.Rəfili öz araşdırımlarında Nizami obrazlarının xarakterini açır, yüksək romantik qəhrəman yaratmaqdə Nizami sənətkarlığını qeyd etməklə, belə bir nəticəyə gəlir ki, Nizami insan duyğularını, onun kədər və ağrularını, sevinc və şadlıqlarını, canlı və gözəl təsvir edən müdrik bir psixoloqdur. Onun yaratdığı obrazlar özünəməxsus cizgilərlə işlənmiş yeni, fərdi bədii əsər qəhrəmanlarıdır (277, 68).

Problemin öyrənilməsi ilə əlaqədar M.Arifin də tədqiqələrini qeyd etməliyik. Müəllif «Yeddi gözəl» əsərinin nəşrinə yaddığı müqəddimədə («Yeddi gözəl», Bakı, 1941, s.V-XVII), həmçinin yuxarıda adını çəkdiyimiz «Nizaminin «kiçik» qəhrəmanları və böyük arzuları» («Nizami Gəncəvi», IV kitab, Bakı, 1974), eləcə də sonrakı dövrlərdə «Yeddi gözəl» poemasının rusca nəşrinə yaddığı müqəddimədə (Bakı, 1959) məsələyə toxunmuş, təhlillər əsasında Nizami qəhrəmanlarının tam və bitkin, tam inkişafda olan xarakterlər kimi təsvir olunduğunu göstərmişdir. O, Nizaminin Bəhrəm surəti üzərində ayrıca dayanır, Nizaminin öz bədii qəhrəmanını yeddi ölkə gözəlinin həyat tərzilərini göründürməsinə, onun mürəkkəb sinaqlardan çıxarılmamasını və s. məsələ-

ləri Nizaminin Bəhram surətinin hərtərəfli, bitkin, fərdi obraz yaratmaq cəhdini ilə bağlayır.

Nizami qəhrəmanlarının fərdi keyfiyyətləri, həm də onların milli mənəsubiyyətində özünü göstərir. Nizami qəhrəmanları milli psixologiyaları ilə də seçilir, onların hər biri fərdi mahiyyət daşıyır. Məsələnin bu tərəfəsinə əhəmiyyət verən alimlərdən A.O.Makovelski haqlı olaraq göstərir ki, Nizami azərbaycanının psixologiyasını azərbaycanlı, rus psixologiyasını rus, yaxud çinlinin, rumlunun psixologiyasını olduğu kimi vermişdir.

Bəsləkla, 40-ci illərdə aparılmış tədqiqlərdən aydın olur ki, Nizami insanı hərtərəfli, bütün mənəvi kefiyyət, həm də ziddiyyətlərlə təsvir edir. O, insanı tam ideallaşdırır. Nizaminin qəhrəmanları fərdi xarakterlərlə seçilən insanlardır. Azərbaycan nizamışunaslığında aparılan araşdırmalar ingilis alimi U.Vilsonun yuxarıda söyləmiş olduğu fikrin əsassız olduğunu sübut etdi.

Məsələ ilə əlaqədar sonrakı dövrlərdə də tədqiqlər aparılmışdır. Görkəmlı Azərbaycan alimi M.Quluzadə özünün «Nizami Gəncəvi». Həyat və yaradıcılığı, (Bakı, 1953) əsərində problemlə əlaqədar təhlillər aparır. Nizami qəhrəmanlarını özünün fərdi yaşıntıları olan, həyatın dərinliklərini anlayan, onu shata edən eybəcərliklərə qarşı etiraz etməyə qadir olan bir bədii surət kimi öyrənməyə çalışır. Müəllifin fikrincə, Nizami özünün ideal qəhrəmanlarını təsvir edərkən, onun adı insana xas cizgilərini, çatışmazlıqlarını, xasiyyətinin zəif cəhətlərini gizlətməmiş və canlı insan obrazı yaratmışdır. Alimin gətirdiyi arqumentlər içərisində adıl şah kimi təsvir olunan İskəndər obrazının təhlili maraq doğurur. İskəndərin də xarakteri bir insan kimi ziddiyyətli verilir. Belə ki, İskəndər Daramı möglüb etmək üçün alçaqlığa belə əl atmaqdan çəkinmir. Müəllifin göldiyi ümumi nəticəyə görə, Nizami öz qəhrəmanlarını hərtərəfli, bütün müsbət və mənfi keyfiyyətlərlə yaratmış, heç yerdə onu ideallaşdırılmamışdır (247, 66).

Nizaminin yaratdığı yüksək romantik qəhrəmanların obraz və xarakterinə münasibətdə müasir nizamışunaslıq öz əvvəlki mövqeyini daha da möhkəmləmiş, müasir elmin tələbləri baxımından bu problemin həllinə girişmişdir.

Problemin öyrənilməsinə müasir Azərbaycan alimi R.Azadə «Nizami Gəncəvi. Həyat və sənəti» (Bakı, 1979) kitabında, «Obrazın psixoloji təqdimi, portret, qəhrəman və xarakterlər» başlığı ilə verilmiş bölmədə diqqət yetirir, Nizami qəhrəmanlarının məhz fərdi keyfiyyətə malik, yeni, orijinal obraz tipi olduğunu göstərir. Tədqiqatçı Nizami poeziyasının yeni, orijinal məzmununu qeyd etməklə, onun dünya poeziyasından fərqli əsas cəhətlərini araşdırır. Bu fərqli cəhətlər içərisində «Nizami qəhrəmanlarının fərdiliyi» (34, 72) ön planda durur. Şirin, Xosrov, Fərhad, Bəhram, Leyli, Məcnun, Nüşabə, İskəndər və s. Nizami obrazlarını təhlil edən müəllif belə nəticəyə gəlir ki, «... Nizamidə portret statik alınır, dolğun, bəzən ziddiyyətli, müəyyən mənada öz fərdi aləmi olan xarakterlər qəhrəmana çevirilir» (34, 81).

Müəllif Nizami poeziyasına xas olan bir cəhətə – xarakterin şərhinin və psixoloji təhlillərin çox vaxt monoloqlar yolu ilə verilməsinə diqqət yetirir və bunun da Nizaminin obrazın mənəvi təkamülünü, düşüncə və hissələrini daha qabarlıq vermek üçün ədəbi üsul olduğunu qeyd edir.

Alim öz tədqiqatında Azərbaycan nizamışunaslığında görülmüş işlərin ənənəvi davamı olaraq, Firdovsi-Nizami qəhrəmanları paralellərinə də diqqət yetirir. Bəzi məsələlərin həllində müəlliflə razılaşmamaq da olar. O, Firdovsi əsərindəki Bəhram-Gurun psixoloji şərhində, Nizaminin qəne olmadığını göstərərək yazar ki, «Firdovsi sevərək tərif etdiyi qəhrəmanının cılız hissələrin təsirilə məsum bir qızı dəvənin ayaqları altına atıb öldürməyə təhrük edir. Nizamıya görə, bu müsbət qəhrəmanın xarakteri üçün bağışlanmaz bir xə tadır» (34, 77).

Sonrakı mərhələdə problemin öyrənilməsində R.Əliye-

vin «Nizami». Şerlər və poemalar. (Leninqrad, 1981) kitabına yazdığı müqəddimə diqqəti cəlb edir. Müəllif burada Nizami qəhrəmanlarının fərdiliyindən söz açır, Leyli, Məcnun, Xosrov və Şirin kimi suratlırla şairin fərdi xarakterlər yaratdığını göstərir. Onun fikrinə, Nizami ilk dəfə olaraq Şərqi ədəbiyyatı tarixində insanın daxili aləmini onun bütün zənginliyi və mürəkkəb ziddiyatlarıla açıb göstərən dahi şairdir (217, 30).

Azərbaycan nizamişünaslığında göstərilən mövzu sonu görünməyən, hələ də ayrı-ayrı tədqiqata ehtiyacı olan bir işdir. Biz burada yalnız bəzi diqqəti daha çox cəlb edən tədqiqlər üzərində dayandıq.

## 2. Süjet və kompozisiya haqqında.

Nizami poetikasının ikinci bir cəhətini əsərlərinin süjet və quruluş məsələləri əhatə edir. Məlumdur ki, Nizamiyə-qədər, yəni XI əsrdə qədər epik janr didaktik mahiyyət daşıyır. XI əsrənən cəngavər romanı, daha sonra isə qəhrəmannılıq romanı, eposu dövrü başlayır. Y.E.Bertels bu məsələ ətrafında da Nizami, Firdovsi və Nəvai poemalarını müqayisə edərək, eyni süjetin elementlərini araşdırmağa çalışır. O, belə nəticəyə gəlir ki, Nizami poemalarının süjeti tamamilə seçilir.

Bu məsələni aydınlaşdırmaq üçün şairin zəngin əsərlərindən biri olan «Leyli və Məcnun» poemasının süjetini haqqında Avropa şərqşünaslarının fikirlərini araşdırıq. Gör-komli ingilis şərqşünası Qelpke bu haqda yazar: «Nizami müxtəlif süjetləri bir yerə yiğaraq, «Leyli və Məcnun» adına yüksək romantik bədii bir əsər yaradan ilk şair oldu. Məhz şairin bədii sənətkarlığı sayəsində bu süjet ərb folklorlu çərçivəsində çıxaraq, dünya şöhrəti qazandı. Qeyd etmək lazımdır ki, digər alımlar, həmçinin sovet şərqşünasları da Nizami əsərlərinin süjetini Avropa cəngavər romanları-nın süjetlə bağlı olduğunu qeyd edirlər. Digər tərəfdən, Ni-

zami poemalarının süjet etibarılı fərqli cəhətlərini da qeyd edirlər.

Y.E.Bertels haqlı olaraq, «Yeddi gözəl»dəki hekayələri bəzi Avropa novellaları ilə müqayisə edir və göstərir ki, burada «folklorla əlaqədar olan və Bəhrama dəxli olmayan nağıllardır. «Bəhramın Xəvərnəq sarayında şəklini gördüyü və vurulduğu, ola gətirdiyi yeddi qız ilə olan macarası yeddi hekaya şəklində təsvir olunmuşdur (56, 93).

Azərbaycan alimi M.Cəlal bu məsələ üzərində ciddi danır. O, «Yeddi gözəl»dəki hekayələr haqqında» məqaləsində Nizaminin hekaya quruluşuna, onun süjetlərinin çoxşaxəliliyinə diqqət yetirir. Nizaminin əsərində, müəllisin göstərdiyinə görə, bu hekayələrin hər biri yeddi qəsrin, yeddi günbəzin biri ilə; ikinci tərəfdən, bir soyxara ilə, həftənin günü ilə; üçüncü tərəfdən əlaqəli məziyət ilə insan taleyiyle bağlı göstərilir. Bu əlaqələrin birincisində biz saray aləmini, ikincisində kainat aləmini, üçüncüsündə real münasibəti, kütlələri, sadə adamları və canlı insanın özünü və psixologiyasını, «konun geniş və sirlü dünyaya» bəzən çəşib qaldığıni görürük. Alimin göldiyi nəticəyə görə, Şərqiñ çox əfsanəvi epos, hekayələrindən fərqli olaraq, şər timsali olan tilsim – ovsun, dua, möcüz və xəyallarla yox, real münasibətlərə, həqiqi, təbii imkanlara əsaslanan, iradəli mübarizə nəticəsində sindirilir. Qəhrəman yalnız eşq yolunda, yaxud cəngavərlik məqsədləri yolunda yox, böyük bir bələni rəf və dəf etmək yolunda vuruşduğu üçün qalib gəlir və xoşbəxt olur (148, 65-74).

Məsələ ətrafında Ə.Sultanh da dayanmışdır. O, Nizamini «İskəndərnamə»sinin süjetini, digər «İskəndərnamə»lərin süjeti ilə müqayisə edərək, şairin əsərini fərqləndirir, onun üstün cəhətlərini göstərir. Nizami Avropa müəlliflərindən fərqli olaraq, hadisələri real həyata uyğunlaşdırmağa çalışır. Hadisələri məntiq süzgəcindən keçirir. Bu barədə şairin müyyəyen və aydın estetik görüşlərini aydınlaşdırır. Alimin araşdırmasından aydın olur ki, Nizami əsərində fa-

bulan vəhdəti yoxdur, hadisələr yalnız baş qəhrəman ətrafinə dənənə dolaşır. Bu xüsusiyət, Avropa «İskəndərnamə»-lərinə da aiddir. Lakin təhkiyə üsulları başqa-başqdır. Avropa «İskəndərnamə»lərində müəlliflər ancaq hadisələri maraqlı, məcaracı üsullarla oxucuya çatdırmağa çalışmışlar. Əksinə, Nizami hər sətrdə hadisələrin gedisiñə faal mədaxila edir. Nəticə etibarılı, Nizami «İskəndərnamə»si sadə bir tarixi roman olmaqdan çıxaraq orta əsrə Azərbaycanın fəlsəfi, ictimai, siyasi, əxlaqi, bədii bir qamusu səviyyəsinə yüksəltmişdir.

Nizami poemaları, təkcə quruluşuna görə deyil, mahiyyətinə görə də fərqlənir. Bu fərq hər şeydən əvvəl, orta əsrlər ədəbiyyatı üçün fantastik (bu dövr ədəbiyyatı üçün çox tipikdir) mahiyyət ayrılığında özünü göstərir. Bertelsə görə, Nizami öz poemalarında əslində heç bir qeyri-adiliyə yol vermir. Onlar Nizami qəhrəmanlarının xarakterlərinin açılmamasına xidmət edir.

Nizami əsərlərinin süjet və quruluşunun özünəməxsusluğunu və orijinallığına Azərbaycan ədəbiyyatşunaslığı da ciddi əhəmiyyət verir. Görülmüş ilk işlər içərisində M.Rəfilinin «Azərbaycan ədəbiyyatında ilk roman» məqaləsi diqqəti cəlb edir. Poema quruluşunda Nizaminin yaratdığı qəti reforma bir nəticə doğurdu. Romantik poemanın müyyəyen tipləri bir növ qanunlaşdırılmış kimi oldu. Yalnız motivlər deyil, hətta vəznlər, metrika Nizamidən sonrakı şairlər tərəfindən dəyişməz bir şey kimi işlədilməyə başladı. M.Rəfili burada Nizami əsərlərində tarixilik məsələsinə də diqqət yetirir. Nizaminin öz məlumatlarına əsasən, onun ərəb, yəhudidə, dəri mənbələrindən faydalandığını qeyd edir (195, 108).

H.Arası isə bu məsələyə daha geniş mənada, həm də əsərinin quruluşuna və süjet xəttinə istinad edərək müqayisələr aparır. O, Nizami poemalarının süjetini «Dədə Qorqud» dastanının bəzi süjetlərlə bağlayır. Bu mənada Y.Bertelsin yuxarıda dediyimiz, yəni Nizami poemalarının süjetinin cəngavər romanları ilə tam bağlılığı (Nizami poe-

malarının) şübhə doğurur.

Müəllif burada Nizaminin əsərlərinin süjet bitkinliyinə diqqət yetirir. Nizaminin arabir Firdovsi süjetlərindən istifadə etməsinə baxmayaraq, yeni bitkin, maraqlı süjet qurdugunu, əsərlərinin canlı kompozisiya ilə seçildiğini yazar. Alimin araşdırmalarından belə məlum olur ki, Azərbaycan ədəbiyyatında ilk mənəzum roman müəllifi olan Nizami o dövrə qədər yayılmış olan süjetlərdən məharətlə faydalansıdı.

Nizami əsərlərinin süjet və kompozisiyasını öyrənməyə söy göstərən H.Arası Nizami poemalarının «Dədə Qorqud» dastanının bəzi süjetlərlə bağlı tədqiq etmiş, Azərbaycan şairinin əsərlərinin mədəni abidələrimizin süjet və kompozisiyası ilə yaxinlığını göstərməsidır. Problemin öyrənilməsində mühüm bir məsələ həmisi diqqət mərkəzində olmuşdur. Nizami poema quruluşunda nə kimi dəyişiklik etmişdir?

Azərbaycan ədəbiyyatşunaslığında Nizami şeri ən çox Firdovsi şeri ilə müqayisa olunmuşdur. Məsaləyə M.Mübariz diqqət yetirmişdir. Müəllif öz tədqiqatlarında Nizaminin poemalarının öz məzmunu, quruluşu və süjetlə Firdovsi poemasından qəti fərqləndiyini yazar. Müəllifə görə, əməkçi insanı bütün əzəmətlə ilk dəfə Şərq ədəbiyyatına gətirən Nizami olmuşdur. Ərəb istilasından sonra yaranan Şərq ədəbiyyatının bütün müsbət qəhrəmanları, şahlardan, xəlifələrdən, sultanlardan dərbar aristokratiyasından, cəngavərlərdən ibarət olaraq qalırdı. Belə bir ənənənin «Şahnamə» müəllifi böyük Firdovsi də qira bilməmişdi (156, 75).

Avropa alımları bu məsələ barəsində yanlış mövqədə olmuşlar. Belə ki, bəzən Nizaminin poeziyaya gətirdiyi orijinallıq inkar olunur, onun qiyməti lazımcıca verilmirdi.

Bu məsələnin öyrənilməsində Avropa, İran, sovet alımlarının eləcə də Azərbaycan alımlarının fikirlərinə diqqət yetirək. Məlumdur ki, Avropa ədəbiyyatşunaslığında bəzən

bir-birinə zidd olan fikirlərlə rastlaşırıq. Məsolən, İ.Pitsiyə görə, Nizamidə epos alınmır. ... Onun qəlbə epik olmaqdan ziyanə lirik olmuşdur.\* Digər ingilis alimi Q.Auzliya görə, Nizami Şərqiñ ən böyük epik şairidir. Göründüyü kimi, fikir ayrılığı Avropa şərqşünaslığında özünü göstərir.

Epic janr dedikdə, 40-ci illərdə Nizami şeiri ən çox Firdovsi poeziyası ilə müqayisə olunmuşdur. Y.E.Bertels çox diqqətli araşdırımlardan sonra belə qənaətə gelir ki, «... iki üslubun mübarizəsində Firdovsi deyil, Nizami ona görə qələbə çaldı ki, Firdovsi artıq öz yaradıcılığını başa vurarkən, mağlub olmuşdu. Yaxın Şərqdə epik poeziyanın bütün sonrakı inkişafını Firdovsi deyil, Nizami müəyyən etdi» (57, 134).

Azərbaycan ədəbiyyatşünaslığında da bu məsələ ətrafında əhəmiyyətli tədqiqatlar aparılmışdır. M.Mübariz, M.Rəfili, Ə.Ağayev, Q.Beqdəli, R.Əliyev, A.Hacıyev, R.Azadə və başqalarının fundamental işləri nizamişünaslığın inkişafında mühüm rol oynamışdır. Bu işlər içərisində R.Azadənin girişdə adını çəkdiyimiz monoqrafiyasını göstərmək olar. Tədqiqatçı Nizami epik şerinin, yeni, orijinal məzmununu qeyd etməklə, onun dünya ədəbiyyatında qəhrəmanlıq eposundan aşağıdakı yeni, orijinal fərqlərini göstərməyə nail olur:

1. Nizami qəhrəmanlarına fərdilik məxsusdu, Nizaminiñ fərdi insan, onun mənəviyyatı düşündürür.
2. Nizami yaradıcılığında həqiqi gerçekliyə riayət principi xasdır.
3. Zülüm və haqsızlıq qarşı şairin etirazı;

Tədqiqatlardan aydın olur ki, Nizami poeziyasının məzmunca orijinallığına daha çox diqqət verilmiş, forma və üslub məsələləri dil baxımından çatın olduğu üçün az işlənmişdir.

\* Bax: И.Арзуманова. Автореферат. Изучение творчества Низами в англоязычном литературоведении. Бакы, 1984, стр.19.

Ümumiyyətlə, Nizami poeziyasının nəzəri problemlərinin öyrənilməsi çox çatın və mürrəkkəb bir məsələdir. Orta əsrlər Şərqi ədəbiyyətində mövcud olan poetik qanunların dərindən mənimsənilməməsi üzündən, bəzən nizamişünaslar şairin sənətinin orijinallığını izah etməyə çətinlik çəkir. Bütün tədqiqatçılar haqlı olaraq, şairin sənətdə böyük lüyü, orijinallığı hökmünü vermişlər. Lakin bu böyük lüyü, orijinallığın tam geniş və konkret şəkildə nələrdən ibarət olduğu sualına cavab vermək hər alime nəsib olmamışdır. Bununla belə, bu sahədə edilən hər bir kiçik səy, deyilən hər bir yeni fikir Azərbaycan nizamişünaslığının inkişafında bu və ya digər dərəcədə rol oynamışdır.

### 3. Nizami yaradıcılığında poetika məsələləri.

Diqqətimizi məsələnin digər tərəfinə - Nizami poeziyasının, xüsusən lirikasının Şərqi poeziyasında yeri və mövQeyinə yönəldək. Vəhid Dəstgirdi Nizami lirikasından danişarkən, onun Şərqi ədəbiyyatının inkişafındaki həllədici roluunu çox yüksək qiymətləndirir və yazar ki, Nizaminin «Divan»ı böyük bir xırmanınlıqdır ki, tamam yüksək rütbəli söz biliciləri, dövrün müdrikləri ondan məzmun və məna götürübirlər. Əgər onun «Divan»ı olmasayı, hətta fars şer növü olan qəzəl və lirika yüksək, layiqli yerə çatmazdı. Diqqətlə mülahizə edilsə, aydın olur ki, ustادların çoxusu onun «Divan»ının qəzəllerindəki beytlərin surət və şəklini dəyişiblər, məzmun və fikir isə onundur (291, 5).

Hələ 40-ci illərdə Nizami sənətinin gözəl bilicisi H.Arası şairin Bakıda çap olunan «Lirika»ya yazdığı müqəddimədə Nizaminin Azərbaycanda qəzəl formasında yaranın ilk şair olmadığını, bu formanın ərəb istilasından sonra yaranıb, Nizamiyə qədər və onun dövründə müasirləri tərəfindən inkişaf etdirildiyini qeyd edir.

Söhbət birbaşa Nizami qəzəllerindən getdikdə isə, alim öz röyini aşağıdakı kimi bildirir: «Nizami öz orijinal ifadə-

ləri, gözəl epitetləri, təşbihləri və qəzəldə fikir vəhdətini qiymətləndirilməsi ilə müasirlərindən fərqlənir» (165, 7).

Azərbaycan ədəbiyyatşünaslığında Nizaminin söz sənəti araşdırılmış, şairin poetikasına çox yüksək qiymət verilmişdir. M.Arif Nizami yaradıcılığında obrazların fərdiliyini, konkretliyini oks etdirən metaforalara diqqət yetirir. Məlum olur ki, şairin ən zengin, ən mürəkkəb metaforaları belə canlı, real obrazlar yaratmağa xidmət edir. Zahirən çətin görünən bu metaforaların konkretliyi, alimi belə qənaətə götürir ki, şairin ayrı-ayrı misralarını düzgün anlamaq üçün unutmaq olmaz ki, onun yaradığı metafora təsadüfi xarakter daşımir, Nizami poeziyasının bir anını, bir yaşıntısını səciyyələndirir (142, 142).

H.Arashı da Nizami lirikasından söz açarkən, onun istifadə etdiyi təşbih, epitet və istiarələrdən danişır. Lakin müəllif ən çox diqqəti xalq üslubundan Nizami üslubuna, Nizami poetikasına keçən cəhətlərə yönəldir. M.Rəfili də Nizaminin söz sənəti üzərində dayanır. Zəngin, mürəkkəb süjet, çoxşaxəlilik, yüksək hissələr, gözəl obrazlılıq, heyrat doğuran fantaziya malik poeziyanın gözəliyindən danişan müəllif, ən nəhayət, onun xalq yaradıcılığı ilə əlaqəsini qeyd edir, qarşılıqlı konteksti izah edir.

Azərbaycan ədəbiyyatşünaslığında sonralar da Nizami yaradıcılığında peyzaja münasibətdə maraqlı fikirlər söylənmişdir. R.Əliyev, A.Rüstəmova, X.Yusifovun bu barədə araşdırımları mövcuddur. Nizamini Şərqdə ən gözəl peyzaj ustası hesab edən R.Əliyev şairin poemalarında gecə-gündüz, yay-payız peyzajları, dağların təsviri, sahrada ərəb gūnəşinin tərənnümünü poeziyanın ən gözəl nümunəsi hesab edir.

A.Rüstəmova da Nizami peyzajlarını təbiət-insan paralellərində müqayisə edir, təbiətlə cəmiyyəti tutuşdurur: «İskəndər və dəniz. Predmet və poetik obrazın daxili əlaqəsi», - bütün bunlar Nizami peyzajlarında həmahənglik təşkil edir.

Yuxarıda «Nizami peyzaj yaratmaqdə çətinlik çəkir» - deyən Avropa müəllifinin yanlış mövqeyi, göründüyü kimi, aşkar olunur.

Azərbaycan ədəbiyyatşünaslığı Nizaminin poetik imkanlarını sonsuz, yüksək mənalandırma gücünə malik olan geniş diapozonda götürür. Nizami şəri qüdrət, gözəllik və üslublu ilə, ifadə etdiyi ideyalarda Şərq poeziyasında əhəmiyyətli yer tutmuş, yeni sənət məktəbi açmışdır. Müasir dövrə Nizaminin poetikasının öyrənilməsi işində daha geniş tədqiqlər aparılır. Vaxtilə Y.E.Bertelsin Nizami ırsının öyrənilməsində ən zoif sahə hesab etdiyi bu problemin öz həllini daha samballı işlərdə tapır.

Bu sahədə Azərbaycan alimi X.Yusifovun «Nizaminin lirikası» (Bakı, 1968) əsərinin əhəmiyyətini qeyd etmək lazımdır.

Nizami lirikasının əsas mənbələri, nəşri və tədqiqi tarihi, eləcə də Nizami lirikasının ideya-bədii xüsusiyyətləri üzərində ciddi araşdırma aparan müəllif belə nəticəyə gelir ki, Nizaminin lirik əsərləri öz ideya dərinliyi, forma gözəlliyi, bədii tasir gücü etibarilə şairin olməz dastanlarından əlaqədardır. Nizami lirikasının əsas mənbələri, nəşri və tədqiqi tarihi, eləcə də Nizami lirikasının ideya-bədii xüsusiyyətləri üzərində ciddi araşdırma aparan müəllif belə nəticəyə gelir ki, Nizaminin lirik əsərləri öz ideya dərinliyi, forma gözəlliyi, bədii tasir gücü etibarilə şairin olməz dastanlarından əlaqədardır. (207, 75).

İşin dəyərli hissələrindən birini Nizami qəsidişələrinin ideya-bədii xüsusiyyətləri əsasında janr olaraq növlərinin müəyyənloşdırılması, Şərqdə, eləcə də Azərbaycan ədəbi məktəbinin nümayəndələrindən olan Xaqani qəsidişələrinin janr müxtəlifliyinə diqqət yetirilməsidir.

Mədhiyyə-qəsidişələrin struktur formulasının müəyyənloşdırılması – giriş, kecid, mədh, fəxr, dua-səna hissələri üçün səciyyəvi olan mövzu və ideya müxtəlifliyi, poetik obraz zənginliyinin araşdırılması, ədəbiyyatşünaslıqda mühüm əhəmiyyət daşıyır. İdeya etibarilə mədhiyyələrdən fərqlənən ictimai-fəlsəfi, dini-didaktik qəsidişələrin təşəkkülənə tarixi-tipoloji aspektlərin izləyərək, Nizami və Azərbaycan ədəbi məktəbi nümayəndələrinin bu janrin inkişafında rolunu öyrənen X.Yusifov ənənəvilik və üslubi cəhət-

dən yeniləşməyə də xüsusi diqqət yetirir və doğru nəticələr eldə edir.

Müellif Y.E.Bertelsin, «Nizamiyəqədər qəzəldə mövzu vəhdətinin, süjetliliyinin olmamasını, Nizaminin qəzəli fəlakətdən qurtarmaq meylindən» bəhs etməsinə tənqidini yanaşaraq, haqlı olaraq, Azərbaycan poetik məktəbi nümayəndələrindən Qətran Təbrizinin bir qəzelini nümunə göstirir və Şərqiñ poetika kitablarına, o cümlədən Məhəmməd bin Ömer ər-Raduyanının «Tərcümənül-bəlağə» (İstanbul, 1949) əsərinə istinadən sübüt edir ki, qəzelin əsas xüsusiyyəti onda əvvəldən axırdaq mövzu vəhdətinə riayət olunmasıdır və nəinki Azərbaycanda, eləcə də Şərqdə qəzelin ənənəvi olaraq, süjetliliyi, mövzu vəhdəti gözlənilmişdir (207, 124-125).

Qəzelin ənənəvi və yeni struktur-mövzu elementlərini, buna müvafiq olaraq, bütövlükdə Azərbaycan müəlliflərinin qəzel yaradıcılığını (struktur üslubi-leksik xüsusiyyətlər əsasında) araşdıraraq belə bir nəticəyə gəlir: «... XII əsr Azərbaycan ədəbi mühitində qəzel özünün son şəklini alır. Bu dövrə yazış yaranan Xaqani, Fələki, Nizami, Qivami, Mücirəddin kimi şairlər sözün tam mənasında həm forma, həm də məzmun cəhətdən qəzel şəklinin gözəl nümunələrini yaradırlar. O cümlədən, Nizami Gəncəvinin olda olan qəzəllerinin əsas hissəsi həm forma, həm də məzmun cəhətdən qəzel şəklinin bütün tələblərinə cavab verir» (207, 124).

X.Yusifovun bu tədqiqi Nizami lirikasının janrları, poetikası, eləcə də Şərqdə lirikanın inkişafında rolunun öyrənilməsi sahəsində əhəmiyyətli mənbədir.

Yeni əsrin elmi-ictimai tələbi nizamişünaslıqda da bir çox aktual problemlərin həlli yönümüzü istiqamətləndirir və ən çətin, nisbətən az öyrənilmiş sahə olan Nizami poetikasının daha dərinləndirilməsi və bütün xüsusiyyətlərlə öyrənilməsi vacib məsələ olaraq yenidən gündəmə gəlir.

Ümumiyyətlə, Şərq poetik sisteminin öyrənilməsinə dair Azərbaycanda son dövrlər əhəmiyyətli işlər aparılmış-

dadır.

Orta əsrlər Azərbaycan ədəbiyyatının poetik tərkibi haqqında - Şərq poetik sistemi kateqoriyalarına uyğun əhəmiyyətli tədqiqlər aparmış Azərbaycan alimi M.Quliyev haqlı olaraq yazar: «Orta əsrlər klassik Şərq poetika və ədəbiyyatşünaslıq nəzəriyyəsinə dair mənbələrin araşdırılıb üzə çıxarılması həmin dövr poetika nəzəriyyəsinin ümumi vəziyyəti, səciyyəsi və əhatə dairəsi haqqında fikir söyləməyə imkan verməklə yanaşı, klassik poetik irlərin özünün düzgün dərk edilməsi və təhlili üçün bir açar kimidir» (101, 3).

Qeyd edək ki, yeni dövrün başlangıcında Şərq xalqları ədəbiyyatında poetik sistemin tarixinə, aparıcı qəllərinə baxış təzələnir, yeni-yeni problemlər meydana çıxır; sadə, aydın, açıq deymə tərzi zaman-zaman genetikasına hopmuş və bu gün tarixi-psixoloji yaddaşı oyanmış olan bir xalqın gənc nəzəriyyəçisi artıq «Şərqiñ simvollarından yaxamızı qurtaraq» deyə düşünür və bu vəziyyət qədim dövrlər, eləcə də orta əsr Şərq ədəbiyyatı araşdırıcılarını ikiqat zəhmət, məsuliyyət qarşısında qoyur.

Son dövrlərdə görülmüş işlər içərisində Nüshabə Arashının «Nizaminin poetikası» (Bakı, 2004) əsəri geniş və zəngin materialı əhatə etməklə, bir çox aktual problemlərin öyrənilməsində vasitəçi rolunu oynayır. Dünya poetik sistemi və onun nəzəri problemlərini araşdırın alim Azərbaycan ədəbiyyatına dair zəngin faktiki materialı tədqiqata cəlb edir.

İşin «Nizami irlisinin poetik qaynaqları»na həsr olunmuş hissədə şeir nəzəriyyəsi, yunan və ərəb poetik mənbələrinin öyrənilməsi sahəsində alimin axtarışlarını eks etdirir. Dünya ədəbiyyatında üç aparıcı sistem - yunan, hind və ərəb poetik sistemi müqabilində Azərbaycan şeir məktəbinə xas orijinal cəhətlərin öyrənilməsi mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, Azərbaycan ədəbi məktəbinin nümayəndələri - Qətran Təbrizi, Əlülüla Gəncəvi, Xaqani, Fələki Şirvani, Nizami Gəncəvi və digər sənətkarlar şeir nəzəriyyə-

sinə münasibətdə ərəb və fars şairlərindən fərqlənirdilər; Bu mühüm məsələ şərqsünashlıqda qeyd olunmuşdur. Y.H. Marr 1925-1926-ci illər İrana səfəri zamanı yazdığı «Ədəbi təssüratlar»nda «yüksək səviyyədə təhsil görmüş, həyatın sevinclərini tarənnüm etməyi bacaran Nizami sənətinin Tehran ədəbi mühitində yad olduğunu, onun şeir texnikasını Firdovsi, Fərruxi və Ünsüryü nisbətdə zəif hesab etdiklərini, ümumiyyətlə, farsların Nizaminin başa düşmədiklərini göstərərkən yazar: «Nizami fars şairi deyildir, o, Azərbaycan mühitində yazıb-yaratmışdır və onun şeirləri iranlılara anlaşılı deyildir (259, 260).

N.Arash orijinal olaraq işlənmiş, həmçinin özünəqədər ki zəngin mədəni irlərin varisi olan Nizami yaradıcılığının poetik xüsusiyyətlərini Azərbaycan ədəbi məktəbi ənənələrinə bağlı şəkildə öyrənməklə yuxarıda bəhs etdiyimiz «Nizami prinsiplərinin» əsərlərini açmağa nail olur. Müəllif Azərbaycan ədəbi məktəbi nümayəndələrini – o cümlədən Xaqani və Nizami yaradıcılığını birləşdirən ənənəvi fəlsəfi-elmi istilahlardan tutmuş, xüsusi olaraq toponimlər, frazeoloji vahidlərə qədər poetik üslubun bir çox elementlərini tədqiqata cəlb edir. Alim bu ümumi cəhətləri üç mühüm tezis ətrafında qruplaşdırır ki, bu da normalaşmış türk poetik təfakkürün əlamətləri haqqında tam təsəvvür yaradır; dini-psixoloji təfakkür – İslam, Quranla bağlı məsələlər; türk leksemələri, frazeoloji birləşmələr və onomastik vahidlər, nəhayət, müştərək coğrafi məkanla bağlı Azərbaycan, Bərdə, Şirvan, Dərbənd, Xəzər, Kür və s. O Xaqani və Nizaminin vurğunu olduğu Vətən haqqında oxşar poetik duyumlar.

Qeyd edək ki, poetik örnek olaraq şairin sənətində Firdovsi şeirlə səsleşmələri də müqayisə edən müəllif Nizamini öz sələfinin gözəl ənənələrini yeni bədii tapıntılarla bir daha təkmilləşdiridiyi, orijinalığa nail olduğunu, eləcə də Firdovsidən fərqli olaraq, türk xalq möişəti, ana dilinin üslub və ifadə imkanlarından bacarıqla istifadə etdiyini və

bununla da daha çox Azərbaycanlı sələflərinə yaxınlaşdığını qeyd edir. Alimin qənaətinə görə, Nizami dili poetik məzmunu, bədii sözə xidmət etməsilə seçilir. Hər iki şairin əsərində «Daranın öz qızı Rövşənək haqqında vəsiyyəti»nə həsr olunmuş hissəni nümunə göstərərək, Nizami dilinin daha təbii və poetik olduğunu qeyd edir.

N.Arashın tədqiqatında Nizami əsərlərinin poetik üslubunun qədim türk abidələrinin dil ehtiyatları ilə müqayisəsi maraqlı doğurur. Müəllifə görə, Nizami «Kitabi-Dədə Qorqud», Yusif Xas Hacibin «Kutadqu bilik», Mahmud Kaşqarının «Divani-lüğət-it-türk» və digər mənbələrin bədii dililə yaxından tanış olmuşdur. Müəllif qədim türk mədəniyyəti abidəsi olan «Kutadqu bilik» əsərinin dilini Nizami əsərlərlə müqayisə edir, üst-üstə düşən məzmun və poetik ifadələri dəqiqləşdirir, zəngin nümunələr əsasında maraqlı nəticələr əldəf edir. Poetik-leksik simvolların sadəliyi, xalq dilinə, düşüncəsinə yaxınlığı Nizami poeziyasının bir daha öz türk milli təsəvvürünə bağlılığını sübut edir.

Nizami poetikasını sistemli şəkildə öyrənməkdən ötrü ədəbi materialı iki bölgü – poetik duyum fərdi özəlliklər və Nizami poetikasının incəlikləri – əsasında tədqiq edən N.Arash bu bölmələrdə klassik Şərq poeziyasının bir çox növlərində əsər yaratmış olan Nizami yaradıcılığının poetik vahidlərini tədqiqata cəlb edərək onların fəlsəfi-didaktik məzmunla əlaqəsinə xüsusi diqqət yetirir. Şairin məşhur «Mənəm ol şəhi məani» fəxriyyəsinin məzmunun və fəlsəfi-poetik özəlliklərini açır, çoxsaylı təsbih, mübaliqə, təzad və başqa məcazların izahı – Nizaminin şairlik qüdrəti haqqında tam təsəvvür yaradır.

Müəllif, eləcə də, «Sultani-Kəbə», «Qocalıq» qəsidiələrinin poetik tutumunu araşdırır və belə qərara gəlir ki, «Nizami sadəcə təsvir etmir, secdiyi məcazları təkrar işlətməklə, yeni-yeni bədii vasitələr yaradaraq şeiri daha da zənginləşdirir». Şairin bədii vasitələri davamlı işlətmək, sözlerin zahiri deyim gözəlliyi, poetik təkrar və məna tutumundan

bədii məntiqlə faydalanaq qüdrəti» (32, 108) onun bütün qəsidişlərinə xasdır, H.Araslinin tədqiqatında haqlı olaraq, Nizami Şərqdə qoşəl şeirinin ən gözəl nümunələrini yaratmış sənətkar olaraq öyrənilir. Həqiqətən də, Şərqdə Nizami şeirinin mövzu və süjetlərinin, poetik xüsusiyyətlərinin normativ məzmun və forma kimi qəbul edilməsi sadə məsələ deyildir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda şərqsü-nashlıq elmi inkişaf etdikcə artıq fakt olaraq meydana çıxan bir problem də özünün həlli yollarını gözləyir. Yaranğıdı gündən bəri öz ayrıca dast-xəttiş seçilən, bütöv bir adəbiyyati öz qayda-qanunlarına tabe edərək ardına aparan Azərbaycan ədəbi məktəbinin poetik şeir üslubunu İraq səbkinin daxilində, onun bir qolu kimi araşdırmaq qeyri-mümkündür. Azərbaycan səbkinini – ayrıca, özünün poetik – üslub xüsusiyyətləri və fərqli keyfiyyətləri olan bir səbək kimi öyrənməyin vaxtı çoxdan çatmışdır. Bu xüsusda son dövrlərdə irəli sürürlən tezisləri yalnız alqışlamaq lazımdır (115, 137).

Bu baxımdan da, N.Araslinin Nizami yaradıcılığında qoşəl janının orijinal poetik sistem olaraq nəzərdən keçirilməsi və gəldiyi nəticələr problemin bu sahədə inkişafına zəngin material vermiş olur. Onun tədqiq obyektiనən çeviridiyi Nizami poetik fiqurlarını aşağıdakı təsnifat üzrə qruplaşdırmaq mümkündür:

1. Bədii təyin-epitet, Nizami yaradıcılığında növləri və özünəməxsus işlənmə yerləri;
2. Təsbih və onun tipləri; təsbibi-müzəmrə (gizli təsbih), təsbibi-təfsili (üstünlük növü), təsbibi-şərti, təsbibi-bərgəstə (qayıdış), təsbibi-cəm və s. növlər nəzərdən keçirilir. Müəllisin qənaətinə görə, Nizami təsbihləri «sadə, eyni zamanda, maraqlı və orijinaldır» (32, 300).
3. İstiara – Nizami şeirində sadə növdə, silsilələr şəklində.

4. Təzad – ənənəvi və orijinal nominasiyalar əsasında yaradılmış təkrarsız təzad nümunələri.
5. Mübaliqə – Nizami mübaliqələri inandırıcı olmaqla, əsasən sade və qovuşuq tipdə müşahidə edilir.
6. Təcnis – ləfzi, tam, naqis, mürəkkəb, mükərrər və s. növləri öyrənilir.
7. Eyham.
8. İrsali-məsəl.
9. Təlmih.
10. Bədii suallar.
11. Tacahülül-arifi.
12. İltifat.
13. Bədii təkrir – növləri, söz və səslərin təvriri (touzi-alliterasiya) kimi poetik fiqurlar həm fəlsəfi-psixoloji məzmun, həm də linqvistik-poetik cəhətdən öyrənilir.

Görülmüş işlərə baxmayaraq, müasir ədəbiyyatşunaslığın nəzəri-metodoloji konsepsiyaları əsasında potika, fonika, üslub, kompozisiya məsəllərinin öyrənilməsi işi ləng gedir. Bu sahədə araşdırmaları genişləndirməyə ciddi ehtiyac vardır.

Son dövrlərdə Nizami yaradıcılığı üzərində işlər müəyyən dominant mövzular əsasında aparılır. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli şüurun inkişafı «Xəmsə»nin dünya sivilizasiyası xəzinəsinə daxil olmuş milli kolorit, psixoloji-fəlsəfi, üslubi-poetik fikir daşıyıcısı olaraq öyrənilməsi təqdirəlayıqdır. Lakin qeyd olunmalıdır ki, bir çox sahələrdə, xüsusən tarixi, dini-fəlsəfi problemlərin həllində çox zaman mövzu ədəbiyyatşunaslığının predmetinə çevrilə bilmir; Problemin ədəbiyyatın obyekti olaraq fundamental xarakterə olnaması arxa plana keçir;

Demokratianın məntiqi anlımı şəraitində ədəbiyyatşunaslığın obyektiనən çevriləməsinə ehtiyac duyulan problemlərin həllinin nəzəri-əlimi əsaslarının hazırlanmasına ciddi ehtiyac vardır. «Xəmsə»də mənbəşünaslıq, mətnşünaslıq, di-

ni-fəlsəfi, tarixi məsələlərə dair araşdırımları ədəbi parametrlərə uyğun, ədəbiyyatşunaslığın qayda-qanunları çərçivəsində həll etmək vacibdir.

Tədqiqatlar göstərir ki, dəqiq ədəbiyyatşunaslıq metodologiyasına arxalanmadan nizamişünaslıq problemlərini həll etmək çatın məsələdir. Bu və ya digər problem ətrafında cəlb olunmuş materialı dünya elminin bu günkü prinsipial nailiyyətlərini, onun metodoloji xarakterini nəzərə almadan araşdırmaqla mühüm nəticələr əldə etmək mümkün deyildir.

Vaxtilə B.İ.Yarxonun dəqiq ədəbiyyatşunaslıq metodologiyası haqqında yazdığı kimi «hissin göstərişi və məntiqi-sübuta arxalanan müqayisələr əsasında» (290, 236) obyektiiv elmi araşdırımlara bu gün nizamişünaslıqda da ciddi ehtiyac vardır.

Müasir dövrde «Xəmsə»nin, xüsusən tarixi-dini-fəlsəfi aspektlərinin ədəbiyyatşunaslığın dəqiq elmi metodoloji prinsipləri əsasında öyrənilməsi işinə xüsusi diqqət yetirmək vacibdir.

Əgər XX əsrde şairin dünyagörüşü, ideyalarının öyrənilməsində bu tədqiqlərin bəzən hakim rejimin ideya metoduna bağlanması müşahidə olunurdusa və yalnız bu idee-dünya uyğun gələn məsələlər ön plana keçirdi, indiki şəyalərlə ümumiyyətlə, ədəbi təfəkkürün tarixi-tipoloji aspektlə qanuna uyğun inkişafını tam obyektiv izləmək mümkündür və bu prosesi elmi şəkildə - ədəbiyyatşunaslığın nəzəri-metodoloji prinsipləri əsasında aparmaq lazımdır.

Bu baxımdan, müasir nizamişünaslıqda Nizami və tarix probleminin həlli yollarını araşdırmaq maraq doğurur. Əslində qoyulan problem mürəkkəb bir məsələdir və təfəkkürün - fəlsəfi, sosial və poetik-estetik ifadəsilə əlaqəli olduğu üçün bu problemin həllində ədəbiyyatşunaslığın metodoloji prinsiplərini daha geniş məsəltəbdə tətbiq etmək lazım gəlir. Tədqiqatçıların əksəriyyəti «Nizami və tarix» mövzusunu

na keçən əsrin praktikasında sinanmış yanaşmalardan irəli getməyə cəhd göstərməmişlər. Ədəbi materialı konkret tarixi, mədəni-fəlsəfi məsələlər əsasında araşdırma meyilləri və hər bir əsərə, yaradıcı təfəkkürə dövr üçün xarakterik olan «tarixi məhsul»\* kimi baxmaq ən azı statistikliyə aparıb çıxarıı ki, bu da sənətkarın fərdi şəxsiyyəti haqqında düzgün araşdırma aparmağı möhdudlaşdırır.

Müasir nizamişünaslıqda bu səddi aşmağa göstərilmiş cəhd olaraq T.Kərimlinin «Nizami və tarix» əsərinin əhəmiyyətini qeyd etmək lazımdır. Tarixiliyin ədəbi-metodoloji prinsip olaraq «Xəmsə»də tətbiqi, çoxasrlıq ədəbi inkişaf kontekstində tarixiliyin rolü, nəhayət, bu prosesdə Nizami şəxsiyyətinin əhəmiyyəti aktual problem olaraq öyrənilir.

Müəllifin nəticələrinə görə, tarixilik şairin məqsədində xidmət edir və Nizaminin bir subyekt olaraq ədəbi prosesdə fərdi yaradıcılıq rolunun öyrənilməsində mühüm vasitədir. «Təsvir etdiyi tarixi hadisə və tarixi şəxsiyyətlərin Nizami tərəfindən müxtəlif mənə çaları olaraq ideallaşdırılması və bu məqsədlə Nizaminin bir sıra əməliyyatlar aparması, tarixi hadisə və təfərrüatlardan, qarşıqlardan, «şəxkarlardan təmizləməsin» (124, 145) qeyd edən alim ədəbi inkişafda Nizaminin rolunu, eləcə də, şairin ədəbi-fəlsəfi ideyalarının bu inkişaf mexanizmında özünəməxsusluğunu öyrənməyə nail olur.

Nizami süjet və qəhrəmanlarının mifik-mistik təfəkkür-dən uzaq olması, gerçəkliliyi eks etdirməsi tədqiqatçıları əvvəller də düşündürmüştür.

Müəllif tərəfindən «Nizaminin xronikalarından istifadə edərkən, həmin əsərlərdəki mistik və sehri təfəkkürün üstündən keçməsini şairin özünəməxsusluğu, rasionalizmi kimi qiymətləndirməsi» (124, 149) Şərq ədəbiyyatında fərqli olan bu cəhət, Nizami tərəfindən dünyavi elmlərə münasibəti bir daha aydınlaşdırır.

T.Kərimlinin elmi nəticələri «Xəmsə»də tarixiliyin-mövzu, problem, ideya, mövqe, estetik kateqoriyalara xidmət

etməsini, ədəbiyyatın cəmiyyətin inkişafında oynadığı müüm rolu həyata keçirməyə yönəldildiyini bir daha sübut edir.

Yeni dövrde nizamişünashığın nisbətən dəqiq elmlərlə əlaqələrinin genişlənməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan bir məsələni təəssüfə qeyd etmək lazımdır ki, «Xəmsə»nin linqistik sistemi tam şəkildə tədqiq olunmamış qalır. Dilin leksik-qrammatik materialı içərisində müüm rol oynayan riyazi, coğrafi, toponomik, etnotoponomik, etnoqrafik, onomastik, oronomik, hidronomik, oykonomik və s. linqistik vahidlər əsasında «Xəmsə»nin araşdırılması Azərbaycan alimlərinin müəyyən qədər cəlb etmişdir<sup>1</sup>. Lakin bu kimi məsələlərin Nizami «Xəmsə»sində sistemi şəkildə öyrənilməsi işi öz həllini gözləyir. Gözə çarpan işlər arasında Nizami yaradıcılığında onomastik sistem və onun spesifikasının öyrənilməsi diqqəti cəlb edir. Bu sahədə tədqiqatçı-alim V.Hacıyevanın «Nizami Gəncəvinin «İskəndərnəmə» poemasının onomastik məkanı» (Bakı, 2004) adlı elmi monoqrafiyasının əhəmiyyətini qeyd etmək lazımdır. Nizaminin «İskəndərnəmə» məsnəvisində işlənən onomastik vahidləri tematik modellər əsasında qruplaşdırmağa nail olan müəllif 10 adda sektor üzrə tədqiqat aparır ki, bu da əsərin linqistik-tarixi-mədəni dəyərlərinin – onomastik, ontroponim, toponim, astronom, kosmoqonim, zoonim və s. tematik-üslubi məsələlərin öyrənilməsinə imkan yaratır.

<sup>1</sup> Q.Qeybullayev. Toponomiya Azerbaydjana. Bakı, 1986; B.Budaqov. Türk uluslarının yer yaddası. Bakı, 1994; R.Eyvazova. Əfqanistanda türk məşəli toponimlər. Bakı, 1994; E.Əlibəyzadə. Azərbaycan xalqının mədəniyyət tarixi. Bakı, 1998; Ə.Əhmədov. «Nizami və elmşünas», Bakı, 1982; S.Sadiqova. N.Gəncəvinin yaradıcılığında işlənən fiziki-riyazi anlayışlar. «Dil və ədəbiyyat», nəzəri-əlmə, metodik jurnal, Bakı, 1998, №3 (21), s.37-40; Tariverdiyev M. «Nizami Gəncəvi əsərlərində mürəkkəb fel məsələləri»; «Dilçilik məsələləri» (2), Bakı, 2005 və s. işlər;

Linqistikə elminin prinsiplərinə əsasən, «İskəndərnəmə»də onimlərin poetik-dil vahidi olaraq struktur-semantikasının araşdırılması V.Hacıyevaya Şərq ədəbiyyatında mövcud olan bir sıra nominativ prinsiplərin və onların Ni-zami yaradıcılığına təsirini öyrənməyə imkan verir; Qeyd edək ki, nominativlik təşkil edən xüsusi adlar sistemi şairin əsərlərinin ideya-mövzu, poetik fikirlərinin açıqlanmasında əhəmiyyətli üslubi göstəricilərdir. Bu işdə müəllif tematik prinsiplər əsasında «İskəndərnəmə» əsərində işlənmiş adları lügətini tərtib etməyi nail olmuşdur ki, bu da kompleks şəkildə materialın üslubi-poetik cəhətlərinin öyrənilməsinə imkan yaradır.

## NİZAMI VƏ DÜNYA ƏDƏBİYYATI PROBLEMI

Dahi Nizaminin yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə, eləcə də dünyada misilsiz sənət nümunəsinə çevrilmiş, bir çox Şərq xalqları sənətkarları üçün ədəbi örnak olmuşdur. Sonrakı dövrlərdə yazüb-yaranan şairlər Nizami mövzularına mütəmadi olaraq əsərlərlə müraciət etmişlər.

Şairin dünya ədəbiyyatına gotirdiyi yüksək bəşəri ideyaların əhəmiyyətindən, eləcə də ədəbi təsirindən Azərbaycan ədəbiyyatşunaslığında döñə-döñə bəhs edilmişdir.

XIX əsrđə görkəmli Azərbaycan ədəbiyyatşunası Məhəmmədəli Tərbiyat özünün «Daneşməndan-e Azərbaycan» təzkirəsində Nizami məsnəvisinə yüzlərlə İran və Hindistan şairlərinin nəzirə yazdığını, lakin onların heç birinin dərinlik və aydınlıqda, şirinlik və rovanlıqda Nizami şerinə çata bilməməsini göstərir (136, 381).

Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın görkəmli alimi S.Mümtaz şairi «ərəb və Şərq alimlərinin tanıdıqları, əmir xosrovların, camilərin, əlişirlərin, füzülilərin pəroştiş etdikləri Azərbaycan dahi və ədibi bulunan böyük Nizami» deyə xalqa təqdim edir, türk ədəbi Ziya Paşanın fi-

kirlərinə əsaslanaraq, Nizaminin Şərqi ədəbiyyatına göstərdiyi təsiri işıqlandırmağa çalışır (162, 3).

40-ci illərdə Nizami ədəbi irsinin öyrənilməyə başlandığı dövrə ortaya çıxan mühüm və aktual məsələlərdən biri də göstərilən Nizami və dünya ədəbiyyatı problemi idi.

Dünya xalqlarının ədəbiyyat və mədəniyyətinə Nizami sənətinin təsirinin öyrənilməsi, şairin yüksək ideyalarının digər xalqların bədii təfakküründə oynadığı mühüm rolun aşkarıılması bu problemin əhəmiyyətli xüsusiyyətlərindən biridir.

Qeyd etməliyik ki, Nizami yaradıcılığının təkcə təsir dairəsini araşdırısaq, bu zaman məsələyə birtərəfli yanaşmış olarıq. Nizami və dünya ədəbiyyatı probleminin geniş masətibə bu mövzunu ikitərəfli öyrənməyə imkan verir. Əvvələ, araşdırılmış ki, Nizami özü hansı ədəbi irsin varisi idi? Onun istinad etdiyi ədəbi-tarixi mənbələr nə dərəcədə öyrənilib üzə çıxarılmışdır?

Şairin sənətinin təşəkkül taplığı qaynaqlar indiyədək sovet ədəbiyyatşünaslığında da öyrənilib tədqiq olunmuşdur. Bu sahədə görülən ən yaxşı işlər sırasına Azərbaycan nizamişunaslığının araşdırılmalarını daxil etmək lazımdır. Göstərilən məsələnin öyrənilməsi, nəhayət, problemin ikinci tərəfini – Nizami özü bir mənbə kimi, istiqamətini doğurur. Zənnimizcə, problemin hər iki tərəfinin qarşılıqlı surətdə öyrənilməsi, tədqiqatın əhatə dairəsinin müyyənləşdirilməsi və elmi nailiyyətlərin yekunlaşdırılmasına imkan yaratır.

Buradan aydın olur ki, Nizami və dünya ədəbiyyatı probleminin öyrənilməsini aşağıdakı qayda üzrə qruplaşdırmaq mümkündür:

- 1) Nizami və Şərqi ədəbiyyatı problemi; buraya Nizamiyəqədər klassik Şərqi poetikasının əsas mənbələrinin araşdırılması və Nizami yaradıcılığının Şərqi ədəbiyyatına təsiri məsəlesi daxildir.
- 2) Nizaminin Qərbi Avropa ədəbiyyatı ilə olan bila-

vasitə əlaqəsinə dair mənbələrin, Nizami və renessans dövrü sənətkarlarını birləşdirən ümumi cəhətlərin və ədəbi təsirin tədqiq edilib araşdırılması.

Hər şeydən əvvəl, diqqəti məsələnin birinci tərəfinə – Nizaminin faydalandığı mənbələrin öyrənilməsi hissəsinə yönəldək.

Hələ 40-ci illərdə Y.E.Bertels bu məsələnin öyrənilməsi yollarını müyyənləşdirərək yazar ki, Nizaminin istifadə etdiyi mənbələr iki qrupdan ibarət ola bilər. Yazılı materiallar, yaxud ənənələr və bir də şifahi rəvayətlər, bir sözlə, folklor (236, 63).

Azərbaycan nizamişunaslığında bu məsələnin hər iki qrupu üzrə indiyədək bir çox əhəmiyyətli tədqiqlər aparılmışdır.

Nizaminin mənbələri silsiləsindən tədqiqatçıların ən çox öyrəndiyi sahələrdən biri şairin «Leyli və Məcnun» poemasının yazılı və şifahi qaynaqlarının araşdırılması məsəlesidir. Bu problem ədəbiyyatşünaslıqda həm də mübahisəlidir. Bu mübahisələri izləmək nizamişunaslığın son yekun və nəticələrini müyyənləşdirmək mümkündür.

«Leyli və Məcnun»un yazılı mənbələrini araşdırarkən belə bir məsələ meydana çıxır. Leyli və Məcnun tarixi şəxsiyyət kimi mövcud olmuşlarmı? Bu əfsanə hansı tarixi köklərə malikdir?

A.Y.Krimskinin fikrincə, Məcnun və Leyli həqiqətən də VII əsrə Ərəbistanda mövcud olmuşlar, lakin onların həyatı və faciələri barəsində fabula rəvayət xarakteri almışdır (257, 186). «Leyli və Məcnun» poemasının yazılı mənbələrinin öyrənilməsində əhəmiyyətli tədqiqlər aparmış rus şərqşünası I.Kraçkovski də eramızın VII əsrinin ikinci yarısında Mərkəzi Ərəbistanda şimali ərəb tayfalarında Əmir qəbiləsində Məcnun ləqəbli şair yaşıdığını, şerlərinin əsas mövzusu olaraq, o dövrə Ərəbistanda beduinlər arasında hökm sürən platonik məhəbbət cərəyanına qoşulduğunu və əsər-

lərinin çoxunu Leyliyə həsr etdiyini yazar (256, 235).

Avropa orientalistlərindən «Leyli və Məcnun»u ingilis dilinə tərcümə edən V.Qelpkenin fikirləri də yuxarıdakı rəylərlə uzaşır. Belə ki, V.Qelpkeyə görə, Nizami göstərilən poemada VII əsrə ərəb qabilələrinin birində baş vermiş tarixi hadisəni aks etdirir. Müəllifə görə, Məcnun Əmir qabiləsindən olan gənc Qeysin prototipidir.

Ümumiyyətə, ədəbiyyatşunasların əksəriyyəti göstərilən fikrə şərīk çıxaraq, Məcnun və Leylinin tarixi şəxsiyyət olduğunu qeyd edirlər. Rus tədqiqatçılarından Y.Dunayevski 1935-ci ildə bu mövzunun hətta eramızdan əvvəl yanmış olduğunu, Babil kitabələrində Leyli-Lilaqs, Qeys-Qis və İbn Salam adının Solomovun oğlu adları ilə bağlı olduğunu söyləyir (253, 17)\*.

40-ci illərdə Azərbaycan ədəbiyyatşunaslığında bu mövzu üzrə bir sira maraqlı, diqqəti cəlb edən tədqiqətlər aparılmışdır. Bu araşdırımlar problemin mühüm bir istiqamətinin öyrənilməye başlanması üçün böyük imkan yaratdı. Belə ki, «Leyli və Məcnun» süjetinin folklor mənbələrlə əlaqasının öyrənilməsi məsələsi qarşıya qoyuldu və bununla da, çox mürəkkəb bir problemin araşdırılması yolunda yeni fikirlər söyləndi, bu gün də Azərbaycan nizamişunaslığında mühüm əhəmiyyəti olan ilkın ince mətbəblər ortaya atıldı. Görülmüş işlər içərisində H.Arashının 1939-cu ildə çap etdirdiyi «Şərqdə Leyli və Məcnun» mövzusu» adlı məqaləsi diqqəti cəlb edir.

Avropa orientalistləri və bir çox sovet şərqşunaslarından fərqli olaraq, Azərbaycan alimi «Leyli və Məcnun» mövzusunun ilk mənbəyi kimi ərəb şəfahi poeziyasını əsas götürür. A.Y.Krimski və digər alımların Leyli və Məcnunun tarixi şəxsiyyət olması fikrinə qarşı çıxır. Tədqiqatçı Qahirədə professor Taha Hüseynin çap etdirdiyi «Əməvilər dövründə qəzəliyyat» adlı məqaləsində Məcnunun tarixi şəxsiyyət olmaması barədə söylədiyi fikirlə tam razılaşır və onun hekayəçilər, rəvələr tərəfindən yaradılmış xəyalı bir

şəxsiyyət olduğunu qeyd edir.

Müəllif daha sonra Taha Hüseynin göstərilən fikrinə qarşı çıxan Misir alimi Əbdülqadır Əlməzini tənqid edərək, «Leyli və Məcnun» mövzusunun şəfahi xalq yaradıcılığının məhsulu olduğunu, onun xalq tərəfindən yarandığını və ərəb şəfahi poeziyasında müxtəlif variantlarda yayıldığı yazar (12, 100).

H.Arash çox haqlı olaraq, Nizaminin özünün xalq ədəbiyyatına fərdi münasibətinə əsaslanır və onun bütün yaradıcılığını, o cümlədən «Leyli və Məcnun» əsərinin əsil canlı mənbə olan folklorla bağlı surətdə öyrənilməsinin doğru istiqamət olduğunu tədqiqatçı-alim intuisiyası ilə dərk edir. O, nizamişunaslığın inkişafını bu sahəyə yönəltmək üçün ilk işiq yandıranlardan biri olmuşdur və sonrakı araşdırımlardan da məlum olur ki, əgər belə demək mümkündürse, həmən işığın ucundan tutub, daha yeni məsələlərə – «Leyli və Məcnun»un Azərbaycan folkloru ilə əlaqəsi kimi böyük bir məsələ ilə qarşılaşmalı oldu.

Mövzu ilə əlaqədar Yusif Ziya Şirvanının 1940-ci ildə çap olunmuş «Leyli və Məcnun»un mənşəyi məqaləsi də diqqəti cəlb edir. Müəllif öz araşdırımlarında «Leyli və Məcnun» mövzusunun üç dövr – qədim, xristian və müsləman mərhəlesi keçidiyi göstərir və ilk mərhələyə münasibətdə Y.Dunayevskinin yuxarıda söylənilən fikrlə razılaşır. «Leyli və Məcnun»uni ik mənbəyi kimi Babil kitabələrinin əsas olduğunu qeyd edir.

Müəllif, Nizami öz poeması üçün əsas mənbənin haradan götürmüdüdür, sualına cavab vermək üçün müxtəlif mülahizələri nəzərdən keçirir və bu süjetin yazılı ərəb mənbələrində alınması fikrlə qəti razılaşır. O, buna hər şəyden əvvəl, onunla izah edir ki, epik janr, ümumiyyətə, qədim ərəb poeziyasına tamamilə yad olmuşdur. Beləliklə, tədqiqatçı Nizami poemasının mənbəyi kimi ərəb variantını qəti inkar edir və həmçinin belə bir fikir irəli sürür ki, Nizami öz poemasını yazarkən, əsas mənbə kimi Azərbaycan va-

riantından istifadə etmişdir. Həmən versiya ərəb mənbələrindən də qədim kökə malikdir (288, 65).

Alim «Leyli və Məcnun»un Azərbaycan folklor variantını birbaşa Babil kitabələrindən alındığını, hətə ərəblərin özlərinin belə Azərbaycan variantından bəhrələndiyini elmi əsaslarla sübut etməyə çalışır.

Müəllif Nizaminin «Leyli və Məcnun» poemasında hind materialist görüşlərinin qabarıq nəzərə çarpmasını hind materializminin ilk əvvəl İran və qədim Azərbaycanda güclü təsiro malik olması ilə əlaqələndirir. Müqayisəli təhlillər əsasında belə nəticəyə gəlir ki, poemada Məcnun surəti «ərəbləşdirilsə də» hər halda, onun ruhunda qatı adətlər, islam xas xüsusiyyətlərin olması yoxdur və əsərdə Azərbaycan ədəbiyyatının özünəxas elementləri, hind materializmi və zərdiştliyün təsiri aşkar görünür (288, 62-73).

Azərbaycan nizamişünaslığının inkişafında şairin yazılı və şifahi mənbələrinin öyrənilməsinin çox mühüm əhəmiyyəti vardır. Bu, tarixin ağır qatı altında qalmış müxtəlif siyasi-mədəni hadisələrin, həmçinin Azərbaycan təfəkkür tarixinin inkişafı, onun Şərqi, eləcə də qədim dünya mədəniyyətlərinin ayrı-ayrı qolları ilə əlaqəsinin öyrənilməsinə kömək göstərir.

Azərbaycan nizamişünaslığının 40-ci illərdə başladığı bu iş müasir dövrdə də uğurla davam etdirilir. Nizami yaradıcılığı ilə bağlı yeni-yeni məxəzələr tədqiqata cəlb olunur, təsir və əlaqələr araşdırılır.

Tədqiqat üçün əlverişli olduğundan yenə də «Leyli və Məcnun» poemasının mənbələrinin öyrənilməsi üzərində dayanaq.

Müasir dövr Azərbaycan ədəbiyyatşünaslığında problemin həlli daha konkret öyrənilməyə başlamış, «Leyli və Məcnun» əsərinin folklor və yazılı mənbələri haqqında faydalı tədqiqlər aparılmışdır. Görülmüş işlər içərisində Ç.Sasaninin «Nizaminin «Leyli və Məcnun» poeması» (Bakı, 1985) adlı tədqiqat işini qeyd etmək lazımdır. Tədqiqatda

folklor Nizami poemasının süjet və mövzusunu səciyyələndirən əsas mənbə kimi öyrənilir. Burada folklor variantının tarixi deformasiyalarına xüsusi nəzər yetirilir, Nizami obrazlarının folklor mənbəyinin Azərbaycan şifahi xalq ədəbiyyatı ilə bağlılığını ehtimal edilməsi də maraq doğurur. Xüsusən, «Leyli və Məcnun» və şumer dastanı «Qılqamış»ın taleyi paralelləri diqqəti cəlb edir. Müəllisin yazdığını göra, «şumerlər akkadlar tərəfindən istila olunduqdan sonra, onlar şumerlərin «Qılqamış» dastanlarına varis oldular. Yeddinci yüzillilikdə buna oxşar tarixi hadisə digər Şərqi ölkələrində də baş vermişdi. Bu dövrdə ərəblər artıq Şərqi ölkələrində görünməyə başladılar. Ehtimal etmək olar ki, ərəblər «Leyli və Məcnun» haqqındaki süjeti Şərqi xalqlarından almışlar. Ancaq onu yenidən işləmiş, adları dəyişmiş və ona yeni ərəb şəraitini vermişlər (200, 25).»

Tədqiqatın əsas nəticələrindən biri «Leyli və Məcnun»un folklor variantında mifik süjetlər xüsusi baxış və müqayisəli metoda arxalanan araşdırımlardır. Belə ki, xalqın mif yaradıcılığı və Nizami əsərində onun təcəssümü, eyni zamanda, mifə münasibətdə Azərbaycan xalqının və onun şairini birləşdirən nöqtələrin tapılması nizamişünaslığın in-diyyədək az öyrəndiyi, demək olar ki, heç öyrənmədiyi, lakin çox böyük əhəmiyyətli məsələlərdəndir.

Ç.Sasan Nizami süjetlərinin əsas mifoloji xüsusiyyətlərini araşdırır, xüsusən tabiat miflili bağlı hadisəleri təhlil edir. Araşdırımadan aydın olur ki, ərəb mənbələrində olmayan bu süjet və obrazlar Azərbaycan xalqının mifik görüşlərilə sıx bağlanır. Müəllisin götirdiyi argumentlər içərisində «... Leylinin nəfəsi çatan və əli toxunan hər yerdə ağac, gül-çiçək bitməsini» və bunun «Leylinin tabiat kultu ilə bağlılığı, onun yaşıllıq və məhsul ilahəsi olması», «Leyli» sözünün etnogenezisinin Azərbaycan və türkmen xalq variantlarında «od», «ay» və «ışıq»la bağlı öyrənilməsi faktları nəzəri cəlb edir. Qeys adı ilə əlaqədar olaraq, həmçinin müəllisin «nur», «günəş», «atəş», «od» kimi obrazların

Azərbaycan xalq variantları ilə tutuşdurmaları, xüsusən «nur» mifi ilə bağlı polemikaları diqqətəlayiq araşdırılmalarıdır. Konkret faktları öyrənməklə tədqiqatçı müxtəlif nəzəri ümumiləşdirmələr aparır, oxşar mifləri təhlil edərək, bir-birindən məzmun əzx edən Nizami və folklor süjetlərinin tarixi köklərini aşadır.

Bundan başqa, Ç.Sasani öz tədqiqatında Nizami Gəncəvinin istifadə etdiyi yazılı mənbələrdən də bəhs edərək, müqayisələr aparmışdır.

Nəticə olaraq, belə bir fikir meydana çıxır ki, Nizaminin istifadə etdiyi mənbələr içərisində «Leyli və Məcnun»un Azərbaycan folklor variantı da mühüm yer tutmuşdur (22, 190; 200; ).

Müasir Azərbaycan nizamişünaslığında Nizaminin faydalandığı yazılı mənbələrin öyrənilməsində görülen işlər içərisində İ.Həmidovun tədqiqlərini qeyd etməliyik (108; 109). Müəllifin araşdırımları Qeys ibn-əl-Müləvvəhin «Məcnunun lirik şeirləri» ilə Nizaminin «Leyli və Məcnun» poemasının müqayisəli öyrənilməsinə həsr olunmuşdur. Tədqiqatçı bu məsələni müxtəlif istiqamətlərdə öyrənir. Əvvələ, Nizaminin mənbələrə münasibəti və onların istifadə yolları aşadırıllır. Müəllifə görə, Əbu Bəkr əl-Valibinin «Məcnun və onun şeirləri haqqında hekayələr» əsəri də Nizaminin əsas faydalandığı mənbələrdəndir. Araşdırmanın ən maraqlı və əhəmiyyətli cəhətlərindən biri, Qeys ibn əl-Müləvvəhin «Məcnunun lirik şeirlərində Leylinin təsvirinin Nizami poemasındaki təsvirlərlə müqayisə olunmasıdır. Müqayisədən aydın olur ki, Nizami Leylinin təsvirində faydalandığı mənbədən məharətlə istifadə etmiş, poetik figur və məcazlarla bu təsvirləri daha da zənginləşdirmişdir.

Bundan əlavə, İ.Həmidovun araşdırımlarında hər iki əsərdə təbiət və cəmiyyət hadisələrinə münasibət, etik-fəlsəfi görüşlər tutuşdurularaq müqayisə olunur, oxşar və fərqli cəhətlər aşadırıllır.

«Leyli və Məcnun»un mənbələrinin öyrənilməsinə Azə-

baycan alimi M.Mahmudov da diqqət yetirir. Müəllif məsələyə özünün «Nizami və Məcnun barəsində ərəb rəvayətləri» məqaləsində toxunur, Nizaminin Məcnun obrazını yaradarkən müxtəlif ərəb rəvayətlərinə çox diqqətə yanaşdığını, onları müqayisə edərək öz məqsədine uyğun olanları saxladığı yazır (133, 60).

Azərbaycan ədəbiyyatşünaslığı Nizami Gəncəvinin faydalandığı mənbələri öyrənərkən, «Xosrov və Şirin» poemasının tarixi mənbələri üzərində də dayanır. Məlumdur ki, əsər tarixi şəxsiyyət olan Sasani hökmədəri Xosrov Pərvizlə Arran hökmədəri Məhəmətbanunun qardaşı qızı Şirin arasındakı məhəbbətə həsr olunub. H.Arashlı bu əsərin tarixi mənbələrini öyrənərkən, Nizaminin bu poemani qələmə almazdan əvvəl, dastanın xalq arasında yayılmış müxtəlif versiyalarını öyrəndiyini, Xosrovla Şirinin məhəbbəti, Fərhadın Şirinə aşiq olması, yaratdığı sənət abidələri və s. haqqında yayılmış rəvayətlərdən geniş faydalandığını göstərir (22, 5).

Bu əsəri yazarkən, şairin arxalandığı mənbələr və bu məxəzlərdə əsərin qəhrəmanları haqqında olan məlumatlar nizamişünashıqdə diqqət mərkəzində duran məsələlərdən dir.

Məlumdur ki, əsərin qəhrəmanı Şirinin tarixi şəxsiyyəti, milliyyətcə onun rumlu olduğu haqqında ilk yazılı mənbə Bizans tarixçisi Simokattanın verdiyi məlumatdır. Şirinin milliyyəti haqqında mübahisələr hələ 40-ci illərin araşdırımlarından məlumdur. Azərbaycan alimlərindən M.Rəfili, M.Mübariz bu məsələyə xüsusi toxunmuşlar. M.Rəfili 1947-ci ildə yazdığı «Xosrov və Şirin» adlı məqaləsində Xosrovun şəxsiyyəti haqqında tarixi mənbələrdəki məlumatı qısaca şərh edir, «Şirin»in milliyyəti məsəlesi üzərində xüsusi dayanır və burada Şirini erməni kimi qələmə verən müəlliflərin yanıldığını göstərir. M.Rəfiliyə görə, eger Şirin milliyyətcə erməni olsaydı, Xosrovdan bir az sonra yaşamış erməni tarixçisi Sebeos aydınca yazardı. M.Rəfili Azərbay-

can tarixinin araşdırıcılarından V.V.Bartoldun fikrinə əsaslanaraq, hətta X əsrden sonra belə Azərbaycan, Arran və Ərmən vilayətlərinin bir küll təşkil etdiyini və buranın qətiyyən Ermənistən mənasında olmadığını göstərir. Müəllif çox haqlı olaraq, belə qənaətə gelir ki, Nizami nə tarixi Şirinin xristian təbiətini, nə da onun «ərman», yaxud xuzistan əhli olduğunu qələmə almamışdır. Şirin bərdəlidir, azərbaycanlıdır, Arran əhlindəndir (195, 5).

Azərbaycan alimlərindən Q.Əliyev də məsələyə ciddi ya-naşmış, Bizans və erməni mənbələrində Şirinin erməni olmasının haqqında heç bir qeydin olmadığını göstərir (211, 21).

Məsələnin öyrənilməsində Azərbaycan alimlərindən Q.Beqdelinin «Şərq ədəbiyyatında «Xosrov və Şirin» mövzusu» adlı elmi əsəri xüsusi yer tutur. Müəllif burada Şirin və Fərhad surətlərinin manşayından xəbər verən mətbəər mənbələr haqqında məlumat verir. O, «Xosrov və Şirin» mövzusunu ilk dəfə fars dilində nəzmə çəkən Firdovsinin tarixi epopeyasını Nizaminin yazdığı məhəbbət dastanı ilə bir ölçüyə qoymayaraq, Azərbaycan şairinin bitkin obrazlar, badii xarakterlərlə seçilmiş qəhrəmanlar yaratdığını göstərir. Burada müəllif bir əsas fərqi də qeyd edir ki, Nizami əsərində olan Fərhad surəti ilk yazılı fars mənbəyi olan Firdovsi əsərində yoxdur.

Alim müxtəlif xronikaları araşdırır, Fərhad adının Əbu Cəfər Məhəmməd ibn-Cəfir-ət-Təbrənin «Tarixi-Təbəri» əsərində Fərhad adının yalnız çəkildiyini qeyd etməkla, Azərbaycan şairlərindən Qətran Təbrizi, Xaqanının də Fərhadın adını tez-tez çəkməsini yazar (51, 34-36).

Müəllifin gəldiyi ümumi nəticəyə görə, Nizami qəhrəmanları heç də təkcə «Şahnamə» əsərindən deyil, həm də şifahi mənbələrdən gəlmə mövzu kimi Azərbaycanda geniş yayılmışdır və şifahi xalq ədəbiyyatında yaranan rəvayətlərin Nizaminin «Xosrov və Şirin» poemasının yaranması üçün zəmin olmuşdur (51, 40).

Bu tədqiqlərdən aydın olur ki, Nizami yaradılığında

bütövlükdə orijinal formada təşəkkül tapan mövzu, süjet və obrazlar folklorla, Şərqdə geniş yayılmış şifahi rəvayət və əfsanələrlə sıx bağlıdır.

Nizami əsərlərində bu cəhətə ciddi əhəmiyyət verən və bu sahədə analoji tədqiqlər aparan müəlliflərdən biri də R.Azadədir. Nizamişunas-alim «Nizami Gəncəvi» (Həyatı və sənəti) adlı monoqrafiyasını «Nizami və folklor. Nizami sənətinin şifahi qaynaqları. Xalq şerinə Nizami təsiri» hissələri bu mövzuya həsr olunub. O, Nizami əsərlərində Şərqdə geniş yayılmış «Kəlilə və Dimna» - hind-didaktik toplusunun, «Şahnamə», «Min bir gecə», «Sindbadnamə», «Tutinamə» mövzularının təsirini qeyd edir. Müqayisələr əsasında Nizaminin Şərq poeziyasına bağlı təşəkkür qaynaqlarını üzə çıxarır. Bununla belə, müəllifə görə, Nizami yaradılığında ənənəvi mövzular təhkiyə yolu ilə verilmir. Tədqiqatçı Nizaminin «... üslubuna xas ləkənizmə sadıq qalaraq» işarə, xatırlama səpkisindən istifadə etdiyini qeyd edir (34, 156).

Bundan başqa, müəllifin araşdırımalarında müsəlman ideologiyasından gələn dini motivlər, əfsanəvi toponimlər, quran surələrinin bir ədəbi priyom kimi istifadə olunması və s. məsələlər öyrənilir. Araşdırımada Nizami yaradılığının formallaşmasında Azərbaycan xalq nağılı və dastanlarının da əhəmiyyəti qeyd olunur. Təsvir olunan çoban, müdrik qoca surətləri xalq ədəbiyyatından kəlmə surətlər, dastandakı «yüx», «buta» epizodları, xalqdankəlmə digər mövzular Nizami əsərlərində ərə gedən qızın ərə gedəcəyi oğlanın ağıl və fərasətini, gücünü yoxlaması, «Dədə Qorqud»dakı Selcan xatunun, Banu Çiçəyin xarakteri, onların Nizami yaradılığına doğmaliyi və s. buk imi məsələlər araşdırılır. Bəkil-Qazan xan tutuşturmaları diqqəti cəlb edir. Bundan başqa, Fərhad obrazının Azərbaycan folklor nümunələrində geniş yayıldığını, nə qədim salnamələrde, nə də Firdovsi əsərində bu mövzunun işlənmədiyini o da qeyd edir (34, 171).

Problemin öyrənilməsində müəllisin ədəbi-tarixi qaynaqlara həsr etdiyi «Nizami və onun poeziya əsərləri» (Bakı, 1999) əsərinin əhəmiyyətini qeyd etmək lazımdır. Tədqiqatda şairin bəhrələndiyi əsas mənzərlər – qədim tarixi, coğrafi mənbələr, salnamələr, əfsanə, rəvayət və ədəbi nümunələr araşdırılır, «Xəmsə»nin qaynaqlarının növ və janr, mövzu və süjet quruluşu, tipoloji və orijinal cəhətləri göstərilməklə, nəzərdən keçirilir. Qeyd etmək lazımdır ki, Nizami, şüñasiqliqda mənbəşünaslığın sabiq ənənəsi vardır; belə ki, Nizami yaradıcılığı ilə məşgül olan alimlər vaxtaşırı şairin bəhrələndiyi mənbələr haqqında öz elmi əsər və məqalələrində geniş yer ayırmışlar, Y.E.Bertelsin «İskəndər haqqının roman və onun Şərqdə əsas versiyaları» (Moskva, 1948; «Nizaminin «Leyli və Məcnun» əsərinin mənbələri», «Nizami» I kitab, Bakı, 1940, s.57-69; Y.Y.Kraçkovskinin «Ərəb ədəbiyyatında Leyli və Məcnun haqqında ilk povestlər», Seçilmiş əsərləri, 2 cild, M-L, 1956, s.588-632; H.Arashının «Nizami və Azərbaycan xalq ədəbiyyatı» «Nizami», IV kitab, Bakı, 1947; «Dədə Qorqud və Nizami yaradıcılığında Azərbaycan xalq dastanları motivləri», Moskva, 1960; Yusif Ziya Şirvani «Leyli Məcnun»un mənşəyi, «Nizami», III kitab (rus dilində), Bakı, 1941, s.62-73; Mübariz Ə. «Nizami yaradıcılığına Azərbaycan folkloruna təsiri; «Ədəbiyyat» qəzeti, 1938, 24 iyun; «Nizami Gəncəvi», Azərbaycan ədəbiyyatı tarixi, I c., Bakı, 1960; «Firdovsi və Nizami əsərlərindəki Şirin surətlərinin müqayisəli təhlili», Nizami və Şərq ədəbiyyatı, Bakı, ADU, 1983; Q.Əliyev «Xosrov və Şirin əfsanəsi Şərq xalqları ədəbiyyatında», Moskva, 1960; Q.Beqdelinin «Şərq ədəbiyyatında «Xosrov və Şirin» mövzusu», Bakı, 1971; Ə.Abbasov «Nizami Gəncəvinin «İskəndərnəmə» poeması», Bakı, 1966; Q.Kəndli. Zərdüst, «Avesta və Azərbaycan», Azərb.EA-nın «Xəbərləri», 1979, №1,2,3; R.Əliyevin «Nizaminin qıpçaq-oğuz gözəli», «Azərbaycan» jurnalı, 1980, №4; M.Mahmudovun «Nizami və Məcnun» jurnalı, 1980, №4; M.Mahmudovun «Nizami və Məcnun» barəsində ərəb rəvayətləri, «Nizami və Şərq ədəbiyyatı»

məcmuəsi, Bakı, 1983; Məhəmməd Qəmbərlinin «Ərəb ədəbi-bədii qaynaqlarında türk», Bakı, 1998; İ.Həmidovun «Leyli və Məcnun» əhvalatının ərəb qaynaqları haqqında», Elmi araşdırımlar, №3-4, Bakı, 2000; «Əbu Bəkr əl-Valibi və onun «Əxbərül-Məcnun və aşaru-hu» əsəri, Bakı, 1999; E.Əlibəyzadə «Nizami və tariximiz», Bakı, 2004; H.Arashının «Nizaminin türk poetik qaynaqları», «Elmi araşdırımlar», №3-4, Bakı, 2003, səh.56-63 və s. işlərdə mənbəşünaslığla dair kompleks işlər görülmüşdür.

Azərbaycan ədəbiyyatşunaslığında aparılan araşdırılardan məlum olur ki, Nizami yaradıcılığının formalşasında şairin doğma milli, eləcə də Şərq folklorunun böyük rolü olmuş, xalq təfəkkürünün forma və məzmunu foklarda oks olunduğu kimi, Nizami əsərlərində də geniş təcəssüm etmişdir.

Azərbaycan nizamişünaslığının qazandığı nailiyyətlərdən biri budur ki, o, Avropa və rus şərqsünasının görə bilmədiyi işi – Nizami yaradıcılığının Azərbaycan folkloruna bağlı dil, üslub, obraz elementlərini seçib ayırdı, onu aşkarra çıxara bildi. Şairin yaradıcılığında Azərbaycan xalqına xas fərdi, milli keyfiyyətlərin türk xalq dünyagörüşünə bağlılığını elmi şəkildə izah etdi.

Nizami poeziyasının mənbələri problemini öyrənərkən, bir həqiqəti da gizlətmək mümkün deyildir ki, Azərbaycanda folklorun klassik ədəbiyyatla əlaqəsi və təsir problemində indiyədək kifayət qədər işlənməmiş məsələlər qalır. Azərbaycan xalqının təfəkkürünün çox yaxın, eyni zamanda, əlkətəməz sahəsi olan folklor və klassik ərs münasibəti döna-döñə tədqiq edilməli, araşdırılmalıdır.

Problemin ikinci tərəfi, yəni Nizaminin Azərbaycanda, eləcə də bütün Şərqdə poeziyanın inkişafında oynadığı rolun müəyyənləşdirilməsində, Nizami ədəbi məktəbi nümayəndələrinin, onun ardıcıllarının həyat və yaradıcılığının öyrənilməsində, Nizami təsirinin araşdırılmasında da mü hüüm işlər görülmüşdür.

Əvvəla, onu qeyd etmək lazımdır ki, Nizaminin Şərq ədəbiyyatına təsiri məsələsi Nizami və dünya ədəbiyyatı probleminin əsasını təşkil edir. Bunu yüzlərlə Şərq şairlərinin Nizami ardıcılı olduğu, «Xəmsə» mövzusunda yüzlərlə əsər yazıldığı faktı sübut edir.

Nizami poemasının bilavasita təsiri həm də Azərbaycan şairlərinin poeziyasında mühüm əhəmiyyət göstərmişdir. Belə ki, görkəmli Azərbaycan şairi Məhəmməd Füzuli poeziyasının da formallaşmasında Nizami təsiri özünü göstərir. H.Arashı «Yaxın Şərq ədəbiyyatında «Leyli və Məcnun» mövzusu («Nizami», I kitab, Bakı, 1939) və «Şərqdə iki «Leyli və Məcnun» poeması («Nizami», II kitab, Bakı, 1940) məqalələrində Nizami əsərlərinin bütün Şərqdə yayılması, Füzulinin bu poemadan bəhrələnərək, özünün yeni poetik ideya və fikirlərini tərənnüm etməsi məsələlərinə diqqət yetirilir. Nizami poeziyasından bəhrələnən Füzulinin Azərbaycan poeziyasına gətirdiyi yeniliklər şərh olunur.

Nizami «Xəmsə»sinin təsirilə, eyni mövzularda əsər yaradan sənətkarlardan biri də özbək ədəbiyyatının görkəmli nümayəndəsi Əlişir Nəvaidir. O da öz ustadinin poetik fikirlərdən ilhamlanmış, əsərlərindəki humnist ideyalarla Nizami sənətinə çox yaxınlaşmışdır.

Vaxtilə Y.E.Bertels Nizami yaradıcılığının Nəvai sənəti na təsirini danışarkən, bu mövzu üzərində işin iki istiqamətdə aparılmalıdır olduğunu qeyd edir; Nəvai əsərlərində Nizami haqqında olan fikirlərinə nəzərdən keçirilməsi və hər iki şairin poemalarının oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün onların bilavasita tutuşdurulması (232, 68).

Y.E.Bertels tədqiqatın məqsədina uyğun olaraq, bu istiqamətlərdən birincisini, Nəvainin öz əsərlərində Nizami sənətinin yüksəkliyi haqqında yazdığı fikirləri təhlil edir. Əlbəttə, bu məqalədə müəllifin əsas məqsədi Nəvainin bir sənəkar kimi, özünəməxsus yüksək mövqeyini, onun Nizaminin təqlidçisi devil, yaxın davamçısı olduğunu sübut et-

məkdir.

Nizami və Nəvai əsərlərindəki mövzu və ideyaların, poetik məna və üslubun müqayisəsinə ciddi əhəmiyyət vərən ilk müəlliflərdən biri H.Arashı olmuşdur. Müəllif özü-nün 1940-ci ildə yazdığını «Nəvai və Azərbaycan ədəbiyyatı» məqaləsində Nəvainin Nizami tərifinə yazdığını ayrı-ayrı misraları deyil, şairin «Xəmsə» mövzularında yazdığını poemaları içərisində ideya və üslubca ən kamıl olan əsəri «Fərhad və Şirin»i seçərək müqayisəli təhlil aparır, Nəvainin öz sələfindən fərqli cəhətlərini göstərir. Məsələnin bu şəkildə, konkret bir əsər üzərində öyrənilməsi, bütövlükdə Nizami və Şərq ədəbiyyatının münasibəti, dahi sənətkarın öz davamçılarına ideya, poetik fikir, üslub baxımından göstərdiyi çoxşaxəli təsir haqqında geniş təsəvvür yaradır.

Nizami əsərindəki baş qəhrəman Fərhadın həyatı, ideal obraz kimi təsviri, hər iki Fərhadın xarakter fərqi, arzu və idealları tutuşdurularaq, iki böyük sənətkarın poetik süzgəcindən keçirilən surətlərin daxili aləmi, yüksək mənəvi keyfiyyətləri təhlil olunur.

Fərhadın baş qəhrəman kimi ön planda verilməsi, personajların yerlərinin dəyişilməsi, hadisələrin tam başqa axında inkişafı – bütün bunlar Nəvai poemasını Nizami əsərindən ayıır. H.Arashı həm də bu əsas fərqi qeyd edir ki, Nizami əsərində birinci planda olan Şirinin əhəmiyyəti bu əsərdə son dərəcə azaldılır, onun qəhrəmanlıq və şücaəti burada göstərilmir (21, 3). Bu məsələni müəllif ictimai-siyasi hadisələrlə, dini əsərətin hökm sürdüyü XV əsr özbək həyatı ilə bağlayaraq, Nəvaiha qazandırır.

Məlumdur ki, Nəvai öz əsərlərində sələfləri Nizami və Əmir Xosrov Dəhləviyə bir neçə irad tutmuşdur. Bu iradlar Y.E.Bertels tərəfindən da izah olunmuşdur (232, 70).

Bəzi Orta Asiya alimləri, o cümlədən A.Şarafaddinov Nəvainin bu iradlarını əldə əsas tutaraq məsələni bir qədər sişirdir, xüsusən «Xosrov və Şirin» poemasında Xosrovu baş qəhrəman seçdiyi üçün, Nəvainin Nizamini kəskin tə-

qid etməsini yazar. Lakin məsələ başqa cürdür. Xatırladaq ki, Nəvai «Fərhad və Şirin» poemasının əvvəlində yazar:

Bu işdə uyuşdu iki yeganə,  
Xosrovdan dedilər gözəl əfsanə.  
Mənim tək yazıçı eşq etdi bidad.  
Salib qem dağına eylədi Fərhad.  
Yeri var, qaldırsam ahu-fəğanı,  
Desəm, Fərhad üçün mən bu dastanı.

(Əlişir Nəvai. «Xosrov və Şirin», Bakı, 1968, s.14-15)

Göründüyü kimi, burada heç bir kəskin tənqid müşahidə olunmur. A.Şarafaddinovun yuxarıda qeyd edilən yanlış mülahizəsi H.Arash tərəfindən əsaslı faktlarla tənqid edilmişdir (21, 3).

40-ci illərdə Nizaminin Şərqi ədəbiyyatına təsiri məsələlərinin öyrənilməsi işin yalnız başlangıcı idi. Aparılan tədqiqlər Nizaminin digər xalqların ədəbiyyatına təsirinin öyrənilməsi üçün əsaslı zəmin yaratdı. Sonrakı dövrlərdə Nizaminin türk, hind, əfqan və s. xalqların ədəbiyyatına göstərdiyi təsir öyrənilib aşkar çıxarıldı.

Maraqlıdır ki, Azərbaycan nizamişünaslığında problem ümumi şəkildə deyil, xələf-sələf kontekstində, ədəbi təsir baxımından, ayrı-ayrı sənətkarların konkret yaradıcılıqları əsasında öyrənilir, Şərqiın ən böyük şairlərilə müqayisə əsasında Nizaminin dünya ədəbiyyatında tütdüyü mövqeyi işıqlandırılır.

Müasir dövr Azərbaycan ədəbiyyatşunaslığında problemin öyrənilməsi daha geniş vüsət almışdır. Həmin qəbildən olan işlər içərisində N.Arasılinin «Arif Ərdəbilinin «Fərhad-namə» poeması» adlı işini daxil etməliyik. Göstərilən əsərdə Nizaminin azərbaycanlı ardıcılının yaradıcılığı öyrənilir, şairin ədəbi məktəbinə mənsub olan sənətkarın Nizami İr-sində aldığı fayda və təsirlər şərh olunur (29).

Göstərilən məsələ ətrafında görülən işlər içərisində Q.Cahaninin tədqiqlərini xüsusi qeyd etməliyik. Müəllif «Azərbaycan ədəbiyyatında Nizami ənənələri» (Bakı, 1979)

monoqrafiyasında dahi şairin şifahi və yazılı ədəbiyyatımıza təsir dairəsini öyrənir, Azərbaycan ədəbiyyatında Nizami ənənələrinin ədəbi-ictimai köklərini araşdırır. Müəllif məsələnin həllinə aşağıdakı aspektdən yanaşır, şifahi və yazılı ədəbiyyatla klassiklərimizin münasibəti; buraya Nizami ənənəsinin təşəkkül tapıb formalasdığı mənbələrin araşdırılması, Nizamini xalq sənətinə bağlayan ideya və süjetin öyrənilməsi məsələləri daxildir.

Tədqiqatın ikinci məqsədönümünü klassiklərimiz və ideal qohrəman problemini əhatə edir. Burada Füzuli, Məsihi, Arif Ərdəbili, Xətai, Əvhədi Marağayı, Təsir Təbrizi kimi sənətkarların yaradıcılıq kökünü, Nizami sənətindən almış ideal-estetik fikirləri öyrənilmiş və qiymətləndirilmişdir. Əlbəttə, müəllif diqqəti əsas məsələnin – Nizaminin böyük sənətkar kimi təsir dairəsinin öyrənilməsinə verir və belə nəticəyə galır ki, Nizami ənənəsi dahi şairin yaşadığı illərdən başlayaraq, əsərlərinin Yaxın Şərqdə, eləcə də öz vətənində sənət adamlarının həyatı, ictimai mühiti, cəmiyyəti öyrənmək mənbələrindən biri kimi diqqət mərkəzində da yandığı dövrdən təşəkkül tapmağa başlamışdır. Nizami sənəti özündən sonrakı Azərbaycan şairlerinin yetişməsində, eyni zamanda, bədii-estetik, fəlsəfi fikrin daha da inkişaf etməsində mühüm rol oynamışdır.

Bələliklə, Azərbaycan ədəbiyyatşunaslığında aparılan tədqiqlərdən aydın olur ki, Nizami yaradıcılığı öz olmaz ideyaları ilə bütün bəşər, ən əvvəl isə Azərbaycan xalqının sosial və bədii təsəkkürünün inkişafında mühüm rol oynamışdır və cəmiyyətin fəlsəfi və estetik fikri təkamülünün əsas mənbələrindən biri olmuşdur.

Nizaminin Şərqi şairlərinin yaradıcılığına təsirinin öyrənilməsində müasir Azərbaycan nizamişünaslığının da rolü böyükdür. Bu dövrdə görülən işlər içərisində görkəmli Azərbaycan alimi Q.Əliyevin tədqiqlərini qeyd etməliyik. Onun müxtəlif illərdə yazdığı «Xosrov və Şirin» haqqında əfsanə Şərqi xalqları ədəbiyyatında» (Moskva, 1960), «Ni-

zaminin «Xosrov və Şirin» poeması və Əmir Xosrov Dəhləvinin eyniadlı poeması» (Moskva, 1958), «Nizami mövzu və süjetləri Şərqi xalqları ədəbiyyatında» (Bakı, 1985) mövzusunda apardığı tədqiqat işləri problemin həllinə yönəldilmişdir.

Alim Nizami «Xəmsə»sinin təsiri ilə yazan ilk şair Əmir Xosrov Dəhləvinin yaradıcılığına yüksək qiymət verir və göstərir ki, bütün tələbləri yerinə yetirərk Əmir Xosrov farsdilli ədəbiyyatın tarixində ikinci «Xəmsə»ni yaratdı və bununla da, Nizami ənənələrinin yayılmasında əhəmiyyətli rol oynadı. 7-8 əsr ərzində Nizami və Əmir Xosrovdan sonra onların yaradıcılığını 400-dən artıq şair (Şərqdə, eləcə də Qərbdə) yamsılamışdır (212, 9).

Görkəmli şərqşünasın əsas xidmətlərindən biri xronoloji metod əsasında Nizaminin mövzu və süjetlərində yazan Şərqi xalqlarının ədəbiyyatında sənətkarların həyat və yaradıcılıqlarına dair tədqiqlər aparmasıdır. Şərqi qədim təzkirələri istisna olmaqla, müəllifin araşdırılmalarına qədər, nizamışünashlıqda Nizami və bütünlükde Şərqi poeziyası (tesir) xronologiyası işlənməmişdir. Bunun nəticəsində, Şərqdə Nizami ardıcılı olan 500-ə yaxın söz sənətkarının eksəriyyəti haqqında çox cüzi məlumat almaq mümkün idi. Q.Əliyevin bu sahədə gördüyü iş Nizaminin Şərqdə təsir xronologiyasının tərtibində əhəmiyyətli bir hadisə kimi nizamışünashlığın da nailiyyətlərindən hesab olunmalıdır. Burada XIII-XX əsrlərdə yazib-yaradan 300-ə yaxın Nizami ardıcılıının həyat və yaradıcılığı haqqında məlumat verilir. Müəllif öz tədqiqlərində Nizaminin əsərlərini süjet, mövzu, obrazlar, həmçinin ideya-bədii cəhətdən Şərqi şairlərinin yaradıcılıqlarına təsir edən əsas amil kimi götürür. Bu da müəllif Nizami dühasının böyükülüyünü Şərqi ədəbiyyatı kontekstində öyrənməyə daha geniş imkan verir.

Azərbaycan ədəbiyyatşunaslığında Nizamnin Əmir Xosrovun yaradıcılığına ideya-bədii təsirinin öyrənilməsi öz əksini nizamışunas-alim T.Məhərrəmovun da tədqiqlə-

rində da tapmışdır. Nizamının «Leyli və Məcnun» poeması ni Əmir Xosrovun müvafiq əsəri ilə tutuşdurulan öz tədqiqatında hər iki müəllif əstinad edərək onların faydalandığı şifahi ərəb mənbələrinin təsirini araşdırmağa çalışır. Müəllif Nizami və Əmir Xosrov əsərini folklor baxımından nəzərdən keçirir, əsas fərqləri göstərir (141, 85).

Əmir Xosrov poemasında Nizami təsirinin öyrənilməsi, məlumdur ki, hind alimi Şibli Nemani, iran alimi V.Dəstgirdi və başqa tədqiqatçıları da məşğul etmişdir. Lakin onların apardıqları müqayisələr əsasən «Leyli və Məcnun» poemasının minacat və nat hissəsindən göstirilərək tutuşdurulur. T.Məhərrəmov isə öz tədqiqatında Nizamının Əmir Xosrov təsirini onun əsərinin süjetində, üslubunda, bədii ifadələrində axtarır və məsələnin bu şəkildə öyrənilməsi da-ha faydalı nəticələr verir.

Biz burada bir mübahisə üzərində dayanmayı lazımlırik. Bəzi tədqiqatçıların yazdığına görə, Əmir Xosrov Nizamının «Xəmsə»si müqabilində yazdığı əsərlərdə yeni üslub yaratmış və öz qəhrəmanlarının xarakterini xeyli dərəcədə dəyişmişdir (141, 90). T.Məhərrəmov isə əsaslı dəlillərlə sübut edir ki, Əmir Xosrov heç bir yeni üslub yaratmayış, əsas etibarilə Nizamının təsirilə yazmışdır.

Göstərilən problem ətrafında Azərbaycan alimi Ə.Rəhimovun «Əmir Xosrov Dəhləvinin «Səkkiz cənnət bağı»» məqaləsini göstərmək olar. Burada Nizami Gəncəvinin «Yeddi gözəl» poemasının təsirilə yanan Əmir Xosrovun göstərilən əsəri haqqında məlumat verilir, hər iki əsərdə süjet fərqləri və analoji epizodlar nəzərdən keçirilir (196, 43-52).

«Xəmsə» ənənəsinin inkişafı nəzəri-tematik, struktur-üslubi baxımdan da tədqiqatçıları cəlb etmişdir. Problemin geniş elmi-tipoloji araşdırılması sonrakı dövrə Azərbaycan alimi M.Kazimovun tədqiqlərində öz əksini tapır. «Nizamının «Həft peykar» və XIV-XVI əsrlər farsdilli poeziyada nəzirə ənənəsi» (Bakı, 1987) və «Nizamının davamçılı-

ri» (Bakı, 1991) irihəcmli elmi əsərlərində müəllif Nizami poemalarının süjet, ideya-mövzu və bədii xüsusiyyətləri, Şərqi ədəbiyyatının inkişafında rolü, o cümlədən nəzirə ədəbiyyati nümunələrinin xarakteri xüsusiyyətləri və «Xəmsə» mövzularında «cavab» olaraq yazılmış əsərlərin epik-romantik janrı inkişafında əhəmiyyəti və s. məsələləri araşdırmağa cəlb edir.

Öz tədqiqlərində «Həft peykər»in tarixi-ideya qaynaqları ilə yanaşı, janr, süjet və kompozisiya baxımından araşdırın M.Kazimov nəzirə ədəbiyyatının tipoloji-tematik xüsusiyyətlərini, ənənəvi olaraq kommunikasiya yaradan struktur elementlərini, eləcə də orijinallığa meylli cəhətləri öyrənir.

Orta əsrlər Şərqi ədəbiyyatı nəzirə ənənəsinin özünməxsus qanuna uyğunluqlarını – süjet, kompozisiya, mövzu, obraz, ad, ölçü və s. müxtəlif şərtlərə, ədəbi normalara bağlı xüsusiyyətlərini göstərməklə, nəzirə yanan «şairin fərdiliyinin» (264, 20) əsas həlledici faktor olduğu qənaətinə gəlir.

Nəzirə ədəbiyyatının xüsusiyyətlərini öyrənməklə, müəllif bu növ ədəbi inkişafın nəzəri prinsiplərini müəyyənləşdirməyi nail olur; ədəbiyyatda «cavabların» yeni tipinin aktivləşməsi ilə nəticələnən və «hadisəyə çevrilən» «Xəmsə» ənənəsi haqqında – Əmir Xosrov Dəhləvi, Əbdi bəy Şirazi, Camali, Əşrəf Marağayı, Hatifi, Cami və s. sənətkarların «cavab» olaraq yazılmış əsərləri əsasında – ədəbiyyatın məqsədyyönü, ideya-estetik inkişafını öyrənir.

Nizami və onun davamçılarını birləşdirən ümumi nöqtələr, stabil tek-rarlanan ənənələr, «formal göstəricilər», «normativ başlangıç» və s. məsələlər diqqətlə nəzərdən keçirən alimin nəticələrinə görə, hələlik «Xəmsə»yə «cavab» olaraq yazılmış əsərləri «nəzirə» termini ilə adlandırmaga tam əsas verir.

İşdə nəzirə ədəbiyyatı inkişafda tədqiq olunur; süjet prinsiplərində müəllifin fərdi yaradıcılıq axtarışları, ənənə

çərçivəsində yeniliyi, orijinallığı xüsusi qeyd olunur.

M.Kazimov «Xəmsə» mövzusunda yazılış nəzirələrin növ baxımından da təsnifatını aparmışdır; burada didaktik, romantik-eşq, qəhrəmanlıq-didaktik növlər ayrıca tədqiqatçı cəlb olunur; Nəzirə növünün ədəbiyyatda rolu, aktualıq, yenilik kəsb edən bir sıra məsələlərin öyrənilməsi işdə öz əksini tapır.

Nəzirə ədəbiyyatı konkret ədəbi təsir dairəsi baxımından da əhəmiyyətlidir; genetik aspektdə Nizami mövzu, ideya-sosial məsələlərin müəyyən tarixi mərhələdə ədəbiyyata təsirinin öyrənilməsi nizamişünaslıqda daim inkişafda olan bir sahədir və tədqiqatın əhatə dairəsi genişlənməkdədir.

Yuxarıda qeyd etmişdik ki, Nizami və Şərqi ədəbiyyatı problemi nizamişünashığın geniş məsələlərindəndir. Onun ən mühüm qollarından birini Nizami və türk ədəbiyyatı problemi təşkil edir.

Nizami təsiri türk şifahi və yazılı ədəbiyyatında uzun müddət öz güclünü saxlamış, orta əsrlərdən başlayaraq, dövrümüzə qədər davam etmişdir. Nizami yaradıcılığının türk bədii ədəbiyyatına təsiri, onun türk tərcümə ədəbiyyatı və ilk məsnəvilərinin yaranmasındaki rolunun araşdırılması öz əksini Azərbaycan nizamişünası N.Arashının tədqiqlərində tapır.

Alimin «Nizami və türk ədəbiyyatı» (Bakı, 1980) adlı monoqrafiyası türk epik şerinin yaranması və inkişafında böyük rol oynamış Nizami ırsının Türkiyədə təsiri, tərcümə və tədqiqi kimi aktual ədəbi əlaqə problemlərini araşdırın geniş tədqiqat işidir. Müəllifin araşdırımları əsasən dörd aşağıdakı istiqamətlərdə aparılır: Nizami əsərlərinin türkçə tərcümələrinin bədii-estetik səviyyəsi, onların orijinalla və azərbaycan tərcümələrlə tutuşdurulması və müəllifin münasibəti; «Xəmsə» mövzularının türk ədəbiyyatında işlənməsi; Türk epik şerində Nizami təsiri; və nəhayət, Nizami ırsının Türkiyədə tədqiqi.

Tədqiqatçı Nizami poemalarından tərcümə yolu ilə bəhərənmiş şairlərin əsərləri üzərində xüsusi dayanır, bu əsərlərdə Nizami poemalarından tərcümə olunaraq yazılımış beyt və bütöv parçaları göstərərək, tam bədii nəşrlə edilmiş tərcümələri də araşdırır. N.Arası türk poetik tərcümələrini bir-bir orijinalla tutuşdurur, məzmun və poetik baxımından onları müqayisə edir, tərcümələrdəki üstünlükləri, yaxud itirmələri göstərir. Müəllif M.F.Timurtaş, Q.Beqdəli tərəfindən orijinal sayılan türk şairi Şeyxinin «Xosrov və Şirin» poemasını Nizami əsərinin tərcüməsi hesab edir, hətta tərcümə edilən beyt və bəhsləri göstərir.

Araşdırmanın ikinci istiqamətində Nizaminin «Xəmsə»-sinə ana dilində nəzirə yazmış türk sənətkarlarının əsərləri və Nizami mövzularında yaranan türk poemalarından bəhs edilir. Müəllif H.Həmdi, T.Yəhya, Feyzi, S.Feyzullah, Behişi, Çakəri, Əhmədi, Rizvan, N.Ətayi və s. şairlərin əsərlərinin elmi təhlilindən çıxış edərək türk ədəbiyyatının öz inkişaf mərhələsində qarşılaşdığı ədəbi zərurət və bu zərurətin törətdiyi qlobal inkişafı göstərir. O, həmçinin türk sənətkarlarının Nizami mövzularına müraciətinin dövrün ədəbi-estetik tələbatı ilə bağlılığını göstərərək Nizami təsərinin türk epiq şerinin inkişafında oynadığı əvəzsiz rolu aydınlaşdırır.

## 1. Nizami və Qərb ədəbiyyatı problemi.

Nizaminin tərənnüm etdiyi humanist ideyalar Avropa-da intibah dövrü sənətkarlarının əsərlərilə də yaxından səslaşır.

40-ci illərdə Nizami və Qərbi Avropa ədəbiyyatı məsələlərinin öyrənilməsinə başlanması o dövr Azərbaycan nizamışunashığının böyük nailiyətlərindəndi.

Problemin həlli o dövrün tədqiqatçılarından müvafiq mənbələri öyrənmək, Qərb ədəbiyyatına, həmçinin dilinə bələdlik tələb edirdi. Əldə olan materialların azlığına bax-

mayaraq, mövcud mənbələr üzrə məsələnin hollinə başlandı və bu sahədə ilkini nailiyyətlər qazanıldı. Bu ilk nailiyyətlərin qazanılmasında Azərbaycan alimlərindən Ə.Ağayev və Ə.Sultanlının əməyini qeyd etməliyik.

Məlumdur ki, Avropa sənətkarlarının Şərqi aləmi ilə mənəvi yaxınlaşması – Nizami yaradıcılığı ilə tanışlıq və böyük şairin əsərlərinin Qərbdə yayılması üçün geniş imkanlar açıdı. Bu sahədə tədqiqlərə aparmış Ə.Ağayev Nizaminin Qərbi Avropa ədəbiyyatı ilə əlaqəsini aşağıdakı təsnifat üzrə qruplaşdırır:

- Nizami əsərlərinin Avropada yepilməsi və bu əsərlərin Avropa ədəbiyyatına təsiri;
- Avropa alimlərinin və yazıçılarının Nizami yaradıcılığına verdikləri qiymət;
- Nizami əsərlərindəki ayrı-ayrı ideya və fikirlərin Avropa ədəbiyyatında əksi.

Birinci məsələ üzrə, Nizami əsərlərinin Avropada yayılması baxımından iş Göte, Şiller, Qotsi kimi alman və italyan şairlərinin yaradıcılığı üzərində aparılır.

Bildiyimiz kimi, böyük alman şairi V.Götenin Nizami haqqındaki fikirləri 1819-cu ildə nəşr olunmuş «Qərb-Şərq» divanında əks olunmuşdur.

Ə.Ağayev isə həmin ildə yazdığı eyniadlı məqaləsində «Qərb-Şərq» divanının yaranma səbəbini o dövrə gedən dərin psixoloji böhranla, Avropada ictimai-siyasi hadisələrə bağlayır (7, 3).

Tədqiqatda Götenin «Divan»ının ilk və son variantları, onlar arasındakı fərqli cəhətlər, əsərə edilmiş əlavələrin izahı öz əksini tapır. Bundan başqa, müəllif özünün 1947-ci ilə yazdığı digər «Nizami və Qərbi Avropa ədəbiyyatı» məqaləsində məsələyə təzədən qayıdaq, V.Götenin bioqraflarından tanınmış tədqiqatçılar Luis və Kupo Franklin məlumatlarına müraciət etməli olur: Onların yazdıqlarına görə, Gbtenin Veymar şəhərində olarkən istifadə etdiyi saray kitabxanasında ən böyük Şərqi şairlərinin, o cümlədən Ni-

zaminin əsərlərinin XVI əsrden qalma nadir əlyazma nüsxələri var imiş (9, 6). Müəllif Götenin «Qərb-Şərq» divanındaşırıldır Nizami motivlərindən istifadə etdiyini və Nizaminin təsiri altında da olduğunu göstərir, əsaslı dəlil olaraq, kitabın «Teymurnamə», «Mədəxəlnamə», «Hikmatnamə» bölmələrində «İskəndərnamə» və «Sirlər xəzinəsi» poemalarının təsirinin aydın görünündüyünü qeyd edir (9, 2).

Qərbdə Nizami yaradıcılığı ilə bağlı digər sənətkar klassik alman şairi Fridrix Şillerdir. O, Götedən fərqli olaraq, Şərq ədəbiyyatı ilə xüsusi məşğul olmamış, onun Nizami haqqında qeydi biza məlum deyildir. Şilleri Nizami sənəti ilə əlaqələndirən onun məşhur «Turandot» tragikomediyasının süjetinin Nizaminin «Yeddi gözəl» poemasındaki 4-cü əfsanə ilə uyğun olmasıdır. Müvafiq məsələ ilə əlaqədar Ə.Ağayev özünün 1940-ci ildə yazdığı «Nizami və Şillerler» adlı məqaləsində tədqiqat aparmışdır. Müəllif Şillerin «Turandot» komediyasının birbaşa Nizami poemasından götürülmədiyini qeyd edərək, əsərin yaranma tarixini araşdırır, bu süjetin ilk dəfə italyan dramaturqu Qotsinin eyniadlı əsərindən intibas edildiyini bildirir. Qotsinin Nizami əsərindəki bu süjeti hansı yolla əldə etməsini Ə.Ağayev özünün sonrakı tədqiqlərində aydınlaşdırmışdır.

Müəllif «Yeddi gözəl» poemasında göstərilən əfsanənin süjetinə «Turandot» əsərinin mövzusunu tutuşdurub müqayisə edir, Şiller və Qotsi əsərlərində italyan maska komediyasının mənfi təsirini, süjetə daxil edilmiş obrazların ümumi konfliktlə birləşdirilməsindən süniliyi» (6, 3) göstərərək, Nizami novellasının üstünlüklerini qeyd edir.

Avropa ədəbiyyatşunaslığında belə bir fikir var ki, italyan dramaturqu Qotsi «Turandot» komediyasının süjetini Nizami əsərindən deyil, «Min bir gecə» nağıllarından götürmüştür. İtaliya orientalistlərindən Pitsi bu fikirdədir\*.

\* Bakı: A.E.Krymski. Nizami və ego contemporaniki, Bakı, 1983, str.62-63.

Ə.Ağayevin 1940-ci illərdə apardığı təhlillərdən aydın olur ki, K.Qotsi öz əsərini yazarkən məhz Nizami novelləsindən istifadə etmişdir. Müəllifin apardığı tutuşdurmalarдан aydın olur ki, K.Qotsinin bu əsərindən bəhrələnən Şiller də eyniadlı «Turandot» dramında bu süjeti olduğu kimi saxlamış və onu səhnə şəraitinə uyğunlaşdırmaq məqsədilə bir qədər işləmiş, süjetin tragic konfliktlərini daha da qüvvətləndirmək məqsədilə iki xırda dəyişiklik etmişdir (6, 3).

Analoji təhlillər əsasında alim sübut edir ki, Avropa ədəbiyyatşunaslığında iddianın, yəni Şillerin Nizaminin təsiri altında yazmadığını göstəran fikirlər əsassızdır. Müəllif həmçinin təəssüflə qeyd edir ki, Şiller əsəri yazdıqdan 3 il sonra vəfat etmiş və öz əsərini Şərqi böyük sənətkarı Nizami Gəncəvinin təsirilə yazdığını belə bilməmişdir.

40-ci illərdə Ə.Ağayevin «Nizami və dünya ədəbiyyatı» problemi ətrafında apardığı tədqiqlər bu gün də öz əhəmiyyətini saxlamaqdadır.

Göstərilən dövrədəki materiallar içərisində tanınmış alim Ə.Sultanlıın «İskəndərnamə» və Qərbi Avropa ədəbiyyatı» məqaləsi xüsusi yer tutur.

Tarixi şəxsiyyət olan İskəndərin hayatı ilə bağlı mənbələr - Ptolomey, Aristotel, Kallisfen, Klitarx, Onesikrit kimli ellinizm dövrü tarixçilərinin məlumatlarına əsaslanan Ə.Sultanlı bu araşdırımada Qərbi Avropa ədəbiyyatındaki İskəndərlə Nizami İskəndəri arasındaki fərqli və ümumi cəhətləri göstərməyə çalışmışdır.

XII əsrə Qərbi Avropada və Azərbaycanda «İskəndərnamə»lərin meydana gəlməsinin ictimai səbəbləri, tarixi-zəruri şərtlərini izah etməyə çalışın müəllif Avropa «İskəndərnamə»lərinin bədii mənbələri olan ilk yunan romanı, bu romanın yunan və yəhudü variantlarını araşdıraraq, onları Nizami əsəri ilə müqayisə edir.

Müəllif Nizaminin yunan mənbələrindən başqa, ərəb, İran, Bizans məxəzlərini və xalq rəvayətlərini də öyrəndiyini, zəngin materiallar əsasında işə başladığını və bütün Av-

ropada yaranan «İskəndərnamə»lərdən fərqli, kamil əsər yaratdığını söyləyir (204, 85).

Bundan başqa, tədqiqatda Nizaminin əsəri yeni tarzda işləməsi, onun İskəndərin mənşeyi və həyatına hərtərəfli ya-naşması, mövzu, süjet və surətlər arasındaki fərqli və ümu-mi cəhətlər aydınlaşdırılır, Nizami əsərinin bədii-fəlsəfi də-yəri nəzərə çatdırılır.

Nizami Avropa müəlliflərindən fərqli olaraq, hadisələri daha real təsvir etmiş, onlara həyatlılıq vermişdir. Müəllifə görə, Nizami bədiliyi saxlamaqla, hadisələri vahid bir məqsəd ətrafında toplaya bilmış, əsərdə fəbula vəhdəti olmasa da, hadisələri gedişində heç bir bədii axımsızlığı yol verməmişdir. Hadisələr əsas qəhrəman olan beş surətin ət-rəfində cərəyan edir. Müəllifin araşdırmasından məlum olur ki, Qərbi Avropa «İskəndərnamə»ləri antik romanlar və poemalar içərisində ən qüvvətli romanlar silsiləsidir. «İskəndərnamə» öz mənşei və varlığı ilə Avropada güclənməkdə olan cəngavərlik hərəkatının ruhuna çox uyğun idi. Cəngavər öz həyat və fəaliyyətilə, öz xəyalı və fantastik arzuları ilə, orta əsr Avropa şairlərinin idealları olmuşdur (204, 77).

Bundan əlavə, müəllif Nizaminin öz əsərin yazarkən, həm şifahi, həm də yazılı mənbələrdən istifadə etdiyini qeyd edir. Məqalədə yunan fəlsəfəsinin Fales, Sokrat, Əflatun və Ərəstu kimi böyük nəhəng filosoflarının fəlsəfi konsepsiya-ları «İskəndərnamə»nın əsas nəzəri təməli kimi öyrənilir.

Ə.Sultanlinin Nizami və Qərbi Avropa ədəbiyyatına həsr etdiyi digər məqaləsi də diqqəti cəlb edir. Bu, müəllifin 1947-ci ildə çap etdirdiyi «Leyli və Məcnun» və Qərbi Avropa ədəbiyyatı» («Azərbaycan məktəbi») adlı araşdırma-sıdır. Nizaminin antik müəlliflərdən fərqli olaraq, həmçinin Qərbi Avropa müəlliflərindən çox-çox qabaq mükəmməl bir əsər yazdığını qeyd etməklə, müəllif, şairin əsərinin da-ha mürəkkəb, daha məzmunlu, siyasi cəhətdən daha dol-ğun və mütərəqqi, bədii cəhətdən də cazibəli olduğunu gös-tərir.

Nizami və Qərbi Avropa mənbələrinin öyrənilməsi 40-ci illərdə başlamış olan mühüm məsələlərdən biri idi. Sayca az olmasına baxmayaraq, məzmun cəhətdən zəngin və əhə-miyyətli olan bu işlər sonrakı nizamışlığın inkişafına da təsirsiz qalmamışdır.

40-ci illərdə görülen işlər problemin yalnız başlangıcı, onun ayrı-ayrı hissələrinin öyrənilməsi idi. Azərbaycan alimləri bu mərhələdə dahi şairin dünya poeziyasında möv-qeyini, onun dünya şöhrətinin səbəblərini aramaq üçün Ni-zaminin istor Şərq, ıstara də Qərb poeziyası ilə əlaqəsini öyrənmək kimi böyük və çətin bir mövzuya girişərək, gələ-cək nəsil üçün ilkin işıqlı yolu açmışlar.

Hal-hazırda dünya nizamişünaslığının inkişafında fəal yer tutan Azərbaycan nizamişünashlığı çətin bir yaradıcılıq yolu keçib gəlmişdir. Bu çətin yolda nizamişünashlıq nəsil-nəsil, mərhələ-mərhələ zənginləşmiş, müasir dünya elmi səviyyəsinə çatdırılmışdır.

Nizamının Azərbaycanda tədqiq probleminə baxış təkcə Azərbaycan nizamişünaslığının deyil, həmçinin dünya nizamişünaslığının uğur və kosirlərini daha aydın görməyə imkan yaratır.

Nizamişünashlıq problemlərinin araşdırılması, bu sahədə qazanılan nailiyyatların nəzərdən keçirilməsi bizə inamlı deməyə əsas verir ki, bu gün Azərbaycan nizamişünashlığı artıq dünya miqyasında aparıcı qüvvələrdən birinə çevrilmişdir.

Azərbaycan nizamişünaslığının 40-ci illər dövrü onun ən məhsuldalar mərhələlərindən biridir. Bu dövrdə şairin əsərlərinin çapı, tərcüməsi, təbliği, aktual nizamişünashlıq problemlərinin öyrənilməsi sahəsində aparılan geniş işlər dünya miqyasında əzəmətli bir məktəbin - Azərbaycan nizamişünashlıq məktəbinin varlığını bir daha təsdiq etdi. Məhz Azərbaycan nizamişünaslığının fəaliyyəti sayosunda Nizamının həyat və yaradıcılığının elmi tədqiqi işi daha çox genişləndi; Həyatına dair mübahisəli məsələlər aşkar olundu; şairin sərləri, onların ideya-fəlsəfi, bədii dəyəri öz həqiqi qiymətini aldı.

Azərbaycan nizamişünaslığının 40-ci illər dövründə «Nizami və dünya ədəbiyyatı» probleminin öyrənilməsi genişləndi, Nizami yaradıcılığının ayrı-ayrı xalqların ədəbiyyatına təsiri, şairin faydalandığı mənbələrin öyrənilməsi və s. məsələlər etrafında uğurlu addımlar atıldı.

Bələliklə, 40-ci illər Azərbaycan nizamişünaslığının tarixinə qızıl dövr kimi daxil olmuşdur. Azərbaycan alımlarının müstəsna zəhməti və soyi nəticəsində nizamişünashlığın

nailiyyətləri dünya elminin inkişafı səviyyəsinə çatdırıldı. Onların fəaliyyətinin bəhrəsidir ki, bu gün Azərbaycan Nizami ərsinin öyrənilməsi və tədqiqi içinde dünya üzrə əsas koordinat - mərkəzə çevrilmişdir.

Nöqsanlar da mövcuddur; keçən illər ərzində qazanılmış nailiyyətlərin mənimşənilməsi, müasir nizamişünashlıqda təbliği işi ləng aparılır. Vaxtilə ağır zəhmət hesabına qazanılmış uğurlar nəzərə alınmadan, bəzən 70-80 il öncə buraxılmış səhvləri yenidən təkrarlamaq olmaz. Xüsusən şairin həyatına dair araşdırımlarda diqqətli olmaq tələb olunur; Nizami haqqında internet saytlarına çıxarılan işlər tarixən nizamişünaslıqda aparıcı müəssisə olmuş Azərb. MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun mütəxəssislərindən ibarət xüsusi ekspert qrupu tərəfindən verilmiş rəy əsasında təşkil olunsa, nöqsanlar internet saytlarına yol almaz.

XX əsrin 40-ci illərində mətnşünaslıq elmi sahəsində qazanılan uğurları bu gün davam etdirməyə ciddi ehtiyac vardır. Monoqrafiyada ara-sıra toxunduğumuz məsələlərdən də görünür ki, nizamişünashlıq böyük xidmətlər göstərmiş bir çox mətnşunas alımların işi tədqiqata cəlb olunmamış, ümumiyyətlə, Nizami əsərlərinin nüsxə fərqləri, bu fərqlərin səbəbləri və s. məsələlə aid obyektiv tədqiqlər aparılmalıdır. Bir sözə, mətnşünaslıq sahəsinin yenidən dırçəldilməsinə, yaxın 10-15 il ərzində kadrların hazırlanmasına ciddi ehtiyac vardır. Nöqsanlara baxmayaraq, ümidi edirəm ki, 1 əsrən artıq vaxt ərzində zərrə-zərrə yaranaraq inkişaf etmiş, ağır zəhmət hesabına dünyada aparıcı mövqeyə çatdırılmış milli nizamişünashlıq məktəbinin uğurlarını davam etdirmək üçün Azərbaycan elmi kifayət qədər güca və potensiala malikdir.

## **Qeydlər**

Azərbaycan ədəbiyyatı tarixi kitablarında və digər mənbələrdə, haqlı olaraq Azərbaycanda yaranan mədəniyyət və yazılı ədəbiyyatın tarixini Midiya əfsanələrindən, Zərdüştin «Avesta» əsərindən, daha sonrakı dövr Alban-Aran ədəbiyyatından başlandığı qeyd olunur. Ərəblərin yürüşündən sonra «Alban-Aran ədəbiyyatı» nümunələri itib-batmış, bəziləri isə başqa dillərə tərcümələr şeklinde qalmışdır» (91, 70).

\* s.16. Bu dövrdə Nizamının 800 illik yubileyi ümumi milli bayram təntənəsilə qeyd edildi. 1947-ci il 3 iyunda Azərb.MEA-nın böyük iclas zalında Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş işə başlandı. Konfransda Respublikanın və keçmiş sovet birliliyinin müxtəlif şəhərlərindən gelmiş alim, şair və ziyahlar iştirak edirdilər.

Yubiley komitəsinin sədri M.İbrahimovun çıxışından sonra S.Vurğunun məruzəsi dinlənildi. İ.İ.Meşşanov, İ.A.Orbeli, V.V.Struve, Y.Lebedinski kimi alim və yazıçılardan təbrik teleqramları oxundu. Konfrans 3 gün müddətində Azərbaycan Yazıçılar İttifaqının Nətavan adına klubunda davam etdirildi; Y.E.Bertels, M.Rəfili, A.O.Makovelski,

<sup>1</sup> Yafas - M.Kaşgarinin yazdığını göre, Nuh peygamberin oğlu Yafas, Yafasin oğulları - türklərdir (A.Xəlil. Mahmud Kasqarının «Türk dillerinin divanı kitabı»nda ədəbi matnlər, Bakı, 2001, soh.59. 122)

Ə.Sultanhı, H.Arashı, Ə.Əlizadə, İ.Cəfərzadə, Zəkiyev,  
Q.Qasimovun məruzəsi dinlənildi.

İyünün 6-da səhər Nizami meydanında şairin heykəlinin bünövrəsi qoyuldu və bu münasibətlə təntənəli mitinq keçirildi.

Axşam yekun iclası oldu. M.İbrahimovun yekun çıxışından sonra mütərcim-şairlərdən - A.Şaiq, S.Vurğun, M.Rzaquluzadə, N.Rəfibəyli, M.Dilbazi, K.Lipskerov, A.Plavnik, P.Pançenko Nizami əsərlərinən şeirlər söylədi-lər.

Yubiley günlərində Nizami adına Ədəbiyyat institutunda Nizaminin «İskəndərnamə» əsərinin elmi-tənqidi mətni (elmi-tənqidi mətn: Ə.Əlizadə, F.Babayevin, red.Y.E.Bertels) nəşr olundu. Nizami Gəncəvinin həyat və yaradılılığına həsr olunmuş məqalələr məcmuəsi çap olundu. Y.E.Bertelsin «Nizaminin həyat və yaradılığının həsr olunmuş iri-həcmli 30 m.v. tədqiqatı işig üzü gördü.

Nizami adına Muzey, Azərbaycan bəstəkarları, Bakı teatrları, kinostudiya – ölkənin bütün ictimai-mədəni ocaqları yubiley təntənəsini qeyd etdilər (Хроника. Подготовка к юбилею Низами. Сб.IV, Баку, 1947, стр.265-272).

\* s.47. Türk nizamîşunaslığının fâaliyyâtı «Nizami ve türk âdâbiyyatı» (B, 1980) əsərində geniş araştırılmış və qiymətləndirilmişdir.

\* s.89 . Təzkirələrdə şairin övliya evinin ibadətgah olunduğu qeyd edilmişdir. Lütfəlibəy Azər «Atəşkədə» əsərində «Atabəy Qızıl Arslanın Nizaminin ziyarətə getməsini təsvir edərkən, şairin evinin şahların səcdəgahı olduğunu qeyd edir (39, 225). Təzkirədə şairin «Əxi» təşkilatının üzvü olması haqqında məlumat vardır ki, bu məsələ nizamış-naslıqda indiyədək mübahisəli məsələlərdən biridir. Lütfəlibəy Azər yazar: «Nizami təriqatla (Sülük ələmində) Əxi Fərac Zəncaniyə bərabərdir. Deyirlər ki, ilk gəncliyində ömrünün sonunadək bu məsləkdə olmuşdur (39, 225). Lütfəlibəy Azərin bu fikri ətrafında Azərbaycan alimi Orucəli Hə-

sənəv 1947-ci ildə «Nizamini tədqiq edən Azərbaycan alimləri» məqaləsində geniş məlumat vermiş, özü də bələ qənaətə gəlir ki, Nizami ideyalarının əxi maslakı ilə sıx əlaqəsi vardır.

Qeyd edək ki, 40-cı illərdə Y.E.Bertels, H.Arası da şairin əxi təşkilatına daxil olmasını təsdiq etmişlər, bu fikrə münasibətdə M.S.Ordubadi əks mövqə tutmuşdur.

Y.E.Bertels əsasən ərəb seyyahı İbn Bətutənin fikirlərinə istinad edir. İbn Bətutə əxilər haqqında yazır: «Rum türklərinin maskun olduğu bütün ölkələrdə, hər vilayətdə, hər şəhərdə, hər kənddə əxilərdən var. Onlar qərib və yurd-suzlara qayğı göstərən, ac doyuran, zalim sərkərdələri öldürməyə hazır olan adamlardır. «Mən dünyada bunlar qədər gözəl işlər görən adamlar görməmişəm». 1940-ci ildə Y.E.Bertels bu fikirlərə istinadən: «əxilərlə əlaqə Nizaminin bütün fəaliyyətində dərin iz buraxmışdır. Ondakı böyük humanizm, bəşəriyyətə qarşı alovlu məhəbbət, bu yalnız əxilər arasında inkişaf etmişdir, - deyir (56, 34). M.S.Ordu-badi də 1940-ci ildə Nizami dövründə Azərbaycan ədəbiyyatının inkişafını nəzərdən keçirərkən, bu məsələyə toxunmuşdur. M.S.Ordubadi yazır: «Bir çox yazarlar onu – zahid, tərki-dünya kimi təsəvvür etmişlər. Bu azmiş kimi, hələ onu Əxi Fərrux Zəncanının ideyalarının davamçısı, sufi, zahid kimi təsəvvür etmişlər. Qeyd edək ki, Şərq tarixinin mənzərəsini, xüsusən Nizami kimi görkəmlı sənətkarların fəaliyyətini doğru işıqlandırma bilməyən bəzi tarixçilər əxi təməyüllünün mahiyyətini doğru vərə bilməmişlər. Əslində, əxi Zəncani Azərbaycan və İran mütəfəkkirləri arasında siyasi cərəyanlardan biri idi. Hakimiyətdə bu siyasi cərəyan zərərləi sayılırdı və hər dəfə bu qrupun üzvləri təqib olundu (275, 16).

\* s.31. Fars ədəbiyyatı adı altında təqdim olunma səbəbləri işin sonrakı fəslinde öyrənilir.

\*\* s.31. V.Dəstgirdi, Z.Səfa, Q.Darab kimi İran alımları nizamişünaslığın inkişafında mühüm rol oynamış, Nizami

əsərlərinin elmi-tənqidi mətnlərinin hazırlanması və nəşrində, əsərlərinin tədqiqində mühüm işlər görmüşlər. Fars dilində yazdığı üçün onu fars şairi kimi qələmə vermişlər.

\* s.33. Bax: Dostu Məmmədqızı (Bayramova). «Yaddaşında bir kənd qalıb», Bakı, «Nurlan», 2004, s.14-20.

\* s.96. Bax: H.Arası. Nizaminin vəqfi, «Ədəbiyyat» qəzeti, 1980.

\* s.98. Beytin sətraltı mənəsi var: «qord» - (igid) – «qurd» - sözü türklərdə başçı, bələdçi, yol göstərən» (K.Vəliyev. Elin yaddaşı, dilin yaddaşı, Bakı, 1988, s.37), «türkün anası» (Короглы X. Огузский героический эпос, Москва, 1976, str.17).

\* s.166. «Lilaqis» haqqında bax: Е.Дунаевский. Низами, Восток, Сб.II, Литература Ирана X-XII вв., М.-Л., 1935, str.259-272. Müəllif Leyli – «Lilaqis» obrazının kökünü qədim Babil mənbələrilə bağlayır.

## РЕЗЮМЕ

История литературы располагает не многими выдающимися именами, с которыми связаны самостоятельные литературоведческие области. К одной из таких областей относится низамиведение, представленное именами известных ученых на Востоке и Западе. Естественно, что важную ветвь данной области составляет азербайджанского низамиведение.

Достижения азербайджанских низамиевдов послереволюционного и последующих периодов значительно обогатили мировое низамиведение, способствовали овладению им новыми уровнями.

Накопленный литературоведческий опыт позволяет с высоты исторической дистанции оценить роль первого поколения азербайджанских низамиевдов в становлении данной научной области, в комплексной форме рассмотреть проблематику национального низамиведения 40-х годов, в частности в плане ее актуальности для последующих этапов.

В монографии обоснована актуальность работы, определены ее научная новизна и практическая ценность, дан обзор истории азербайджанского низамиведения, в частности рассмотрены особенности двух его больших периодов – до и после 1920г. Здесь дается общая характеристика первых азербайджанских исследований о Низами таких известных авторов, как Лютфали бек Азер, Аббасгулу ага Бакиханов, Мирза Фатали Ахундов, Мухаммадали Тарбият, Мирза Мухаммад Ахундов, Фирудин бек Kocharli. Иными словами, прослежены многовековые традиции азербайджанского низамиведения, успехи которого стали возможны в свете поисков нескольких литературоведческих поколений.

Новый период в истории азербайджанского низамиве-

дения, начавшийся с 20-х годов XX века, выделяется новым подходом к проблеме и тематическом многообразием. В монографии отличается, что в первые послереволюционные годы в отношении к классической литературе, в том числе к изучению литературного наследия Низами, имели место определенные искажения и ошибки, обусловленные известной политико-идеологической атмосферой эпохи.

В эти годы такие азербайджанские ученые, как А.Шаик, С.Мумтаз, А.Музниб, Дж.Джаббарлы, Дж.Джанханбаши и др. категорически выступившие против ошибочной тенденции, вульгарно-социологических оценок, доказывали, что важнейшими задачами литературоведения являются изучение жизни Низами, окружавшей его литературной среды, рассмотрение его творческой позиции и мировой славы, издание его произведений.

Вместе с тем, в сложной атмосфере 20-х годов литературоведение не могло преодолеть тенденциозные установки в отношении изучения и издания классического наследия.

Рассмотренный материал приводит к выводу, что вехой в истории низамиведения стали 40-е годы, связанные с новым поколением литературоведов, представленным именами Г.Араслы, М.Рафили, М.Ализаде, М.Арифа, А.Султанлы, А.Агаева, А.О.Маковельского, Г.Гусейнова и др.

На данном этапе проблема перевода произведений Низами на родной язык, стала одной из реальных и важных задач литературоведения. Азербайджанское низамиведение преодолело значительную работу по переводу на родной язык и изучению сочинений великого мастера слова. Начиная с этого периода тема Низами стала подлинным объектом исследования в азербайджанском литературоведении. Была разработана и подготовлена общая структура низамиведения, определены перспективные направления в

данной области.

Была создана специальная комиссия по подготовке научно-критических текстов его сочинений. Под руководством выдающихся ученых Е.Э.Бертельса, А.Ализаде и Ф.Бабаева были подготовлены к изданию четыре из пяти поэм, входящих в «Хамсе».

Эти достижения, ставшие возможными благодаря огромной работе, были высоко оценены в свое время.

В монографии оценка работы по переводу произведений Низами предполагала уяснение задач, стоявших перед азербайджанскими поэтами и переводчиками. Известно, что в 40-е годы поэтические переводы произведений Низами создавались на основе подстрочников, от которых во много зависел успех стихотворного перевода. В работе отмечены заслуги таких поэтов и ученых, как А.Шаик, Г.Араслы, С.Рустам, Р.Рза, С.Вургун, А.Вахид, М.Ариф, М.Джалал, М.Ибрагимов, М.Рзагулизаде, А.Садыг, Ф.Касумзаде, Дж.Хандан, М.Султанов, О.Сарывелли, М.Рагим, Н.Рафибейли, М.Дилбази, С.Миргасимов и др., в переводе и редактировании поэм Низами в 40-е годы.

В 40-е годы были сделаны важные шаги в области изучения жизни и творчества поэта. Среди них особого внимания заслуживают книги А.Е.Крымского, Е.Э.Бертельса, М.А.Расулзаде, Г.Араслы, М.Рафили, А.Мубариза, а также сборник статей на азербайджанском и русском языках в четырех томах «Низами» (1940-1947г.).

Именно в этот период жизнь и творчество поэта стали подлинным исследовательским объектом, помимо монографических работ, были опубликованы сотни статей об идеино-тематическом содержании и художественном мастерстве поэм. Были сделаны решающие шаги в направлении изучения проблем «Низами и мировая литература».

В монографии также оцениваются последующие и современные исследования азербайджанского низамиведения.

## ƏDƏBİYYAT

1. Abbasov Ə.M. Nizami Gəncəvinin «İskəndərnamə» poemasında sülh və müharibə məsələləri, Azərb. MEA-nın «Xəbərləri», 1961, №1, s.61-73.
2. Abbasov Ə.M. Nizami Gəncəvinin «İskəndərnamə» əsərinin bədii xüsusiyyətləri haqqında, Azərb. MEA-nın «Xəbərləri», 1962, №6, s.111-121.
3. Abbasov Ə.M. Nizami Gəncəvinin «İskəndərnamə» poeması, Bakı, 1966, 197s.
4. Abdülbaki Gölpinarlı. Mevlana Celaleddin, İstanbul, 1959.
5. Ahmed Kabaklı. Tasavvüf. Türk ədəbiyyatı, cilt 2, İstanbul, 1968.
6. Ağayev Ə. Nizami və Şiller. «Ədəbiyyat» qəzeti, 22 iyun, 1940, s.4.
7. Ağayev Ə. Göte Nizami haqqında, «Ədəbiyyat» qəzeti, 26 may, 1940, s.2.
8. Ağayev Ə. Nizami və Qərbi Avropa ədəbiyyatı. «Ədəbiyyat» qəzeti, 27 sentyabr, 1947, s.3.
9. Ağayev Ə. Nizami və dünya ədəbiyyatı, Bakı, 1964, 172s.
10. Ağayev İ. Əliabbas Müznib. Həyatı, yaradılılığı, Əsərlərindən seçmələr, Bakı, Elm, 2003, 375s.
11. Arası H. Nizami və yaradılılığı, «Ədəbiyyat» qəzeti, 24 fevral, 1939, s.3.
12. Arası H. Yaxın Şərq ədəbiyyatında «Leyli və Məcnun» mövzusu, «Nizami» almanaxı, I və II kitab, Bakı, 1939; 1940, s.86-104.
13. Arası H. Müqəddimə. Nizami Gəncəvi. Lirika. Bakı, 1940, 74s.
14. Arası H. Nizami və qadın obrazları. «Azərbaycan qadını», 1939, №10, s.20; №12, s.10.
15. Arası H. «Yeddi gözəl» və «Yeddi can» əsərlərinin müqayisəsi haqqında. «Nizami», III kitab, Bakı,

- 1941, s.70-90.
16. Arash H. Nizamidə xalq sözləri, ifadə və zərbülməsəlləri. Azərb.MEA-nın «Xəbərləri», Bakı, 1942, №8.
17. Arash H. Nizaminin əsərlərində çoban obrazı. «Ədəbiyyat» qəzeti, 1940, 25 oktyabr.
18. Arash H. Şairin həyatı, Bakı, 1940, 115s.
19. Arash H. Nizami və Rustaveli yaradıcılığında dostluq və qəhrəmanlıq, Azərb.MEA-nın «Xəbərləri», 1942, №10, s.108-121.
20. Arash H. Nizami Gəncəvinin həyat və yaradıcılığı, Bakı, 1941, 37s.
21. Arash H. Nizami və Nəvai, «Ədəbiyyat» qəzeti, 1940, 12 mart.
22. Arash H. Müqəddimə. Nizami əsərlərinin el variantları, Bakı, 1941, s.3-12.
23. Arash H. Nizami və Vətən. Bakı, 1942, 26s.
24. Arash H. Nizami yaradıcılığında xalqlar dostluğu, «Azərbaycan», 1946, №10, s.8-21.
25. Arash H. Nizami və Azərbaycan xalq ədəbiyyatı, «Nizami», IV kitab, Bakı, 1947, s.9-29.
26. Arash H. Ölmez məhəbbət dastanı. «Xosrov və Şirin». Ön söz. Bakı, 1982, 400s.
27. Arash H. Müqəddimə. Nizami əsərlərinin el variantları, Bakı, 1941, s.3-12.
28. Arash H. Nizaminin Azərbaycan müaqibləri, «Nizami», IV kitab, Bakı, 1947, s.105-114.
29. Arash Nüşabə. Arif Ərdəbili və onun «Fərhadnamə» poeması, Bakı, 1968, 170s.
30. Arash N. Nizami əsərlərinin ilk türk tərcümələrindən, Azərb.M EA-nın «Xəbərləri», 1975, №4.
31. Arash N. Nizami və türk ədəbiyyatı, Bakı, 1970, 204s.
32. Arash N. Nizaminin poetikası, Bakı, Elm, 2004, 454s.
33. Azadə R. Azərbaycan epiq şeirinin inkişaf yolları. XII-XVII əsrlər, Bakı, 1975, 285s.
34. Azadə R. Nizami Gəncəvi. Həyatı və sənəti. Bakı, 1979, 207s.
35. Azadə R. Nizami Gəncəvi, Bakı, 1980, 76s.
36. Azadə R. Nizami Gəncəvinin ictimai-ədəbi mühiti, «Nizami», I əfşanax, Bakı, 1984, s.93-105.
37. Azadə R. Nizaminin poeziya sələfləri, Bakı, 1999, 278s.
38. Azadə R. XII əsr Azərbaycan şeir üslubunun Nizami zirvəsi, AMEA-nın «Xəbərləri», 1999, №1-2; s.3-9.
39. Azər Lütfəli bəy, Atəşkədə. Bombey, 1277.
40. Alışanov Ş. Azərbaycan ədəbiyyatşünaslığı: çağdaş nəzəri-metodoloji problemlər, ədəbi-nəzəri fikir iki əsrin qoşlaşdırılmışdır, Bakı, 2001, s.18-27.
41. Axundov M.F. Kritika. Əsərləri, IIc., Bakı, 1960.
42. Axundov M.M. Şeyx Nizami. Gəncə Hacı Əhməd mətbəəsi, 1909.
43. Axundov M. İngiltərədə Nizami haqqında monoqrafiya. «Elm və həyat», 1970, №7, s.28-29.
44. Axundov M. Nizami haqqında bir Qərb tədqiqatı barəsində. «Azərbaycan məktəbi», 1970, №5, s.76-80.
45. Arzumanlı V. Nizami Gəncəvinin dünya səhərəti, Bakı, 1997.
46. Arzumanova İ. Vilson və Nizaminin «Yeddi gözəl» poeması, Azərb. MEA-nın «Xəbərləri», Ədəb.dil və incəsənət seriyası, 1979, №4, s.57-62.
47. Arzumanova İ. Nizami və ingilis şərqşünaslığı, M.F.Axundov ad. API-nın Elmi əsərləri, 1976, №2, s.87-92.
48. Bakıxanov A. Gülistani-İrəm, Bakı, 1952, 304s.
49. Beqdeli Q. Nizaminin «Xosrov və Şirin» poemasının «Veys və Ramin» ilə əlaqəsinə dair. «Azərbaycan», 201

- 1968, №7, s.166-173.
50. Beqdeli Q. Firdovsinin «Şahnamə»si və Nizaminin «İskəndərnamə»si, «Azərbaycan», 1971, №12, s.165-171.
51. Beqdeli Q. Şərq ədəbiyyatında «Xosrov və Şirin» mövzusu, Bakı, 1971, 369s.
52. Bertels Y.E. Nizami (şairin hayatı) «Revolusiya i kultura», Bakı, 1939, №4, s.77-88.
53. Bertels Y.E. Nizaminin yaradıcılığı. «Revolusiya i kultura», 1939, №6, s.77-88.
54. Bertels Y.E. Nizaminin yaradıcılığı. «Revolusiya i kultura», 1939, №10-11, s.144-160.
55. Bertels Y.E. Nizami «İskəndərname». «Revolusiya i kultura», 1940, №1, s.109-124.
56. Bertels Y.E. Böyük Azərbaycan şairi Nizami, Bakı, 1940, 149s.
57. Bertels Y.E. Nizami və Firdovsi, «Nizami», II kitab, Bakı, 1940, 214s.
58. Bertels Y.E. Nizaminin «Leyli və Məcnun» əsərinin mənbələri. «Nizami», I kitab, Bakı, 1940, s.57-69.
59. Bertels Y.E. Nizaminin bədii yaradıcılığı. «Nizami», IV kitab, Bakı, 1947.
60. Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti. Bakı, 1985, 268s.
61. Cahanbəx C. «Dədə-Qorqud» və Nizamidə utopik sosializm ideyası. «Vətən uğrunda», 1942, №4-5, s.109-115.
62. Cahani Q. Azərbaycan ədəbiyyatında Nizami ənənələri, Bakı, 1979, 202s.
63. Cəfər Cəfərov. Nizami yubileyi. «Nizami», IV kitab, Bakı, 1947, s.7-16.
64. Cəfərov M.C. Nizami yaradıcılığında humanizm. «Vətən uğrunda», 1942, №3, s.48-53.
65. Cəfərov M.C. Sözlərin hakimi, «Nizami» (məqalələr məcmuəsi), Bakı, 1947, s.97-104.
66. Cəfərov M.C. Böyük insanpərvər şair, Bakı, 1947, 16s.
67. Cəfərov M.C. Nizaminin fikir dünyası, Bakı, 1985, 201s.
68. C.Xəndan. «Şərafnamə»nın bəzi xüsusiyyətləri, «Nizami Gəncəvi» (məqalələr məcmuəsi), Bakı, 1947, s.114-120.
69. C.Xəndan. Nizami və Seyid Əzim Şirvani. «Ədəbiyat» qəzeti, 1940, 27 sentyabr.
70. C.Xəndan. Nizaminin lirik şeirləri haqqında. «Komunist», 1941, 4 aprel.
71. C.Xəndan. İctimai fikirlərin bədii tərənnümçüsü, «Kommunist», 1947, 17 sentyabr.
72. Ələkbərov M. Nizami Gəncəvi yaradıcılığında Azərbaycan xalq mərasimləri, «Nizami», IV kitab, Bakı, 1947, s.92-107.
73. Ələkbərov M. Nizami və Azərbaycan xalq ədəbiyyatı, «Ədəbiyyat» qəzeti, 27 sentyabr, 1942, s.2.
74. Ələkbərov M. Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı, «Azərbaycan məktəbi», 1948, №4, s.30-37.
75. Əliyev R. Nizami və Azərbaycan renessansı, «Ədəbiyyat və incəsənət», 1979, 10 fevral, s.6.
76. Əliyev R. Yegana Səfər, «Ədəbiyyat və incəsənət», 1980, 26 sentyabr, №39.
77. Əliyev R. Nizami dünya ədəbiyyatşünaslığında, «Ədəbiyyat və incəsənət», 4 sentyabr, 1981, s.5.
78. Əliyev R. Nizami Gəncəvi. Qısa məlumat, Bakı, 1979, s.9-67.
79. Əliyev R. Nizami Gəncəvi. «Sirlər xəzinəsi», Filoloji tərcümə, müqəddimə, şərhlər və lügət. Bakı, 1981, 246s.
80. Əliyev R. Nizami Gəncəvi. «Yeddi gözəl». Filoloji tərcümə, şərhlər, izahlar, lügət. Bakı, 1981, 359s.
81. Əliyev R. Nizaminin naməlum müasiri. «Ədəbiyyat

- va incəsənət», 14 sentyabr, 1979, №37, s.7.
82. Əliyev R. Nizami poemalarında qıpçaq-oğuz gözəli, «Azərbaycan», №4, s.79-85.
  83. Əliyev R. Nizaminin tərcüməyi-halına dair yeni araşdırmlar. «Azərbaycan», 1981, №6, s.142-150.
  84. Əliyev R. Nizami. Qısa bibliografiq məlumat, Bakı, 1983, 379s.
  85. Əliyeva D. Azərbaycan və gürcü ədəbi əlaqələri, Bakı, 1958.
  86. Əliyeva D. «Xosrov və Şirin» gürcü ədəbiyyatında. «Elm və həyat», 1978, №12, s.26-27.
  87. Əliyeva D. Nizami və gürcü ədəbiyyatı, «Ədəbiyyat və incəsənət», 1981, 2 oktyabr.
  88. Əlimirzəyev X. Nizami Gəncəvinin insan konsepsiyası. Bakı, 2001.
  89. Əli Nazim. Ədəbiyyatımız və ədəbiyyat tariximiz. Seçilmiş əsərləri, tərtib edən: R. Tağıyev, Bakı, 1979, s.28-31.
  90. Əlibəyazadə E. Nizami və tariximiz, Bakı, 2004.
  91. Əlyar Səfərli, Xəlil Yusifov. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, Bakı, 1998, 632s.; Əlyar Səfərli, Xəlil Yusifov. Nizami Gəncəvi. Ədəbiyyat, IXc., Bakı, 2001, s.84-124;
  92. Əzizova F. Orta əsrlər ərob təzkirələrində Azərbaycan bədii irsi. «Şərqi aktuar problemləri: tarix və müasirlilik». Akademik Z.M.Bünyadovun 80 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları, Bakı, 2003, s.206-208.
  93. Feyzullayeva V. Nizaminin yaradıcılığı. Azərb. MEA-nın «Xəbərləri», 1991, №1, s.60-65.
  94. Göyüşov N. Nizami idealının əsas qaynaq və cizgiliyi, «Hikmət», №8, 2006, s.3-9.
  95. Qasimzadə F. «Məxzenül-əsrar» əsəri haqqında. Nizami Gəncəvi. «Sirlər xəzinəsi», Bakı, 1940, s.5-9.
  96. Qasimov Q. Nizami dövründə musiqi mədəniyyəti, «Ədəbiyyat» qəzeti, 30 iyun, 1947.
  97. Qasimov Q. Nizami dövründə musiqi alətləri. «Ədəbiyyat» qəzeti, 1947, 27 sentyabr.
  98. Qafar Kəndli. Zərdüst, «Avesta» və Azərbaycan. Azərb.MEA-nın «Xəbərləri», Bakı, 1979, №1, 2,3;
  99. Qafar Kəndli. Xaqani Şirvani. Həyatı, dövrü və müdafiəsi, Bakı, 1988, 589s.
  100. Qocayev M. Nizaminin insan fəlsəfəsi, Bakı, 1997.
  101. Quliyeva M. Klassik Şərq poetikası. Bakı, 1991,
  102. Qurani-Kərim. Azərbaycan türkçəsində açıqlama. Nəriman Qasimoğlunun qələmili, Bakı, 1993.
  103. Quluzadə M. Azərbaycan xalqının böyük insan-pərvər şairi. «Azərbaycan məktəbi», 1947, №4, s.17-24.
  104. Quluzadə M. Nizami Gəncəvi. Həyat və yaradıcılığı. Bakı, 1953.
  105. Quluzadə Z. Azərbaycanın orta əsrlər fəlsəfə tarixinin bəzi problem məsələləri. Azərb.MEA-nın «Xəbərləri», Bakı, 1965, №1.
  106. Hacıyeva V. Bir daha Nizaminin utopik cəmiyyəti haqqında poetik-fəlsəfi baxışlara dair, Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri, XVIII cild, Bakı, 2004, s.108-119.
  107. Həmidov İ. Hatifinin yaradıcılığında Nizami şeirinin ənənələri, «Elmi araşdırmlar», 2000, №1-2, s.57-60.
  108. Həmidov İ. «Leyli və Məcnun» əhvalatının ərob qaynaqları haqqında. «Elmi araşdırmlar» (elmi-nəzəri məqalələr məcmuəsi), Bakı, 2000, №3-4, səh.28-32.
  109. Həmidov İ. Əbu Bəkr əl-Valibi və onun «Əxbərül-Məcnun və əşaru-hu» əsəri, Bakı, 1999.
  110. Həzrəti-Mövləvi Cami. Nəfahat ol-ons, Daşkənd, 1915.
  - 110a. Hümmətova X. Yunus Əmrənin lirikası. Avtoreferat, 2005

- rat, Bakı, 1998.
111. Hüseynov İ. XII əsrə Azərbaycanın ictimai-siyasi vəziyyətinə dair. «Nizami», IV kitab, 1947, s.32-40.
  112. Hüseynov X. Nizaminin «Sirlər xəzinəsi» və Səmainin «Hədiqətül-haqayıqı», Azərb.MEA-nın «Xəbərləri», 1969, №4.
  113. Hüseynov X. Nizaminin «Sirlər xəzinəsi», Bakı, 1983, 118s.
  114. İbrahimov M. Nizami Gəncəvi. «Leyli və Məcnun», «Azərbaycan mədəni rəbitə cəmiyyəti», Bakı, 1947, s.5-16.
  115. İbrahimov S. Farsdilli poeziyada Azərbaycan səbki. «Şərqi aktual problemləri». Tarix və müasirlik. Bakı, 2003.
  116. İbrahimov Z. Nizami dövründə Azərbaycan mədəniyyəti, Bakı, 1947, 13s.
  117. İmami Qazalı. Kuran-i Kerimde keyamet ve axiret. Hazırlayanı: Hüseyin Hilmi İşık, İstanbul, 1980;
  - 117a. İmami Qazalı. İhya-ul-ulum (farsca). Tehran, 1357.
  118. İsmayılov M. Nizami «Xəmsə»si ingilis mənbələrində. «Mədəni-maarif işi», 1978, №1, s.42-43.
  119. İsmayılov M. İngilis alimi Nizami haqqında. «Ədəbiyyat və incəsənat», 1979, 2 noyabr.
  120. İsmayılov M. Nizami aforizmləri ingilis dilində. «Elm və həyat», 1979, №6, s.16-17.
  121. Kərimov H. Nizaminin alman tədqiqatçıları, «Ulduz», 1969, №11, s.54-57.
  122. Kərimov H. «Leyli və Məcnun»un yeni tərcüməsi, «Bakı», 1972, 31 iyul.
  123. Kərimli T. Nizaminin «İskəndərnəmə» poeması və tarix. «Nizami Gəncəvi» jurnalı, №3, 1993.
  124. Kərimli T. Nizami və tarix, Bakı, Elm, 2002.
  125. Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı tarixi materialları, I hissə, Bakı, Azərnəşr, 1925.
  126. Köçərli Firudin bəy. Şeyx Əbu Məhəmməd İlyas ibn Yusif ibn Müəyyad Nizami. «Azərbaycan ədəbiyyatı», Ic., Bakı, 1978, 595s., s.129-133.
  127. Köprülü F. Türk ədəbiyyatında ilk mütesəvviflər (7 baskı), Ankara, 1991.
  128. Levkiyevski Y.V. «Məxzənəl-əsrar» əsəri haqqında, «Nizami», II kitab, Bakı, 1940, 214s., s.146-155.
  129. Makovelski A.O. Nizaminin dünyagörüşündə dialektika ünsürləri, Azərb.MEA Fəlsəfə İnstitutunun əsərləri, Ic., 1945, s.35-36.
  130. Makovelski A.O. Nizami bir filosof kimi. Azərb. MEA Fəlsəfə institutunun əsərləri, XI cild, 1946, s.26-27.
  131. Makovelski A.O. Nizaminin «İskəndərnəmə» poeması haqqında. «Nizami», IV kitab, Bakı, 1947, s.52-63.
  132. Mahmudov M. Aristotelin poetikası və Nizami. Azərb.MEA-nın «Xəbərləri», 1969, №4, s.18-31.
  133. Mahmudov M. Nizami və Məcnun barəsində ərəb rəvayatları, «Nizami və Şərqi ədəbiyyatı», BDUNUN nəşri, Bakı, 1983, s.48-68.
  134. Mahmudov M. Ərəbcə yazılmış azərbaycanlı şair və ədiblər (VII-XII əsrlər), Bakı, 1983.
  135. Mehdi Hüseyin. Nizaminin sevgi fəlsəfəsi, «Vətən uğrunda», 1942, №4-5.
  136. Məhəmmədəli Tərbiyət. DANIŞMƏNDANI-AZƏRBAYCAN. Azərbaycanın görkəmlü elm, sənət adamları, Bakı, 1987.
  137. Məhəmməd Hadi. Firdovsi-ilhamat, Bakı, 1908.
  138. Məhərrəmov T., Hacıyev Ə. Nizaminin vəfat tarixi haqqında, «Bakı» qızeti, 1959, 15 aprel.
  139. Məhərrəmov T. Əmir Xosrov Dəhləvinin «Leyli

- və Məcnun» poeması, Bakı, 1970.
140. Məhərrəmov T. Nizaminin «Məxənəl-əsrar» və Əmir Xosrovun «Mətləül-ənvar» əsəri, Azərb. MEA-nın «Xəbərləri», Dil, ədəbiyyat və incəsənət, Bakı, 1975, №3, s.42-52.
141. Məhərrəmov T. Nizaminin «Leyli və Məcnun» və Əmir Xosrovun «Məcnun və Leyli» əsərləri haqqında. «İran filologiyası məsələləri» (məqalələr məcmuəsi), Bakı, 1973, II buraxılış, s.80-94.
- 141a. Məhərrəmov T. Nizaminin «Yeddi gözəl» poemasının Yan Ripka və Vəhid Dəstgirdi çapları haqqında, AMEA-nın «Xəbərləri», Ədəbiyyat, dil və incəsənət seriyası, Bakı, 2001, №3-4, s.20-27.
142. Məmməd Arif. Nizami əsərlərinin tərcüməsinə dair, «Nizami», II kitab, Bakı, 1940, 214s., s.138-145.
143. Məmməd Arif. Böyük insanpərvər şair, «Təbliğatçı», 1947, №9, s.26-30.
144. Məmməd Arif. Nizaminin kiçik qohrəmanları və böyük arzuları, «Nizami», IV kitab, Bakı, 1947.
145. Məmmədov Q. Nizami Gəncəvinin ictimai-siyasi görüşləri, Bakı, 1962, 61s.
146. Mir Cəlal. Nizaminin müsbət obrazları, «Vətən uğrunda», 1943, №6, s.77-92.
147. Mir Cəlal. Nizami və Füzuli şeirində bəzi müqayisələr, «Ədəbiyyat» məcmuəsi, 1946, II cild, s.20-33.
148. Mir Cəlal. «Yeddi gözəl»dəki hekayələr haqqında, «Nizami Gəncəvi», IV kitab, Bakı, 1947, s.65-75.
149. Mövlana Halid-i Bağdadi. İman və islam, hazırlayan - Hüseyin Hilmi İşik, İstanbul, 1981.
150. Mövlana Rumi, Mesnevi, c.I,
151. Mübariz M. Şeyx Nizami Gəncəvi, «Ədəbiyyat» qəzeti, 1938, 28 yanvar.
152. Mübariz M. Nizami yaradıcılığında Azərbaycan

- folklorunun təsiri, «Ədəbiyyat» qəzeti, 1938, №29, 24 iyun.
153. Mübariz M. Nizami əsərlərində Azərbaycan qadını obrazi, «Ədəbiyyat», 1938, №10, s.3.
154. Mübariz M. Alovlu patriot, «Ədəbiyyat» qəzeti, 1940, 12 iyun.
155. Mübariz M. Böyük demokrat, «Nizami», III kitabı, Bakı, 1941.
156. Mübariz M. Böyük humanist. «İnqilab və mədəniyyət», 1947, №3, s.75-88.
157. Mübariz M. Nizami Gəncəvi. Azərbaycan ədəbiyatı tarixi, redak. H.Arash, Bakı, 1943.
158. Mübariz M. Nəvai və Nizami, «Kommunist», 15 may, 1948.
159. Mübariz M. Nizami və dövrümüz, Bakı, 1947, 14s.
160. Mübariz M. Nizami Gəncəvi, Azərbaycan ədəbiyatı tarixi, I cild, Bakı, 1960.
161. Mübariz M. Firdovsi və Nizami əsərlərindəki Şirin surətlərinin müqayisili təhlili, «Nizami və Şərq ədəbiyyatı», Bakı, BDU-nun nəşri, 1983.
162. Mümtaz S. Şeyx Nizami, «Kommunist» qəzeti, 28 sentyabr, 1925.
- 162a. Müzənnib Ə. Nizamiyə abidə lazımdır mı? «Kommunist» qəzeti, sentyabr, 1925.
163. Nəbiyev B. Axtarışlar, tapıntılar və itkiler, Azərbaycan dilində bədii tərcümənin vəziyyəti və vəzifələri, «Tərcümə sənəti», məqalələr məcmuəsi, Bakı, 1990,
164. Nəbiyev B., Salmanov Ş. Əsrin ədəbiyyatı, «Ədəbiyyat» qəzeti, 5 mart, 2004, s.1-2.
165. Nizami Gəncəvi – lirika, redaktör, müqəddimə, lügət və izahlar H.Arashının, red.S.Vurğun, M.Rzaquluzadə, Bakı, 1940, 83s.
166. Nizami Gəncəvi. Lirika (filoloji tərcümə, şəhərlər

- və qeydlər Mübariz Əlizadənindir), Bakı, 1983, 163s.
167. Nizami Gəncəvi. Sirlər xəzinəsi, tərc.S.Rüstəm, red.F.Qasızmədə, Bakı, 1940, 55s.
  168. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Tərc.S.Rüstəm, red.M.Rahim, Bakı, 1947, 175s.
  169. Nizami Gəncəvi. Sirlər xəzinəsi, tərc.S.Rüstəm, A.Sarayı, Bakı, 1981, 192s.
  170. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Filoloji tərc. R.Əliyev, redaktorları Ə.Mirəhmədov və V.Aslanov, Bakı, 1981, 250s.
  171. Nizami Gəncəvi. Xosrov və Şirin, tərc.R.Rza, Bakı, 1940, 112s.
  172. Nizami Gəncəvi. Xosrov və Şirin, tərc.Ə.Sadıqov, red.M.Arif, Bakı, 1941, 245s.
  173. Nizami Gəncəvi. Xosrov və Şirin, tərc. R.Rza, redaktorları M.Arif, M.Rzaquliyev, Bakı, 1947, 412s.
  174. Nizami Gəncəvi. Xosrov və Şirin. Filoloji tərcümə, izah və qeydlər H.Məmmədzadə, Bakı, 1981, 371s.
  175. Nizami Gəncəvi. Leyli və Məcnun (bir parça), tərc.A.Şaiq, Bakı, 1940, 82s.
  176. Nizami Gəncəvi. Leyli və Məcnun, tərc. S.Vurğun, redaktorları M.İbRahimov, M.Sultanov, Bakı, 1942, 321s.
  177. Nizami Gəncəvi. Leyli və Məcnun. Filoloji tərcümə, izahlar və qeydlər M.Əlizadənindir. Bakı, 1981, 260s.
  178. Nizami Gəncəvi. Yeddi gözəl. Bir parça, Bakı, 1940, 49s.
  179. Nizami Gəncəvi. Yeddi gözəl (nəşrə çevirəni Mir Cəlal, red. M.Rzaquluzadə), Bakı, 1941, 152s.
  180. Nizami Gəncəvi. Yeddi gözəl, tərc.M.Rahim, Bakı, 1962.
  181. Nizami Gəncəvi. Yeddi gözəl. Fileloji tərcümə, izahlar və qeydlər R.Əliyev, M.Arifin ön sözü ilə, Bakı, 1983, 356s.
  182. Nizami Gəncəvi. İskəndərnəmə, Şərəfnamə, tərc. A.Şaiq, müq. Y.E.Bertelsin, red.H.Məmmədzadə, izahlar və lügət Ə.Cəfər, Bakı, 1964, 427s.
  183. Nizami Gəncəvi. «İskəndərnəmə». İqbalməmə, tərc.M.Rzaquluzadə, müq.H.Hüseynov, şəhərlər və qeydlər Ə.Cəfər, redaktorları Q.Qasızmədə, Ə.H Hüseyni, Bakı, 1964.
  184. Nizami Gəncəvi. İskəndərnəmə. Şərəfnamə. Filoloji tərcümə, izahlar və qeydlər Q.Əliyev; İqbalməmə. Filoloji tərcümə V.Aslanov, izahlar və qeydlər - Z.Quluzadə və V.Aslanovundur. Bakı, 1983, 648s.
  185. Ordubadi M.S. Nizaminin dövrü və hayatı. «Nizami», I kitab, Bakı, 1940, s.3-21.
  186. Ordubadi M.S. XII əsrda Azərbaycan ədəbiyyatının Şərqi ədəbiyyatına təsiri, «Nizami», IV kitab, Bakı, 1947.
  187. Ordubadi M.S. Nizaminin dövrü və hayatı. «Ədəbiyyat» qəzeti, 1939, 22 oktyabr, 1 noyabr, 10 dekabr.
  188. Orucəli H. Nizamini tədqiq edən Azərbaycan alimləri. «Nizami», IV kitab, Bakı, 1947, s.131-139.
  189. Osmanlı V. Türk halkları edebiyatlarının ortak başlanğıcı (VI-X asırlar) Erzurum, 1996, 106s.
  190. Paşayev S. Nizami və folklor, Bakı, 1976.
  191. Rəfili M. Nizami Gəncəvi. «Revolyusiya və kultura», 1937, №2, s.45-58.
  192. Rəfili M. Nizami dövründə Azərbaycan. «Ədəbiyyat» qəzeti, 28 yanvar, 1938, №4.
  193. Rəfili M. Nizami. Həyat və yaradıcılığı. Bakı, 1939, 106s.

194. Rəfili M. Nizamiyəqədər Azərbaycan mədəniyyəti, «Nizami», II kitab, 1940, s.5-32.
195. Rəfili M. Azərbaycan ədəbiyyatında ilk roman. Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri, I cild, 1946.
196. Rəhimov Ə. Əmir Xosrov Dəhləvinin «Səkkiz cənət bağı» əsəri, Bakı.
197. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı, 1991.
198. Sasani Ç. Nizami «Leyli və Məcnun»unun ilk el-mi-tənqid mətni, Azərb.MEA-nın «Xəbərləri», 1967, №2.
199. Sasani Ç. Nizaminin zərdüştlüyə münasibəti. «Nizami», I almanax, Bakı, 1984, s.129-160.
200. Sasani Ç. Nizaminin «Leyli və Məcnun» poeması, Bakı, 1985, 120s.
201. Səməd Vurğun. Böyük Azərbaycan şairi. «Ədəbiyat» qəzeti, 2 sentyabr, 1939.
202. Səməd Vurğun. Dahi Azərbaycan şairi. «Azərbaycan müəllimi», 1947, 26 sentyabr.
203. Sultanlı Ə. «Leyli və Məcnun» və Qərb ədəbiyyatı, «Azərbaycan məktəbi», 1947, № , s.38-46.
204. Sultanlı Ə. «İskəndərnامه» və Qərbi Avropa ədəbiyyatı. «Ədəbiyat» qəzeti, 1947, 24 may.
205. Şixiyeva S. Nizaminin «Xəmsəsi» və rəmzilik. «Şəhriyar» qəzeti, 11 noyabr, 1997.
206. Şükürov Sadiq. Nizami qəbrinin təleyindən, Gəncə, «Əsgəroğlu», 2002.
207. Yusifov X. Nizaminin lirikası, Bakı, 1968, 272s.
208. Yusifov X. Şərqdə intibah və Nizami Gəncəvi, Bakı, 1982, 198s.

Rus dilində:

209. Антология Азербайджанской поэзии. Москва, 1939, с.215.

- 209a. Адабейати форсу-таджик дар асрхон XII-XIV, кисми II, Душанбе, 1983.
210. Ариф М. Предисловие. Низами. Семь красавиц, Баку, 1959, 392стр., т.V-XIII.
211. Алиев Г. Легенда о Хосрове и Ширин в литературах народов Востока. Москва, 1960.
212. Алиев Г. Темы и сюжеты Низами в литературах народов Востока. Москва, 1985, 331 стр.
213. Алиев Р. О проблеме востоковедения подлинных текстов Низами. Журн. «Литературный Азербайджан», 1979, №8, стр.122-130.
214. Алиев Р. Проблемы низамиведения. Материалы научной конференции посвященной проблеме и азербайджанская культура XI-XII вв. и творчество Низами Гянджави. Баку, 1980, 51 стр.
215. Алиев Р. Поэма о бессмертной любви. Баку, 1984, 42стр.
216. Алиев Р. Предисловие и примечания Низами Гянджави. Лирика (газели, кыта, рубай, касыды). Баку, 1981, 139стр.
217. Алиев Р. Вступительная статья. Низами. Стихотворение. Л., 1981, 790 стр.
218. Алиев Р. Поэма бессмертной любви. Баку, 1991, 184 стр.
219. Алиева Д. Автореферат. Низами и грузинская литература, Баку, 1984, 50 стр.
220. Алекскерзаде А.А. Некоторые заметки о надписях Ханака, Извест. Аз. ФАН, 1942, №6.
221. Альтман М.М. Исторический очерк города Гянджа, Баку, 1949.
222. Арзуманова И. Автореферат. Изучение творчества Низами в англоязычном литературоведении. Баку, 1984, 25 стр.
223. Асадуллаев Саадолла. «Лейли и Меджнун» в фар-

сиязычной поэзии, I часть, Душанбе, 1981.

224. Бартольд В.В. Туркестан в эпоху монгольского нашествия, СПб., 1900, т.II., 420 стр.
225. Бартольд В.В. Могила поэта Низами, СПб, 1912.
226. Бертельс Е.Э. Гениальный азербайджанский поэт Низами. – газ. «Правда», 1939, 3 декабря.
227. Бертельс Е.Э. Подготовка к юбилею Низами (азербайджанский поэт XIIв.) «Литературная газета», 1939, 10 декабря.
228. Бертельс Е.Э. Низами Гянджави. Журн. «Литературный Азербайджан», 1939, №3, стр.60-69; №5, стр.43-53; №6, стр.16-20; 1940, №2, стр.44-55.
229. Бертельс Е.Э. Литература эпохи Низами. «Известия» АН.СССР. Отделение литература и языка, 1941, №2, стр.42-57.
230. Бертельс Е.Э. Низами о художественном творчестве. «Низами», Сб.статьй III, Баку, 1941, стр.22-61.
231. Бертельс Е.Э. Политические взгляды Низами. «Известия» АН.СССР. Отделение литературы и языка, 1941, №2, стр.22-41.
232. Бертельс Е.Э. Навои и Низами. «Алишер Навои». Сб.статьй. М-Л., 1946, стр.68-91.
233. Бертельс Е.Э. Поэтика Низами. «Низами Гянджеви». Материалы научной конференции посвященной жизни и творчеству поэта (3-6 июня, 1947 г.), Баку, 1947, стр.19-25.
234. Бертельс Е.Э. Работа над текстом Низами. Сб.статьй «Низами», Баку, 1947, стр.35-50.
235. Бертельс Е.Э. Письмо Хагани, «Низами», сб. IV, Баку, 1947, стр.183-187.
236. Бертельс Е.Э. Роман об Александре и его главные версии на Востоке. М., 1948, стр.49-77.
237. Бертельс Е.Э. Творческий путь поэта. М., 1956,

264 стр.

238. Бертельс Е.Э. Отголоски тематики Низами в английской средневековой поэзии. «Низами», сб. IV, Б., 1947, стр.188-194.
239. Бертельс Е.Э. Избранные труды. «Низами и Физули», М., 1962, 553 стр.
240. Бертельс Е.Э. Избранные труды, Навои и Джами. М., 19
241. Бертельс Е.Э. Суфизм и суфийская литература, Москва, 1965.
242. Брагинский И.С. Литература Ирана и Средней Азии. В книге: История всемирной литературы. В 9-ти т., Москва, 1984, стр. 248-277.
243. Гаджиев А.А. Ренессанс поэзия Низами Гянджави. Баку, 1980, 206 стр.
244. Гаджиева В. Ономастическое пространство поэмы «Искандарнаме», Низами Гянджави, Баку, Элм, 2004.
245. Гегель. Арабская философия. «Лекция по истории философии», III, Л., 1935, 527 стр.
246. Гордлевский. Государство Сельджукидов в Малой Азии, М-Л., 1941.
247. Гулузаде М.Ю. Низами Гянджеви (Жизнь и творчество), Баку, 1953, 83 стр.
248. Гулузаде М.Ю. Азербайджанская литература. В книге: История всемирной литературу, в 9-ти томах, Москва, 1984, т.2, стр. 319-336.
249. Гусейнов Г. О социальных воззрениях Низами. Баку, 1946.
250. Гусейнова Гюльчин. Автограф. Низами в Иранском литературоведении, Баку, 1990.
251. Гринин Юрий. О поисках поэтической адекватности. «Низами», III книга, Баку, 1941, стр. 74-91.
252. Джаяфарзаде И. Старая Гянджа. «Низами», сб. IV,

- Баку, 1947, стр. 194-222.
253. Дунаевский Е. «Низами Гянджеви» - «Лейли и Меджнун», Москва, 1935.
254. Каграманов Дж.В., Аллахяров К.Г. Рукописи произведений Низами Гянджави в мировых хранилищах, Баку, 1987, 81 стр.
- 254а. Карл В. Эрнст. Суфизм. Перевод с англ. М., 2002.
255. Кочарлинский Ф. бек. Литература азербайджанский татар». «Кавказски Вестник», Тифлис, 1901, стр. 14.
256. Крачковский И.Ю. Ранняя история повести о Меджнуне и Лейли в арабской литературе. Избранные сочинения, т. II, М.-Л., 1956, стр. 588-632.
257. Крымский А.Е. История Персии и ее литература. Москва, 1900-1906.
258. Крымский А.Е. Страницы из истории Северного или Кавказского Азербайджана (классической Албании), Шеки, сб. Памяти академика Н.Я.Марра 1864-1934), М.-Л., 1938.
259. Крымский А.Е. Низами и его современники. Баку, 1981, 486 стр.
260. Кулизаде З.А. Теоретические проблемы истории культуры Востока и низамиведения, Баку, 1987, 232 стр.
261. Кулизаде З.А. Концепция философской любви в поэте Низами «Лейли и Меджнун». Низаминская конференция - IV, «800-летию поэмы «Лейли и Меджнун» и актуальные проблемы низамиведения» (тезисы докладов), Баку, 1989, стр. 14-15.
262. Кязимова А.Т. Творчество Низами в Англии и США (Переводы, восприятия, оценение) Автореф-рат диссертации канд. филол. наук, Баку, 1989.
263. Кязимов М.Д. «Хафт пейкар» Низами и традиция назире в персоязычной литературе XIV-XVI вв., Баку, 1987.
264. Кязимов М.Д. Последователи Низами (к проблемам назире в персоязычной литературе XIII-XVI в.).
265. Левиатов В.И. Керамика старой Гянджи. Баку, 1940, стр.232-244.
266. Левкиевский Е. Низами – великий гуманист. Труды института востоковедения АН СССР, 1939, №1, стр. 173-184.
267. Макгэнн Дж. Критика современной текстологии. Общественные науки зарубежом, литературоведение, 1985, №1, стр. 18-21.
268. Маковельский А.О. О поэме Низами «Искендернаме». Баку, сб. ЫВ, 1947, стр. 58-70.
269. Мамедов Ш.Ф. Философские и общественно-политические взгляды Низами, Москва, 1959.
270. Мелетинский Е.М. Литература Ближнего Востока и Средней Азии. В кн: История всемирной литературы: В 9-ти том. М., 1984, т.2, с.205.
271. Мирза Ибрагимов. Великая дата. «Низами», сб. IV, стр.7-14.
272. Мирза Казем-бек. См. А.Рзаев. Мирза Казем-бек, Баку, 1965, 147 стр.
273. Мустафаев Дж. Философские и этические воззрения Низами, Баку, 1962.
274. Мурадханов М. Низами о морали. «Низами», книга IV, Баку, 1947, стр. 103-123.
275. Ордумбади М.С. Азербайджанская литература эпохи Низами. «Низами», книга III, Баку, 1941, 229 стр., стр.5-22.
276. Рафили М. Низами. Жизнь и творчество. Баку, 1939, 109 стр.
277. Рафили М. Эпоха, жизнь, творчество, Москва, 1941, 118 стр.

278. Рафили М. Азербайджанская культура XII века. «Низами Гянджави» (сб.статьй), Баку, 1947, стр.51-64.

278а. Рафили М. Хагани Ширвани великий современник Низами, сб. IV, Баку, 1947, стр.123-183.

279. Сеидзаде А.А. Переводы из Низами на АзерБайджанский язык, «Низами», Баку, стр.120.

280. Смирнов А. Литературная энциклопедия, т.8, М., 1934.

281. Теер Е.М. Низами Гянджави в польских исследованиях и переводах. Автореферат, Баку, 1990.

282. Фараджов А.С. Эпоха и социальная экономическая воззрения Низами Гянджеви. Баку, 1957.

283. Федоров А.В. Введение в теорию перевода (Лингвистическая проблема), Москва, 1958.

284. Ханна ал-Фахури. История арабской литературы, т. I, II, М., 1959.

285. Чайкин К.И. Хагани, Низами, Руставели, сб. I, М.-Л., 1935.

286. Чуковский Корней. Высокое искусство, Москва, 1988.

287. Щеблыкин И. Средневековые азербайджанские города Оран-кала и Кабала, Сборник. ст. «Низами», IV кн. Баку, 1947, стр. 222-232.

288. Юсиф Зияя Ширвани. Происхождение «Лейли и Меджнун», «Низами», кн. III, Баку, 1941, 229 стр., стр. 62-73.

289. Ягуб Махмудлу, Сулейман Мамедов, Вагиф Пириев. История Азербайджана, учебник. Баку, 2005.

290. Ярхо Б.И. Методология точного литературоведения, «Лит-теорет. исслед.», Москва, 1984.

290а. Ян Рипка. История персидской и таджикской литературу, М., 1970.

## Fars dilində:

- گنجینه گنجوی یا دفتر هفتکم نظامی گنجوی سخن سالار  
شمرای عراق منتشر بر شرح حال اهل نظامی و فرهنگ لغات و کنایات  
پادگار و ارمغان وحید نستگردی، تهران، ۱۳۱۷.

نظامی گنجوی، لیلی و مجنون، متن علمی و انتقادی بسعی و  
اهتمام. علی تصیرزاده وف بایبلیفه، مسکو، ۱۹۹۵، ص.

نظامی گنجوی، شرقنامه، ترتیب دهنده متن علمی و  
تدقیقی ع.ع. علی زاده، باکو، ۱۹۴۷، ص.

نظامی گنجوی، اقبال نامه، ترتیب دهنده متن علمی و  
تدقیقی ف.بایبلیف، باکو، ۱۹۴۷، ص.

نظامی گنجوی، سخن اسرار، متن علمی و انتقادی،  
بسیعی و اهتمام عبد الکریم علی زاده، باکو، ۱۹۶۰، ص.

نظامی گنجوی، هفت پیکر، متن علمی انتقادی، مقدمه و  
حوالی بقلم طاهر احمد اوغلو محرم اوف، مسکو، ۱۹۸۷، ۱۶۵۶ ص.

نظامی گنجوی، خسرو و شیرین، ترتیب دهنده متن علمی و  
انتقادی، له و الکساندرو و ج. خه تا - قورف، باکو، ۱۹۶۰، ۶۱۰ ص.

خواخوی کرمانی، همای و همایون با تصحیح کمال عینی، تهران، ۱۳۴۸، ۳. ص.

خمسه خواخوی کرمانی، به تصحیح سعید نیاز کرمانی، ۱۳۷۰.

298a. خمسه خواخوی کرمانی، به تصحیح سعید نیاز کرمانی، ۱۳۷۰.

## Avropa dillerinde:

299. Bacher, Nizami's Leben und Werke und der Zweite Theil des Nizamischen..., Leipzig, 1871;

300. Brown E. Literary History of Persia. Vol. 1-4, Cambridge, 1902-1924, 22-229 (Zaxoder 1704; Zaxoder 1914).

301. Brown E., Edward G. The Press and poetry of modern Persia. Cambridge; Univ. Press, 1914 (Zax.1788).

302. Gibb E.Y. A History of Ottoman Poetry Ic.,

303. Rieu Charles. Catalogue of the Persian, British Museum, p.504, 611, 620, 637, 645; London 1881.

## MÜNDƏRİCAT

Giriş.....	3
Nizamişunaslığın inkişaf mərhələləri.....	7
Azərbaycan ədəbiyyatşunaslığı, şairin dövrü, ədəbi mühiti və həyatı haqqında.....	56
1. Tarix və sinkretik mədəniyyət.....	63
2. Nizaminin tərcüməyi-halına dair tədqiqlər.....	88
Nizami əsərlərinin ideya-məzmunu və poetikanın tədqiqinə dair araşdırmlar.....	103
I. Nizaminin humanizmi haqqında.....	104
II. Nizaminin fəlsəfəsinə dair.....	117
III. Şairin sənət problemi ədəbiyyatşunaslıqda.....	137
1. Nizami poemalarında bədii qəhrəman və onun xarakteri.....	139
2. Süjet və kompozisiya haqqında.....	146
3. Nizami yaradıcılığında poetika məsələləri.....	151
Nizami dünya ədəbiyyatı problemi.....	163
Nizami və Qərb ədəbiyyatı problemi.....	184
Nəticə.....	190
Qeydlər.....	192
Rəziyə.....	196
Ədəbiyyat.....	199

*Kompüter dizayneri: Zahid Məmmədov  
Yığılmaga verilmiş 18.05.2007.  
Çapa imzalanmış 29.06.2007.  
Sərti çap vərəqə 13,7. Sifaris № 242.  
Kağız formatı 60x84 1/16. Tiraj 500.*

---

*Kitab «Nurlan» nəşriyyat-poligrafiya müəssisəsində  
hazır diapositivlərdən çap olunmuşdur.*

*Direktor: prof. N.B. Məmmədli*

*E-mail: nurlan1959@yahoo.com*

*Tel: 497-16-32; 850-311-41-89*

*Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.*